

BULUDXAN XƏLİLOV

Müasir
Azərbaycan dilinin
morfologiyası

II hissə
(dərslik)

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Elmi-Metodik şurası “Azərbaycan dili və ədəbiyyatı”
bölməsinin 21 noyabr 2001-ci il 10 №-li iclasının
qərarına əsasən dərslik kimi çap edilir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi təsdiq etmişdir.
(Əmr №-1199, 6.XII.2001)

Bakı - 2016

Redaktorlar:

N.Q.Cəfərov,
*AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru,
professor*

H.İ.Mirzəyev,
filologiya elmləri doktoru, professor

Rəyçilər:

V.H.Əliyev,
filologiya elmləri doktoru, professor

C.Ə.Cəfərov,
filologiya elmləri doktoru, professor

Buludxan Xəlilov.

Müasir Azərbaycan dilinin morfolojiyası. II hissə,
Bakı, «Papirus NP», 2016, 352 səh.

Dərsliyin iki hissədən ibarət olan bu II hissəsi də programın tələblərinə uyğun şəkildə yazılmışdır.

Dərsliyin II hissəsində **əsas, körəkçi, xüsusi və qeyri-müəyyən** nitq hissələri geniş şərhini tapır.

Dərslikdən ali məktəbin tələbələri, magistrler, elmi işçilər, ali və orta məktəbin müəllimləri istifadə edə bilərlər.

Dərslik barədə öz qeyd və təkliflərini çatdıracaq oxuculara müəllif qabaqcadan öz minnətdarlığını bildirir.

ISBN 978-9952-112-57-3

© B.Xəlilov, 2003

© “Nurlan”, 2007

© B.Xəlilov, 2016

İSİM

*İsmi bir nitq
hissəsi kimi
səciyyələndirən
xüsusiyyətlər.*

kitab, dəftər və s.), mütərrəd anlayışı bildirənlər (məs.: mərdlik, azadlıq və s.), təbiət hadisələrini bildirənlər (məs.: küllək, yağış və s.), insan və heyvanın bədən üzvlərinin adlarını bildirənlər (məs.: göz, burun, baş və s.) və s.

II. İsimlər kəmiyyət kateqoriyasının birbaşa daşıyıcılarıdır. Dilimizdəki bütün isimlər kəmiyyət baxımından tək və cəmdə olur. Məsələn, *kitab, uşaq* (tək); *kitab - lar, uşaq - lar* (cəm).

III. İsimlər həm də hallanıqları üçün hal kateqoriyasının birbaşa daşıyıcılarıdır. Başqa nitq hissələrinə nisbətən isimlər hallanmada daha fəal iştirak edir. Digər nitq hissələrinin hallanması daha çox substantivləşmə ilə bağlı olaraq özünü göstərir.

IV. Mənsubiyyət kateqoriyası isimlərlə daha sıx bağlıdır. Mənsubiyyət kateqoriyasının sahib və mənsub tərəfləri əksər vaxtlar isimlərlə ifadə olunur. Düzdür, bu kateqoriyada digər nitq hissələrinin də payı vardır. Xüsusilə, sahib tərəf kimi əvəzliklərin rolü böyükdür. Lakin sahiblik və mənsubluq münasibətində isimlər daha fəal rol oynayır.

İsimlər ümumi qrammatik kateqoriyalardan olan şəxs kateqoriyasının şəkilçilərini də qəbul edir. Məsələn: *müəlliməm,*

həkiməm və s. Bundan başqa, isimlər inkarlıq kateqoriyasının yaranmasında da özünü göstərir. Məs.: *şagird deyiləm, nə müəllim, nə həkim* və s.

Beləliklə, isimlərdə hal, mənsubiyyət, şəxs, kəmiyyət və inkarlıq kateqoriyası mövcuddur. Kateqoriyaların sayı baxımından isim feildən sonra ikinci yerdə dayanır. İsimdəki kateqoriyaların çox olması onun leksik - semantik xüsusiyyəti ilə bağlı olan məsələdir.

V. İsimlərin sintaktik vəzifəsi də başqa nitq hissələrindən zəngindir. İsimlər mübtəda, xəbər, təyin, tamamlıq və zərflik vəzifələrində çıxış edə bilir.

VI. İsimlər sıfət və saylarla təyin olunur. Sıfətlər əlamət, keyfiyyət, saylar isə miqdar baxımından isimlərlə təyinətmə münasibətində olur.

VII. Azərbaycan dilində cins kateqoriyası olmadığı halda, cins anlayışı leksik, morfoloji və sintaktik üsullarla ifadə olunur. Cins anlayışının bu üsullarla ifadəsində əsas yeri isimlər tutur. Bir sözlə, cins anlayışının ifadəsi isimlərlə bağlıdır. İsimlərin leksik yolla cins anlayışını bildirməsi onların leksik - semantik mənası ilə bağlı meydana çıxır. Bu, əsasən, leksik, morfoloji və sintaktik üsulla özünü göstərir.

Leksik üsulla cins anlayışı, əsasən, aşağıdakı qaydada ifadə olunur.

a) qohumluq bildirən sözlərin mənasında cins anlayışı (kişi və qadın cinsi) ifadə olunur. Məsələn: *əmi, dayı, ata, ana, bacı, qardaş* və s.

b) heyvan adlarını bildirən isimlərdə cins anlayışı ifadə olunur. Məsələn: *qoç, qoyun, inək, öküz* və s.

Morfoloji üsulla cins anlayışının ifadəsində də əsas yeri

isimlər tutur. Bu üsulla cins anlayışının ifadəsi aşağıdakı qaydalar üzrə özünü göstərir.

a) peşə, sənət bildirən isimlərə ərəb dilindən keçmiş -ə şəkilçisi qosulur və kişi cinsində olan sözdən qadın cinsinə aid söz yaradır. Məsələn: *müəllim* – *müəllimə*, *katib* – *katibə*, *şair* – *şairə* və s.

b) kişi adlarını bildirən xüsusi isimlərə ərəb dilindən keçmiş -ə şəkilçisi artırılır və qadın adları əmələ gəlir. Məsələn: *Rəşid* – *Rəşidə*, *Əziz* – *Əzizə*, *Adil* – *Adilə*, *Arif* – *Arifə* və s.

Sintaktik üsulla cins anlayışı yanaşma əlaqəsi ilə yaranır. Peşə, sənət bildirən sözlər cins anlayışını ifadə edən isimlərə yanaşır. Məsələn: *həkim qız*, *mühəndis oğlan*, *həkim oğlan* və s.

VIII. Nitq hissələrinin tədrisi isimdən başlayır. Bunun elmi və məntiqi əsası vardır. Əgər isimlər olmazsa, onda onların əlamətindən, keyfiyyətindən, miqdardan və hərəkətindən danışa bilmərik. Deməli, obyektiv varlıq olmazsa, onlara aid olan əlamət, keyfiyyət, miqdar və hərəkət də mövcud ola bilməz. Ona görə də nitq hissələrinin tədrisi varlıqların adlarını bildirən isimlərlə başlanılır. Sonra isə varlıqlara – isimlərə aid olan əlamət, keyfiyyət, miqdar və hərəkət öyrənilir. Yəni isimdən sonra sıfət, say, əvəzlik, feil, zərf və digər nitq hissələri tədris olunur.

IX. İsimlər lügət tərkibində də üstünlük təşkil edirlər. Hər hansı bir şeir və nəşr parçasını götürüb nitq hissələrinin miqdarı üzrə müqayisə etsək, görərik ki, burada isimlər daha geniş yer tuturlar. Bu da onu göstərir ki, isimlər dilimizin lügət tərkibində say miqdaru ilə üstün mövqedədirlər.

X. Azərbaycan dilinin lügət tərkibinin zənginləşməsində isim mühüm rol oynayır. Bundan başqa, Azərbaycan dilində təxminən 80-dən çox sözdüzəldici şəkilçi ilə yüzlərlə isim

əmələ gəlir. Bu şəkilçilərdən 40-dan çoxu adlardan, 40-a yaxını isə feillərdən isim düzəldir. Beləliklə, isim sözdüzəldici şəkilçilərin üstünlüyünə görə əsas nitq hissələri içərisində birinci yeri tutur.

XI. Azərbaycan dilində *daş, dəmir, qızıl, gümüş, taxta* və s. tipli isimlər attributivləşmə (sifətləşmə) hadisəsini əks etdirir. Məsələn: *dəmir qapı, qızıl saat, daş ev, gümüş qaşıq* və s. Atributiv isimlər barəsində iki fikir mövcuddur. Birinci fikrə görə, *dəmir qapı, qızıl saat* kimi birləşmələrdə *dəmir, qızıl* sözləri ismə məxsus xüsusiyyətlərini itirir və attributivləşir. Ona görə də bu cür sözlər ismə məxsus xüsusiyyətləri qəbul edə bilmir. Məsələn, birləşmələrdə *dəmirlər qapı, qızıllar saat* işlətmək olmur. Bu birləşmələrdə *dəmir, qızıl* sözləri necə?, nə cür? suallarına cavab verir.

İkinci fikrə görə, *dəmir qapı, qızıl saat* birləşmələrində *dəmir, qızıl* sözləri sifətə məxsus dərəcə əlamətlərini qəbul etmir. Yəni sifətin çıxaltma və azaltma dərəcələrinin morfoloji əlamətini bu sözlərə artırmaq olmur. Ona görə də bu cür sözlər öz isimlik mənasını itirməmiş sözlər hesab olunur.

Hər iki fikirdən belə bir nəticəyə gəlmək olur ki, *dəmir, qızıl* və s. kimi isimlər birləşmə daxilində attributivləşir. Lakin bu cür sözlərin morfoloziyada attributiv isim kimi götürülməsi məq-sədəuyğundur.

İsmiñ tərifü. **I**ndiyə qədər ismə müxtəlif təriflər və rılmışdır. Bu təriflərin bir çoxunu S.Cəfərov nəzərdən keçirmiş və onların çatışmayan cəhətlərinə diqqət yetirmişdir.¹

S.Cəfərovun nəzərdən keçirdiyi təriflərə və bu təriflərin çə-

¹ S. Cəfərov. *İsim tədrisinin nəzəri əsasları*. Bakı, 1962, s. 8 -11.

tışmayan cəhətlərinə burada da yer ayırmaq məqsədə uyğundur. Məsələn, S.Cəfərov “Gözlə gördükümüz və hiss etdiyimiz şeylərin adlarına isim deyilir” tərifində **şey** termininə etirazını bildirir. Ona görə ki, **şey** sözü cansız varlıqları (məs.: qum, dəmir və s.) bildirir. Lakin isimlər cansız varlıqlarla yanaşı, insan (məs.: həkim, müəllim və s.), heyvan (məs.: qoyun, quzu və s.), xəyalı məfhumların da (məs.: mələk, cin, şeytan və s.) adlarını bildirir. Bir sözlə, **şey** termini ismin adlandırdığı varlıqları tam əhatə edə bilmir. Bundan başqa, S. Cəfərov “Maddi və mənəvi varlıqları göstərən kəlmələrə isim deyilir”, “İnsan, heyvan və başqa varlıq və hadisələri bildirən sözlərə isim (ad) deyilir” təriflərini də elmi təriflər kimi düzgün hesab etməmişdir. Doğrudan da bu təriflərdə də ismin adlandırdığı bütün varlıqlar tam şəkildə əhatə olunmuşdur. S. Cəfərov “Əşyaların adlarını bildirən nitq hissəsinə isim deyilir” tərifinə elmi cəhətdən düzgün tərif kimi yanaşmışdır. Sonra bu tərifi bir az da dəqiqləşdirərək ismə belə bir tərif vermişdir: “Əşya bildirən, kim?, nə? və hara? suallarından birinə cavab olan söz isim adlanır.” S. Cəfərov **şey** məfhumuna nisbətən **əşya** məfhumunun əhatə dairəsini daha geniş götürmüştür.

Əşya və **şey** sözləri ərəb sözləridir. **Əşya** sözü “şey”, “predmet”, **şey** sözü isə “əşya”, “predmet” mənasını bildirir.

İsim ərəb sözüdür və “ad” deməkdir. Deməli, ismin ən ümdə xüsusiyyətlərindən biri onun ad bildirməsidir. Belə ki, isim bütün varlıqların adıdır. Ona görə də ismin ad bildirmə xüsusiyyətini əsas götürərək ona belə bir tərif vermək olar: **Ad bildirən, kim?, nə?, hara? suallarından birinə cavab olan sözə isim deyilir**. Bu tərifdəki “ad bildirən” ifadəsi ismin adlandırdığı bütün varlıqları tam şəkildə əhatə edə bilir. Yuxarıdakı təriflərdə verilmiş “əşya” və “şey”lərin hər birinin adı vardır. Məhz

buna görə də “ad bildirən” ifadəsi elmi cəhətdən daha düzgündür.

Ad bildirmə xüsusiyyəti sifətdə, sayda və digər əsas nitq hissələrində də vardır. Məsələn, sifət əlamət və keyfiyyətin, say miqdarın adıdır. Lakin sifətin və sayın bildirdiyi adlar həm leksik mənasına, həm də morfoloji suallarına görə isimdən fərqlənilirlər. Müqayisə edək: **ağ**, **qara** rəngin, **beş**, **altı** miqdarın adıdır. Eyni zamanda **ağ**, **qara** sözlərinin morfoloji sualı **necə?**, **beş**, **altı** sözlərininki isə **neçə?**, **nə qedər?** suallarıdır. Ona görə də bu tərifdə “**kim?**, **nə?**, **hara?** suallarından birinə cavab olan sözə isim deyilir” hissəsinin özünə yer tapması da vacibdir. Məhz **kim?**, **nə?**, **hara?** suallarından birinə cavab verən və ad bildirən sözlər isim olur. Tərif hər hansı anlayışın bütün xüsusiyyətləri olmasa da, ən ümdə göstəricilərini əhatə etməlidir. Bu tərifdə də ismə məxsus iki göstərici özünü tam şəkildə tapa bilir. Birincisi, ismin **ad bildirməsi**, ikincisi, ismin **kim?**, **nə?**, **hara?** suallarından birinə cavab verməsi.

İsmin sualları.

Azərbaycan dilində insan adları və insan məfhumunu bildirən isimlər **kim?**, digər canlı varlıqlar **nə?**, yer, məkan bildirənlər isə **hara?** sualına cavab verir. **Kim?** sualına cavab verən isimlər şəxs bildirir. Şəxs bildirən isimlər xüsusi (məs.: Əli, Əhməd və s.) və ümumi (məs.: qardaş, ata, ana və s.) olur. İsmin **hara?** suali yönlük halda **hara?**, **haraya?** şəklində işlənə bilir. Məsələn, **Bakıya** (**hara?**, **haraya?**). Deməli, yönlük halda olan **Bakıya** sözünə **haraya?** suali ilə yanaşı, **hara?** sualını da vermək olur. Lakin **hara?** sualına cavab verən isim adlıq halda olur və ona yönlük halin **haraya?**

sualını vermək olmur. Məsələn, **Bakı** (hara?). Yer, məkan bildirən isimlərin **hara?** sualına cavab verib-verməməsi bir neçə cəhətdən diqqəti cəlb edir. Birincisi, **hara?** sualını **nə?** sualı ilə əvəz etmək mümkündür. Məsələn, **Həyət gül- çiçəklə bəzənmişdi** cümləsində **həyət** sözü **hara?** sualı ilə yanaşı **nə?** sualına da cavab verir. Lakin **nə?** sualına cavab verən sözü **hara?** sualı ilə əvəz etmək olmur. İkincisi, yer, məkan bildirən **küçə, şəhər, bazar** tipli sözlər **hara?** sualına deyil, **nə?** sualına cavab verir. Üçüncüsü, yer, məkan bildirən qitə, ölkə, şəhər, idarə, müəssisə adları insan məfhumu kimi işləndikdə **kim?** sualını tələb edir. Məsələn: *Azərbaycan Dövlət Pedoqoji Universiteti (kim?) yarışda qalib gəldi.*

Qeyd: **Hara?** sualına cavab verən isimlərin yer, məkan bildirməsi onları isim paradiqmasından uzaqlaşdırır. Ona görə ki, isim ad bildirərək **kim?, nə?** sualına cavab verir. **Hara?** sualına cavab verən isimlər isə ad bildirmək xüsusiyətdən uzaqlaşaraq yer, məkan bildirir. Yer, məkan bildirmə isə isimlə müqayisədə daha çox zərflə yaxınlıq yaradır. Zərfin lügəvi məna qrupuna daxil olur. Yer zərfəri ilə yer, məkan mənalı isimlər bir-birinə oxşasalar da, onlar arasında fərqli cəhətlər də mövcuddur. Həmin fərqlərlə yer zərfəri ilə yer, məkan mənalı isimləri ayırmak mümkündür.¹

Yer, məkan mənalı isimlərlə yer zərfərini aşağıdakı fərqiñə görə bir-birindən ayırmak olar.

¹ Bax: E. Həsənova. *Yer zərfərinin yer mənalı isimlərlə müqayisəli öyrənilməsi*. – Azərbaycan dili və ədəbiyyatı tədrisi. Bakı, 1980, №2, s. 31-34; M. Sultanov. *Yer zərfəri və yer mənalı isimlərin müqayisəsi*. – Müasir dil fənlərinin tədrisi problemləri. Bakı, ADPU, 1995, s. 42-44.

I. Yer zərflərinin sayı yer, məkan mənalı isimlərdən azdır. Yer zərflərinin əksəriyyəti adverbiallaşmanın nəticəsi kimi meydana çıxmışdır.

II. Yer, məkan mənalı isimlər hər hansı bir varlığı bildirir. Yer zərfləri isə varlıq anlayışını bildirmir. Məsələn, *məktəb*, *otaq*, *eyvan*, *həyət*, *balkon* (yer, məkan mənalı isim); *aşağı*, *içəri*, *bayır*, *ora*, *bura*, *yuxarı* və s. (yer zərfi). Yer zərfləri varlıq anlayışını bildirmədiyinə görə onların ölçüsü, forması demək olar ki, olmur.

III. Yer, məkan mənalı isimlər **nə?** sualı ilə yanaşı, **hara?** sualına da cavab verir. Yer zərfləri isə yalnız **hara?** sualını tələb edir. Lakin yer zərfləri ismin təsirlik halında **nəyi?** sualını tələb edə bilir. Məs.: **Aşağını** seyr etdik. Burada yer zərfinin **nəyi?** sualını tələb etməsi onun obyekt kimi çıxış etməsi ilə bağlıdır. Obyekt kimi çıxış etdiyi üçün təsirli feillə sintaktik əlaqəyə girmışdır. Yeri gölmişkən qeyd edək ki, yer, məkan bildirən isimlər yönük, yerlik və çıxışlıq hallarında **nə?** sualını yox, **hara?** sualını tələb edirlər. Məsələn, **məktəbə** (haraya?), **məktəbdə** (hara-da?), **məktəbdən** (haradan?).

IV. Yer, məkan mənalı isimlər sıfətlərlə işlənə bilir. Məs.: **böyük məktəb**, **yaraşıqlı məktəb**, **təzə məktəb** və s. Yer zərfləri isə sıfətlərlə işlənə bilmir. Məs.: **aşağı**, **yuxarı**, **qarşı** zərfərini sıfətlərlə işlətmək olmur.

V. Yer, məkan mənalı isimlərə hansı mövqedən yanaşsaq, onların məna və məzmunu dəyişmir. Ancaq yer zərfərinə müxtəlif mövqedən yanaşdıqda onda onların məna və məzmunu dəyişir. Məs.: **ireli**, **geri** zərfərinə yanaşma mövqeyimizdən asılı

olaraq **irəli** “geri”, geri isə “**irəli**” kimi məna və məzmun dəyişikliyinə məruz qala bilir.

VI. Yer, məkan bildirən isimlər cümlədə mübtəda, xəbər, tamamlıq və yer zərfliyi vəzifəsində ola bilir. Məs.: **Otaq** yarasıqlıdır (mübtəda); **Otağı** bəzədilər (tamamlıq); Bu, **bizim otaqdır** (xəbər). Yer zərfəri isə ismin hansı halında işlənməsindən asılı olmayaraq, cümlədə yer zərfliyi vəzifəsində çıxış edir. Məs.: Onlar **icəri** daxil oldular(yer zərfliyi); Əhməd **aşağı** düşdü (yer zərfliyi).

VII. Yer, məkan bildirən isimlər ismin adlıq halında cümlədə mübtəda, yer zərfi isə yer zərfliyi vəzifəsini daşıyır. Məs.: **Həyət** soyuqdur (mübtəda); **İçəri** tüstü ilə dolmuşdur (yer zərfliyi).

Ümumiyyətlə, sözlərin aid olduqları nitq hissələrinin paradiqmasında qalmaqla, başqa bir nitq hissəsinin paradiqmasına da yaxınlaşması hali qanuna uyğun bir hal kimi dildə özünü göstərir. Məsələn: bir qisim isimlər attributivləşir (sifətləşir): *qızıl saat, gümüş bilərzik, daş hasar, ağac qapı, dəmir qaşıq, taxta divar* və s. Buradakı *qızıl, gümüş, daş, ağac, dəmir, taxta* sözləri attributivləşmişdir. Bu cür sözlərin attributivləşməsinin səbəbi onunla bağlıdır ki, onların lügəvi mənasında həm də əlamət, keyfiyyət məna xüsusiyyəti də vardır. Bundan başqa, substantivləşmədə (isimləşmə), adverbiallaşmada (zərfləşmə) iştirak edən sözlərdə də bu vəziyyət özünü göstərir.


***İsimlərin leksik
mənasına görə
növləri.***


A zərbaycan dilindəki isimlər leksik mənasına görə üç qrupa ayrılır: I.Konkret və mü-

cərrəd varlıqların adlarını bildirən isimlər; II.Xüsusi və ümumi isimlər; III. Tək və toplu isimlər.

I. Konkret və mücərrəd varlıqların adlarını bildirən isimlər. Konkret və mücərrəd isimləri bir-birindən ayıran ən xarakterik xüsusiyyətləri, əlamətləri başa düşməklə onları fərqləndirmək olar. Konkret isimləri səciyyələndirən xüsusiyyətlər bunlardır: 1) konkret isimlərin varlığı göz öündə canlandırılır; 2) konkret isimlərin zahiri əlaməti və forması vardır; 3) konkret isimlər əşyavılık bildirir. Məsələn, *kitab*, *daş*, *qum* isimlərinin adı çəkildikdə onların hər birinin varlığı göz öündə canlandırılır, zahiri əlaməti və forması, əşyavılık bildirməsi dərk edilir. Məhz konkret isimləri səciyyələndirən xüsusiyyətlər belə bir tərifin doğruluğunu müəyyənləşdirir: **Varlığı göz öündə canlanan, müəyyən zahiri əlamət və formaya malik olan, əşyavılık bildirən sözlərə konkret isimlər deyilir.**

Konkret isimlərin özünəməxsus lügəvi mənaları vardır.





Konkret isimlər öz növbəsində ya xüsusi, ya da ümumi olur.

Mücərrəd isimlər konkret isimləri səciyyələndirən xüsusiyyətləri daşıdır. Yəni mücərrəd isimlərin varlığı göz önünde canlanmır, zahiri əlamət və forması olmur, əşyavilik bildirmir. Bu xüsusiyyətləri nəzərə alaraq mücərrəd isimlərə belə bir tərif vermək düzgündür: **Göz önünde canlanmayan, zahiri əlaməti və forması olmayan, əşyavilik bildirmeyən isimlərə mücərrəd isimlər deyilir.** Məs.: *arzu, istək, düşüncə* və s. Mücərrəd isimləri konkret isimlərdən fərqləndirdikdə onların əşya kimi varlığını yoxlamaq lazımdır. Belə ki, konkret isimlərin varlığını əl ilə yoxlamaq mümkün olduğunu halda, bu, mücərrəd isimlərdə mümkün deyildir.

Qeyd 1: Azərbaycan dilində bir qrup konkret isimlər vardır ki, onların əşya kimi mövcudluğunu əl ilə yoxlamaq mümkün olmur. Məs.: *göy, ay, ulduz, bulud, kölgə, günəş* və s.

Qeyd 2: Həm konkret, həm də mücərrəd isim kimi başa düşülən sözlər var: *analıq, atalıq, bacılıq, qardaşlıq* və s. Müqayisə et: *Qardaşlığım* getdi (konkret) – *qardaşlıq* hissi (mücərrəd).

Mücərrəd isimlərin özünəməxsus lügəvi mənaları vardır.

Mücərrəd isimlər yalnız ümumi isimlərdən ibarət olur.


II. Xüsusi və ümumi isimlər. Xüsusi isimlər varlığı tek olan əşyaların adlarını bildirir. Bu qrupa daxil olan isimlər bir-birinin eyni olmur. Xüsusi isimlərə belə bir tərif vermək olar: **Varlığı tek olan, bir-birinin eyni olmayan isimlərə xüsusi isimlər deyilir.** Xüsusi isimlərin lügəvi məna növləri vardır.

Qeyd: Dilimizdə varlığı tek olan əşyani bildirən **günəş, ay, göy, yer, səma** və s. tipli isimlər ümumi isim olur. Buna lardan **günəş, səma** sözleri ad kimi işləndikdə xüsusi isim sayılır. Bu tipli sözlər xüsusi astronomik ad kimi işləndikdə böyük hərfə yazıılır.

Mücərrəd isimlərin lügəvi məna növləri	Təbiət hadisələrinin adlarını bildirən isimlər. Məs.: fırtına, qasırğa, külək, tufan və s.
	İctimai hadisələrin adlarını bildirən isimlər. Məs.: mübarizə, üsyan, inqilab və s.
	Fizioloji və psixoloji hadisələrin adlarını bildirən isimlər. Məs.: yuxu, sevinc, şüur, təfəkkür, ağıl və s.
	Məkanla bağlı yaranmış məfhumların adını bildirən isimlər. Məs.: yaylaq, qışlaq və s.
	Zamanla bağlı yaranmış məfhumların adlarını bildirən isimlər. Məs.: gündəlik, illik, aylıq və s.
	İlahi varlıq və xəyalı təsəvvürdə canlanan anlayışların adlarını bildirən isimlər. Məs.: allah, mələk, iblis, cin, şeytan və s.
	Kəmiyyətlə bağlı yaranmış məfhumların adını bildirən isimlər. Məs.: onluq, yüzlük, birləş və s.

Xüsusi isimlərin lügəvi mənə növleri	İnsan adlarını bildirən xüsusi isimlər. Məs.: Səbinə, Aydan və s.
	Familiya bildirən xüsusi isimlər. Məs.: Necəfov, Səmədov və s.
	Təxəllüs bildirən xüsusi isimlər. Məs.: Qüdsi, Xətai, Vurğun və s.
	Ölkə adları bildirən xüsusi isimlər. Məs.: Azərbaycan, Türkiye və s.
	Şəhər adlarını bildirən xüsusi isimlər. Məs.: Bakı, Şəki, Gəncə və s.
	Rayon adlarını bildirən xüsusi isimlər. Məs.: Nəsimi rayonu, Nizami rayonu və s.
	Kənd adlarını bildirən xüsusi isimlər. Məs.: Güllüçə, Quşçu və s.
	Dağ adlarını bildirən xüsusi isimlər. Məs.: Babadağ, Şahdağ və s.
	Dəniz adlarını bildirən xüsusi isimlər. Məs.: Xəzər dənizi, Qara dəniz və s.
	Göl adlarını bildirən xüsusi isimlər. Məs.: Arpa gölü, Qanlı göl və s.
	Çay adlarını bildirən xüsusi isimlər. Məs.: Araz, Kür və s.
	Küçə adlarını bildirən xüsusi isimlər. Məs.: Səməd Vurğun küçəsi, Nizami küçəsi və s.
	İdare, müəssisə, təşkilat, cəmiyyət adlarını bildirən xüsusi isimlər. Məs.: Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti və s.
	Qəzet və jurnal adlarını bildirən xüsusi isimlər. Məs.: Azərbaycan qadını, Ulduz jurnalı və s.
	Planet adlarını bildirən xüsusi isimlər. Məs.: Venera planeti
	Heyvanlara verilən adları bildirən xüsusi isimlər. Məs.: Qırat, Bozdar və s.

Ümumi isimlər eynicinsli varlıqların adını bildirir. Eynicinsli varlıqlar isə çox olur. Ümumi isimlərə belə bir tərif vermək olar: **Eynicinsli varlıqların adını bildirən isimlərə ümumi isimlər deyilir.** Məs.: *ağac, gül, ot* və s. Ümumi isimlər konkret və mücərrəd ola bilər. Mücərrəd ümumi isimlər konkretləşə bilmədiyi halda, konkret ümumi isimlər daha da konkretləşə bilir. Məs.: *sevgi, arzu* mücərrəd isimləri konkretləşə bilmir, lakin **at, qoyun** ümumi isimləri isə konkret olduğu üçün daha da konkretləşir. Maraqlıdır ki, konkret ümumi isimlər geniş məna xüsusiyyətinə malikdir. Ona görə ki, konkret ümumi isimlər eynicinsli varlıqlarla bağlıdır. Eynicinsli varlıqlar isə müxtəlif cinslərə, növlərə ayrıla bilir. Beləliklə, eynicinsli varlıqlar nə qədər müxtəlif cinslərə ayrılsa, bir o qədər də konkretləşir. Məsələn, **bitki** ümumi (konkret) ismi eynicinsli varlığın adını bildirir. Eyni zamanda **ağac, göyərti, gül** növlərinə və cinslərinə ayrılaraq konkretləşir. **Ağac, göyərti, gül** isimləri də öz növbəsində daha yeni növlərə və cinslərə ayrıılır. Bu zaman daha konkret isimlər yaranır. Aşağıdakı sxem bunu daha əyani şəkil də göstərir.¹





Beləliklə, *bitki* isminə nisbətən *ağac, göyərti, gül* isimləri, *ağac* isminə nisbətən *alma, armud, gilas* isimləri daha konkretdir. Ona görə ki, *alma, armud, gilas* ağacın konkret olaraq növ-


¹ S.Cəfərov. *İsim tədrisinin nəzəri əsasları*. Bakı, 1962, s. 28.

ləridir. Bu cür konkret növlərə və cinslərə ayrılma **göyərti**, **gül** ümumi isimlərinə də aiddir. Maraqlıdır ki, ümumi isimlərin konkretləşməsi tam konkretləşmə olmayıb, nisbi konkretləşmədir. Ümumi isimlərin konkretləşməsi barədə S.Cəfərov yazır: “Deməli, ümumi isimlərin ifadə etdikləri əşyalar cinslərə ayrıldıqca, bu cinslərə məxsus əşyani ifadə edən isimlər getdikcə konkretləşir. Ən nəhayət, bu konkretləşmə elə bir dərəcəyə gəlib çatır ki, insanlar eynicinsli əşyanın birini olduqca konkretləşdirərək, o birilərindən fərqləndirməyə çalışırlar”¹.

Konkretləşmə konkret mənalı isimlərlə daha sıx bağlıdır. Xüsusilə, konkretləşmə insan, heyvan, bitki, əşya və maddə adlarını bildirən konkret isimlərdə daha çox mövcud olur. Məs.:




İsimləri tam konkretləşdirmək üçün onları cinslərə, növlərə ayırdıqdan sonra müəyyən ad vermək lazımlı gəlir. Məs.:



¹ S.Cəfərov. *İsim tədrisinin nəzəri əsasları*. Bakı, 1962, s. 29.

Beləliklə, bu cür xüsusi isimlər konkretləşmənin ən son həddini ifadə edir. Ona görə ki, xüsusi isimlər bir-birinin eyni olmayan, varlığı tək olan isimlərdir. Yeri gəlmışkən qeyd edək ki, mücərrəd isimləri bu cür konkretləşdirmək olmur. Bunun da səbəbi mücərrəd isimlərin konkret isimlərə məxsus olan xüsusiyyətləri özündə daşıya bilməməsidir. Lakin bəzən ictimai hadisələrin adlarını bildirən mücərrəd isimləri konkretləşdirmək olur. Məs.:



Göründüyü kimi, bu misallarda mücərrəd isimlər yer (Fransa) və zaman (Oktyabr) adları ilə konkretləşmişdir.

III. Tək və toplu isimlər. Azərbaycan dilində **-lar (-lər)** şəkilçisini qəbul etməmiş isimlər tək hesab olunur. Dilimizdə bir qisim sözlər vardır ki, onlar yalnız təkdə olurlar. Bu qəbildən olan sözlərə **-lar (-lər)** cəm şəkilçisini əlavə etmək olmur. Buraya daxil olan sözlər, əsasən, bunlardır:

Şəxs adları:	<i>Toğrul, Tuqay, Tuğra, Sona, Əziz</i> və s.
Ölkə adları:	<i>Azərbaycan, Türkiyə, Özbəkistan</i> və s.
Şəhər adları:	<i>Bakı, Şəki, Lənkəran, Gəncə</i> və s.
Kənd adları:	<i>Ellərkənd, Güllüçə, Quşçu, Göllü</i> və s.
Dəniz adları:	<i>Xəzər dənizi, Qara dəniz</i> və s.
Çay adları:	<i>Kür çayı, Arpa çayı, Araz çayı</i> və s.

Qeyd: Ümumiyyətlə, xüsusi isimləri cəmdə işlətmək düzgün deyildir. Ona görə ki, xüsusi isimlər təkdir, xüsusi-dir, onlardan biri digərindən fərqlənir. Lakin xüsusi isimlər

aşağıdakı hallarda -lar (-lər) şəkilçisini qəbul edərək cəmdə işlənir.

a) bəzən qürur, vətənpərvərlik, fərəh hissələrini qabarıq vermək üçün xüsusi şəxs adları **-lar(-lər)** cəm şəkilçisi ilə işlənir. Məs.: *Koroğlular, Nizamilər, Füzulilər, Babəklər* və s.

Xüsusi isimlər cəm şəkilçisi qəbul etdikdə böyük hərflə yazıılır.

b) üslubla bağlı olaraq **-lar (-lər)** cəm şəkilçisi şəxs adlarına qoşulmaqla kinayə, rişxənd mənalarını bildirir. Məs.:

Tacirlərimiz **Sonyalara** bənd olacaqmış,

Bədbəxt **Tükəzbanları** neylərdin, ilahi?-

c) **-lar (-lər)** cəm şəkilçisi xüsusi isimlərə qoşulmaqla məşhur sülaləni, tayfanı, nəсли, ailəni ifadə edir. Məs.: *Səfəvilər, Gümərlülər* və s.

ç) **-lar (-lər)** şəkilçisi yer, məkan məzmunlu xüsusi isimlərə qoşulmaqla yerə, məkana məxsusluğu yaradır. Məs.: **gəncəlilər, şəkililər, bakılılar** və s.

d) **-lar (-lər)** şəkilçisi familiya bildirən sözlərə qoşulmaqla ailəyə, tayfaya, familiyaya məxsusluq yaradır. Məs.: *Xəlilovlar, Abbasovlar, Gözəlovlar* və s.


-lıq, -lik, -luq, -lük şəkilçili bir qrup sözlər cəmdə olmurlar: *müəllimlik, həkimlik, alimlik, şairlik, qaçqınlıq, yorğunluq, gənclik, qocalıq, gözəllik, dərəlik, ağaçlıq, dağlıq, azlıq, çoxluq, qırmızılıq, uzunluq* və s. Bu cür sözlərin cəm şəkilçisi qəbul etməsinin səbəbi onların kəmiyyətcə çoxluq bildirməsidir. Həm də bu sözlərdə çoxluq mənası nisbətən konkretdir.

Mücərrəd mənalı bir qrup sözlər də cəm şəkilçisi qəbul etmir: *nifrət, qəzəb, sevgi, məhəbbət, istək, qismət, insanlıq*,

düşüncəsizlik, yoldaşlıq və s. mücərrəd mənalı isimləri də cəm-də işlətmək düzgün deyildir.

Qeyd: Mücərrəd mənalı sözlər fərdiləşdikdə cəm şəkilçisi qəbul edə bilirlər. Ona görə ki, fərdiləşmə zamanı mücərrəd mənalı sözlər növlərə, hissələrə ayrıılır. Məs.: **sevincələr** dedikdə **sevincin** müxtəlif keyfiyyətləri nəzərə çarpir. Deməli, mücərrəd mənalı sözlərin müxtəlif keyfiyyətlərini bildirdikdə onlar cəmlənə bilirlər.

Azərbaycan dilində təkdə olan, lakin topluluq məzmunu bildirən **su, süd, un, yağı** və s. tipli sözlər cəmlənmir. Ancaq bu cür sözlərin cəm şəkilçisi qəbul etməsi o zaman baş verir ki, həmin sözlər müxtəlif növləri, çeşidləri ümumiləşdirir. Məs.: **yağlar** dedikdə yağıın növündən (günəbaxan yağı, kərə yağı, zeytun yağı, balıq yağı) səhbət gedir. **Su, süd, un** və s. sözlər də eyni qaydada fərqlənə bilər və cəm şəkilçisi qəbul edər. Məsələn:



Azərbaycan dilində həmişə cəmdə işlənən isimlər vardır. Bunlar, əsasən, aşağıdakılardır:

- 1) Yer adı bildirənlər: **Dəllər (stansiyası), Xanlar (qəsəbəsi)** və s.
- 2) Ümumi isimlərdən yaranmış şəxs adları: **Şahlar, Bəylər, Xanlar, Ağalar** və s.
- 3) Sifətlərdən əmələ gələn və müəyyən ictimai-tarixi hadisələri bildirən isimlər: **qırmızılar, ağlar, qaralar** və s.
- 4) Saylardan yaranmış isimlər: **üçler, dördlər, iyirmialtlar** və s.

Beləliklə, bu qəbildən olan sözlər həmişə cəmdə olsalar da, təki bildirirlər.

Toplu isimlərin məzmununda topluluq anlayışı ifadə olunur. Topluluq anlayışı bütöv, bölünməz, parçalanmayan, hissələrə ayrılmaz kimi başa düşülür. Məs.: *əhali, camaat, ordu, sürü* və s. Topluluq anlayışında cəmlik vardır. Lakin bu cəmlik toplu sözlərin öz məzmunu ilə bağlıdır. Yəni heç bir morfoloji göstərici olmadan *əhali, camaat, ordu, sürü, ilxi* və s. tipli sözlər topluluq anlayışını bildirərək tək isim olurlar. Toplu isimlər **-lar (-lər)** şəkilçisini qəbul etdikdə isə topluluq məzmunu bildirən cəm isim sayılır. Məs.: *sürülər, ordular* və s.

Qeyd: Azərbaycan dilində bir qrup sözlərdə topluluq anlayışını **-lıq, -lik, -luq, -lük** şəkilçisi yaradır. Məs.: *ağac-liq, kol-luq, meyvə-lik, qaya-liq, qum-luq, daş-lıq, gül-lük* və s.

Azərbaycan dilindəki toplu isimləri aşağıdakı məna qruplarına bölmək olar:

1. İnsanlara aid olan toplu isimlər: *camaat, xalq, el, qəbilə, tayfa, əhali, ordu, qoşun, hamı* və s.

Alayımızın yaşlı əsgərləri ordudan buraxılır, dəstə-dəstə vətənimizə qayıdırı (H. Abbaszadə). O zaman Almaniyada əhalinin ərzaqla kifayət qədər təmin olunması işi hələ qaydaya salınmamışdı (H. Abbaszadə). Artıq camaat yavaş- yavaş dağla-ra çəkiliirdi.

İnsanlara aid olan toplu isimlər quruluşca sadə və mürəkkəb olur. Sadələr: *batalyon, tabor, el* və s. Mürəkkəblər: *qonaq-qara, el - ulus, el - yurd* və s.

2. Heyvanlara aid olan toplu isimlər: *sürü, ilxi, naxır* və s. Bu cür isimlər də quruluşca sadə (məs.: *dəstə, karvan, ilxi* və s.) və mürəkkəb (məs.: *dəstə-dəstə, mal-qara, qatar-qatar, qudqış* və s.) olur.

3. Bitkilərə aid olan toplu isimlər: *ağaclıq, kolluq, meyvəlik, güllük, meşəlik, çiçəklik, otluq, göylük, çəmənlik, yaşılıq, əkin-biçin, əkin-səpin* və s.

4. Cansız varlıqlara aid olan toplu isimlər: *qumluq, daşlıq, qayalıq, bataqlıq, qab -qaşıq, qab-qacaq, dam-daş, daş-kəsək, mal-mülk* və s.

Toplu isimlər cəm şəkilcisi təkdə olur və topluluq məzmunu bildirir. Toplu isimləri cəm şəkilçisi qəbul edib - etməməsinə görə iki qrupa ayırmak olar:

1. Cəm şəkilçisi qəbul edən toplu isimlər: *sürülər, ordular, ellər, qəbilələr, tayfalar, qoşular, əhvalatlar* və s.

2. Cəm şəkilçisi qəbul etməyən toplu isimlər: *heyvanat, əhali, camaat, hesabat, meyvəcat* və s.

Qeyd: Azərbaycan dilçiliyində belə bir fikir vardır ki, *heyvanat, camaat, hesabat, meyvəcat* və s. sözlər dilimizə

Ərəb dilindən həmin dilin cəm şəkilçisi ilə birlikdə keçmişdir. Ona görə də bunlar cəm şəkilçisi qəbul edə bilmirlər. Lakin məsələyə bir az daha dərindən yanaşanlar -at şəkilçisinin tarixən türk dillərində kəmiyyət kateqoriyasının göstəricisi olduğu fikrini söyləmişlər. Doğrudan da bu şəkilçi **gedişat**, **elat**, **içalat**, **bağ-bağat**, **ağarti**, **göyerti**, **övlad** kimi qədim türk sözlərinin tərkibində kəmiyyət kateqoriyasının göstəricisi kimi asemantikləşmişdir. Hətta **bayat**, **sakat**, **al-poğut** //**alpot**, **massaqet**// **mazkut**, **tissaqet** (**tış-sakat**) etnonimlərində də -at şəkilçisi tarixən topluluq bildirmişdir. Bir sözlə, bu şəkilçinin ərəb mənşəli deyil, türk mənşəli olmasına inandırıcı görünür.

Tək və toplu isimlərlə yanaşı, **cəm isimlər** də dilimizdə xüsusi yer tutur. Cəmlilik **-lar** (-lər) morfoloji göstəricisi ilə ifadə olunur. Məs.: *kağızlar*, *adamlar*, *quşlar*, *almalar* və s.

Azərbaycan dilində cəmlilik anlayışı aşağıdakı məzmunda olur.

- I. Adı cəmlilik;
- II. Təxmini cəmlilik.

Təkdə olan hər hansı söz (isim) **-lar** (-lər) cəm şəkilçisini qəbul etdiqdə adı cəmlilik yaradır. Məs.: *uşaqlar*, *dostlar*, *böyük-lər* və s. Cəm şəkilçisi qəbul etmiş sözlərin (isimlərin) məzmununda konkret kəmiyyət deyil, qeyri-müəyyən kəmiyyət məzmunu vardır. Adı cəmlilik, əsasən, isimlərlə bağlıdır.

Təxmini cəmlikdə ifadə olunan kəmiyyət təxmini olur. Burada konkret kəmiyyət nəzərdə tutulmur. Təxmini cəmlikdə nəzərdə tutulan kəmiyyət konkret deyil, müəyyən ölçü, məsafə, çəki, həcm arasında olur. Məs.: *səksəninci illər*, *doxsaninci illər* və s. Bundan başqa, təxmini cəmlilik **biz** və **siz** əvəzliyi, **xeyli**, **çox**, **bir qisim**, **bir neçə**, **bir qədər**, **müəyyən qədər**, **əlliye qə-**

dər, yüzə qədər, təxminən, bəzi və s. sözlərlə də ifadə olunur. Məs.: *bir neçə kitab, xeyli adam, çox məsələ, əlli yə qədər adam, təxminən əlli nəfər adam* və s.

Tək, toplu və cəm isimlərin kəmiyyət kateqoriyası ilə əla-qəli olduğunu nəzərdən qaçırmamız olmaz. Ona görə ki, kəmiyyət anlayışının reallaşmasında tək, toplu və cəm isimlərin də rolü vardır.¹

İSMİN QURULUŞCA NÖVLƏRİ

İsimlər quruluşuna görə **sadə, düzəltmə** və **mürekkeb** olmaqla üç yerə ayrılır.

Sadə isimlər. Bir kökdən ibarət olur. Məsələn, **ev, od, diş, baş** və s. Azərbaycan dilində sadə isimlər xarakterik olmaqla yanaşı, həm də kəmiyyət baxımından üstünlük təşkil edir. Sadə isimlərin ən tipik heca tiplərini belə göstərmək olar: sait- samit quruluşlu isimlər (məs.: *ot, ox, ər, iz, ün* və s.), samit - sait - samit quruluşlu isimlər (məs.: *dağ, göl, göy, yun, daş, yer* və s.), sait - samit - samit quruluşlu isimlər (məs.: *and, alp* və s.), samit- sait- samit- samit quruluşlu isimlər (məs.: *qənd, kənd, qurd* və s.), sait- samit - sait quruluşlu isimlər (məs.: *ağı, ata, ana* və s.).

Sadə isimlər sözyaradıcılığında fəal iştirak edir. Lakin dili-mizdə elə isimlər vardır ki, onlardan yeni mənalı isimlər əmələ gətirmək olmur. Məs.: **ördək, qaz...**

¹ A. Aslanov. Müasir Azərbaycan dilində grammatik kateqoriyalar. Bakı, 1985, s. 58.

Adlara və feillərə sözdüzəldici şə-

Düzəltmə isimlər. kilçılərin artırılması yolu ilə əmələ gə-lir. Bu zaman düzəltmə isimlə onun əmələgəldiyi söz arasında məna əlaqəsi olmalıdır. Məs.: **qum – qumluq, dost – dostluq, müəllim – müəllimlik** və s. Azərbaycan dilində elə sadə isimlər var ki, onların tərkibində müstəqil mə-nalı sözə oxşayan hissə özünü göstərir. Məs.: **ağac, ana, ata** və s. sözlərdə “ağ”, “an”, “at” hissələri buna misal ola bilər. Lakin bu hissələri heç zaman kök kimi götürmək olmaz. Ona görə ki, **ağac** sözü ilə “ağ”, **ana** sözü ilə “an” və **ata** sözü ilə “at” hissə-ləri arasında heç bir məna əlaqəsi yoxdur. Əgər tarixən belə bir əlaqə olmuşsa, müasir dildə tamamilə itmişdir.

Düzəltmə isimləri əmələ gətirən şəkilçilər hansı nitq hissə-sinə qoşulmasından asılı olaraq iki yerə bölünür.

- I. Adlardan isim düzəldən şəkilçilər;
- II. Feillərdən isim düzəldən şəkilçilər.

I. Adlardan isim düzəldən şəkilçilər. Burada ad ifadəsi geniş mənada başa düşülür. Ad dedikdə isim, sıfət, say, əvəzlik və zərf nəzərdə tutulur. Adlardan isim düzəldən şəkilçiləri bir-bir nəzərdən keçirək.

- **lıq, -lik, -luq, -lük şəkilçisi.** Bu şəkilçi isim, sıfət, say, əvəzlik və feildən yaranan düzəltmə sıfətlərdən isimlər əmələ gətirir.

İsimdən yarananlar: a) qohumluq, yaxınlıq münasibətini bildirən isimlərdən isim yaradır: *dostluq, qardaşlıq, yoldaşlıq, qohumluq* və s.

Sizin fikriniz söymək, döymək, sürgün... Bизimки исə dostluq, qardaşlıq, yoldaşlıqdır; Anasının sözü, atalığının sifari-

şı ona nagahani atılan güllə kimi dəymışdı?

b) insan və heyvan bədəninin müəyyən üzvünü bildirən sözlərdən konkret mənalı isim yaradır: *gözlük, başlıq, dizlik, arxalıq, ayaqlıq* və s.

c) topluluq bildirən isimlər əmələ gətirir: *qumluq, almalıq, dağlıq, daşlıq* və s.

ç) peşə, vəzifə adı bildirən isimlər əmələ gətirir: *müəllimlik, alimlik, həkimlik, dərzilik* və s.

Tələbəlik həyatında bu cür ziyafətlər az da keçirilsə, onlar uzun zaman unudulmur (S. Qədirzadə).

Sifətdən yarananlar: rəng, əlamət, keyfiyyət, xarici görünüş, həcm bildirən sifətlərdən isim yaradır: *acizlik, süstlüq, aylılıq, qırmızılıq, qaranlıq, yaxşılıq, təklik, kobudluq, pislik, gözəllik, mərdlik, müştəbehlik, gərginlik, böyüklük, dinclik, ucağıq, acliq, yüksəklik, sakitlik* və s.

Bu fikir sanki onda bir yüngüllük yaratdı (M. İbrahimov); Tarçalan oğlan *qaranlıq* küçədə, bir daşın üstündə oturmuşdu (S.Qədirzadə); Hava yavaş-yavaş qaralar, *sərinlik* çökürdü (S.Qədirzadə); Vətənin gözəlliyini müşqayisədə görmək əslində Vətənə qarşı *xorluq* və *nankorluqdur*; Dəyənin qənşərində atlar oynayan, dayçalar, qulunlar kişnəşən yamyaşıl *düzənlilik* açılır, göz işlədikcə ta üfüqə qədər uzanıb gedirdi (Ə.Cəfərzadə).

Qeyd: *-lıq, -lik, -luq, -lük* şəkilçisi rəng bildirən **sarı** sıfətinə qoşulduqda xəstəlik adı bildirən **sarılıq** ismini yaradır.

Saydan yarananlar: *onluq, yüzlük, beşlik, əllilik* və s.

Zakir sovgat qutularının ikiüzlü faneri arasında evdən gəndərilən qızıl **beşlikləri**, **onluqları** almış, orada xırıd eləyib

xərcləmişdi (*S. Qədirzadə*); *Səkinə talvar taxtasından asılmış otuzluq neft lampasının işığında oturub Pərişana qış corabı toxuyur və yavaş - yavaş danişan ərinə qulaq asırdı* (*M. İbrahimov*).

Əvəzlilikdən yarananlar: Məs.: **bizlik**, **sızlık** və s.

Qeyd: **Mən** əvəzliyindən **mənlik** sözü yaranır. Bu söz həm də “ləyaqət” mənasını bildirir.

Feildən əmələ gəlmış düzəltmə sıfətlərdən yarananlar: *az-ğinliq*, *çaşqınlıq*, *pozğunluq*, *düzungünlük*, *yorğunluq*, *satqınlıq*, *əzginlik* və s.

Belə bir məqamda Pası öz Hatəminin azğınlığına, çashqınlığına görə ona yamanca qulaqburması verdi (*S. Rəhimov*).

-lıq, **-lik**, **-luq**, **-lük** şəkilçisi bir sıra şəkilçilərdən sonra sözlərə qoşulur və yeni mənalı isim yaradır. Bunlar, əsasən, aşağıdakılardır:

1) **-çı**, **-çi**, **-cu**, **-cü** şəkilçili sözlərə qoşulur və peşə, sənət adlarını bildirir. Məs.: *üzümçülük*, *əkinçilik*, *dənizçilik* və s.

Kitabxanaçılıq texnikumunda oxuyan Mənsurə ilk günlərdən dərslərinə ciddi hazırlaşmağa başlamışdı (*S. Qədirzadə*).

Qeyd: **peşmanlıq**, **qoyunçuluq**, **düşməncilik**, **kasibçılıq**, **çobançılıq** sözlərində **-çılıq**, **-çilik**, **-çuluq**, **-çülüük** şəkilçiləri mürekkeb quruluşlu şəkilçilərdir. Ona görə ki, bu cür sözlərdə **-çı** və **-lıq** şəkilçilərini bir - birindən ayırmak olmur. Yəni dilimizdə **peşmançı**, **nökərçi**, **qoyunçu**, **düşmənci**, **kasibçi**, **çobançı** sözləri işlənmir. Lakin **pambıqcılıq**, **di-ləncilik**, **odunçuluq**, **suçuluq**, **üzümçülük** və s. sözlərdə **-çı⁴** və **-lıq⁴** şəkilçilərini fərqləndirmək olur. Burada **pambıq-çı**, **üzüm-çü** sözlərindən **pambıq-çı-liq**, **üzümçü-lük** söz-

ləri yaranmışdır. Bu qəbildən olan digər sözlərdə də -**cl⁴** və -**lıq⁴** şəkilçiləri bir-birindən ayrılır.

Bunu mənə xalam deyib, o, bir deputatın evində qul-luquluq edir; Heç olmasa tale onun qəlbində peşmançılıq hissi oyadayıd: qəlb parçalayan, gözdən yuxu qaçıran odlu bir peşmançılıq, elə bir peşmançılıq ki, onun dəhşətli əzabından adamın gözünə dar ağacı və girdab görünür.

2) -**daş** şəkilçili sözlərə qoşulur: əməkdaşlıq, sırdaşlıq, vətəndaşlıq və s.

3) -**lı**, -**li**, -**lu**, -**lü** şəkilçili sözlərə qoşulur: ağıllılıq, könüllülük, abırlılıq, savadlılıq və s.

4) -**ıci**, -**ici**, -**ucu**, -**ücü** şəkilçili sözlərə qoşulur: quruculuq, atıcılıq, sürücülük və s.

5) -**sız**, -**sız**, -**suz**, -**süz** şəkilçili sözlərə qoşulur: qayğısızlıq, hüdudsuzluq, biliksizlik, könülsüzlük, ağılsızlıq, ümidsizlik və s.

Bizsə qeyrətsizlik, namussuzluq təri içində boğula qaldıq (S. Rəhimov); Bir az keçəndən sonra yenə də ümidsizlik doğuldu (M. S. Ordubadi).

6) -**ca**, -**cə**; -**caq**, -**cək** şəkilçili sözlərə qoşulur: balacılıq, utancaqlıq və s.

7) -**keş**; -**ist** şəkilçili sözlərə qoşulur: zəhmətkeşlik, qayğı-keşlik, maşinistlik və s.

Maşından, tramvaydan müqəyyəd ol, – deyə ayrılanда qayğı-keşliklə tapşırıldı (S. Qədirzadə).

8) -**maz**, -**məz** şəkilçili sıfətlərə qoşulur: dinməzlik, ölməzlik, saymazlıq, barışmazlıq və s.

9) -**dar**, -**dər** şəkilçili sözlərə qoşulur: xəbərdarlıq, maldarlıq və s.

Nəhayət, *hay-küylə maşını dartib palçıqdan çıxartdıqda Rüstəm kişi yenə boz atı mindi* və **maldarlıq** fermasına sürdü (M. İbrahimov); Lakin birinci **xəbərdarlıq** da nəticəsiz olmuşdu (S. Qədirzadə).

10) -**baz** şəkilçili sözlərə qoşular: *oyunbazlıq, qohumbazlıq* və s.

Mən səninləyəm, yoldaş sərnişin. Bura sirk deyil ki, oyunbazlıq eləyəsən! (S. Qədirzadə); Prokuror! Bu ixtisasa elə təmiz adamlar gərəkdir ki, hər cür riyadan, üzgördülükdən, qohumbazlıqdan uzaq olsun! (S. Qədirzadə).

11) -**şünas** şəkilçili sözlərə qoşular: *ədəbiyyatşünaslıq, hüquqsünaslıq* və s.

Qız onlara hüquqsünaslıq fakültəsinin IV kurs tələbələrinə diplom mövzularının paylandığını xəbər verdi (S. Qədirzadə).

12) mürəkkəb sözlərə qoşular: *xoşbəxtlik, əliyərilik, birdəfəlik, dördsaatlıq, on bir saatlıq, acgözlük* və s.

Bakıyla Moskva arasındaki **birsaatlıq** fərqi də bunun üstündə gəlsən – ömürlərindən **dördsaatlıq** hədiyyə almışdilar (Anar); **On bir saatlıq** uçuşdan sonra isə təyyarə Dakarda yerə endi və onlar trapa çıxanda sıfətlərini sanki odlu bir nəfəs qarsıdı – Afrikanın nəfəsi (Anar); Bir gün Zaur iradəsini toplayıb bütün hiss-həyəcanlarını ürəyindən **birdəfəlik** qoparıb ata bilmışdı (Anar).

-**laq** (-lək) şəkilçisi. Bu şəkilçi sadə isimlərə qoşularaq düzəltmə isimlər əmələ gətirir. Məs.: *qışlaq, yaylaq, otlaq, çaylaq, duzlaq, buzlaq* və s.

*Bakının Abşeron bağlarına, yaylaqlarına köcmək mövsümü başlanmışdı (S. Qədirzadə); Bu yağışdan sonra Muğan otlaqları yamaşıl olacaqdı (M. İbrahimov); Elə **duzlaqlar** var ki, onun altında yüz-yüz çiçəkliliyi satın alan xəzinə gizlənmişdir (Əfqan).*

Qeyd: - laq şəkilçisi **oylaq** sözündə daşlaşmışdır. **Oylaq** sözünü kök və şəkilçiyyət ayırmak olmur. Məs.: Hər obanın bir yaylağı, hər tərlanın öz **oylağı**, Dolaylarda bahar çığı, Bir doyuncu gəzim, dağlar! (S. Vurğun).

Oylaq sözünün kökü “oy” tarixən “yaşayış yeri”, “torpaq sahəsi” mənalarında işlənmişdir.

Azərbaycan dilində **yatalaq**, **şapalaq**, **sapalaq** (ərzaq sapalağı) tipli sözlər vardır ki, bunlarda - a+ (-laq) şəkilçilərinini ayırmak mümkün deyildir. Bu cür sözlərdə şəkilçilər sözə birikmişdir.

-ça, -çə şəkilçisi. İsimlərdən kiçiltmə mənalı isimlər əmələ gətirir. Məs.: *kitabça, dəftərçə, yorğanca, meydança, bağça, tarixçə, sandıqça, qalaça, gödəkçə, döşəkçə* və s.

Otaq bizim məktəbdəki idman **meydançası** boyda olmuşdu (N. Həsənzadə); Komandir atlının əlində apardığı **düyünçədən** şübhələndi; Zübeydə deyirdi ki, yerə **yorğanca** salib üstündə Calal ağayanın aşiq-aşiq oynadıq, bəysuma yedik, birdən Amanat bəy gəldi, Calal ağanı yerdən qaldırdı: gəl bir yerdə gedək, – dedi. (Ə. Cəfərzadə); **Bağça** açırıq, orada işlərsən, bir az vaxtin qalar, ev-eşiyə də, özünə də baxarsan (M. İbrahimov); İllərdən bəri şirilti ilə axıb dərələrə, yarğanlara tökülen bulaq suyunun qarşısı kəsiləcək, iri **gölməçə** yaradılacaqdır (S. Qədirzadə); Həmişə qıfil altında saxladığı **sandıqçanı** arabaya qoyub oba-oba gəzərdi (B. Bayramov).

Qeyd: Kiçiltmə mənalı isimlər əmələ gətirən **-ça, -çə** şəkilçisini formadüzəldici şəkilçi hesab etmək daha düzündür.

-cıq (-cik, -cuq, -cük) şəkilçisi. İsimlərdən kiçiltmə mənalı isimlər yaradır. Məs.: **gəlincik, evcik, körfəzcik, adacıq, qulaqcıq və s.**

Nəhəng binaları bir evcik kimi, Robota oyuncaq kubları qurdıq (N. Kəsəmənli); Dəniz balaca, xudmani körfəzciklərdə sahilin bətninə girir, sıvri, nazik, qumlu buruqları öz altına çekir, gah qabarıq sahili, qayaları qamarlayır, gah da çəkilir-yenidən üzə çıxmış qumlu sahilləri-buruqları, adacıqları, müləyim ləpələriylə tumarlayırdı (Anar).

Qeyd: - cıq (-cik, -cuq, -cük) şəkilçisi sıfətlərə qoşularaq düzəltmə sıfətlər yaradır. Məs.: **kiçik–kiçicik, gödək–gödəkcik, qırvım–qırvıçıq və s.**

O, kiçicik dilsiz məxluq ana üçün neçə-neçə dünyadan qiyəmtli, min - min candan əziz, çox-çox nemətdən şirin idi (S.Qədirzadə); Paşa başını dik qaldırıb sarımtıl, gödəkcik birini yoluşturub, göyümtül gözlərini gəzdirdi (S. Rəhimov); Qırvıçıq saçları qısa-qısa hörüklərə hörülüb, başlarında iri əmmaməyə bənzər bir sariq (Anar).

-ciğaz (- ciyəz, -cuğaz, -cüyəz) şəkilçisi. İsimlərə qoşularaq əzizləmə və kiçiltmə mənalı düzəltmə isimlər əmələ gətirir Məs.: **Uşaqcığaz, quşcuğaz, qızçığaz, gəlinciyəz və s.**

İndi neçə gün idi ki, Mənsurə yuxudan duran kimi gəlib balaca quşcuğazların yuvasına çörək qırıntılarını tökürdü (S. Qədirzadə). Həyata son dəfə yumub gözünü, Qızçığaz qayadan atır özünü (S. Vurğun).

Qeyd: - ciğaz (-ciyəz, - cuğaz, - cüyəz) şəkilçisini formadüzəldici şəkilçi hesab etmək daha düzgündür. Bunu -cıq (-cik, -cuq, -cük) şəkilçisinə də şamil etmək olar.

-çı (-çi, -çu, -çü) şəkilçisi. Məhsuldar şəkilçi olub, aşağıdakı qaydada düzəltmə isimlər əmələ gətirir:

1) İsimlərdən düzəltmə isim yaradır. Məs.: *ədəbiyyatçı, tərixçi, dilçi, traktorçu, baliqçı, üzümçü, yalançı, yazıçı, müştuluqçu, əkinçi, biçinçi, idmançı, qayıqçı, işgalçi, arabaçı, alverçi, qulluqçu, döyüşçü, nəşriyyatçı, çərçi, cütçü* və s.

Biçinçilər adət üzrə xırman açıb, taxillarını elə zəmilərin kənarindən döyərdilər (İ. Şıxlı); *Tanya idmançı* idi, yelkənli qayıqları sürmək üzrə çempion idi (Anar); Və həmin o ay pərisinə oxşayan sarışın *qayıqçı* qız günlərin bir gündündə ata - anasıyla Lvova köcdü və Zaurun həyatından həmişəlik qeyb oldu (Anar); *Çalınan sözsüz nəğməni* elə bil ilk bahar *müştuluqçusu* novruzgülü bəstələmişdi (Ə. Kərim); *Şəhərə əncir*, üzüm aparan *arabaçılardın* çoxunu tanıyıram (S. Qədirzadə); *Diləfruz* səhərdən - axşamacan mənəni *qulluqçu* kimi işlədir (S. Qədirzadə); *Yalana dözümsüz, yalançıya* amansız idi (B. Vahabzadə); *Şəhərdən yollanır* kəndə *çərçilər*, *Çərçi* nə gətirsə, alır *kəndçilər* (M. Şəhriyar); *Cütçü* geri qanrlılib Alptekinin qamçısı ilə işaret etdiyi tərəfə - *göqtanrı* çayına baxdı (Ə. Cəfərzadə).

2) Saylardan düzəltmə isimlər yaradır. Məs.: *milyonçu, milyardçı* və s.

Qeyd: -çı (-çi, -çu, -çü) şəkilçisi yer adlarını bildirən isimləri də əmələ gətirmişdir. Məs.: *Quşcu, Sabunçu, Dəvəçi* və s.

-lı (-li, -lu, -lü) şəkilçisi. Məhsuldar şəkilçi olub, aşağıdakı qaydalar üzrə düzəltmə isim əmələ gətirir:

1) Yer, məkan, coğrafi ərazi bildirən isimlərdən ümumi isim düzəldir: *bakılı, şəkili, ordubadlı, qubalı, şəhərli, amerikalı, azərbaycanlı, kəndlə* və s.

Doğrudanmı bu amerikalı beləcə cəzasız qalacaq; Üstündən də şərbət içəsən! -deyə pəhləvan gövdəli azərbaycanlı, dəmirçi Səbzəli gülərək əlavə etdi.

2) Şəxs adlarından familiya, təxəllüs bildirən isimlər yaradır: Qorxmaz Əlili, Ənvər Məmmədxanlı, Firuzə Məmmədli, Hənəfi Zeynallı, Sultan Əmirli və s.

Sultan Əmirli lap ilk söhbətdən cavabin təkrar edib: Mən Nərimanovu Azərbaycan bolşeviklərinin rəhbəri kimi tanıyıram (İ.Hüseynov).

3) Toponimik adlardan təxəllüs bildirən xüsusi isimlər əmələ gətirir: (Əliyar) Qarabağlı, (İbrahim) Göyçaylı, (Əkbər) Yeravanlı, (İsmayıł) Şixlı, (Nüsrət) Kəsəmənli və s.

-gil **şəkilçisi**. Nisbətən az məhsuldar şəkilçidir. Bu şəkilçinin bir cür yazılıması onun işlənmə dairəsinin az olması ilə əla-qədardır. **-gil** şəkilçisi isimlərə qoşular və topluluq məzmunu bildirən isim əmələ gətirir. Məs.: *dostumgil, qardaşimgil, Səadətgil, Ayazgil, Sərdargil, əmimgil, Zahidgil, Kərəmgil, Rəşidgil, Qəmərgil, Təhminəgil* və s.

Aramsız təqiblərə məruz qalan qaçaqların üç yerə bölünməsi birinin arana, birinin dağlara çəkilməsi, Kərəmgilin isə bu torpağı müvəqqəti tərk edib o taya keçməsi hələ bir neçə gün əvvəl qərara alınmışdı (F. Eyvazlı); *Səadətgil* Hacı Qurban ağanın qapısına çatanda darvazanı bağlı gördülər; Popov kiçik rütbəli zabitlərə lazımı göstərişlər verdikdən sonra *Sərdargil* duran tərəfə getmək istəyirdi ki, konsul əl işarəsi ilə onu saxladı; *Rəşidgillə Qəmərgilin* eyvanları üzəbəüz idi (Anar); Yəqin *Təhminəgilin* pəncərələri də qaranlıqlaşıb (Anar).

Qeyd: Bu şəkilçinin mənşəyi barəsindəki fikirlər də maraqlıdır. Bəzi türkoloqlar **-gil** şəkilçisini turkmən, çuvaş

dillərində “ev”, “ailə” mənasında işlənən **qil//gil** sözü ilə bağlayır, bəziləri isə bu şəkilçini nostratik vahid hesab edərək onu küld “icma, cəmiyyət, nəsil” sözü ilə əlaqələndirmişdir. F.A. Cəlilov isə bu şəkilçi barəsində belə yazmışdır: “Əgər **-gil** morfemi ailə - **ev** - **soy** mənasında işlənən **qil//gil** sözünün şəkilçiləşmiş variantı deyilsə, onda onun tərkibində qədim topluluq bildirən **-q** və **-l** elementlərini ayırmaq olar. Lakin hər iki yozum əlavə tədqiqat tələb edir”¹.

- 1, -i, -u, -ü şəkilçisi. Nisbətən az məhsuldar şəkilçidir. İsim düzəltmək vəzifəsi nisbətən məhdudlaşsa da, bu şəkilçi aşağıdakı hallarda düzəltmə isimlər əmələ gətirir.

1) İsimlərdən rəqs adı bildirən isimlər yaradır: *qaytağı, heyratı, çobanı, vağzalı, innabı* və s.

Innabi havası onun xəyalını qayğısız uşaqlıq illərinə qanadlandırdı (Əfqan). *Sağlıqlar uzandı...* səhərə kimi, Çalıb - oynadılar, kef eylədilər, *Çırpıb pillələrə son ümidi*, “**Vağzalı**” üstündə dəfn eylədilər (N. Kəsəmənli). Könlüm gözəlliyyin vurğunu olub, Uzundərə çalın, **Heyratı** çalın (A. Quluzadə).

2) İsimlərdən təxəllüs bildirən isimlər əmələ gətirir: *Təbrizi, Şirvani, Zərdabi, Nizami, Kərbəlayi, (Həmdullah) Qəzvini, Bamezuri, Məsudi* və s.

Nizami ən ağır şəraitdə yaşayış insanları ruhdan düşməməyə, mətin və səbirli olmağa, işıqlı günlərin gələcəyinə möhkəm inam bəsləməyə çağırırdı (M. S. Ordubadi); Əsədulla **Şirvani** səhərdən bəri, sabah qəzetdə dərc olunacaq məqalənin tərcüməsi üzərində çalışırdı; Səadət Saday bəyin qarşısında əylənmək üçün **Kərbəlayi** Mehdidən nökərçilik haqqını istəmişdi ki,

¹ F. A. Cəlilov. Azərbaycan dilinin morfonologiyası. Bakı, 1988, s. 201.

aparib bəyin borcunu kəssin, lakin Kərbəlayi verməmişdi; Ərəb coğrafiyaşunası Bamezuri, Məsudi, ərəb tarixşünasları İbn əl Fəqih, İbn əl Əsir, Yaqt Həməvi, bir də bizim müasirlərimiz Həmdulla Qəzvini yazıblar (Mahmud İsmayıll).

Qeyd: Bu şəkilçi feillərdən də isim əmələ gətirir. Məs.: **ölü, sürü, çəki, ölçü, qorxu** və s.

Onun **ölçüləri** masştaba gölmir. Çünkü orqanizmin varlığı nə həcm, nə uzunluq, nə də **çəki** ilə **ölçülə** bilər (Ə. Babayeva); O, bütün söhbətlərin gülməli, ya kədərlə olmasından asılı olmayıaraq, **ölü** iradəsi, daş sobri ilə dinləyirdi (Ə. Kərim).

- **ey şəkilçisi.** İsimlik dairəsi məhdud olan və bir cür yazılan şəkilcidir. İsimlərdən məhdud şəkildə isim yaradır: **güney**. *Güləsər dağların kölgə saldığı ciğırı güneyə doğru addımlayan Şamxalı və qardaşını xır yoluna qədər gözdən qoymadı (İ. Şixlı); Güneyi laləzar, quzeyi qar olan bu dağa uzaqdan baxanda nəhəng bir yəhərə bənzəyir (F. Eyvazlı).*

Qeyd: Bu şəkilçi **quzey** sözündə daşlaşmışdır. **Quzey** sözünü kök və şəkilçiye ayırmak mümkün deyildir. Məs.: Nə olar ki, bu dünyadan köçməmiş, Mənim həsrət quzeyimə gün düşə (B. Vahabzadə). **Güney** və **quzey** sözlərindəki - **ey** şəkilçisi **oy** sözünün (“yaşayış yeri”, “torpaq sahəsi”) şəkilçiləşmiş variantıdır. Tarixən müstəqil kök olmuş **oy** sözü (bu söz tarixən “yaşayış yeri”, “torpaq sahəsi” mənasında olmuşdur) indi **güney** və **quzey** sözlərində öz mənasını qoruyub saxlamışdır. Belə ki, **güney** “gün düşən yer”, **quzey** isə “gün düşməyən yer” mənasındadır. Bundan başqa, **oylaq** sözündə də **oy** ilkin morfemi ilə şəkilçi birikmişdir. **Oy** ilkin kökü **eyvan**, **ev** sözlərində də fonetik variantları ilə işlənir.

- **gər şəkilçisi**. Bu şəkilçi peşə, sənət bildirən isim əmələ gətirən - **çı** (-**çı**, -**çu**, - **çü**) şəkilçisi ilə ekvivalent olur. Ona görə də bəzən bu şəkilçiləri bir - biri ilə əvəz etmək olur. Məs.: **kimyagər** - **kimyaçı**, **misgər** - **mışçı** və s. İşləklik dairəsi məhdud, bir cür yazılın şəkilçi olub, isimlərdən peşə, sənət ifadə edən isim əmələ gətirir: **zərgər**, **misgər**, **kimyagər** və s.

Əkrəm cəbhədə olduğu müddətdə təsadüf elə gətirdi ki, o, şəhərdə “xozeyin **zərgərin** oğlu” ləqəbi ilə tanınan Zakirlə yenə tapışdı, köhnə münasibətləri təzələndi, macəraları təkrarlandı (S. Qədirzadə);... **Zərgər**, **silahsaz**, **misgər**, **qalayçı**, **boyaqçı**, **papaqçı**, **çariqlı**, **şışpapaq** maldar dağ camaati, arxalıqlı, çuxalı rəncbərlər, kəndxudalar və dargalar – hamı bir - birinə qarışmışdı (İ. Hüseynov).

Qeyd: - **gər** şəkilçisi **çilingər**, **dülgər** sözlərində daşlaşmışdır. Bu sözləri kök və şəkilçiyyə ayırmak olmur.

- **gər** şəkilçisi **hiyləgər** sözündə düzəltmə sıfət yaratmışdır.

- **dar** (-**dər**) **şəkilçisi**. İşləklik dairəsi məhdud olub, isimlərdən isim düzəldir: evdar, tərəfdar, cazibədar, məhsuldar, quldar, dindar, hökmdar, ahəngdar, xəzinədar, əməkdar və s.

Azərbaycan artıq paytaxt olaraq Təbriz şəhərini və bir **hökmdar** kimi Qızıl Arslanı tanıdı (M. S. Ordubadi); Gözünü corab millərindən, qulağını ərinin təmkinli, **ahəngdar** səsin-dən çəkməyən Səkinənin üzündə taleyindən razı bir ifadə vardı (M. İbrahimov); O, Cavadı katib və **xəzinədar** vəzifəsindən gö-türüb bir başqası ilə əvəz etmək fikrində idi.

Qeyd: - dar (- dər) şəkilcisinin - ədar variantı vardır.

Məs.: mülkədar

Yeri düşəndə tüfənglərini qapıb **mülkədarın** üstünə düşürər, malikanələrinə od vururlar, mal - dövlətlərini talan eyləyirlər (C. Bərgüşad).

- **ban şəkilçisi.** Bir cür yazılan, işləklik dairəsi məhdud, isimdən isim əmələgətirən şəkilçidir: *bağban*, *çiraqban* və s.

Arzularım çiçəklərlə öpüşər, **Bağban** olub yaşıł bağa sığınnam (Z. Yaqub); Ciçək - ciçək ulduzlu lacivərd göylərin əksi və sahilin **çiraqban** mənzərəsi titrək sularda yuyunurdu (S.Qədirzadə).

- **baz şəkilçisi.** Bu şəkilçi -çı (-çi, -çu, -çü) şəkilcisinin ekvivalenti kimi çıxış edir. Ona görə də bu şəkilçilər bir - birini əvəz edir. Məs.: *sözbaz* – *sözçü*, *aşbaz* – *aşçı* və s. - **baz** bir cür yazılan, işləklik dairəsi məhdud, isimdən isim əmələgətirən şəkilçidir: *qumarbaz*, *oyunbaz*, *kəndirbaz*, *sözbaz*, *aşbaz*, *hoqqabaz*, *ədabaz*, *mədhbaz* və s.

Bu heç də ədabazlıq deyildi (Əfqan). Bir gün olmaz ki, bu xarabada dava, **canbazlıq** olmasın; O, rəqsi əvvəllər **hoqqabazlıq** sayırdı; Onda siyasi **işbazın** diribaşlığı ilə xalq nümayəndəsinin həssaslığı birləşmişdi.

- **şünas şəkilçisi.** Bu şəkilçi -çı (-çi, -çu, -çü) şəkilcisinin sinonimidir. Məs.: *ədəbiyyatşünas* - *ədəbiyyatçı*.

Bir cür yazılan **-şünas** şəkilçisi işləklik dairəsi məhdud, pəşə, sənət bildirən isim əmələgətirən şəkilçidir: *ədəbiyyatşünas*, *şərqşünas*, *dilşünas* və s.

Qeyd: - **şünas** şəkilçili söz özündən sonra gelən ismi təyin etdiqdə sıfət olur. Məs.: *ədəbiyyatşünas alim*, *şərqşünas alim* və s.

Danışdıcıqca **dilsünas** alimin gicgahlarına, alnına tökülən dümağ saçları titrəyir, o, əllərimi gah göyə qaldırır, gah yanlara açır, sanki ölkələri burdan - *ora, ordan - bura qoyur, bütün yolları uc - uca calayır*, onun bir başını harayasa bənd eləyirdi (Ə. Kərim).

- **xana şəkilçisi**. Bir cür yazılan, işləklik dairəsi məhdud, isimdən isim əmələgətirən şəkilçidir. *Kitabxana, yataqxana, xəstəxana, dustaqxana, dəftərxana, dəlləkxana, toyxana, kababxana, həbsxana, qiraətxana, müalicəxana, qəhvəxana, yeməkxana və s.*

Orada xəstəxanalar düzəldib xəstə qadınların uşaqlarını alıb tərbiyə edəcək və Amerikaya göndərəcəyik (M.S. Ordubadi); *Azər yataqxanada açılmış bal rəqsləri dərnəyinə gedirdi* (Ə. Kərim); *Çarəsiz qalan Adil çox vaxt kitab- dəftərini qoltuğuna vurub dərs hazırlamaq üçün ya Saleh müəllimgilə, ya qiraətxanaya, ya da şəhərin sakit bağlarından birinə gedirdi* (S. Qədirzadə); *Hətta kasib adamlar belə qəhvəxanalara gedirdilər, çünkü bu qəhvəxana, İsfahan camaatının istirahət etməsi üçün ən əlverişli yer idi.*

- **daş şəkilçisi**. Bir cür yazılan, işləklik dairəsi məhdud, isimdən isim əmələgətirən şəkilçidir: *əməkdaş, sirdaş, yoldaş, vətəndaş və s.*

Azər Rafiqlə neçə illər idi ki, əməkdaşlıq, sirdaşlıq edirdi (Ə. Kərim); *Ürək dolu olanda adam sirdaş axtarır* (S. Qədirzadə).

- **ilti (- ilti,- ultu,-ültü) şəkilçisi**. İşləklik dairəsi məhdud olan şəkilçidir. Səs təqlidi sözlərə qoşular və isim əmələ gətirir: *viyilti, dizilti, tappilti, şırıltı, şaqqıltı, ugultu, piçıltı, qıjıltı, xışıltı, hıqqıltı, qaqqıltı, tiqqıltı, gurultu, gumbultu, inıltı və s.*

Uzaqdan ləpələrin *uğultusu* və circıramaların səsi gəlirdi (Anar); Təhminənin nəvazişləri, sıgalları, beyni dumanlaşdırın oxşamaları, çılgın *piçiltləri*, deyilməmiş gileyləri... (Anar); Hər şeyi unudaraq Kürün sakit *qıjılıtsına* qulaq asdı, kimsə bu *qıjılıtya* həməhəng şəkildə astadanancaq yanıqlı - yanıqlı oxuyurdu (İ. Şixli); Qulunun qulaqlarında eşidilən bu dəhşətli *gurultu* sanki ona elətdirdiyi zülm qarşısında onu əlindən sağ buraxmayacağını deyirdi; O, elə ehtiyatla gedirdi ki, sanki bu dəqiqli onlara toxunub *xışılıt* çıxaracağından qorxurdu (S. Qədirzadə); Uşaqların gülüşləri qayalardakı kəkliklərin *qəqqılıtsına* qarışib dərə uzunu qanad çalırdı (F. Eyvazlı).

- **kar şəkilçisi.** İsləklik dairəsi məhdud, bir cür yazılan şəkilçi olub, isimdən isim əmələ gətirir: *sənətkar*, *davakar*, *inadkar*, *ziyankar*, *zülmkar*, *peşəkar*, *tamahkar*, *fitnəkar*.

Ah nə böyük şərəfdır **sənətkar** olmaq, Könüllər dünyasından xəbərdar olmaq (M. Müşfiq).

- **iyyat (-iyyət) şəkilçisi.** İsləklik dairəsi məhdud olan şəkilcidir. Adlardan isim əmələ gətirir: *ədəbiyyat*, *kəşfiyyat*, *riyaziyyat*, *əksəriyyət*, *şeiriyyət*, *əməliyyat*, *hakimiyyət*, *nailiyyət*, *cəmiyyət*, *əbədiyyət*, *mütləqiyyət*, *fəaliyyət*, *səmimiyyət* və s.

Hakimiyyət eşqi ilə alışib yanan, lakin bunun üçün heç bir müdriklikləri, təcrübələri olmayan şahzadələr bir-birlərinə güzəştə getməmişdilər (F. Kərimzadə); Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elə bil **bəşəriyyət** tarixində yəni bir səhifə açılır (Anar); Bir də ki, saysız - hesabsız qohum - əqrəbalarıvardı və tez - tez onlara təşrif gətirən bu yad adamlarla kəlmə kəsmək, xoş-beş eyləyib, hal - əhval tutmaq **məcburriyyəti** vardi... (Anar); Xüsusi bir **qabiliyyətə** malik olmasa da,

zəhmətsevərlik, yuxusuz gecələr, inad gücünə universitetə daxil oldu, oranı əla qiymətlə bitirib Leninqrada aspiranturaya getdi (Anar); Mən istəyirəm ki, bu, rəsmiyətlə məhdudlaşmayıb, canlı yoldaşlıq söhbətinə çevrilsin (Ə. Kərim); Yoldaşlar, bizim uşaqların əksəriyyəti arasında çox dərin bir səmimiyyət vardır (Ə.Kərim); Səhər Məxmər xalanın məzuniyyət vaxtı qurtarırdı (S. Qədirzadə).

-at (-ət) şəkilçisi. İşləklik dairəsi məhdud olan şəkilçidir.

İsimlərdən isim əmələ gətirir: *məlumat, təbliğat, hesabat, təşviqat, xatirat, xitabət, xəyalat* və s.

Ata-baba yurdunda tək yaşayan qoca ümidiñi üzmür, elə hey axtarış aparır, gümanı gələn adamlara və təşkilatlara məktub yazırıñ; Həyatdan getsəm də xatiratdayam, Arzuma həmişə çathaçatdayam (B. Vahabzadə).

-keş şəkilçisi. İşləklik dairəsi məhdud olan şəkilçi olub, isimdən düzəltmə isim yaradır: *qayğıkeş, zəhmətkeş, cəfakesh, tərəfkeş, dəmkeş, malakesh* və s.

-iyyə şəkilçisi. İşləklik dairəsi məhdud olan şəkilçi olub, düzəltmə isim əmələ gətirir: *nəzəriyyə, mədhiyyə, fərziyyə* və s.

Dünən səhər birinci katiblə icraiyyə komitəsinin sədri Sərinbulağa qalxırdı (S. Qədirzadə). Şair olsayıdım bu xəstəxanaya bir mədhiyyə yazardım (Əfqan). Gözəllik elə bir şeydir ki, onun konkret nəzəriyyəsi yoxdur (Əfqan).

-stan (-istan, - istan, -ustan, -üstan) şəkilçisi. İşləklik dairəsi məhdud olub, yer, məkan adı bildirən düzəltmə isim yaradır: *Dağıstan, Türkmənistan, Özbəkistan, qəbiristan, gülüstan* və s.

Orada beş il oxuduqdan sonra məni işləmək üçün əvvəlcə

Əfqanıstan, sonra da Hindistana göndərdilər; *Gülüstan* kəndinin gül - çiçəkləri, Bir günün içində soldu, saraldi, “*Gülüstan*” bağlandı, o gündən bəri, Bu kəndin alnında bir ləkə qaldı (N.Kəsəmənli).

- **zadə** şəkilçisi. İşləklik dairəsi məhdud olub, familiya bildirən düzəltmə isim əmələ gətirir: *Əlizadə, Ələkbərzadə, Həsənzadə, Muradzadə* və s.

Telefon kitabını *səhifələyib axtardım. Nicat Muradzadə* familiyasına rast gəlmədim (H. Abbaszadə).

- **i;** - **vi** şəkilçisi. İşləklik dairəsi məhdud olub, isimlərdən təxəllüs bildirən isimlər əmələ gətirir: *Xaqani, Şirvani, (Məmmədrza) Pəhləvi, Gəncəvi, Kəsrəvi* və s.

Məmmədrza Pəhləvi bu ikiüzlülüyüň də müvəqqəti olduğunu başa düşürdü (S.Tahir).

- **ov** (-ova);- **yev** (-yeva) şəkilçisi. Şəxs adlarına əlavə edilərək, familiya bildirən isimlər düzəldir; *Murtuzov, Zeynalov, Soltanov, Salahov, Əhmədova, Quliyeva* və s.

Zaur bunu müəyyən əsəbiliklə dedi, çünki xoşu gəlmirdi *Murtuzovlardan* (Anar); *Murtuzovgil* təzə fin mebeli alıbclar, amma bizimki, *Zeynalovlarınkı* köhnə ərəb mebelidir, dadbidad! (Anar); *Soltanovların* sakit ailəsində narahatlıq başlandı (S. Qədirzadə); Xüsusən, Səttar Bəhlulzadənin, Tahir *Salahovun*, Toğrul *Nərimanbəyovun* əsərlərinə heyranlığını gizlətməmişdi (S. Rüstəmxanlı); Professor *Kələntərovun* özünə də qəribə gəldi ki, nə əcəb o, indiyədək insanlar arasındaki fərqli nə vaxt, nədən yaranması haqda heç düşünməyib (F. Eyvazlı).

- **izm** şəkilçisi. İsimlərdən isim əmələ gətirən işləklik dairəsi məhdud olan şəkilcidir. Məs.: *pantürkizm, panislamizm, feodalizm, imperializm, marksizm, materializm* və s.

Yaylığı bir yerdən qızardı: Əsl **sentimentalizm** nakam mə-həbbətdən yadigar qanlı göz yaşı (Ə. Kərim); **Marksizm** fəlsə-fəsi - dialektik və tarixi **materializm** yüz il bundan əvvəl meyda-na gəlmışdır; Bu gün də Avropa və ABŞ-1 Azərbaycana qarşı qoymaq üçün erməni lobbisi hərəkatımıza **pantürkizm**, **panislamizm** damgasını vurur.

- ist şəkilçisi. İsimlərdən isim əmələgətirən, işlənmə dairəsi məhdud olan şəkilçidir. Məs.: *imperialist, jurnalist, materialist, idealist, maşinist* və s.

İstismarçıları – bəy-xan hökumətini, vətənimizi **imperialistlərə** satan, xalqın var - yoxunu hərraca qoyan xainləri yixa-maq lazımdır (M. Cəlal); Xarici səfərlərdən aldığım təəssürat bir **jurnalist** kimi mənim daha da püxtələşməyimə çox kömək etmişdir (Ağababa Rzayev).

- **gah** şəkilçisi. İsləklik dairəsi məhdud, qeyri - məhsuldar, isimdən isim əmələgətirən şəkilçidir: *səcdəgah, qibləgah, ümidgah, məbədgah, ordugah, qərargah* və s.

-**dən** şəkilçisi: *şam – şamdan, gül – güldən, qənd – qənddan, çay – çaydan* və s.

Qeyd: -**dən** şəkilçisi omonim şəkilçidir. Həm də saydan zərf əmələ getirir: **çox – çoxdan**.

- **pərəst** şəkilçisi: *xaçpərəst, söhrətpərəst*.

-**çaq** (-çək); -**caq** (-cək) şəkilçisi: *qol – qolçaq, dib – dibçək, dil – dilçək; əl – əlcək, oyun – oyuncaq, odun – oduncaq* və s.

- **ant** şəkilçisi: *kurs – kursant, diplom – diplomant* və s.

- **er** şəkilçisi: *milyon – milyoner, milyard – milyarder*

- **nik** şəkilçisi: *çaynik*

- **tuq** şəkilçisi: *qoltuq*

- **axlı** şəkilçisi: *adaxlı*

II.Feillərdən isim düzəldən şəkilçilər. Düzəltmə isimlərin yaranmasında feillər də məhsuldar şəkildə çıxış edir. Feildən isim düzəldən şəkilçilər aşağıdakılardır.

-**ıq** (-ik, -uq, -ük); -**q** şəkilçisi: *tapşırıq, bacarıq, bilik* örtük, *sarmaşıq, minik, qoruq, buruq, asqırıq, barişıq, danışıq, böyük*¹ və s.

*Elə bil birisi kəndliyə dedi: Yeridir. İndi də sən öz **bacarığı-nı** göstər; İsgəndərə təzə bir **minik** maşını bağışlasayıdalar belə sevinməzdi (S. Qədirzadə); Mənim sol əlimdə **yaniq** yeri var, O, mənə töhfədir körpəliyimdən (B. Vahabzadə); Kamil kişi qoca-lib əldən düşsə də öz işinin öhdəsindən **bacarıqla** gəlirdi; Yolların üzəri buz bağladığından heç cürə **miniklə** getmək olmurdu; Damarları çıxmış ətsiz əlləri uzun, nazik barmaqları iki tərəfdən bürünc *siniyə sarmaşıq* kimi dolaşmışdır; Əmr almış kimi yaşmaqlarını burunlarının ucunadək qaldırıb, baş **örtüklərini** irəli, gözlərinin üstünə çəkdilər.*

Qeyd: -**ıq** (-ik, -uq, -ük); -**q** şəkilçisi omonim şəkilcidir. Feillərdən düzəltmə sıfət də əmələ gətirir və bu zaman sıfət kimi təyin edir: **yaniq** (alın), **bitişik** (artırma), **açıq** (alın, qapı, döyüş), **soyuq** (əl), **uçuq** (divar, ev), **boğuq** (bir qızartı), **sökük** (yer), **kəsik** (ağac) və s.

Sanki **soyuq** bir el ürəyini məngənə kimi sixır və bu soyuqluq əsəblərinə axaraq onu dondururdu (İ. Əfəndiyev); İki qonşu bağın arasındakı **uçuq** evə **bitişik** bir artırmaya yətişəndə Mənsurə ayaq saxladı (S. Qədirzadə).

-**ıq** (-ik,-uq, -ük); -**q** şəkilçisi omonim şəkilçi kimi birinci şəxsin cəmində şəxs şəkilçisi olur: **gəlirk, görürük, bilirk, oxuduq** və s.

¹ *Bölük* sözü numerativ söz kimi işlənir. Məs.: Üç il bundan qabaq Kələzli kəndində bir **bölük** ailəni qırıb çatmışdır.

- iş (- iş, -uş, -üş) şəkilçisi: *gediş, gəliş, duruş, vuruş, dönüş, görüş, döyüş, baxış, yağış, axtarış, çağırış, gülüş, yalvarış, qurtuluş, göstəriş* və s. Bu şəkilçi sonu saitlə qurtaran feillərə qosulduqda “y” bitişdirici samiti sözün kökü ilə şəkilçi arasında işlənir: *anlayış, yaşayış, qavrayış* və s.

Dayısı oğlu gələndən sonra öz həyatında bir dönüş yarana-cağına ümidi bəsləyən Mənsurə onun yolunu səbirsizliklə gözləyirdi (S. Qədirzadə); Valeh isə bu döyüş meydanında tək qalmışdı (S. Qədirzadə); Bir görüş keçirin burda birtəhər, Müşfiq-dən xatırə danişsin Dilbər (N. Həsənzadə); Ürək yaxan bu çağında, Gülüş qondu dodağıma (Ə. Kürçaylı); Ancaq bu mehriban baxışlarda bir üzüntü, bir kədər, bir giley vardı ki, onu sezməmək mümkün deyildi (Q. İlkin); Mühakimin yalvarış və qısqırtı səsləri sarayı bürümüşdü (M. S. Ordubadi).

Qeyd 1: Bu şəkilçi *alış, naxış, çalış, yarış, barış, qarış* və s. sözlərdə daşlaşmışdır.

Qeyd 2: -iş (-iş, -uş, -üş) şəkilçisi omonim şəkilcidir. Bu şəkilçili sözlərin bir qismi həm isim, həm də feil olur: **vuruş** (isim – feil), **döyüş** (isim – feil), **görüş** (isim – feil), **gülüş** (isim – feil) və s.

-iş (-iş, -uş, -üş) şəkilçisi isim əmələ gətirdikdə ismə məxsus xüsusiyətlər (hal, cəm, mənsubiyyət) üzrə dəyişir: **vuruşlar, döyüşdə, (onların) görüşü** və s.

Belə vuruşlarda bizim çobanların canı çomaqlarda idi. Hamı onun görüşünə gəlirdi (Əfqan). Söylə, bir nə üçün döyüşlərdə sən, Qızğın dəmir kimi soyudun birdən (S. Vurğun).

-iş (-iş, -uş, -üş) şəkilçili söz qarşılıqlı növdə olduqda feilə məxsus xüsusiyətləri (təsir, növ, zaman, təsdiq və inkar, şəx-sə görə dəyişmə) daşıyır: **deyişdik, döyüşdük, görüşmədim** və s. Bu deyilənləri nəzərə alaraq -iş, (-iş, -uş, -üş) şəkilçili sözlərin feil, ya da isim olmasını müəyyənləşdirmək mümkündür.

yarış sözündə - **ış** şəkilçisi daşlaşmışdır. Bu sözü kök və şəkilçiye ayırmaq olmur. Məs.: Məncə, *yarış* şərtlərinin böyük bir nöqsani var: o da orta məhsuldarlığın az göstərilməsidir (M. İbrahimov).

- ma (-mə) şəkilçisi: *bozartma, dondurma, büzmə, doğrama, soyutma, külləmə, bulama, uzlaşma, qovurma, artırma, bölmə, süzmə, döyüşmə, vuruşma, çekişmə, görüşmə, dolma, çəkmə, qızdırma, gəlmə, döşəmə, uydurma* və s.

Sizin üçün yola toyuq *soyutması* hazırlamışam (S. Qədirzadə); Şövkət xanım süfrəyə turşulu *qovurmayı* gətirəndə üzünü Teymura tutub təvazö ilə dedi (S. Qədirzadə); Xoş havalı bir pəyiz günü *artırmada* oturub çay içdiyimiz zaman küçəyə açılan dal qapımız birdən döyüldü (İ. Əfəndiyev); Kürdoba camaatının əsas yeməyi boz *qovurma, külləmə, soyutma* ətdən ibarət olurdu (İ. Əfəndiyev); Asiflə anam böyük otağa keçdikdən sonra mən *çəkmələrimi*, əynimdə suya dönmüş jaketimi çıxardım; Ay Qulu, Pəri arvadın düzəltdiyi *süzmədən* yeməniş hara gedirsən?; O da bir pərdədir gözlərimizdə... Canım, nə cəhənnəm, nə cənnət vardır, Bunlar da bir cürə *uydurmalardır*; Ağacın altına çoxlu *dondurma* kağızı, papiros kötüyü tökülmüşdü, gündüzlər burada ağacın kölgəsində *dondurma* satan oğlan *qızğın* alver edirdi (Q. İlkin).

Qeyd: **- ma (-mə)** şəkilçisi omonim şəkilcidir: a) inkar şəkilçisi kimi işlənir. Məs.: **oxuma, yazma** və s. Bu zaman vurgu qəbul etmir; b) feildən sıfət əmələ gətirir. Məs.: **burma** (saç), **hörmə** (divar), **eşmə** (bığ), **dolama** (yol) və s. **-ma (-mə)** şəkilçisi feildən isim və sıfət düzəldən şəkilçi kimi çıxış etdiqdə vurgu qəbul edir.

Kələ - kötür, **dolama** yollar gah yaşıl meşəliklərdən, gah qara -boz sildirim qayalıqlardan, gah da çiçəkli, kəpənəkli yamaclardan keçərək dağlara sarılı - sarılı göyə qalxırıdı (S. Qədirzadə).

-aq, -ək; -q, -k şəkilçisi: *qaçaq, soraq, qucaq, sancaq, daraq, dirək, qoruq, budaq, qalaq, tapdaq, yataq, döşək, ələk, si-naq, istək* və s.

Hələ qırışq düşməmiş geniş alnına tökülen şabalıdı, qıvrım saçlarına elə bil heç **daraq** toxunmamışdı (S. Qədirzadə); Yağışdan sonra hava o qədər isinmişdi ki, **budaqların** başı təzədən tūmurcuqlanmağa başlamışdı (Ə. Babayeva); **Direkdən** asılmış qara çıraq qazma damın divarlarını güclə işıqlandırırdı (İ. Şixli); Bir də ona görə tūfəngimi gəzirdim ki, yaylaqda **qaçaq** dəstələri hərlənirdi (İ. Əfəndiyev); Saçlarına **sancaq** taxdı, Burdu yiğdi bir qalaq (Ə. Kürçaylı).

Qeyd: **- aq, -ək** şəkilçisi omonim şəkilcidir. Feilin əmr şəklinin birinci şəxsinin cəmində şəxs şəkilçisi kimi işlənir: *yazaq, gələk, görək* və s. Bundan başqa feildən sıfət əmələ gətirir: **çökək** (yer).

-caq, - cək şəkilçisi: *yelləncək, diyircək, bürüncək* və s.

Qeyd: Bu şəkilçi yağıncıq, oyuncaq, əlcək və s. söz-lərdə isimdən isim düzəldir. Məs.: Yetim, *bir toxdaq ol, nə xəbərdi bəyəm, qabırğalarım sindi ki, heç elə bil yiğincaq - zad* görməyiblər.

O hər dəfə təkan verdikcə **yelləncək** bir az da yuxarı qalxır və az qalırdı ki, dövrə vurub budağa dolaşın (İ. Şixli); Bu dün-yanı **oyuncaqmı** bilmisən? Həyat səni güldürəndə gülmüsən, Hünərin var, ağladanda gül görüm (B. Vahabzadə).

Qeyd: **-caq (-cək)** şəkilçisi omonim şəkilcidir. Feildən sıfət əmələ gətirir: **utancaq** (qız).

-im (- im, - um, -üm) şəkilçisi: *bıçım, geyim, ölüm, qurtum, uçurum, dözüm, aşırım, itim* və s.

Ölüm sevinməsin qoy! Ömrünü vermir bada (S. Vurğun); *Vahid yeni bir təhlükə gözləyirmiş kimi, qırıpım* çalmadan həyətə baxırdı (İ. Hüseynov); *Ərdost uçurumun* qıraqında dikələn iri, yönəmsiz daşa ehtiyatla yan aldı; *Vaqif tünd və bir az soyumış çayı bir qurtuma içdi, özünə gəlib ayıldığını, hər şeyi ağıllı mühakimə etmək iqtidarında olduğunu hiss etdi* (S. Vəliyev).

Qeyd: **-im (-im, -um, -üm)** şəkilçili söz sayrlarla isim arasında işlənərək numerativ söz vəzifəsində çıxış edir: *üç doğram* ot, *iki atım* çay, *bir qurtum su*, *bir udum çay*, *bir çəkim* tütin, *bir salxım* üzüm və s.

Zərifə **bır içim su** üçün qonşunun qapısını döyməli oldu.

salxım sözündə **-im** şəkilçisi daşlaşmışdır. Bunu kök və şəkilçiye ayırməq olmur. Məs.: Yay zamanı Diləfruz səhərlər yuxudan durcaq, aynabəndin pəncərəsindən əlini uzadaraq *bu meynədən könlünə yatan salxımları* dərib yeyir (S. Qədirzadə).

-gə; -ğə şəkilçisi: *süpürgə, döngə, bölgə, qovurğa*.

Qeyd: Bu şəkilçi *düşərgə* sözündə kök şəkilciyə ayrılmır. Məs.: *Bacı - qardaş düşərgədə* səs - səmir kəsilənə qədər beləcə dayandılar (İ. Şixli).

Sanki qarşıya çıxan meydançalar, **döngələr**, *binalar, ağaclar - hamısı, hamısı sürətlə onun üstünə yeriyirdi* (S.Qədirzadə); *Bilməz idim döngələr* var, dönüm var (M.Şəhriyar); *Samirə xeyli tərəddüd etdikdən sonra, mən süpürgeçilik* də edərəm, - dedi (M. Hüseyn); *Sən odu, atəşi özgədən* umma, Atəş tutmayıbsa köz ürəyində (B. Vahabzadə).

-qı (-ki, -qu, -kü); -ğı (-gi, -ğu, -gü) şəkilçisi: asqı, sürtkü, pusqu, qurğu, durğu, sorğu, sevgi, vergi, seçgi, səpgi, sərgi, bölgü, vurğu, duyğu, yanğı, çalğı və s.

Bəs bu axşam ürəyini anlaşılmaz, cilgin hissərlər döyündürən, ona gah asudəlik, gah da narahatlıq verən məstedici **sevgi** haradan gəldi? (S. Qədirzadə); Bu **duyğu** üzərində şəh dənələri sayışan bənövşələr kimi xoş bir təəssürlə onun könlünə qondu (İ. Əfəndiyev); Eldə can qoymadı ağır **vergilər** (S. Vurğun); Qönçə babasına bağışlanan xırda hədiyyələrdən, döş nişanlarından evdə böyük bir **sərgi** düzəltmişdi.

Qeyd: - ǵı şəkilçisi **qayğı** sözündə daşlaşmışdır. Bu sözü kök və şəkilçiye ayırmak olmur. Məs.: Bu elə **qayğı** ki, bu elə qəm ki, Azdırar yüz illik yolundan səni (B. Vahabzadə).

-qın (-ǵın, -qun, -kün) şəkilçisi: basqın, satqın, qırğın, daşqın, qaçqın, yanğıın, uçqun, köckün və s.

Get, **satqın**, bizim çörək sənə haramdır! (M. İbrahimov); Mirzə Fətəlinin tərəddüd içində çırpındığını hiss edib, onun içərisinə saldığı **yanğını** təzədən alovlandırmaga çalışdı (Q. İlkin); **Qırğın** üçün hələ də heç bir şey etmədiyi düşünəndə İbrahim birdən anladı ki, Fəzlullahla üz - üzə gəlməkdən nə qədər çəkinsə də, əslində o, Şamaxıda hər şeyi görən Teymurun gözlərindən qaçmışdı (İ. Hüseyinov).

-ın (-in, -un, -ün); -n şəkilçisi: əkin, səpin, biçin, gəlin, axın, talan **Əkin** vaxtı çəpərarası alaq ediləndə, məhsulu yiğanda, isti şitilliyi çürümüş peyindən təmizləyəndə hər zaman iş gərgin olur (S. Vəliyev); Bizə elə gəlirdi ki, təzə rəis də Niyazov kimi çadırların qarşısına çıxıb adamları bölüsdürəcək, hər dəstəyə müəyyəyən iş tapşıracaq, özü yük maşınınə minəcək, düşərgə

*üçün tikinti materialı, **əkin** və **səpin** maşınları vəd eləmiş idarə-lərə yola düşəcəkdi (Mehdi Hüseyn).*

Qeyd: - **in** (-**in**, -**un**, -**ün**) omonim şəkilçidir. Yiyəlik hal şəkilçisi olur: **sənin** (əlin); II şəxsin təkinin mənsubiyət şəkilçisi olur: (sənin) **əlin**; II şəxsin cəmində şəxs şəkilçisi olur: (Siz) **çalışın**.

Müasir Azərbaycan dilində bir sıra sözlərdə **-in⁴** şəkilçisi daşlaşmışdır. Həmin sözlər kök və şəkilciyə ayrılmır: **sərin**, **yaxın**, **burun**, **yoğun** və s.

*Sirvanın gah dumanlı çən - çərməli, gah da açıq sakit və **sərin** bahar gecəsindən fərqlənmeyən adı gecə idi (İ. Hüseynov); Onun nazik **burun** pərləri səyriyir, yarımaçıq dodaqları arasından dişləri parıldayırdı.*

-id (-**ud**, -**üd**) şəkilçisi: *keçid*, *öyüd*, *qurud* və s.

Bir dəfə də Eyvaz dayı tək atlı arandan yaylağa gedəndə dar bir **keçiddən** keçərkən qəfil biri qışqırdı (İ. Əfəndiyev); Atalar sözləri **öyüddür** bizə, Yüz illər, min illər deyiləcəkdir.

-ı (- **i**, - **u**, - **ü**) şəkilçisi: *yazı*, *qorxu*, *çəki*, *ölçü*, *sürü* və s.

*O, hər şeyi – qorxunu, ehtiyatı unutmuşdu; Hökumət Məh-mudun yaylağa gedən **sürüsünə** də əl gəzdirib; İnsan orqanizmi-ni mürəkkəb struktura adlandırmaq azdır. Onun **ölçüləri** masṭa-ba gəlmir. Çünkü orqanizmin varlığı nə həcm, nə uzunluq, nə də **çəki** ilə **ölçülə** bilər (Ə.Babayeva).*

Qeyd: **-ı** (-**i**, - **u**, - **ü**) omonim şəkilçidir. Adlardan feil əmələ gətirir: *bərk* – *bərkimək*, *ağrı* – *ağrımaq*, *təng* – *təngimək*; feildən feil əmələ gətirir: *qazmaq* – *qazımaq*, *sürümək* – *sürümək*, *daşmaq* – *daşımaq*; cəm şəkilçisi qəbul etmiş zaman məzmunlu sözlərdən zaman zərfi əmələ gətirir:

sabahlar – sabahları, gecələr – gecələri; ismin təsirlik hal şəkilçisi olur: **kitabı** (oxumaq); III şəxsin təkində mənsubiyyət şəkilçisi olur: (onun) **kitabı**.

-ıcı (-ici, - ucu, -ücü) şəkilçisi: *atıcı, yırtıcı, satıcı, alıcı, sürücü, qurucu, kəsici, qoruyucu, yoxlayıcı, qızdırıcı, söndürücü* və s.

-inc (-inc, -ünc) şəkilçisi: *qaxınc, sevinc* və s.

Sevincdən və dağların sərin, təmiz havasından yanaqları qızaran bacısına, onun fərəhdən alovlanıb - yanın gözlərinə baxdı (İ. Şixli); Arzular başıma *qaxınc* olalı, Özümü sükuta tapşırışam mən? (B. Vahabzadə).

Qeyd 1: **-inc** şəkilçisi **qılinc** sözündə daşlaşmışdır. Bu söz kök və şəkilçiye ayrılmır.

Qeyd 2: **-ünc** şəkilçisi **gülüncü** sözündə sıfət düzəldir. Məs.: *İndi Mənsurə də cürətlənmışdı. Onu gülüncü bir vəziyyətə qoymaq isteyirdi* (S. Qədirzadə).

-a(-ə) şəkilçisi: *yara, çevrə* və s.

Deyirəm, ey qoca zehnim, Osmanlının qolundakı bu yara yeri elə uşaqlıqdakı kimi hələ də qalmışdır (Ə. Kərim); *Çevrəsindən* çıxsa əgər sevda firfirən, Bir ümidiñ ətəyindən tutub da fırlan (M. Araz).

Qeyd: **-a(-ə)** şəkilçisi omonim şəkilcidir. Feillərdən feil düzəldir: *tixmaq – tixamaq, sanmaq – sanamaq, qalmaq – qalamaq*; adlardan feil düzəldir: *yaş – yaşamaq, bəniz – bənzəmək, oyun – oynamaq; qan – qanamaq, dil – diləmək*, adlardan zaman, yer və səbəb zərfləri düzəldir: **sağ – sağa, sol – sola, bir baş – bir başa, açıq – açığa**; ismin yönük hal şəkilçisi kimi işlənir: **evə, məktəbə**.

- c şəkilçisi: *qazanc*, *söykənc*, *tixac* və s.

*Belə qarışq, iki ümid arasında dayanıb çəş qalan vaxtda ən ferasətlilər, özlərinin bir məqsədi olanlar daha çox **qazanc** götürə bilərdi* (F. Kərimzadə). *Mən tikim, sən sat, qazanc da qalsın özümüzə* (Əfqan).

-ic şəkilçisi: ayric

*Müddətdir qalmışlıq yol **ayricında**, Bizim qismətimiz alatornalıq* (B. Vahabzadə); *Sevgililər yol **ayricına** çatanda dayandılar. Məhəbbətlə bir - birlərini süzdülər* (S. Qədirzadə).

-gac (-gəc) şəkilçisi: *tutğac*, *sarğac*, *üzgəc*, *süzgəc* və s.

- ar (-ər) şəkilçisi: *açar*, *kəsər*, *dəyər*, *çapar*, *cixar*, *Sevər*, *Sönər*, *Sezər*, *Yetər* və s.

Qeyd:- ar (-ər) şəkilçisi omonim şəkilcidir. Feildən sıfət düzəldir: *qaynar* (həyat), *axar* (su). Sifətdən feil əmələ gətirir: *ağ* – *ağarmaq*, *boz* – *bozarmaq*, *göy* – *göyərmək*; isimdən feil əmələ gətirir: *ot* – *otarmaq*; təsirsiz feildən təsirlili feil yaradır: *qop* – *qoparmaq*.

Bu şəkilçinin inkarı **-maz²** formasında olur: *qorxar* – *qorxmaz*, *solar* – *solmaz*, *sönər* – *sönməz*, *alar-almaz* və s. **-maz (-məz)** şəkilçisi həm də feili sıfət şəkilçisi kimi işlənir: *solmaz* (yarpaq), *sönməz* (duyğu).

-ti (-ti, -tu, -tü) şəkilçisi: *böyürtü*, *qışqırtı*, *bağırtı*, *qaraltı*, *ağartı*, *göyərtı*, *qızartı*, *cükərti* və s.

*Hava qaralanda, insan **qaraltılarla** çevriləndə, havada hələ də **qızartı** qalmışdı* (F. Kərimzadə); *Bu vaxt heç gözləmədiyimiz halda çılğincasına **bağırtı** ilə qışqıran leytenantın – bu nə mitinqdir? Dağılin, – deyə səsini eşitdik* (M. Hüseyn); *Bu əzabı Əfsanənin çəkdiyi **sixıntılarla** müqayisə etmək olmazdı*: *Bu mənəvi*

əzab idı, ruhi sixıntı idi (Ə. Hacızadə); *Getdikcə tacrübəsizlik özünü bürüzə verməyə başladı: alnı qaşqa hərdən hayqırır, bəzən tükürpədici səslə böyüürür, bəzən isə qorxudan qışqırtı salırı.*

- **maq (-mək)** şəkilçisi: *çaxmaq, cırmaq, yemək, içmək, qazmaq, çərtmək* və s.

Zakir **yemək - içmək** sifariş verdi (S. Qədirzadə); Nəhayət **yemək** gətirdilər, beləliklə soyuq və ürəkəzən sükuta da son qoyulmuş oldu (M. İbrahimov).

Qeyd: - **maq (-mək)** şəkilçisi *qaymaq, qarmaq, toxmaq, ilmək* sözlərində kökə qaynayıb - qarışmışdır. Bundan başqa, -**maq (- mək)** şəkilçisi Azərbaycan dilində **-mılq** (məs.: dırımqı), **-mık** (məs.: kəsmik), **-naq** (məs.: dırnaq, caynaq) variantlarında sözlərdə daşlaşmışdır.

Qabaqdakı kişi boyun başını *dartıb dırnaqları* ilə yeri döyen kəhərin belində şax dayandı; Məni Süleyman bəyin *caynağından* qurtarsanız, sizə əhsən deyərəm; Daşı *dırnaq - dırnaq* qoparmasayıdı, Ali mərtəbəyə qalxmazdı zəhmət (Ə. Kürçaylı).

-**maq (-mək)** şəkilçisi omonim şəkilçidir. Bu şəkilçi həm də məsdər şəkilçisidir: **oxumaq, danışmaq**. Məsdər şəkilçisi olduqda -**maq (-mək)** şəkilçili söz həm feilə, həm də ismə məxsus xüsusiyyətləri daşıyır. Lakin isim əmələ gətirən şəkilçi kimi çıxış etdikdə yalnız ismə məxsus xüsusiyyətləri özündə eks etdirir.

-ıntı (- inti, -untu, - üntü) şəkilçisi: *üzüntü, qırıntı, sarsıntı, yeyıntı, tikinti, qazıntı, əzinti, çürüntü, ovuntu* və s.

Qeyd: *çırıntı, döyüntü, gəzinti* sözlərində **-ıñ⁴** və **-tı⁴** şəkilçilərini ayırmalıdır. Məs.: *Bu fikirlər onun ürəyində bir çırıntı yaratdı* (M. İbrahimov); *Sənin ürəyinin döyüntüsündən, Zəngin olan dama “yoxsul” - dedin sən.*

Mən belə tikinti altında yata bilmərəm, dayıqızı, gedəcəyəm (İ. Əfəndiyev); *İndi neçə gün idi ki, Mənsurə yuxudan duran kimi gəlib balaca quşcuğazların yuvasına çörək qırıntılarını tökürdü; Qolunu oğlunun boynundan ayırmadan, onunla yanaşı oturduqdan sonra isə, Şabran düşərgəsində görüb eşitdiklərinin hamisini danışdı və bütün düşüncələrini özündə cəmləyən sarsıntı ilə: – O cəllad məni də cəllad edəcək, Gövhərim! – dedi* (İ. Hüseynov); *Evlərinə iki kvartal qalmış onlar tutqun işıqlanmış kiçik baqqal dükanına bir sıxıntı içində girdilər.*

-acaq (-əcək) şəkilçisi: *çapacaq, dolanacaq, qanacaq, yanacaq, gələcək, yatacaq* (yorğan-döşək mənasında), *siğınacaq, tutacaq, söykənəcək* və s.

Qeyd: - **acaq (-əcək)** onomim şəkilçidir. Feilin qəti gələcək zaman şəkilçisi (məs.: gələcəyəm, görəcəksən) və feili sıfət şəkilçisi (məs.: görüləcək (iş), deyiləcək (söz)) olur.

-miş (-miş, -muş, -müş) şəkilçisi: *yemİŞ, bışmİŞ* (xörək mənasında), *keçmİŞ* (gün, hadisə mənasında) və s.

Qeyd: **-miş (-miş, -muş, -müş)** şəkilçisi onomim şəkilçidir. Nəqli keçmiş zaman şəkilçisi (məs.: bilmışəm, almışam); feili sıfət şəkilçisi (məs.: yazılmış (əsər), görülmüş (iş), deyilmiş (söz)) və **-imİŞ** köməkçi sözünün şəkilçiləşmiş **-miş** varianti kimi (məs.: gələcək imiş – gələcəkmış) işlənir.
-cə şəkilçisi: *düşüncə, əyləncə* və s.

Qeyd: - **cə** şəkilçisi onomim şəkilçidir. Həm də zərf əmələ gətirir: **əvvəl – əvvəlcə, ön – öncə**; şəxs əvəzliklərindən modallıq mənası düzəldir: **biz – bizcə, mən – məncə**.

-ır (- ir, -ur, -ür) şəkilçisi: *kəsir, gəlir* (mədaxil mənasında), *yatır* (xəzinə mənasında).

Qeyd: **-ır(-ir, -ur, -ür)** şəkilçisi omonim şəkilcidir. İndiki zaman şəkilçisi (məs.: *gəlirəm, görürəm*) və təsirsiz feildən təsirli feil əmələ gətirən şəkilçi (məs.: *qaç – qaçıր, it-itir*) kimi işlənir.

-anaq (-ənək) şəkilçisi: *boğmaq* – *boğanaq*, *sızmaq* – *sizanaq*, *dəymək* – *dəyənək*, *tozmaq* – *tozanaq*, *eşmək* – *eşənək* və s.

-ac (-əc) şəkilçisi: *sıxmaq* – *sixac*, *qurmaq* – *qurac* (qulac).
-dılq (-dik, -duq, -düük) şəkilçisi: *tapmaq* – *tapdıq*, *satmaq* – *satdıq*.

Qeyd: Bu şəkilçi **sandıq** sözündə daşlaşmışdır. Bundan başqa, tarixən sıfət də əmələ getirmişdir: **satdıq** (taxıl).

-kəm şəkilçisi: *görmək* – *görkəm*, *ötmək* – *ötkəm* və s.

-maca (-məcə) şəkilçisi: *tapmaq* – *tapmaca*, *gülmək* – *gül-məcə*, *bilmək* – *bilməcə*, *atmaq* – *atmaca* və s.


-mur şəkilçisi: *yağmur*.

Müasir Azərbaycan dilindəki düzəltmə isimləri əmələ-gətirən şəkilçiləri mənşəyinə görə 3 qismə ayırmak olar:

1. Dilimizə məxsus isim, sıfət, say, əvəzlik və feillərdən, eləcə də dilimizə ərəb, fars, rus dillərindən keçmiş isim və sıfılardən düzəltmə isim yaranan **Azərbaycan dili şəkilçiləri**;
2. Əsasən fars və ərəb dillərinə məxsus isimlərdən düzəltmə isim yaranan **fars və ərəb şəkilçiləri**; 3. Düzəltmə isimləri

əmələ gətirən rus dili şəkilçiləri və rus dili vasitəsilə başqa dillərdən keçən şəkilçilər.

1. Azərbaycan dili şəkilçiləri. Bu şəkilçiləri öz növbəsində iki yerə ayırmaq olar: adlardan (isim, sıfət, say, əvəzlik və s.) isim düzəldən Azərbaycan dili şəkilçiləri; feillərdən isim düzəldən Azərbaycan dili şəkilçiləri.



Adlardan (isim, sıfır, say, evezlik və s.) isim düzəldən Azərbaycan dilinə şəkilçiləri

- lıq (-lik, -luq, -lük)

- laq (-lək)

- ça (-çə)

- cıq (-cik, -cuq, -cük)

- cıgaz (-ciyəz, -cuğaz, -cüyəz)

- çı (-çi, -çu, -çü)

- lı (-li, -lu, -lü)

- gil

- ı (-i, -u, -ü)

- ey

- daş

- ıltı (-ilti, -ultu, -ültü)

- çaq, (-çək)

- tuq

- axlı


- çılıq (-çilik, -çuluq, -çülük)

Fəillerdən isim düzəldən Azərbaycan dili şəkilçiləri


	- anaq (-ənək)
	- ac (-əc)
	- dıq (-dık, -duq, -dük)
	- ıq (-ık, -uq, -ük); -q
	- ış (-iş, -uş, -üş)
	- ma (-mə)
	- aq, -ək; -q, -k
	- caq, -cək; -çək
	- im (-im, -um, -üm)
	- gə
	- qı (-ki, -qu, -kü); -ğı (-gi, -ğu, -gü)
	- qın, -ğın, -qun, -kün
	- in (-in, -un, -ün); -n
	- id (-ud)
	- caq (-cək)
	- ı (-i, -u, -ü)
	- ıçı (-ıcı, -ucu, -ücü)
	- inc (-inc, -ünc)
	- a (-ə)
	- ıç
	- ğac (-gəc)
	- ar (-ər)
	- ti (-ti, -tu, -tü)
	- maq (-mək).
	- intı (-intı, -untu, -üntü)
	- acaq (-əcək)
	- müş (-miş, -müş, -muş)
	- cə
	- ir (-ir, -ur, -ür)
	- an (-ən)
	- kəm
	- maca (-məcə)
	- mur

2. Əsasən fars və ərəb dillərinə məxsus isimlərdən düzəltmə isim yaradan fars və ərəb şəkilçiləri. Düzəltmə isim yaradan fars və ərəb şəkilçilərini də iki qrupa ayırmaq olar: fars şəkilçiləri, ərəb şəkilçiləri.

Düzəltmə isim emelegetiren fars şəkilçiləri	- baz
	- dan
	- dar (-dər)
	- zadə
	- kar
	- keş
	- gər
	- pərəst
	- xana
	- xor
	- şünas
	- stan, -ıstan (-istan, -ustan, -üstən)



3. Düzelme isimləri əmələgətirən rus dili şəkilçiləri və rus dili vasitəsilə başqa dillərdən keçən şəkilçilər.



Mürəkkəb isimlər üç yerə ayrı-

Mürəkkəb isimlər. lır: a) əsl mürəkkəb isimlər, b) qoşa isimlər, c) mürəkkəb ixtisarlar, idarə və təşkilat adları.

a) əsl mürəkkəb isimlər. Əsl mürəkkəb isimlər aşağıdakı yollarla yaranır.

1. Şəxs adı bildirən iki isim birləşib, mürəkkəb isim əmələ gətirir. Məs.: *Gülcəmal*, *Gülbahar*, *Gülpəri*, *Rəcəbəli*, *Hüseynqulu*, *Qulaməli*, *Mirzəli*, *Əlabbas*, *Əlimurad*, *Əliqulu*, *Ələkbər*, *Abbasqulu*, *Məhəmmədhüseyn*, *Qurbanəli*, *Məlik-məmməd*, *Əlibaba* və s.

Sən nə danışırsan, ay Məmmədəli, heç elə şey olar? Mən ölürləm, naxələf olmaram! (Teymur Bünyadov); **Məhəmmədhüseyn** Şəhriyar öz təbii lirikası ilə şərq aləmində böyük şöhrət qazanmışdır; Ay qız, *Gülcəmalın* tutarı yoxdur, Bu qoca vaxtında heç arı yoxdur. (S. Vurğun).

2. Birinci tərəfi ləqəb, rütbə, vəzifə bildirən, ikinci tərəfi isə şəxs adından ibarət iki isim yanaşı işlənir və mürəkkəb isim əmələ gətirir. Məs.: *Şah İsmayıł*, *Mirzə Fətəli*, *Haçı Həsən*, *Axund Ələsgər*, *Mirzə Şəfi*, *Axund Şirəli*, *Mirzə Cəlil*, *Molla Sadıq*, *Məşədi Əsgər*, *Sultan Səlim*, *Molla Nəsrəddin* və s.

Hümmət Qələndərli jurnalistliyi Həsən bəy Zərdabidən, yazmağı **Mirzə Fətəli** ilə **Mirzə Cəlildən**, güldürüb düşündürməyi Sabirdən öyrənməyə çalışdı (Ə. Vəliyev); **Şah İsmayıł** qanunu ilə birlikdə Təbrizə daxil oldu; **Molla Sadıq** do-daqlı zülmə edə -edə otaqda hərlənir, tez-tez də təsbehinin iri muncuqlarını şaqquşdadırı; **Məşədi Əsgər** dəhlizdə əli qoynunda dayanıb nə olacağını gözləyirdi (S. Qədirzadə);

Tarixdə zalim və amansız bir hökmdar kimi tanınan **Sultan Səlim** “Yavuz” ləqəbini qazanmışdı; **Axund Ələsgər** himayə altına aldığı qardaşı nəvəsinin istedadlı bir uşaq olduğunu görüb onu oğulluğa götürdü; Ömründə doğruluq, düz-lük görməyən, **Axund Şirəlinin** uzanmış dili (S. Vurğun).

3. Birinci tərəfi ləqəb, rütbə, vəzifə bildirməyən, ikinci tərəfi isə şəxs adlarından ibarət iki isim birləşir və mürəkkəb isim əmələ gətirir. Məs.: *Ağabacı, Hacımərdan, Ağanəcəf, Ağamuxtar, Ağababa, Ağarza, Ağarəhim, Mirzağa, Şahmurad, Şahsənəm, Xançoban, Şahnigar, Sultanəli, Şahbikə, Soltanəhməd, Xanbikə, İmaməli* və s.

Bu gün **Şahbikənin** dərgahdan duaları balasının **Şirvana** sağ-salamat gedib, xoşbəxtliynən nişanlısına qovuşub geriyə anasının yanına qayıtması idi (Ə.Cəfərzadə); **Sultanəli** bu xəbərdən sarsıldı və uzun müddət nə edəcəyini, nə de-yəcəyini bilmədi; **Şahmurad** karşısındakını sanki birinci də-fə idi ki, görürdü. Bu sözlə **Xançoban** deyir ki, mənə, İstəsən Arazi daşırmaq olar (Ə.Kürçaylı); **Şahnigar** qardaşı oğ-lunun tutqun çöhrəsinə baxıb, köksünü ötürdü (İ.Şıxlı); Oğlu Əman xana məşhur şairə Xurşidbanu Natəvanın qızı **Xan-bikə** xanımı alıb Qarabağ xanlığı ilə qohum olmuşdu (Ş.Nə-zirlili).

4. Birinci tərəfi şəxs adı bildirən isim, ikinci tərəfi lə-qəb, rütbə, vəzifə mənasında olan iki isim yanaşı işlənir və mürəkkəb isim əmələ gətirir. Məs.: *Məhsəti xanım, Abbas-qulu bəy, İbrahim xan, Burla xatun, İbrahim ağa, Cahandar ağa, Zərnigar xanım, Fətəli xan, Mahmud bəy, Qazan xan* və s.

Mahmud bəy Seyxin arxasınca çapar göndərmişdi; Tap-dıq gedəndən sonra evdə tək qalan **Cahandar ağanın** qəlbi-

nə indiyə qədər duymadığı bir yalqızlıq kədəri çökdü; **Zərnigar xanım** oğlunun əlindən yapışib çəkə - çəkə ağa daşdan tikilmiş imarətə doğru apardı; Təəssüf ki, mən atamı babam **İbrahim ağadan** daha az görmüşəm (Ş.Nəzərlı); “**Qazan xanın** evinin yağmalanması” boyunda **Burla xatun** mənəvi - ruhi gözəlliyi, isməti, dəyanəti və ağılı ilə rəğbət doğurur; Şuşada hazırlıvab, ağıllı, yüksək savadlı ziyanlı kimi tanınan Vaqif **İbrahim xanın** sarayına dəvət edilir, əvvəlcə eşik ağası, sonra uzun müddət xanlığın baş vəziri olur; **Abbasqulu bəy** şinelinin ətəklərini yiğisidirib yəhərə qalxdı, atı fırladı (F.Kərimzadə); Xındırıstan kəndini Zakirə Natəvanın atası **Mehdiqulu xan** bağışlayıb (Anar).

5. İkinci tərəfi ləqəb, rütbə, vəzifə mənasını bildirməyən iki isim birləşərək mürəkkəb isim əmələ gətirir. Məs.: *Əhmədxan, Məmmədxan, Zəlimxan, Giləxanım, Anaxanım, Babəy, Qiyasbəy, Mustafabəy, Şərəfxanım, Əlixan, Qaraxan, Ağabəy, Xurşidbanu* və s.

Yaman soyuq idi, amma çoban Ərşadın ağızından **Ziyad-xan** oğlu aşiq Kərəm kimi alov çıxırdı (İ.Əfəndiyev); **Qiyasbəy** Şixlinin Ağalıq ocağında dünyaya göz açmış, bu yurdda boyan - başa çatmış, bu yuvadan pərvaz etmişdi (Teymur Bünyadov); Akademiyada bizi **Mustafabəy** Topçubaşov qəbul etdi, öyünd-nəsihət verdi; Sənin ki dərdin var bir Təbriz qədər, niyə yaşayırsan, öl, ay **Zəlimxan!**; Ürəyinin acışığı nisbətən azalandan sonra ağılı iti işlədi: “Mən **Qaraxanın** qanını yerdə qoya bilmərəm. Onun intiqamını mütləq özüm almalıyam!” – qərarında möhkəmləndi (V.Babanlı); Cəsarətli, tədbirli bir qız olan **Xurşidbanu** sevgilisi ilə görüşüb danışır, onu xoş sözlə qarşılayır.

6. Birinci tərəfi sadə sıfət, ikinci tərəfi sadə isimdən

ibarət mürəkkəb isimlər. Məs.: *ağsaqqal, sarıköynək, istiot, Balabacı, Böyükkişi, Balacaxanum, Sarıbülbül, Göytəpə* və s.

Balacaxanum sevincini gizlədə bilmədi və *bu şad xəbəri* necə dediyindən xəbəri olmadı; Süleyman əsgərlər içərisində yaşca ən böyük olduğundan ona *Böyükkişi* deyirdilər; Tikintidə olduğumuz zaman hərdən ət, qab-qacaq götürüb gedərdik Əmir qayasına, *Sarıköynək* də bizim üçün gah dolma bişirərdi, gah çəkməplov, gah çığırtma (İ.Əfəndiyev); *Sarıbülbül!* Sənət xəstəlik yaraşmır, sən şairsən, nəgməkarsan, demək güclüsən, əbədiyyətsən (Anar); Nəhayət, *Alagözün* hazır olduğunu bildirdilər (V.Nəsib); *İstiot* və kəklikotu səpilmış kababin xoş ətri dərhal otağa doldu; *Göytəpəlilərin* arabaları ağız - ağıza qovuşan sisli - dumانlı dağların arasında kı dərə ilə qızıldayıb axan çayın sahilində dayanmışdı (İ.Şixlı).

7. Ümumi isimlərə feili sıfət birləşərək mürəkkəb isim əmələ gətirir. Məs.: *taxıldöyən, pambıqyiğan, yerölçən, balıq-udan, vergiyığan, ağacdələn, ətçəkən, otbiçən, tozsoran, günəbaxan, aşsüzən, çaysüzən, taxıldöyən, əlüzyuyan, pulyığan, gündoğan, toxumsəpən* və s.

Səni uçotçık götürsəm işləyə bilərsənmi? Uçotçık deyəndə ki, elə *pulyığan* (V.Nəsib); Birdən gördük ki, *günbatan* tərəfdən mühasirəyə alıb yandırmaq istəyirlər (M.Süleymanov); Bilirsiniz, Bənövşədən nə sorusurdum? *Pambıqyiğan* maşın barədə; *Toxumsəpənin* dalınca düşüb iki - üç yüz metrə qədər getmiş adamlar ayaq saxlayıb yenə sahənin qıraqına qayıtdıqda, Nəcəf xeyli uzaqlaşıb o biri başa çatırdı; Hərdən uca şamlara qonan *ağacdələnlər* dimdikləri ilə budaqları taqqıldıdıl yeknəsəq səslər çıxarırdılar (S.Qədirzadə); Üstü şirəli qutularda, künclərə qoyulmuş vitrinlərdə gü-

müşdən, misdən, bürüncdən hazırlanmış **çaysüzən**, qədəh, şamdan, dolça, güldan, neçə cür xəncər, qəmə, sırga, boyunbağı, üzük qoyulmuşdu (H.Abbaszadə); Barının qıraqında axşamdan yuyulmuş mis qazan, **aşsüzən**, tava ağızı üstə qoyuldu (H.Abbaszadə); **Taxıldöyənlə** bütün bu işlərin hamisini bir günə yerinə yetirmək olar.

8. II növ ismi birləşmə modelində yaranan mürəkkəb isimlər. Məs.: **kəklikotu**, **quzuqulağı**, **ayaqqabı**, **əlyazması**, **Çömçəbulağı**, **tütünqabı**, **dağətəyi**, **duzqabı**, **suiti** və s.

Çömçəbulağına burulan cığırda Səfər bəygili haqladılar (V.Nəsib); Ətri adamı məst edən **kəklikotu** kökləri arasında çoxlu kəklik yuvası və xırda - xırda rəngli daşlara oxşayan çil kəklik yumurtaları vardı (İ.Şixlı); Cox keçmir ki, Seyran bir ölü **suitini** darta- darta dayazlıqda sürükləyir. Köməyə gələn gənclər ölü **suitinin** cəmdəyini sahilə çıxarırlar (H.Abbaszadə); Bala, yuxuda **ayaqqabı** görüb geyinməmək yaxşılığıa yozulur; Bizdə ən gözəl bahar xörəyi - təzə göyərib qalxmış yabanı şomudan, **quzuqulağından**, gicitkəndən bişirilmiş kükü sayılırdı (İ.Əfəndiyev); Şamxal durub yerində oturdu və cibindən gümüş **tütünqabı** çıxarıb papiroş eşdi (İ.Şixlı); Tez-tez eyvanda dayanıb yuxarıllara dolama yolların uzanıb getdiyi ləpələrin o üzündəki **dağətəyində** güclə görünən kəndlərinə baxırdı (İ.Şixlı).

9. I növ ismi birləşmə modelində yaranan mürəkkəb isimlər. Məs.: **Qonaqkənd**, **Ağdam**, **Ağdərə**, **Ağsu**, **Ağgöl**, **Göyçay**, **Çaykənd**, **Qarasu**, **alaqarğa**, **ağbalıq** və s.

Onda yay idi və biz sübh tezdən Bakıdan çıxıb, sonra Şamaxıdan keçib **Ağsu** dolaylarını enə -enə Tbilisiyə tərəf üz tutmuşduq; Uzun, ilan yalını xatırladan boz dağın belinə qalxanda **Ağgölün** ətrafında qatarlaşan yataqların tüstüsü

*göylərə dirək olmuşdu (T.Bünyadov); Nəhayət, axşamüstüü **Qarasuyun** yaxası boyu keçib gedən maralların izinə düşüb Kü-rün sahilinə qədər gəlmişdi (İ.Şixlı).*

10. Tərəflərindən birincisi **şəxs adı**, ikincisi **oğlu**, **qızı** sözlərinin birləşməsindən əmələ gələn mürəkkəb isimlər: **Əhmədoğlu**, **Ənvərqızı** və s.

Cəfəroğlu tanımadığı bir qadını böyründə dayanmış görüb səsini birdən xırp kəsdi.

11. Tərəflərindən birincisi sadə isim, ikincisi düzəltmə ismin birləşməsindən yaranan mürəkkəb isimlər. Məs.: **Qohumbazlıq**, **qanunauyğunluq**, **üzürxahlıq**, **gözaydınlığı** və s.

*Rəhilə birinci dəfə ona xatırladanda “bu günlərdə gətirib verəcəyəm” deyib təqsirkar olduğu üçün **üzürxahlıq** eləmişdi; **Gözaydınliğinə** gəlmış qohum - əqrəbanın qəlbində intizar şəmi yanmış, şölələnmiş, vüsəl ocağı çatılmışdı (T.Bünyadov).*

12. “ha” (“a”, “ə”) bitişdiricisinin iştirakı ilə düzələn mürəkkəb isimlər. Məs.: **gəlhagəl**, **çixhaçıx**, **basabas**, **tuthatut**, **bathabat**, **vurhavur** və s.

***Basabas** salmayın, hamınızdan ötrü iş olacaq; Sizin gүnünüz **batabatda** saralıb - solmaqdır, bizimki isə **çixhaçıxdır**, -deyə Nuru otağı tərk etdi; Həyətdə bir **vurhavur** var idi ki, gəl görəsən.*

13. Tərəflərindən birincisi miqdar sayı, ikincisi isimlərin birləşməsindən əmələ gələn mürəkkəb isimlər. Məs.: **qırxaqaq**, **çoxbucaq**, **üçbucaq**, **beşguşə**, **Altıağac**, **Üçtəpə** və s.

14. Tərəflərinin hər ikisi qohumluq bildirən sözlərin (bəzən I təref ümumi isim) birləşməsindən əmələ gələn mürəkkəb isimlər. Bu cür mürəkkəb isimlər II növ ismi birləşmə modelinə uyğun gəlir. Məs.: **əmiqəlu**, **əmiqızı**, **bibiqızı**,

bibioğlu, dayıoğlu, dayıqızı, qayınana, eloğlu, elqızı və s.

Ay səni xoş gördük **eloğlu** – deyib yaraşıqlı sıfətini bir az da gözəlləşdirən şirin təbəssümlə irəli, qonağın qabağına yeridi; Onun xəyalı İtaliyada hər gün rast gəldiyi bir para qızlara gedir. Elə zənn edir ki, Zəminə də onların tayıdı. Yanlılsan **dayıoğlu...** (H.Abbaszadə); Fərhad **əmiqizisının** bu dönüklüyünü ağlina belə gətirməzdi.

15. Tərəflərindən biri “baş” sözünün iştirakı ilə yaranan mürəkkəb isimlər. Məs.: **baş çoban**, **baş müəllim**, **baş mühasib**, **baş mexanik**, **baş aqronom**, **yüzbaşı**, **minbaşı**, **onbaşı**, **nökərbaşı**, **vəkilbaşı** və s.

Nökərbaşı böyründəki bıçağı tərəyinin gözünə tulladı (C.Bərgüşad); **Vəkilbaşının** ailəsinin ağır vəziyyətdə olduğunu bilən Pəricahan xanım da onun xahişinə əməl edəcəyi-nə, münasib bir vaxtda ərinə deyəcəyinə söz vermişdi; Əd-həm yenə də adəti üzrə **baş müəllimin** öz- özünə verdiyi sualı cavabsız qoymadı (Ə.Kərim); Bax o binədə Xıdır adında bir çoban var, sürüünün **baş çobanıdır**; Qoşunlardan ayrılan **yüzbaşının** və pişvazına gələn bir neçə əmirin müşayiəti ilə düzənlilikə enib, qırmızı süvarının düşərgəsini dərin xəndəklər arasında gördükdə İbrahimin sevincinin üstünə sevinc gəldi.

16. Birinci tərəfi III şəksin təkinin mənsubiyət şəkilçisini qəbul etmiş sözdən, ikinci tərəfi sıfətdən ibarət olan sözlər substantivləşir və mürəkkəb isim yaradır. Məs.: **əliaçıq**, **əliyəri** və s.

17. Birinci tərəfi ümumi isim, ikinci tərəfi **-maz** (**-məz**) şəkilçili sözlərin birləşməsindən əmələ gələn mürəkkəb isimlər. Məs.: **dildönməz**, **dodaqdəyməz**, **dilbilməz**, **ətyeməz** və s.

Ətyeməzlilərin bir xasiyyəti var idi ki, kəndə ayaq qoyanı növbə ilə qonaq çağırar, bunu özlərinə borc bilib ləzət alardılar (V. Nəsib); Deyişmə zamanı aşıqlar müxtəlif şeirlərdən istifadə edirlər. Hərbə -zorba, qifilibənd, təcnis, us-tadnamə, **dodaqdəyməz**; Nə qədər **dilbilməz** olsa da, gərək məni bu çətin animda başa düşəydi.

18. Tərəflərindən birincisi zərf, ikincisi feili sıfətdən ibarət olan sözlər substantivləşdikdə mürəkkəb isim yaranır. Məs.: **uzaqgörən, yaxıngörən** və s.

19. Birinci tərəfi isim, ikinci tərəfi III şəxsin mənsubiyyyət şəkilçisini qəbul edərək substantivləşmiş zərfdən ibarət olan mürəkkəb isimlər. Məs.: **yorğanüzü, döşəküzü** və s.

20. Feilin əmr şəklinin II şəxsinin təkinə uyğun gələn mürəkkəb isim. Məs.: **vurçatlaşın**

Qəlbimin dərinliklərində mənə məlum olmayan sirli qüvvələr sanki vurçatlaşın edirdi (S.Qədirzadə); Dünən Şeyxin evində idik. Bir vurçatlaşın vardi, gəl görəsən.

21. Tərəflərindən birincisi **isim** (bəzən də sıfət), ikincisi **kənd** sözünün birləşməsindən əmələ gələn mürəkkəb isimlər: *Çaykənd, Gökənd, Təpəkənd, Düzkənd, Quzukənd, Ellərkənd* və s.

Çaykəndə qonaq getməyimiz heç yadımdan çıxmaz- deyə Suğra arvad gözünün yaşını sel kimi tökdü, qolunu qızının boynuna saldı, bir əlini də böyük oğlunun dirsəyinə çatdırıldı.

b) **Qoşa isimlər.** Qoşa isimlər iki qrupa bölünür: 1) hər iki tərəfi müstəqil leksik mənaya malik sözlərdən ibarət olanlar; 2) Tərəflərindən birinin müstəqil mənası olmayanlar.

1) **Hər iki tərəfi müstəqil leksik mənaya malik sözlərdən ibarət olan qoşa isimlər.** Belə qoşa isimlər aşağıdakı qaydalar üzrə əmələ gəlir.

a) Tərəflərinin hər ikisi yaxın mənalı sözlərdən ibarət olanlar: *səs-küy, abır-həya, qurd-quş, yar-yoldaş, gül-çiçək, təniş-biliş, qapı-baca, od-alov, əl-ətək, üz-göz, yurd-yuva, paltar-palaz, çay-çörək, ölüm-itim, künc-bucaq, həyət-baca, söz-söhbət, qol-qanad, çala-çuxur* və s.

Çünkü başqa **qız-gəlin** kimi dəvəyə *minib* yükün üstündə də oturmaq istəmirdi (İ.Əfəndiyev); Vurğunun saqlamaz dərdə düşməsi xəbəri tezliklə **elimizi-obamızı** başına götürdü, xalqımızın *qəlbinə qirov* düşdü (T.Bünyadov); Qəfil baş verən **hay-harayı** da sevir və onlara *dözməyi* də bacarır; Səyahət nə qədər şirin olsa da, nəhayət, yadına **ev-eşik** düşür; **Duz - çörəyi** düz kəsibdi babalar, Haram qatma çörəyi-mə, çörəkçi! (H.Arif); **Gedib dost-tanışın** qəbri üstə, *Gül* çiçək qoymuşduq ikilikdə *biz* (N.Həsənzadə); **Ev-esik, yar-yoldaş** gözünün önünə gəlir, hər şey *dil* açıb onu qarşılıyır, sanki “xoş gəldin” deyirdi (M.Cəlal); Bir əbədi **od-alovdur**, Varlığını yaxacaq o (S.Tahir); **Dünya qəzov-qədər, ölüm-itimdir**, Dünya boyu oğulsuzdur, yetimdir (Şəhriyar); Neçə illərdən bəri **həyət-bacasının** keşiyində durmuş köpəyin hələ bir dəfə də onu aldatdığı olmamışdı (S.Qədirzadə); Səfurə xanım çox **söz-söhbətdən** sonra bir qədər sərbəst nəfəs alıb, özünə gəldi.

b) Tərəfləri əks mənalı sözlərdən ibarət olanlar: *dağ-dərə, eniş -yoxuş, dost - düşmən, alış - veriş, yer - göy, var - yox, baş - ayaq, əl - ayaq, gəliş-gediş, dağ - aran* və s.

Çin ordusu Goy türklərin **var-yoxunu** talan etmiş, Gur Şad xanı əsir götürmüştü. (B. Vahabzadə); Novruz bayramıdır ilk bahar gəlir, Qışın **əl-ayağı** yiğisir demək (B.Azəroğlu); Nəqliyyat, **gəliş-gediş** o qədər çətin idi ki, hər adam istədiyi vaxt gəlib bu yerlərə çıxa bilmirdi; Xeyri kişi Mövlamoğlu ilə uzun müddət **dağ-aran** qonşusu, ürək dostu, həm-

söhbət olmuşdu.

c) Tərəfləri sinonim sözlərdən ibarət olanlar: *dava - dalaş*, *dava - dərman*, *huş - baş*, *dava - döyüş*, *əzab - əziyyət*, *qəm-qüssə*, *öyünd - nəsihət*, *dəlik - deşik*, *hal - əhval* və s.

Qəm - qüssəni, azar -bezarını da elə oradaca unudub gedərdin; *Dala* qayıdanda bu müdrik qocanın dadlı - duzlu söhbətlərindən, ağıllı *öyünd-nəsihətlərindən* sixintili qəlbində bir toxtaqlıq da duyardın; *Andır* qocalıq məndə *huş - baş* qoymayıb; *Sarp* enişli -yoxuşlu, daşlı - çinqıllı yolun *əzab-əziyyətlərindənmi*, yorulub *heydən* düşdüyündənmi, ya nədənsə *susp* düşüb qalmışdı; *Bir* dağ ki, daşları dəmirdir, tuncdur, **Dəlik -deşikləri** xeyli qorxundur (*S.Vurqun*); *Yanğısını* sönüdmək, köhnə *tanış-bilişlə* *hal-əhval* tutmaq istəyirdi (*V.Nəsib*).

2) Tərəflərindən birinin müstəqil mənası olmayan qoşa isimlər: *kitab - mitab*, *çörək-mörək*, *duz - muz*, *paltar - maltar*, *kağız -kuğuz*, *ağac -uğac*, *dəmir-dümür*, *sir-sifət*, *sür - sümük*, *mal - qara*, *giley - güzar*, *azar - bezar*, *axır -uxur*, *qara -qura*, *qab-qacaq*, *kol -kos*, *həkim-məkim* və s.

Sir-sifətində çalın-çarpaz dərin qırışlar iz salmış bu qarının yetmiş yaşı olardı (*S.Qədirzadə*); *Düşərgədə* hələ də **sür-sümük** gəmirib doymaq bilməyən dərvishlər qızılı yiğisidirib torbalarına dolduranda, *Şeyx* bunu da görmürdü; *Qopara* bilmədim özümdən səni, *De* nəyə gərəkdir bu *giley-güzar?* (*B.Vahabzadə*); *Hadisələrin* sonunu *axır-uxurunu* gözlədi, *Qəlbinə* çökmiş *qara -qura* sovuşdu; Ağ xələt geyinmiş kişi üstünə dəsmal örtülmüş sinidəki *qab -qacağı*, yemək-içməyi içəri gətirdi (*F.Kərimzadə*); *Elə* ki, son bahar min büsat qurur, **Kolları - kosları** yixıb uçurur (*S.Vurğun*); *Hacı müəllimin* arvadı *Zəhra* iki ildir azar tapıb, o yazıq da *hə-*

kim -məkim qalmayıb göstərməyə.

Qoşa isimlərin yaranmasında fonem qoşalaşması sözlərin əvvəlində, ortasında və sonunda özünü göstərir. Bunlardan bəzilərinə diqqət yetirək:

- ∅ - z qoşalaşması: **aman - zaman...**
- ∅ - z qoşalaşması: **ölüm - zülüm...**
- a - u, ı - u qoşalaşması: **artıq - urtuq, qapış - qupuş, qarış- quarış, danqır-dunqur** və s.
 - a - u qoşalaşması: **hay - huy, çaq -çuq, dam - dum** və s.
 - b-d qoşalaşması: **bış - düş...**
 - i-ü qoşalaşması: **his - hüs...**
 - d-ş qoşalaşması: **dava-şava...**
 - d-q qoşalaşması: **daş -qaş...**
 - ə-ü qoşalaşması: **şəltə -şültə, gədə-güdə...**
 - ∅-y, ə-e qoşalaşması: **əsir -yesir...**
 - ∅-z, ö-ü qoşalaşması: **ölüm - zülüm...**
 - s-k qoşalaşması: **salam -kalam...**
 - ç-b qoşalaşması: **çığır- bağır...**
 - c-v qoşalaşması: **cız-vız...**
 - c- m qoşalaşması: **cındır - mindır...**
 - ş-ş, e-ü qoşalaşması: **sey-şüy...**
 - ş-v qoşalaşması: **şaxsey-vaxsey...**
 - d-d, ə-ü qoşalaşması: **dəmir- dümür...**
 - t-v, o - a qoşalaşması: **toy-vay...**
 - h-c qoşalaşması: **him -cim** və s.

Qoşalaşmış fonemlər mənanın ifadəsində güclü faktor kimi çıxış edir. Fonemlərin qoşalaşması mənanın qabarıq şəkildə nəzərə çarpmasında mühüm rol oynayır. Türkologiyada fonemlərin qoşalaşmasını morfonoloji hal kimi xarakterizə edirlər.

Azərbaycan dilində qoşa isimlər həm də kök morfemlərin qoşalaşması yolu ilə yaranır. Bu cür qoşa isimlər iki cür diqqəti cəlb edir: 1. Qoşalaşan kök morfemlərdən hər ikisinin müstəqil mənası olur. Məs.: *dad-damaq, düz-dünya, kəm-kəsir, çən -çıskın* və s.; 2. Qoşalaşan kök morfemlərdən birinin müstəqil mənası olur, o birinin isə mənası olmur. Məs.: *dör -döşək, dür -düyün, ziğ-zimriq, yar-yaraq, yör-yöndəm, sür-sümük, har-hacat* və s. Kök morfemlərin qoşalaşması ilə yaranan qoşa isimlər analitik yolla yaranır.

Bəzən qoşa sözlər, o cümlədən qoşa isimlər söz birləşmələri ilə qarışdırılır. Qoşa sözlər müəyyən cəhətdən söz birləşmələrinə oxşasalar da ondan fərqlənir. Ona görə də qoşa sözlər mürəkkəb sözlərə daxil olan xüsusi bir söz qrupu kimi öyrənilir.

c) **Mürəkkəb ixtisarlar:** Buraya mürəkkəb idarə və təşkilat adları daxildir. Məs.: **ADPU** (Azərbaycan Dövlət Pedaqoji Universiteti), **ADU** (Azərbaycan Dillər Universiteti), **BDU** (Bakı Dövlət Universiteti) və s. Mürəkkəb ixtisarları mürəkkəb söz deyil, söz birləşməsi də hesab edirlər. Bunu aşağıdakı səbəblərlə əlaqələndirirlər.

1. Mürəkkəb söz adətən iki və bəzən üç sözdən ibarət olur. Mürəkkəb idarə adları da iki sözdən ibarət ola bilir. Məs.: **EA** (Elmlər Akademiyası), **Azərnəşr** (Azərbaycan nəşriyyatı) və s. Lakin mürəkkəb sözdən fərqli olaraq mürəkkəb idarə adları bəzən daha çox sözlərdən ibarət olur. Məs.: *Azərbaycan Respublikası Təhsil Nazirliyi*.

2. Mürəkkəb sözlərin tərəfləri qaynayıb-qarışaraq bir məna, bir məfhum ifadə edir. Mürəkkəb idarə adlarının tərəfləri arxaikləşərək yeni sözlə əvəz olunur. Məs.: *Azərbaycan Dövlət Pedaqoji İnstитutu – Azərbaycan Dövlət Pedaqoji*

Universiteti, Azərbaycan Dövlət Tibb İnstitutu – Azərbaycan Tibb Universiteti və s.

Mürəkkəb sözlər bir sıra xüsusiyyətlərinə görə söz birləşmələrinə oxşayırlar. Həm mürəkkəb sözlər, həm də söz birləşmələri ən azı iki sözün birləşməsi şəklində formalıdır. Söz birləşmələri də, mürəkkəb sözlər də nominativ xüsusiyyətə malik olur. Həm söz birləşməsi, həm də mürəkkəb söz cümlə üçün tikinti materialıdır. Söz birləşmələrinin də, mürəkkəb sözlərin də tərəfləri arasında sintaktik əlaqələr olur. Mürəkkəb isimlər idarə, yanaşma əlaqəsi əsasında yaranır. Bu cür oxşar cəhətlər mürəkkəb sözlə söz birləşmələrini fərqləndirmək işini çətinləşdirir. Yeri gəlmışkən qeyd edək ki, söz birləşmələri mürəkkəb sözlərin yaranması üçün bir baza təşkil edir. Bir çox söz birləşmələrinin mürəkkəb sözə çevrilmə prosesi gedir. Bu proses tam şəkildə başa çatmadığından bir sıra dil vahidlərində həm söz birləşməsinin, həm də mürəkkəb sözün əlamətləri olur. Bu da söz birləşmələri ilə mürəkkəb sözü fərqləndirməkdə çətinlik yaradır. Bunlara baxmayaraq, mürəkkəb sözlə söz birləşmələri ni fərqləndirməyin bir sıra prinsipləri vardır:

1. Söz birləşməsi sintaksisdə, mürəkkəb sözlər morfoloziyada öyrənilir.
2. Mürəkkəb sözlərin tərəfləri qaynayıb - qarışaraq bir məna, bir məfhum ifadə edir. Yəni tərəflər məna müstəqiliyini itirir. Söz birləşmələrinin tərəfləri isə öz məna müstəqilliyini qoruyub saxlayır.
3. Mürəkkəb sözlərin tərəfləri arasındaki sintaktik əlaqə öz əhəmiyyətini itirir və daşlaşmış olur. Söz birləşmələrinin tərəfləri arasında olan sintaktik əlaqə canlı, mütəhərrik olur. Ona görə də təhlil zamanı mürəkkəb sözlər arasındaki sin-

taktik əlaqədən danışılmır. Ancaq söz birləşmələrinin tərəfləri arasındaki sintaktik əlaqədən bəhs olunur. Mürəkkəb sözlərin tərəfləri arasındaki sintaktik əlaqə təhlil zamanı nəzərə alınmir.

4. Mürəkkəb sözün tərəfləri bir məna, bir məfhum ifadə etdiyi üçün dildə sabitləşmişdir. Tərəflər birlikdə bir suala cavab verir. Məs.: *Günəbaxan* (nə?), *tozsoran* (nə?) və s. Söz birləşmələrinin tərəfləri isə tamamilə sərbəst olduğu üçün müstəqil suallar tələb edir. Məs.: *yaşıl* (necə?) *yarpaq* (nə?), *dadlı* (necə?) *meyvə* (nə?) və s.

5. Mürəkkəb sözlərin tərəflərinin birlikdə bir baş vurğusu, söz birləşmələrinin tərəflərinin isə hər birinin müstəqil vurğusu olur.

Qeyd: İsimlər qoşmalarla işləndikdə (məs.: Səməddən ötrü, Əhməd üçün və s.) iki vurğu özünü göstərir. Birinci vurğu əsas vurğu adlanır və ismin son hecası üzərinə düşür. İkinci vurğu isə əlavə vurğu kimi qoşmanın son hecasında olur.

SİFƏT

Sifət əşyanın əlamətini və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Əlamət və keyfiyyət bildirmə sifətin ümumiləşmiş halda ifadə etdiyi məna xüsusiyyətidir. Əlamət və keyfiyyətə daha məhdud məna qrupları daxildir. Bunların hamısı birlikdə sifətin lügəvi məna qrupları adlanır.

Sifətin lügəvi məna qrupları.

Ümumiləşmiş əlamət və keyfiyyət bildirən sifətin lügəvi məna qrupları aşağıdakılardır:

I. Rəng bildirən sifətlər: *qırmızı, göy, ağaç, qara, qonur, mavi, qəhvəyi, boz, ala, sarı* və s.

Dərya ilə başlanan ilk tanışlığımızı incəliklərinə qədər ürək dolusu fərəhlə xatırlaya-xatırlaya **ağ** səhifələrə köçürdüm (*S.Qədirzadə*); **Qara** torpaq ağır-agır, od içində nəfəs alır (*S.Vurğun*); **Qız qəhvəyi rəngli**, yaxası ağ tüklü kürk geymişdi; **Qara bulud**, **boz bulud**, Nə dərdin varsa, unut; Yenə qılinci-ni çəkdi üstümə, Qurbanı olduğum o **ala** gözlər (*S.Vurğun*).

II. Məkan, ölçü və həcm əlamətləri bildirən sifətlər: *uzaq, yaxın, hündür, böyük, qısa, uca, kiçik, uzun, girdə, dar, gen, geniş, balaca, gördək* və s.

Üç oğlan uşağı birdən **balaca** kötüyü qucaqlayıb alaçığın qapısına gəttirdi; Emalatxana **hündür** divarların arasında idi; **Geniş** eyvanın altına **stul** qoydu, üstünə də nalça saldı; Abbas əlini **böyük ala** qapının çaxmağına neçə dəfə uzadıb çəkdi.

III. Dad və lamisə üzvlərinin vasitəsi ilə hiss edilən əlamət

və keyfiyyətləri bildirən sıfətlər: *şirin, acı, turş, bərk, yumşaq, soyuq, sərin, isti, möhkəm* və s.

Əllərin nə yaman *soyuqdur*, *gülüm*, Niyə bu *soyuğu* indi duymuşam? (N.Kəsəmənli); *Isti* baxışına, *şirin* ləhcənə, *Şeirim* yetişərmi, *dilim* çatarmı? (M.Yaqub).

IV. İnsan və heyvanların xarici görkəmi ilə bağlı xüsusiyyət və keyfiyyətləri bildirən sıfətlər: *qoca, kar, kor, şikəst, topal, gombul, əcaib, gözəl, çirkin, qaragöz, bəstəboy* və s.

Filosof *şikəst* olduğu üçün ona çata bilmirdi, bir də axı o, piyada gəzməyə alışmamışdı.

V. Xasiyyət, daxili keyfiyyət, psixoloji xüsusiyyət və əlamət bildirən sıfətlər: *gic, dəli, axmaq, kür, dinc, tənbəl, key, kobud, dalğın, lovğa* və s.

O, uşaqları *şıaltaqlıq* edir, **dalğın, kobud** hərəkətləri ilə rastına düşən şeyləri vurub yixirdi.

VI. Ümumi əlamət və keyfiyyətləri bildirən sıfətlər: **pis, yaxşı, yaman, düz, əyri** və s.

Pis ağızların orda-burda *dalimca* danışqları *gəlib qulağıma* çatır (H.Abbaszadə); *Düz* sözü eşitməyə *qulaq* gərək, yaxşını *pisdən* seçməyə *göz* gərək; *Hər yaxşı* fikir əmələ çevrilmək üçün zəhmət *istəyir*, *hər həqiqət* həyatda ağır müqavimətlərə rast *gəlir*.

VII. Çəki əlamətini bildirən sıfətlər: **ağır, yüngül** və s.

İlk gənclik və **ağır** müharibə illəri yadına düşdü (M.İbrahimov); *Min gül solduranlar min gül dərdilər, Yüngül* çiçəkləri *yüngül dərdilər* (N.Kəsəmənli).

**Sifətin formal
əlamətləri.**

Sifəti digər əsas nitq hissələrindən fərqləndirən formal əla-

mətlər vardır. Bunlar sifəti bir nitq hissəsi kimi səciyyələndirir. Sifət əsas nitq hissələrindən biri olmaqla aşağıdakı formal əlamətlərə, xarakterik xüsusiyyətlərə malikdir:

I. Sifət **necə?**, **nə cür?**, **hansı?** suallarından birinə cavab verir. Məs.: **qonur** göz, **şəvə** saç, **soyuq** su və s.

II. Əşyanın əlamət və keyfiyyətini bildirməklə, daha məhdud məna qruplarını da əhatə edir. Məs.: rəng, məkan, ölçü, həcm və s. bildirir.

III. Xarakterik xüsusiyyətlərdən biri də sifət əmələ gətirən şəkilçilərin olmasıdır. İsimlərdən 40-a yaxın və feillərdən 12-dən çox sifət düzəldən şəkilçilər vasitəsilə düzəltmə sifətlər əmələ gəlir. Beləliklə, dilimizdə 50-dən çox düzəltmə sifət əmələ gətirən şəkilçi vardır.

IV. Sifət öz lügəvi mənasını və məzmununu qoruduğu zaman hal və cəm şəkilçilərini qəbul etmir. Lakin hal və cəm şəkilçisini qəbul etdikdə substantivləşir (isimləşir). Məs.: *Jurnalist öz qəhrəmanını tapmışdı. Hökmən ondan yazacaqdı; Ancaq qocanın oturub söhbət etməsi üçün yəqin ki, sakit, asudə bir şərait lazımdı; Yaxşılar yolunda çıraq kimidir, Yamanlar tülkü tək pusquda durub* (N.Kəsəmənli) və s.

V. Sifətin formal əlamətlərindən biri də onun dərəcələrinin olmasıdır. Azərbaycan dilindəki sifətləri müəyyənləşdirərkən, onların dərəcələnməsinə diqqət yetirmək lazımdır.

VI. Sifətlər öz lügəvi mənasını və məzmununu mühafizə etməklə cümlədə təyin və ismi xəbər vəzifəsində çıxış edir. Məs.: *Amma torpaq ona görə müqəddəs olur ki, onun qoynunda belə böyük oğullarımız dəfn olunub* (Ə.Hacızadə); *Bişləri qapqara idi; Sifəti azacıq yastıdır* və s.

**Sifətin digər nitq
hissələri içərisində
yeri.**

Sifət başqa nitq hissələrin-dən təcrid olunmuş şəkildə öyrədilə bilməz. Ona görə ki, isim, say, zərf, feili sifət, qoşma sifətlərlə yaxınlıq yaradır. Məsələn, isimləri sifətə yaxınlaşdırın cəhət onların hər ikisinin təyin vəzifəsində çıxış etməsidir. Lakin sifətin təyin vəzifəsində çıxış etməsi başlıca xüsusiyyətdir. İsmiñ cümlə üzvü kimi təyin rolunda olması isə aşağıdakı xarakterik hallarla bağlıdır.

Birincisi, attributiv isimlər əlamət, keyfiyyət mənasını bildirir və təyin vəzifəsində çıxış edir. Məs.: *daş ev, dəmir qaşıq* və s. Burada **daş**, **dəmir** sözləri əşyanı təyin edir və bu əşyanın nədən hazırlanlığını bildirir. Bu sözlər morfologiyyada isim, sintaksisdə isə cümlə üzvü kimi təyin olur. Deməli, **daş ev, dəmir qaşıq** birləşmələrindəki **daş**, **dəmir** sözlərini sifət adlandırmaq düzgün deyildir. Bu sözlər isimdir.

Aslan **kağız dəsmallardan** birini götürüb dodaqlarını sildi (S.Qədirzadə); Həyətin ortası ilə eni yarım addım olmayan **beton səki** uzanırdı; Həmzə **daş divar** arxasında son qüvvəsini topladı, uca bir səslə qışqıraraq özünü müdafiəyə çağırıldı; **Dəmir sandıq** üstündə tavanadək qalanmış al-əlvən yorğan-döşək və küncə dirənmiş qoşalülə **ov tüfəngi** əski muzey əşyalarını yada salırdı.

İkincisi, isim məcazi mənada işlənir, əşyanı təyin edir və cümlə üzvü kimi təyin vəzifəsində olur. Məs.: *dəmir bilək, daş ürək, pambıq əl* və s. Bu cür birləşmələri **dəmir kimi bilək, daş kimi ürək, pambıq kimi əl** formasında da işlətmək olar. Lakin hər iki halda **dəmir**, **daş**, **pambıq** sözləri sifət deyil, isim kimi çıxış edir. Yenə də ismin sintaktik vəzifəsi təyin olur.

Dirsəyədək çirmələnmiş dəmir biləkləri gündə yanıb qaral-



mışdı; Üfiq qızıl-qırmızı şəfəqdə alovlanıb yanındı; Dan yeri söküldü, günəş qızıl rəngə boyanmışdı.

Qeyd: Atributiv isimlərlə sifətləri fərqləndirdikdə bir məsələyə də diqqət yetirmək lazımdır. Bu da həm atributiv ismin, həm də sifətin xəbər vəzifəsində işləndikdə hansı nitq hissəsinə aid olmasını müəyyənləşdirməkdən ibarətdir. Atributiv isimlər xəbər vəzifəsində işləndikdə isim olaraq qalır, sifət ola bilmirlər. Məs.: Bu **qızıldır**; O **gümüşdür**. Sifətlər də xəbər vəzifəsində sifət olaraq qalır. Məs.: Parça **qırmızıdır**; Xörək **yağlıdır**.

Atributiv mənalı isimlərlə sifətləri fərqləndirdikdə aşağıdakı hallara diqqət yetirmək lazımdır.

a) atributiv isimlərə (məs.: **daş** bina, **dəmir** qapı) ismin çıxışlıq hal şəkilçisini artırmaq olur. Məs.: *daşdan bına, dəmirdən qaşıq. Lakin yaşıl qələm, yaxşı insan birləşmələrindəki yaşıl, yaxşı sifətlərinə hal şəkilçisi artırmaq olmur.*

b) **daş bina, dəmir qapı** birləşmələrində **daş** və **dəmir** isimlərindən əvvəl **ən**, **çox**, **daha**, **lap** ədatlarını artırmaq mümkün deyildir. **Yaşıl qələm, yaxşı insan** birləşmələrində **yaşıl, yaxşı** sifətlərindən əvvəl qeyd olunan ədatlar işlənə bilir:



c) atributiv isimlər xəbər vəzifəsində işləndikdə isim, sifətlər isə sifət məzmununu qoruyub saxlayır. Məs.: Bu **daşdır**; Qələm **yaşıldır**.

İsimlə sifəti yaxınlaşdırın xüsusiyətlərdən biri də bir qrup isimlərin tarixən sifətə çevriləməsi ilə bağlıdır. Bu, iki istiqamətdə baş vermişdir: 1) Heç bir şəkilçi qoşulmadan isim sifətə çevrilmişdir. Məs.: **göy** sözü səma bildirən isim olmaqla, sonra rəng bildirən sifəti törətmüşdür; 2) Tarixən düzəltmə isim, sifət olmuş, müasir dilimizdə isə sadə sifət, isim hesab olunanlar. Məs.: **yaşıl, qızıl, qırmızı** və s. Bu qəbildən olan *totuq, uzun, dərin, sərin, qalın* və s. sözlərin yarandığı köklər də dilimizdə müstəqil işlənmir.

Sifətə yaxın olan nitq hissələrindən biri də saydır. Sifətlər kimi saylar da təyin edir. Məs.: **beş kitab**. Lakin sifət əşyanın əlamət və keyfiyyətini bildirdiyi halda, say miqdarını bildirir. Daha doğrusu, say əşyanı miqdar baxımından təyin edir. Yeri gəlmışkən qeyd edək ki, sifətə daha çox sıra sayı yaxındır. Ona görə ki, sıra sayı sifətlər kimi **hansı?** sualına cavab verir. Məs.: **üçüncü (hansı?) mərtəbə**.

Sifətlər zərflərlə də yaxınlıq yaradır. Dilimizdə yerindən, mövqeyindən asılı olaraq həm sifət, həm də zərf kimi işlənən **yaxşı, pis, düz, əyri, gözəl, şirin** və s. sözlər vardır. Bu cür sözlər əşya ilə bağlı olduqda sifət, hərəkətlə bağlı olduqda isə zərf olurlar. Məs.: **Yaxşı (sifət) kitab; Yaxşı (zərf) oxumaq**.

Sifətin feili sifətlə bağlılığı da vardır. Hər ikisi əşyanın əlamətini bildirir. Məs.: **deyilən söz** (feili sifət); **maraqlı kitab** (sifət). Sifətlə feili sifətin yaxın və fərqli xüsusiyətlərindən geniş şəkildə feili sifət mövzusunda bəhs olunacaqdır.

Qeyd: Sifətlərlə feillər arasında olan bir yaxınlıq onların bəzilərinin omonimliyi ilə bağlıdır. Məs.: **sarı** (sifət–feil),

acı (sifət–feil), **al** (sifət–feil), **ac** (sifət–feil), **quru** (sifət–feil),
düz (sifət–feil), **cır** (sifət–feil), **sıx** (sifət–feil), **şış** (sifət–feil)
və s.

Sifətlərlə köməkçi nitq hissələri arasında da yaxınlıq vardır. Bu yaxınlıq, xüsusilə qoşmalarla sifətlər arasında özünü göstərir. Dilimizdə bir qrup sözlər həm sifət, həm də qoşma kimi özünü göstərir. Məs.: *qeyri adam* (sifət) – *səndən qeyri* (qoşma); *başqa iş* (sifət) – *səndən başqa* (qoşma), *doğru söz* (sifət) – evə *doğru* (qoşma), *sarı rəng* (sifət) – evə *sarı* (qoşma); *bəri tərəf*(sifət) – *dünəndən bəri* (qoşma), *özgə adam* (sifət) – *səndən özgə* (qoşma) və s.

Əsli və nisbi sifətlər.

Bir qrup sifətlər əlamət və keyfiyyətin daimi daşıyıcıları olduğu halda, digərləri isə sonradan morfoloji yolla əlamət, keyfiyyət ifadə etmə xüsusiyyətini əldə edirlər. Sifətlər əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi kimi əsli və törəmə olurlar. Əsli sifətlərin kökü həmişə əlamət, keyfiyyət bildirir. Törəmə sifətlər isə başqa nitq hissələrindən əmələ gələn sifətlərdir ki, onların kökü əlamət, keyfiyyət ifadə etmir. Ona görə də sifətlər köklərində əlamət, keyfiyyət məzmununun olub-olmamasına görə iki yerə ayrılır: 1) əsli sifətlər, 2) nisbi sifətlər.

1) **Əsli sifətlər.** Əsli sifətlərin kökü əlamət, keyfiyyət məzmununu bildirir. Onlar heç bir şəkilçi qəbul etmədən əşyanın əlamət və keyfiyyətini bildirmək xüsusiyyətinə malikdir. Məs.: *ağ, qara, göy, yaxşı, pis, isti, şirin, sərin* və s.

Dənizdə göy və qırmızı rəngli iki mayaq yanıb sönürdü; Şimaldan əsən meh özü ilə sərin dəniz havası gətirirdi; Böyük

dənizləri kaman tək əyib, Qocalıq əbasın çoxları geyib (P.Qəl-binur).

Əsl sifətlərə məxsus olan xüsusiyyətləri aşağıdakı kimi qruplaşdırmaq olar:

a) əsl sifətlər quruluşca sadə olur. Məs.: **boz, qara, iri** və s.

b) əsl sifətlər başqa nitq hissələrindən yaranmır.

c) əsl sifətlər sifətin lügəvi məna qruplarının birbaşa daşıyıcılarıdır.

ç) əsl sifətlər dərəcələr üzrə asanlıqla dəyişə bilirlər. Məs.: *qapqara, yamyaşıl, dümağ, ağappaq, lap yaxşı* və s.

Dağlarının dümağ qarı, Yaranmışdır qarlı qışdan; Uzaqdan baxıram ağappaq, təmiz, Yaxına gəlirəm qurd düşüb qara.

d) əsl sifətlər substantivləşmədə daha fəal iştirak edirlər. Məs.: **İgid** ölər, adı qalar.

e) əsl sifətlər **-lıq (-lik, -luq, -lük)** şəkilçisi vasitəsi ilə isim düzəltməyə meyllidir. Məs.: *ağ-aglıq, cavan-cavanlıq, qoca-qocalıq* və s.

Yadına düşür ki, bəzən hissimiz, Nə qədər aldanır bu ağlıqlara.

ə) əsl sifətlər feillə yanaşı işləndikdə zərflik vəzifəsində olur. Məs.: **qapqara** qaralmaq, **qupquru** qurumaq, **ağappaq** ağarmaq, **dupduru** durulmaq, **sapsarı** saralmaq və s.

Qeyd: Əsl sifətlər isimlə yanaşı işləndikdə cümlə üzvü kimi təyin, feillə yanaşı olduqda isə zərflik vəzifəsində olur.

2) **Nisbi sifətlər.** Nisbi sifətlərin kökü əlamət, keyfiyyət məzmununu bildirmir. Sifət əmələ getirən şəkilçilərin başqa nitq hissələrinə qoşulması ilə yaranır. Nisbi sifətlərin özünə-məxsus səciyyəvi əlamətləri aşağıdakılardır.

a) nisbi sifətlər, əsasən, quruluşca düzəltmə olur. Məs.:

işıqlı, qəmli, qırıcı, öldürücü, yuxucul və s.

Onun xırda, ancaq işıqlı gözlerinin dərinliklərində qəmli bir ifadə gizlənmişdi.

b) nisbi sıfətlərin kökü əmələ gəldiyi nitq hissəsinə aid mənəni qoruyub saxlayır.

Bəzən əsl və nisbi sıfətlərə dərəcələnmə nöqtəyi-nəzərin-dən yanaşılır. Belə hesab olunur ki, dərəcələnən sıfətlər əsl, dərəcələnməyənlər isə nisbi sıfətdir. Lakin dərəcələnməni əsl və nisbi sıfətlər üçün əsas əlamət götürmək olmaz. Əsl və nisbi sıfət məsələsi sözün kökü ilə bağlıdır. Sıfətin kökü əlamət, keyfiyyət bildirirsə, o, əslı sıfət olur. Əksinə olduqda isə – yəni sıfətin kökü başqa nitq hissəsinə məxsus olduqda nisbi sıfət hesab olunur. Sıfətin dərəcələnməsi isə formal əlamətlər sırasına daxildir. Her hansı bir sözün sıfət olduğunu müəyyən etmək üçün ona dərəcə əlamətlərini artırmaq lazımdır. Ancaq sıfətin əsl və nisbi olmasında dərəcələnməni meyar kimi götürmək olmaz. Əslı sıfət barəsində S.Cəfərov belə yazır: “Əslı sıfətlər elə sözlərdir ki, onlar təklikdə işləndikdə belə ancaq əşyanın əlamətini bildirir. Məs.: *uca* (ev), *uzun* (yol), *sarı* (kağız)”¹.

Lakin düzəltmə sıfətlərin kökü əlamət bildirmir. Əgər əsl və nisbi sıfətlər üçün dərəcələnməni meyar götürsək, onda belə bir mənzərəni görürük: Sadə sıfətlərin hamısı dərəcə əlamətlərini qəbul edir, lakin düzəltmə sıfətlər buna qadir deyildir. Məsələn, düzəltmə sıfətlərin bir qismi dərəcələndiyi halda, digərləri dərəcə əlamətlərini qəbul etmir. Dərəcə əlamətini qəbul edənlər: (*lap*, *çox*, *daha*, *olduqca*) **bacarıqlı** (*tələbə*), (*lap*, *çox*, *daha*, *olduqca*) **maraqlı** (*söhbət*) və s.

¹ S.Cəfərov. *Azərbaycan dilinin qrammatikası*. Azərtədrisnəşr, 1963, səh.67.

Dərəcə əlamətini qəbul etməyənlər: **qaldırıcı** (kran), **adsız** (təpə), **qırıcı** (təyyarə), **qoruyucu** (zolaq) və s.

Dərəcə əlamətini qəbul edən düzəlmə sıfətlərin kökündə əlamət, keyfiyyət məzmunu vardır. Ona görə də onlar dərəcələnir. “Düzəltmə sıfətlərin dərəcələnməsindən danışarkən onların yarandığı əsasa fikir vermək lazımdır. Əsasən keyfiyyət bildirən isimlərdən və müəyyən feillərdən yaranan sıfətlər dərəcələr üzrə dəyişir”¹.

Düzəltmə sıfətlərin dərəcə üzrə dəyişənlərini əslı sıfət götürmək düzgün deyildir. Ona görə ki, əslı və nisbi sıfətlər sıfətin kökünün əlamət və keyfiyyət bildirməsi ilə ölçülür.

Sıfətin

substantivləşməsi.

Substantivləşməyə isimləşmə – eşyalaşma da demək olar. Sıfət substantivləşdikdə ismin bütün formal əlamətlərini qəbul edir. Sıfətlər substantivləşdikdə özündən sonra gələn ismin işlənməsinə ehtiyac qalmır. Həmin ismə məxsus xüsusiyyətləri substantivləşmiş sıfət öz üzərinə götürür. Məs.: *uzun adam* – *uzun, gödək adam* – *gödək* və s.

Substantivləşmə **daimi** və **müvəqqəti** olaraq iki yerə ayrılır. **Daimi substantivləşmə.** Daimi substantivləşmə hər hansı mətnədən, şəraitdən asılı olmayaraq sabitləşmiş şəkildə olur. Bu cür substantivləşmə aşağıdakı qaydalar üzrə özünü göstərir.

a) bir sıra sıfətlər atalar sözlərində daimi substantivləşir. Məs.: *Ariğın* nə işi var cığırda, çapqal onu cığırda; *Gözəl* görünür, *çirkin* bürünür; Ehtiyat *igidin* yaraşığıdır; *İgid* olər, adıqlar; *İgidin* başı qalda gərək və s.

¹ Müasir Azərbaycan dili. II cild, morfologiya, “Elm” nəşriyyatı, Bakı, 1980, s.119.

Azərbaycan dilində işlədilən atalar sözü və məsəllərdə çoxlu substantivləşmiş sifətə rast gəlirik. Məsələn, “*Ağ aq* deyiblər, *qaraya qara*”, “*Ac* deyər doymaram, *tox* deyər acmaram”, “*Varlı* kisəsini döyər, *kasıb* dizini”, “*Igid igidə* xor baxmaz”, “*Ölürlər* elə bilir ki, *dirilər* halva yeyir”, “*Toxun acdan* xəbəri olmaz”, “*Acını dadmayan, şirinin* nə olduğunu bilmir” və s.¹

Göründüyü kimi, bu atalar sözü və məsəllərdəki *ağa*, *qaraya*, *ac*, *tox*, *varlı*, *kasıb*, *igid*, *igidə*, *ölülər*, *dirilər*, *toxun*, *acdan*, *acını*, *şirinin* sözləri substantivləşmiş sifətlərdir.

b) rəng, əlamət, keyfiyyət, xarici görkəm və hecm bildirən bir qisim sifətlər daimi substantivləşərək insan adları əmələ gətirmişdir. Məs.: *Sarı*, *Qara*, *Gözəl*, *Yaxşı*, *Böyük*, *Qoca*, *Cavan*, *Qəhrəman*.

Qeyd: Bu cür substantivləşmiş sözlər həm sifət, həm də isim kimi işlənir.

Müvəqqəti substantivləşmə. Müvəqqəti substantivləşmə mətndən, şəraitdən, situasiyadan asılı olaraq keçici, ötəri, müvəqqəti şəkildə baş verir. Bu cür substantivləşmə aşağıdakı yollarla yaranır.

I. Şəraitdən asılı olaraq müvəqqəti substantivləşmə;

II Morfoloji yolla müvəqqəti substantivləşmə.

I. Şəraitdən asılı olaraq müvəqqəti substantivləşmə.

Şəraitdən asılı olaraq sifət təyin etdiyi ismin funksiyasını öz üzərinə götürərək substantivləşir. Bu, sifətin lügəvi məna növlərini tam şəkildə əhatə edir.

¹ Buradakı atalar sözləri və məsəllər götürülmüşdür: B.Məmmədov. Müxtəlif sistemli dillərdə substantivləşmiş sifətlərin frazeoloji söz birləşmələrində işlədilməsi haqqında. – Azərbaycan məktəbi. 1971, №10 (291), s.26.

a) rəng bildirən sifətlər təyin etdiyi ismin funksiyasını öz üzərinə götürərək substantivləşir. Məs.: *qara* (rəngi) – *qarani*, *ağ* (rəngə) – *ağa*, *qırmızı* (rəngdə) – *qırmızıda*, *göy* (rəngin) – *göyün* və s.

Qarani göyə qarışdıracağam.

b) məkan, həcm, ölçü bildirən sifətlər təyin etdiyi ismin funksiyasını özündə daşıyaraq substantivləşir. Məs.: *uzun* (adam) – *uzun*, *gödək* (adam) – *gödək*, *kök* (adam) – *kök*, *arıq* (adam) – *arıq* və s.

Gödək uzuna tərəf atıldı.

c) dad və lamisə üzvlərimiz vasitəsilə dərk olunan sifətlərin substantivləşməsi. Məs.: *acı* (bibər) – *acı*, *isti* (hava) – *isti*, *soyuq* (hava) – *soyuq* və s.

ç) insan və heyvanların xarici görünüş xüsusiyyətlərini, xasiyyətini, daxili keyfiyyətini bildirən sifətlərin substantivləşməsi. Məs.: *kor* (adam) – *kor*, *keçəl* (adam) – *keçəl*, *tənbəl* (adam) – *tənbəl* və s.

Ölüm cərgəsinə cavani seçilir, *Yadından çıxarıır qocalan ömrü* (*M.İsmayıł*).

d) seçmə, ayırma, fərqləndirmə mənalarını bildirən sifətlərin substantivləşməsi. Məs.: *başqa*, *qeyri* (adamlar) – *başqaları*, *qeyriləri*.

Başqaları bu məsələdən narazıdırılar.

e) ümumi əlamət, keyfiyyət bildərən sifətlərin substantivləşməsi. Məs.: *yaxşı* (adamin) – *yaxşının*, *pis* (adamin) – *pisin*.

O kimdi yaxşını, yamanı seçilir, *Möhləti ayırır, zamanı* seçilir (*M.İsmayıł*); *Qəbahət pislərin* səhər yeməyi, *Qəbahət yaxşıda* qəbahət olub (*M.Araz*); *Çox suyun bu çaya calandı arxi, El yaxşı tanıır əyrini, düzü* (*M.Yaqub*); *Elə adamlar var ki, pisə rast gəlməyincə, onun əzablarını çəkməyincə yaxşının* qədrini bilməzlər (*M.İbrahimov*).

II. Morfoloji yolla müvəqqəti substantivləşmə.

Morfoloji yolla müvəqqəti substantivləşmə - lar (- lər) şəkilçisi ilə yaranır. Məs.: *ləyaqətli* (adamlar) – *ləyaqətlilər, pis* (adamlar) – *pislər*. Bu zaman substantivləşmiş sıfət özündən sonra gələn ismin funksiyasını öz üzərinə götürür. Morfoloji yolla müvəqqəti substantivləşmə aşağıdakı hallarla bağlı olur.

a) ümumi əlamət, keyfiyyət bildirən sıfətlər - lar (-ler) şəkilçisini qəbul edərək substantivləşir. Məs.: *yaxşı* (adamlar) – *yaxşilar, yaman* (adamlar) – *yamanlar*.

Yaxşilar yol çəkən, pislər yol sökən

Miyanə adamlar yuxuma girmir.

Sənin aləmində ən yaxşıyam mən,

Bəlkə də yaxşilar naxşıyam mən.

Bir azca soyuqluq, bir azca təmkin,

Dönüklər üçün də bir azacıq kin...

(M.Araz)

b) rəng bildirən sıfətlər -lar (-lər) şəkilçisi vasitəsilə substantivləşir. Məs.: *ağlar, qaralar, qırmızılar* və s.

c) məkan, həcm, seçmə, ayırma, fərqləndirmə, dad, xasiyyət, xarici görünüş və s. mənaları bildirən sıfətlər -lar (-ler) şəkilçisini qəbul edərək substantivləşir. Məs.: *böyük, kiçik, igid, qeyri, ac, əlil, səfil* (adamlar) – *böyüklər, kiçiklər, igidlər, qeyrilər, aclar, əllər, səfillər* və s.

Yolun kənarında aclar, əllər, Tiyanlar altında kiçik səfillər (S.Vurğun); *Kiçiklər* önungdə böyük görünən, *Böyükler* önungdə sərçəyə dönen; *Yaxınlar, uzaqlar* düşdü səs-küyə, *Ata da gah onu, gah bunu dinlər*.

ç) - dəki (-dəki) şəkilcili düzəltmə sıfətlər - lar (-ler) şəkilçisi

vasitəsilə substantivləşir. Məs.: *evdəki* (əşyalar) – *evdəkilər*, *zal-dakı* (adamlar) – *zaldakılar* və s.

Zaldakılar arasında maraq və təəccüb daha da artmaqdı idi.

- **daklı (-dəki)** şəkilçili sözlər əşyamı tutduğu yerə görə təyin edir. Ona görə ki, bu şəkilçi - **da (-də)** yerlik hal şəkilçisi ilə **-ki** əlamət bildirən şəkilçilərin birləşməsindən yaranmış mürəkkəb şəkilcidir. - **daklı (-dəki)** şəkilçili sıfətlər substantivləşdikdə təyin etdiyi ismin xüsusiyyətlərini özləri daşıyır.

Azərbaycan dilində sıfətin substantivləşməsinin tarixi çox qədimdir. Bunu substantivləşməyə aid yazılı mənbələrimizdəki mısallar da təsdiq edir. Dilimizin qədim mənbələrindən çoxlu miqdarda misal götirmək mümkündür:

Yeddi qız qardaşı ağ çıxardılar, qara donlar geydilər; Banıçıçək qaralar geydi ağ qaftanını çıxardı; Dəli Dondar ağ çıxardı qara geydi.

“Kitabi-Dədə Qorqud” dastanlarında işlənmiş bu cümlələrin birincisində **ağ** sözü, ikincisində **qaralar**, üçüncüsində isə **ağ** və **qara** sözləri substantivləşmişdir.¹

Qeyd: Substantivləşmiş sıfətlər frazeoloji söz birləşmələrində işlənir. Bu zaman substantivləşmiş sıfətlər frazeoloji söz birləşmələrinin əsas komponentlərindən birini təşkil edir. Məsələn, *Əlacı nə idi? Yığmaq, toplamaq, mümkün qədər çoxunu özü saxlayıb, sarılara çevirib, Tasının vasitəsilə gizlətmək idi. O var-kar, o sarılar məndə olsa, yüz belə qan batıraram, o ki, bir ola!.. Molla Qafar isə tamam-kamal öz möişətini qaydaya salıb elini ağıdan qaraya vurmur,*

¹ Müasir Azərbaycan dili. II cild, morfologiya, “Elm” nəşriyyatı, Bakı, 1980, s. 101.

durusundan toplayırdı. Qeyd olunan cümlələrdə *sarılara çevirmək, sarilar olmaq, əlini ağdan-qaraya vurmaq, durusundan toplamaq* frazeoloji birləşmələrində *sarılara, sarilar* (qızıl mənasındadır), *ağdan-qaraya, durusundan* sözləri substantivləşmiş sıfətlərdir.

Azərbaycan dilində *soyuq dəymək, soyuq tutmaq, soyuq vurmaq, soyuğa vermək* və s. frazeoloji birləşmələrinin birinci komponenti olan *soyuq* sözü də substantivləşmiş sıfətdir.¹

Dilimizdəki sıfətlərin hamısı eyni dərəcədə substantivləşmir. Məsələn, əslı sıfətlər daha çox substantivləşdiyi halda, nisbi sıfətlər isə demək olar ki, substantivləşmir. Ona görə ki, əslı sıfətlər mücərrədləşmə nəticəsində təyin etdiyi sözün (ismin) funksiyasını öz üzərinə götürə bilir. Nəticədə təyin etdiyi əşyanın olmaması ilə işlənir. Nisbi sıfətlərdə isə mücərrədləşmə olmadığına görə təyin etdiyi əşya ilə birgə işlənməli olur. Bundan başqa, sıfətin dərəcələrində də substantivləşmə eyni cür olmur. Məsələn, sıfətin adı dərəcəsi substantivləşdiyi halda, azaltma və çoxaltma dərəcələri bu hadisəyə məruz qalmır. Ona görə ki, adı dərəcə heç bir morfoloji əlamət daşımadığı üçün abstraksiya (mütərəkkimə) halına meylli olur. Bununla da isimlərlə daha yaxınlıq yaradır. Məs.: *böyük, sərin, soyuq, uzaq, yaxşı, kürən, kəhər, qumral, köhlən* və s. sıfətlərini daha asanlıqla substantivləşdirmək olur: *böyük* (adamlar) – *böyüklər, soyuq* (havalalar) – *soyuqlar* və s. Bunun səbəbi bu cür sıfətlərin quruluşca sadə ol-

¹ Substantivləşmiş sıfətlərin frazeoloji birləşmələrdə işlənməsi barədə bax: B. Məmmədov. Müxtəlif sistemli dillərdə substantivləşmiş sıfətlərin frazeoloji söz birləşmələrində işlədilməsi haqqında. – Azərbaycan məktəbi. 1971, №10 (291), s. 22-25

ması, əsl sifət olması və sifətə aid morfoloji əlaməti daşımaması (əsasən, dərəcə şəkilçisi) ilə bağlıdır.

Qeyd: Dilimizdə bir sıra isimlər var ki, onlar tarixən sifətin substantivləşməsi nəticəsində əmələ gəlmışdır. Bu cür isimləri iki qrupa ayırmak olar.

- a)** sifətin substantivləşməsi ilə əmələ gələn, həm sifət, həm də isim kimi işlənən sözlər. Məs.: *ölü, cavan, qoca, şirin, gözəl, subay, dolu* və s.
- b)** sifətin substantivləşməsi ilə əmələ gələn və sifət kimi işlənməyən sözlər. Məs.: *qaralar, aqlar, qırmızılar* və s.

SİFƏTİN QURULUŞCA NÖVLƏRİ

Sifətin quruluşca *sadə, düzəltmə, mürekkeb* növləri vardır.

Sadə sifətlər.

Yalnız bir kökdən ibarət olan sifətlərə sadə sifətlər deyilir. Doğrudur, sadə sifətlər müasir dil baxımından tək bir kökdən ibarət

olur. Lakin sadə sifətlər arasında birhecalı, ikihecalı və üçhecalı sifətlərə təsadüf edilir ki, onlar tarixən müəyyən şəkilçilər vəsitəsi ilə təkhecalı sifətlərdən düzəlmüşdir. Məsələn, müasir dilimizdə sadə hesab olunan **totuq** sözü kök və şəkilcidən ibarətdir: **tot-uq**. Burada **-uq** şəkilçisi tarixən feildən sifət düzəlmüşdir. Belə olduğu üçün **tot** kökünü feil hesab etmək olar. **Tot** isə **tod/doy** feilinin variantıdır. Bu feil **döyməq** mənası ilə bağlıdır.

Müasir dilimizdə kök və şəkilçiye ayrılmayan, tarixən kök və şəkilcidən ibarət olan sifətlər sayca az deyildir. Məsələn, **uz** kökündən yaranmış **uzaq, uzun, uzan** sözlərinin, eləcə də **dərin, sərin, qalın** kimi sifətlərin həm kökləri, həm şəkilçiləri müasir dilimizdə müstəqil işlənmir.

Azərbaycan dilində sadə sifətlər birhecalı, ikihecalı, üçhecalı və s. olur.

Birhecalı

ağ, ac, gen, küt, göy, cil, çal, tox, boz, düz, boş, pis, dar, kök və s.

İkihecalı

acı, uca, ulu, qara, sari, kiçik, böyük, dərin, nazik, hündür, qoca, qoçaq, iti, qatı, qısa, uzun, gödək, bütöv, alçaq, yaşıł, qıvrıq, qıvrım və s.

Üçhecalı

qırmızı və s.

Azərbaycan dilində rəng bildirən – **ağ**, **qara**, **qırmızı**, **sarı**, **göy**, **ala**, **mavi** və s.; keyfiyyət bildirən – **yaxşı**, **pis**, **bərk**, **boş**, **isti** və s.; ölçü, həcm bildirən – **kiçik**, **uca**, **uzun**, **yekə**, **gödək**, **ağır**, **yüngül**, **nazik** və s.; dad bildirən – **şirin**, **acı**, **turş** və s.; zahiri əlamət bildirən – **kar**, **kor**, **şıl**, **çolaq**, **topal**, **keçəl**, **qoca**, **qarı**, **nurani** və s. sözlər sadə sıfət hesab olunur. Məsələn:

*Mən şirin ləhcəli bir bülbü'ləm ki,
Güllərdən küsərəm, səndən küsmərəm! (M.Müşfiq);
Qarşımıza gələn uzun aylardan,
İllərdən küsərəm, səndən küsmərəm! (M.Müşfiq);
Gəlmış hüzuruna bir qara dağlı
Bir qara qulundur qolları bağlı. (M.Müşfiq);
Gözəl qız, sən saf susan,
İki qəlb arzususan (Ə.Kərim);
Kabab üstdən sərin su pis olmaz deyən kimi (Ə.Kərim);
Yaşıl dağdan, dərədən
hürkütməyək sükutu (Ə.Kərim).*

Düzəltmə sıfətlər.

Düzəltmə sıfətləri iki hissəyə bölmək olar: 1) isimdən düzələn düzəltmə sıfətlər; 2) feildən düzələn düzəltmə sıfətlər.

1) **İsimdən düzələn düzəltmə sıfətlər.** Azərbaycan dilində isimdən düzələn düzəltmə sıfətlərin aşağıdakı növləri vardır:

a) Azərbaycan dili isimlərindən və dilimizə başqa dillərdən keçmiş isimlərdən Azərbaycan dili şəkilçiləri vasitəsilə düzələn düzəltmə sıfətlər.

b) ərəb, fars isimlərindən ərəb, fars dillərinə məxsus ön və son şəkilçilər vasitəsi ilə düzəlib, Azərbaycan dilində işlənən

düzəltmə sifətlər.

c) rus dilində və başqa dillərdə olan isimlərdən ön və son şəkilçilər vasitəsi ilə düzəlib, Azərbaycan dilində işlənən düzəltmə sifətlər.

a) Azərbaycan dili isimlərindən və dilimizə başqa dillərdən keçmiş isimlərdən Azərbaycan dili şəkilçiləri vasitəsilə düzələn düzəltmə sifətlər.

1. -lı (-li, -lu, -lü) şəkilçisi vasitəsi ilə keyfiyyət, dad, yer mənsubiyyəti, ailə mənsubiyyəti, kəmiyyət çoxluğu, xasiyyət, əlamət və s. bildirən sifətlər düzəlir. Məs.: *ağıllı, güclü, dadlı, zərli, bahalı (paltar), diqqətli* və s.

Əl edir uzaqdan yaşıl biçənək, Fikirli görünür dumanlı dağlar (N.Kəsəmənli); Sevdalı günlərim arxada qaldı, Keçirəm şübhələr xiyabanından (M.İsmayıł).

Qeyd: Çoxlu sözündə -lu şəkilçisi yenə də say məzmu-nu ifadə edir. -lı (-li, -lu, -lü) şəkilçisi vasitəsi ilə, əsasən, isimdən sifət əmələ gəlir. Bu şəkilçi feildən düzələn isim-lərin də sonuna əlavə olunaraq sifət əmələ getirir. Məs.: **qorxulu** (iş), **vurğulu** (heca), **bilikli** (tələbə), **qanacaqlı** (uşaq) və s. Burada birbaşa feil köklərinə -lı (-li, -lu, -lü) şəkilçilərini əlavə edib sifət əmələ getirmək olmaz.

-lı (-li, -lu, -lü) şəkilçisi omonim şəkilcidir. Bu şəkilçi vasitəsi ilə isim köklərindən yerə mənsubluq, keyfiyyət, sahiblik, familiya, əlamət, nəsil, ailə və kəmiyyət məna-larını ifadə edən düzəltmə isim əmələ gəlir. Məs.: **dağlı, kəndli, şəhərli, könüllü** və s.

2. -sız (-siz, -suz, -süz) şəkilçiləri. Bu şəkilçilər -lı⁴ şəkilçi-lərinin yaratdığı mənalaların əksini yaradan sifətlər düzəldir. Məs.: **dadsız, prinsipsiz, mənasız** (tapşırıq), **həyasız** (adam),

qayğısız, vəfasız, səssiz, başsız, torpaqsız, yuvasız, hənirsiz (otaq), buludsuz, susuz və s.

Əgər sözün kökündə mənfilik mənası varsa bu şəkilçini qəbul etdikdən sonra müsbət məzmunlu sıfət yaranır. Məs.: *günahsız, qüsursuz (adam), yalansız, riyasız və s.*

Mən özüm gəlmişəm axı, minnətə

Aç, burax günahsız dustaqlarını.

(Ə.Kürçaylı);

Sən xalqın yanında açıq bir ürək

Yalansız, riyasız inam, etibar.

(Ə.Kürçaylı);

Yer üzündə bəlkə birinci bəndədi ki, öz yasinini eşidə-eşidə canımı tapşırıdı. Ancaq təmiz, günahsız adamlar belə rahat və əzab çəkmədən ölü bilər dünyada (Ə.Hacızadə).

Bu şəkilçi Azərbaycan dilində feildən əmələ gəlmiş isimlərdən də düzəltmə sıfətlər yaradır. Məs.: *ölçüsüz, çalğısız, vurğusuz, bacarıqsız və s.*

Qeyd: Çalğısız məclis xoşuma gelmedi. **Mübahisəsiz** məsələni həll etmək lazımdır cümlələrində **çalğısız, mübahisəsiz** sözləri sıfətdir. Ona görə ki, bu sözlər onlardan sonra gələn isimlərə aiddir.

-sız (-siz, -suz, -süz) şəkilçisini qəbul edən isimlər bəzi hallarda düzəltmə sıfət məzmunu ifadə etməyə bilər. Əgər bu sözlərlə ondan sonra gələn isimlər arasında heç bir fasilə olmazsa, onda o sözlər **hansı məclis?**, **hansı məsələ?** suallarına cavab verən sıfət olacaqdır. Əksinə olduqda isə, o sözlər sıfət məzmunu ifadə etməyəcəkdir.

Aşağıdakı cümlələri müqayisə edək:

Şübhəsiz məsələləri (hansı məsələləri?) **həll etmək lazımdır.**

Şübhəsiz, məsələləri həll etmək lazımdır.

Bu cümlələrin birincisində **şübhəsiz** sözü sıfət, ikincisində isə modal söz kimi çıxış edir.

3. **-çı (-çi, -cu, -çü)** şəkilçisi. Bu şəkilçi vasitəsi ilə peşə, sənət, keyfiyyət, xasiyyət, vəziyyət və s. mənalar ifadə edən sıfətlər düzəlir. Məs.: *əlaçı* (tələbə).

Bu şəkilçinin isim və ya sıfət şəkilçisi olması haqqında müxtəlif fikirlər vardır. XX əsrin 20-ci illərinə qədərki qrammatika kitablarında (Kazım bəy, Lazar Budaqov) bunları ad düzəldən şəkilçi hesab edirlər. Bu gənə məktəb qrammatikalarında bu şəkilçi isim düzəldən şəkilçi hesab olunur. Lakin bu şəkilçi sıfət də düzəldir. Sıfət düzəldən şəkilçi olduqda özündən sonra gələn ismi təyin edir. Məs.: *əlaçı* (tələbə).

Qeyd: Bu şəkilçili söz ikinci növ ismi birləşmənin birinci tərəfi ola bilir. Məs.: *İşçi qüvvəsi, dəmirçi dükanı* və s.

4. **-kı (-ki, -ku,-kü)** şəkilçisi. Zaman bildirən isim və ya zərflərdən hadisə və əşyanı təyin edən sıfətlər əmələ gətirir. Məs.: *axşamkı* (hadisə), *səhərki* (söhbət), *dünənki* (iş), *sonraki* (iş), *bayaqkı* (söhbət), *indiki* (hal) və s.

Axşamkı yağışdan sonra ağacların yarpaqlar atlas təki parıldayırdı (S.Qədirzadə).

Qeyd: **-kı⁴** omonim şəkilcidir. **-kı⁴** şəkilçisi yiyəlik hal şəkilcisinən sonra da işlənə bilər. Həqiqətən də türkmən dilində **meninki** “mənim”, **onunkı** “onun” və s. sözlərdə yiyəlik hal şəkilcisinən sonra **-kı**, **-ki** şəkilçisi işlənir. Bu forma tatar dilində **minəkə**, **sinəkə** kimi, yaxud qırğız dilində **meniki**, **seniki** və s. işlənir. Belə alınır ki, tatar və qırğız dillərində

¹ Б.Серебренников, Н.Гаджиева. Сравнительно историческая грамматика тюркских языков. Баку, 1979, с.144-145.

iyəlik halda **n** düşmüşdür (**sinək** “sənin” < **sinənkə**)¹.

Ola bilər **-k⁴** şəkilçisinin iyəlik halın qədim forması olan **-ik⁴** şəkiçisi ilə əlaqəsi vardır. Ayrum danişığında (Azərbaycan dilinin) **-ik⁴** forması müşahidə olunur.¹

Əvəzliliklər iyəlik halda **-ik⁴** formasından müvafiq gələnləri qəbul edirlər. Məs.: **onuk** “onun”; **bizik** “bizim”; **sizik** “sizin”.

Bizcə, iyəlik hal şəkilcisindən sonra işlənən **-k¹** şəkilçisi ikiqat iyəlik əmələ gətirir. Məs.: *mənimki*, *səninki*, *bizimki* və s. Danışq zamanı bir çox vaxt birinci qatı yaradan iyəlik hal şəkilçisi düşə də bilər. Müqayisə et, *mənimki* - *mənki*, *səninki-sənki*, *bizimki-bizki*. Qeyd edək ki, ikiqat iyəlik formasının işlənməsi müəyyən məqamla, şəraitlə bağlıdır. Həmin məqam və şəraitdə ikinci qat iyəlik formasını yaradan **-k⁴** şəkilçisi daha çox konkretlik yaradır və mənsub tərəfi əvəz edir, onun ekvivalenti kimi çıxış edir. Müqayisə et:

mənimki – **mənim kitabım** **bizimki** – **bizim kitabımız**

səninki – **sənin kitabın** **sizinki** – **sizin kitabınınız**

onunku – **onun kitabı** **onlarmki** – **onların kitabları**

Göründüyü kimi, bütün şəxsler üzrə mənsubiyyət şəkilçisini **-k⁴** ikinci qat iyəlik hal şəkilçisi əvəz edə bilir.

Hansı sözündə **-s¹** üçüncü şəxsin mənsubiyyət göstəricisi kimi türk dilində **hankı** şəklində işlənir. **-k¹** forması yalnız III şəxsin mənsubiyyətinin təkində qalıbdır. S.Vurğun yaradıcılığında **hansı** sözü **hankı** formasında işlənir:

Hankı səmtə, **hankı** yana

Hey uçsam da, yuvam sənsən. (S.Vurğun)

Müasir türk dilində **hankı** sözü **hansı** mənasında işlənir.

¹ Б.П.Садыков. Об одном древнем аффиксе родительного падежа в айрумском говоре азербайджанского языка. – Советская тюркология. 1974, №4, сmp.94.

5. **-dakı (-dəki)** şəkilçisi. Bu şəkilçi yerlik hal şəkilçisi ilə **-kı, -ki** şəkilçisindən yaranmışdır.

-dakı (-dəki) şəkilçisi əşyanın, hadisənin yerini ifadə edən sifətlər əmələ gətirir. Məs.: *bağdakı* (ağac), *indiki* (dövr), *bizdəki* (qonaq), *evdəki* (stol), *yoldakı* (söhbət), *dərədəki* (çay), *məndəki* (kitab) və s.

6. **-cıl, -cil, -cul, -cül** şəkilçisi. Bu şəkilçi ilə bacarıq, xasiyyət, hal-vəziyyət bildirən sifətlər əmələ gəlir. Məs.: **qabaqcıl** (dəstə, briqada, manqa), **ölümcul** (xəstə), **qohumcul** (adam), **zarafatçıl** (oğlan) və s.

7. **-lıq, -lik, -luq, -lük** şəkilçisi ilə isim, say və əvəzliklərdən çoxluq, topluluq, sənət, peşə, vəzifə, hal-vəziyyət, xasiyyət, ölçü və s. bildirən düzəltmə isim əmələ gəlirsə, bəzən həmin nitq hissələrindən sifət də düzəlir. Bu şəkilçili söz özündən sonra gələn sözə aid olursa və **necə?**, **nə cür?**, **hansı?** suallarından birini tələb edirsə, onda sifət olur. Məs.: **daşlıq** (yer), **aylıq** (plan), **gündəlik** (məsələ) və s. Əksinə olduqda isə **-lıq** (**-lik, -luq, -lük**) şəkilçili söz düzəltmə isim olur. Məs.: *Rəhbərlik*, *qohumluq*, *qonşuluq*, *yaxşılıq*, *gözəllik*, *birlik*, *coxluq* və s.

b) **Ərəb və fars isimlərindən ərəb, fars dillərinə məxsus ön və son şəkilçilər vasitəsilə düzəlib, Azərbaycan dilində işlənən düzəltmə sifətlər.**

Ərəb, fars isimlərindən ərəb, fars dillərindəki ön və son şəkilçilərlə düzələn düzəltmə sifətlər iki yerə bölünür:

1. Ön şəkilçilərlə əmələ gələnlər; 2. Son şəkilçilərlə əmələ gələnlər.

1. Ön şəkilçilərlə əmələ gələnlər:

bi - ön şəkilçisi vasitəsi ilə Azərbaycan dilindəki **-sız** (**-siz, -suz, -süz**) şəkilçiləri ilə düzəlmüş sıfətin mənasını verən sıfət-

lər əmələ gəlir. Məs.: **bivəfa**, **bihal**, **bisavad**, **bihuş**, **biçarə** (ana), **bimürvət** və s. Müqayisə edək: **bivəfa** – **vəfasız**, **bihal** – **halsız**.

na-: **namərd** (adam), **namünəsib** (iş), **nakişi** (hərəkət), **naxəlef** (övlad), **naməhrəm** (yer), **nanəcib** (adam), **natəmiz** (iş), **nahaq** (qan) və s.

*Kişilər, oğlanlar bulaq başını özlərinə **naməhrəm** yer sanarlar.*

ba- şəkilçisi vasitəsilə Azərbaycan dilində olan **-lı** (-li, -lu, -lü) şəkilçisinin mənasını ifadə edən düzəltmə sıfət əmələ gəlir; Məs.: *baməzə*, *basəfa*. Müqayisə edək: *baməzə* – *məzəli*, *basəfa* – *səfali*.

*Ürəyi sözlə, gülüşlə dolu bu **baməzə** oğlan qol-qanad açmağa şərait tapmamışdı.*

la- şəkilçisi vasitəsi ilə dilimizdəki **-sız** (-siz, -suz, -süz) şəkilçilərinin yaratdığı mənənəni ifadə edən sıfətlər düzəlir. Məs.: **laqeyd** – **qeydsiz**, **laməkan** – **məkansız**.

Nə olar, laqeyd vərdişinizlə,

Yetim istedadı öldürməyin siz (N.Kəsəmənli).

2. Son şəkilçilərlə əmələ gelənlər.

Ərəb və fars isimlərindən son şəkilçilər vasitəsilə aşağıdakı kimi düzəltmə sıfətlər əmələ gəlir:

-ı (-i, -u, -ü) şəkilçisi: **badamı** (göz), **palıdı** (rəng), **armudu** (stəkan), **gümüşü** (saç) və s.

-i şəkilçisi. Məs.: **elmi** (əsər), **mülki** (müdafiə), **tarixi** (hadi-sə), **tibbi** (yardım), **ictimai** (həyat) və s.

O güldü haqq üçün daim çarpışan,

Bir xalqın tarixi faciəsinə (B. Vahabzadə).

Bəzən sonu **ə** saitinin və **t** samitinin yanaşı işlənməsi ilə bi-

tən isimlərdə **ə** saiti və **t** samiti düşür və həmin **-i** şəkilçisinin əlavəsi ilə düzəltmə sifət əmələ gəlir. Məs.: *təbiət-təbii, həqiqət-həqiqi, zərurət-zəruri*.

Qeyd: **-i** şəkilçisi ləqəb, titul bildirən isim də əmələ gətirir. Məs.: *Xətai, Xaqani, Təbrizi, Şirvani* və s.

-vi şəkilçisi. Bu şəkilçi sonu **a** və **ə** səsi ilə bitən isimlərə qosulur. Sonu **a** saiti ilə bitən ərəb və fars isimlərində **a** səsi **ə** səsinə çevirilir və **-vi** şəkilçisi artırılaraq düzəltmə sifətlər əmələ gəlir. Məs.: *kimya-kimyəvi* (hadisə), *məna-mənəvi* (həyat), *dünya-dünyəvi* (problem).

-vi şəkilçisinin **-yi**, **-yı** variantı da var. Məs.: *sürməyi* (saç), *xurmayı* (saç), *bənövşəyi* (rəng) və s.

Sonu **ə** saiti ilə bitən isimlərə **-vi** şəkilçisi artırılaraq düzəltmə sifət əmələ gətirilir: Məs.: *nümunəvi* (iş), *əfsanəvi* (aləm), *tərbiyəvi* (iş), *dairəvi* (forma), *kütləvi* (hərəkat, yardım).

O, əfsanəvi bir aləmdə olsa da, heç bir şey haqqında düşünmürdü (Əfqan).

Qeyd: **-vi** şəkilçisi vasitəsilə titul bildirən isimlər də düzəlir. Məs.: *Gəncəvi, Kəsrəvi*.

-kar şəkilçisi. Məs.: *tələbkar* (müəllim), *davakar* (uşaq), *fitt-nəkar* (adam) və s.

-baz şəkilçi: *kələkbaz* (adam), *kəndirbaz* (uşaq) və s.

-pərəst şəkilçisi: *vəzifəpərəst* (məmur), *şöhrətpərəst* (nazir) və s.

-pərvər şəkilçisi: *vətənpərvər* (dost) və s.

-xah şəkilçisi: *xeyirxah* (əmək), *bədxah* (iş) və s.

-şünəs şəkilçisi: *hüquqşünəs* (dost), *şərqsünəs* (alim) və s.

-dar şəkilçisi: *əməkdar* (müəllim), *cazibədar* (yer, işıq), *evdar* (qadın) və s.

-pəsənd şəkilçisi: *xudpəsənd* (adam) və s.

-kar, -gər şəkilçilərini isimlərin sonuna əlavə etməklə: *sənətkar* (adam), *günahkar* (adam), *pərəstişkar* (tamaşaçılar), *hiyləgər* (adam), *zərgər* (adam) və s.

-avər, -əvər şəkilçilərini isimlərin sonuna əlavə ilə: *cəngavər*, *bəxtəvər* (insan) və s.

-saz, -xar, -xor, -güzər, -keş şəkilçiləri ilə sıfət düzəlir: *zəhmətkeş* (insan), *qayğıkeş* (ana), *saatsaz* (kişi), *işgüzar* (qız), *rəngsaz* (adam), *dilxor* (hal), *qəmxar* (vəziyyət) və s.

Görəsən xoşuna gələcəkmidir?

Mehriban, qayğıkeş müəllimimintək (Əli Kərim).

Qeyd: -kar, -gər; -avər, -əvər; -saz; -xar, -xor; güzər; -keş şəkilçili düzəltmə sıfətlər özlərindən sonra aid olduğunu sözü tələb edir və necə?, nə cür?, hansı? suallarına cavab verir.

c) Rus dilində və başqa dillərdə olan isimlərdən ön və son şəkilçilər vasitəsi ilə düzəlib, Azərbaycan dilində işlənən düzəltmə sıfətlər.

Bu qəbildən olan düzəltmə sıfətlər iki yerə ayrılır:

1) Ön şəkilçilərlə düzələn sıfətlər;

2) Son şəkilçilərlə düzələn sıfətlər.

1) Ön şəkiçilərlə düzələn sıfətlər.

anti- şəkilçisi ilə eks, əleyhinə məna ifadə edən sıfətlər yaranır: *antifaşist* (hərəkat).

a- şəkilçisi ilə mənfi məzmunu ifadə edən sifətlər yaranır: **normal-anormal** (vəziyyət).

2) Son şəkilçilərlə düzələn sifətlər:

- ist: *marksist* (*dünyagörüş*), *idealit* (*baxış*), *jurnalist* (*qız*) və s.
- iv: *obyektiv* (*adam*) və s.
- l: *norma-normal* (vəziyyət), *forma-formal* (*xarakter*) və s.
- atik: *problematik* (*mövzular*), *sistematik* (*müşahidələr*).

2) Feildən düzələn düzəltmə sifətlər.

Feillərdən sifət düzəltmək üçün aşağıdakı şəkilçilərdən istifadə olunur:

- ağan (-əyən)** şəkilçisi: *güləyən* (uşaq), *qaçağan* (at) və s.

Qeyd: -ağan (-əyən) şəkilçisi feildən düzəltmə sifət əmələ gətirdiyi halda, -ayan (-əyən) şəkilçisi feili sifət şəkilçisidir. Müqayisə edək: *ağlağan* (uşaq) – düzəltmə sifət, *ağlayan* (uşaq) – feili sifət

-qan, -kən: *çalışqan* (tələbə), *sürüşkən* (yer), *döyüşkən* (adam) və s.

Mən sənin çalısqan tələbələrimizdən olduğunu birinci kursdan görüürəm (S.Qədirzadə).

-aq (-ək); -q, -k: *qorxaq* (adam), *çökək* (yer), *ürkək* (*baxış*), *soyuq* (ürək), *böyük* (iş) və s.

Tanıdım dünyanın hər üzünü mən,

Qorxaq gecəsini, gündüzünü mən (N.Kəsəmənli);

Ürkək baxışlarınıla ruhumu dindirəydin,

Məni sevindirəydin (M.Müşfiq).

Qeyd: -aq (-ək); -q, -k şəkilçisi düzəltmə isim də əmələ gətirir: *yataq, daraq, döşək, ələk, bıçaq* və s.

-ğın (-gin, -ğun, -gün); -qın (-kin, -qun, -kün): *gərgin* (vəziyyət), *satqın* (düşmən), *tutqun* (hava), *kəskin* (söz), *kükün* (uşaq), *ötkün* (söz) və s.

-ıcı (-ici, -ucu, -ücü); -yıcı (-yıcı, -yucu, -yücü): *ahıcı* (qus), *saticı* (qadın), *keçici* (bayraq), *sürücü* (oğlan), qoruyucu (maddə) və s.

Qeyd: Bu şəkilçi peşə, sənət bildirən isimlər də əmələ gətirir: *yirtıcı, saticı, bilici, sürücü, atıcı* və s. Deməli, bu şəkilçi omonim şəkilçidir. Əgər bu şəkilçili söz özündən sonra gələn söze aid olub, *necə?*, *nə cür?*, *hansi?* suallarından birinə cavab verirsə düzəltmə sıfət, əksinə olduqda isə düzəltmə isim olur.

-ıq (-ik, -uq, -ük) şəkilçisi. Bu şəkilçi ilə feil köklərindən hal-vəziyyət, keyfiyyət bildirən düzəltmə sıfətlər yaranır: *açıq* (qapı), *kəsik* (ağac), *uçuq* (divar), *sökük* (yer), *əzik* (paltar), *buruq* (saç) və s.

O, yaylığını çıxarıb qız üçün skamyanın üstünə sərəndə yerə əzik, göyümtül bir kağız düşdü (S.Qədirzadə).

Qeyd: Bu şəkilçi vasitəsilə həm də düzəltmə isimlər əmələ gəlir: *minik, tapşırıq, bacarıq, qoruq, buruq, böyük* və s.

-caq (-cək) şəkilçisi. Bu şəkilçi ilə feil kökündən hal-vəziyyət bildirən sıfətlər düzəlir: *utancaq* (uşaq), *sevincək* (adam) və s.

Qeyd: -caq, -cək şəkilçisi düzəltmə isim də əmələgəti-rir: yelləncək, diyircək, firlancaq və s.

-inc (-inc, -unc, -ünc): qorxunc (hadisə), gülünc (məsələ, vəziyyət) və s.

İndi Mənsurə də cürətlənmışdı. Laloçkadan açıq almaq üçün onu gülünc vəziyyətdə qoymaq istəyirdi (S.Qədirzadə). O, səni axtarır bu gecə yarı, Qanlı dalğaların qorxunc səsində (S.Vurğun).

-ım (-im, -um, -üm) şəkilçisi: içim (su), bölüm (pay), atım (çay) və s. Bu şəkilçi numerativ məzmunlu düzəltmə sıfət yaradır.

Qeyd: Bu şəkilçi ölçü, bacarıq, son hədd bildirən isim də əmələgəti-rir: **yığım, biçim, ölüm, dözüm, keçim** və s.

-ma (-mə) şəkilçisi: gəlmə (adam), süzmə (qatıq), burma (bığ) və s.

Qeyd: Bu şəkilçi isim də yaradır: **vurma, bölmə, qovurma, bozartma** və s.

Sifət düzəldən şəkilçilərin qeyri-məhsuldar olanları da var:

-sal şəkilçisi: qumsal (yer, yol).

Eh, kimə lazımdı asan məhəbbət,

Qumsal suyu kimi azan məhəbbət (M.İsmayıł); Laloçka gözlərini gözəl mənzərəli üftüqə, meyvə bağlarına, yaşıllıqlar arasından görünən evlərə, **qumsal** yollara zilləsə də heç nə görmürdü (S.Qədirzadə).

-sul şəkilçisi: yoxsul (ailə)

-c şəkilçisi: *anac* (toyuq), *qısqanc* (oğlan) və s.

-ış şəkilçisi: *nəmiş* (torpaq), *geniş* (yer, otaq) və s.

*Divarlarına yağlı boyalarla çiçəklər çəkilib, naxışlar vurulmuş bu **geniş** otağa başdan-başa güllü türkmən xalçası sərilmüşdi* (S.Qədirzadə).

-man şəkilçisi: *qocaman* (sənətkar) və s.

Qeyd -man şəkilçisi *azman*, *qaraman* sözlərində daşlaşmışdır. Bu sözlər “böyük, nəhəng” mənalarını bildirir.

-ülü şəkilçisi: *örtülü* (bazar) və s.

-lam şəkilçisi: *saqlam* (mühit).

-rı şəkilçisi: *əyri* (yol).

Qeyd: Sifət düzəldən şəkilçilərin bir qismi omonim şəkilçi olmaqla, həm də düzəltmə isim əmələ gətirir. Həmin şəkilçilərin bir qismi aşağıdakılardır.

Şəkilçilər	Düzəltmə sifətlər	Düzəltmə isimlər
-lı (-li, -lu, -lü)	<i>yağlı</i> (xörək), <i>vurğulu</i> (heca) və s.	<i>şəhərli, kəndli</i> və s.
-lıq (-lik, -luq, -lük)	<i>daşlıq</i> (yer), <i>aylıq</i> (plan) və s.	<i>azığınlıq, yorğunluq</i> və s.
-ıcı (-ici, -ucu, -ücü)	<i>səticili</i> (qadın), <i>keçici</i> (bayraq) və s.	<i>sürücü, qoruyucu</i> və s.
-ım (-im, -um, -üm)	<i>içim</i> (su), <i>bölmə</i> (pay) və s.	<i>geyim, dözüm</i> və s.
-ı (-i, -u, -ü)	<i>gümüşü</i> (saç), <i>armudu</i> (stekan) və s.	<i>vağzalı, qaytağı</i> və s.
-ıq (-ik, -uq, -ük)	<i>açıq</i> (kapı), <i>kəsik</i> (saç) və s.	<i>minik, tapşırıq</i> və s.
- ma (-me)	<i>süzmə</i> (qatıq), <i>burma</i> (bığ) və s.	<i>vurma, bölmə</i> və s.
- aq (-ək)	<i>qorxaq</i> (adam), <i>ürkək</i> (baxış) və s.	<i>sancaq, yataq</i> və s.

Yeri gəlmışkən, düzəltmə sifətlərlə feili sifət şəkilçilərinin də qarşılıqlı verilməsi məqsədə uyğundur.

Feili sıfət və feildən sıfət düzəldən şəkilçilər

feili sıfət

1. **-an (ən); -yan (yən):** daşan çay, coşan dəniz; oxunmayan yazı, gedən əsgər, bilən adam, görülməyən iş, düşünən beynin və s.

2. **-diq (-dik, -duq, -dük):** baxdı-ğım yer, yandırmadığımız odun, bildiyi hadisə, görmediyi yer, vuruşduğu cəbhə, görüşdürüyü adamlar, ötüşdürüyü dəstə və s.

3. **-miş (-miş, -muş, -müs):** yazılış hekayə, oxunmamış əsər, hazırlanmamış xörək, əzilmiş pencək, yetişmiş armud, tikilmiş bina, doğulmuş uşaq, görülməmiş iş, ütilənmiş paltar və s.

4. **-acaq (-əcək):** yığılacaq məhsul, qoruyacağı sərhəd, başlayacağımız iş, oxunacaq hekayə, deyilecək söz, keçiləcək körpü, gedəcəyimiz yer, eşitdirəcəyimiz məsələ və s.

5. **-ası (-əsi):** yazılışı məktub, qazılışı yer, görüləsi iş, həll ediləsi məsələ, biçiləsi paltar və s.

6. **-məli (-məli):** yazılımlı roman, görülməli iş, çəkilməli şəkil və s.

7. **-ar (-ər):** axar çaylar və s.

8. **-maz (-məz):** eşidilməz səs, görünməz hadisə və s.

Feildən düzələn sıfət

1. **-ağan (-əyən):** vurağan inək, güləyən qız və s.

2. **-qan (-kən; ən-gən):** çalışqan tələbə, döyüşkən xalq, ağlağan uşaq, deyingən qarı və s.

3. **-qın, -kin, qun, -kün; -gün, -gin, -gün -gün:** daşqın çay, satqın adam, azığın düşmən, kəskin çıxış, gərgin iş, tutqun hava, solğun gül, ötkün söz, düzgün iş və s.

4. **-aq (-ək):** qorxaq qız, türkək at və s.

5. **-ıq (-ik, -uq, -uk); -q, -k; qırıq ağac, əzik paltar, boğuq səs, sökük corab, soyuq hava, çürük meyvə və s.**

6. **-ıcı (-ici, -ucu, -üctü):** qırıcı təyyarə, kəsici alət, boğucu qaz, öldürücü zərbə və s.

7. **-unc (-ünc):** qorxunc mənzərə, gülüñc iş və s.

8. **-c: qısqanc qadın və s.**

9. **-ma (-mə):** çatma qaş, burma saç, eşmə biğ, düzəltmə söz və s.

10. **-mar:** qızmar hava və s.

11. **-ar (-ər); -r:** qaynar su, gülər üz və s.

12. **-u:** dolu qab və s.

13. **-maz (-məz):** çıxılmaz vəziyyət və s.

14. **-mali (-məli):** içməli su, güləməli söz və s.

Azərbaycan dilində işlənən mürəkkəb sifətləri mənşə etibarı ilə iki qrupa ayırmak olar:

- 1) Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sifətlər.
- 2) Ərəb, fars dillərindən keçmiş mürəkkəb sifətlər.

1) Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sifətlər.
Azərbaycan sözlərindən əmələ gələn mürəkkəb sifətlərin aşağıdakı növləri vardır:

- a) iki sadə sifətin təkrarı ilə mürəkkəb sifət əmələ gəlir. Məs.: *yaşıl-yaşıl* (*yarpaqlar*).
- b) isimdən düzəlmüş iki sifətin yanaşı işlənməsi ilə mürəkkəb sifət əmələ gəlir. Məs.: *dadlı-dadlı* (meyvələr), *güllü-çiçəkli* (yollar).
- c) bir sadə sifət və bir isimdən düzələn sifətdən mürəkkəb sifət yaranır: *ucaboylu* (oğlan), *uzunsaçlı* (qız), *soyuqqanlı* (adam), *iriyarpaqlı* (gül) və s.

*Şüşəbəndə açılan pəncərələrdə, içərisində iriyarpaqlı fikus
gülləri olan taxta dibçəklər qoyulmuşdu* (S.Qədirzadə).

ç) bir əsl sifət və bir isimdən mürəkkəb sifət düzəlir: *dikbaş* (uşaq), *qaraqaş* (qız), *göygöz* (oğlan).

d) bir sadə isimlə feildən düzələn sifətdən mürəkkəb sifət əmələ gəlir: *ziyanverici* (həşərat), *ümidverici* (söz), *sözdüzəldici* (şəkilçi), *şəfaverici* (dərman) və s.

*Adil dostunun bu ümidverici sözlərindən ürəyində bir
yüngüllük duydú* (S.Qədirzadə).

e) birinci tərəfi feildən düzələn sifət, ikinci tərəfi isimlə ifadə olunan mürəkkəb sifətlər: *açıqgöz* (insan), *kəsiksaç* (qız).

ə) birinci tərəfi mənsubiyyət şəkilçisi ilə işlənən isim, ikinci tərəfi sadə və ya düzəltmə sifətdən ibarət olan mürəkkəb sifət: *di-lişirin* (qız), *qanıqara* (uşaq), *söziübütöv* (adam), *ürəyiaçıq* (dost).

f) ismin müxtəlif hallarında işlənmiş bir isim və ya zərflə feili sıfətin birləşməsindən mürəkkəb sıfət əmələ gəlir: *sözükeçən* (komandır), *ağlabatmaz* (vəziyyət), *əməksevər* (uşaq), *dodaqdəyməz* (şer).

g) **-dan, -dən** şəkilçisi ilə işlənən bir isimlə bir sıfətdən ibarət mürəkkəb sıfətlər: *sinifdənxaric* (oxu), *adətdənkənar* (iş), *ağıldankəm* (adam).

ğ) bir say və bir sadə isimdən düzələn mürəkkəb sıfətlər: *beşguşə* (fiqur), *ikimərtəbə* (ev).

h) bir say və bir düzəltmə isimdən və ya sıfətdən əmələ gələn mürəkkəb sıfətlər: *beşillik* (plan), *dördayaqlı* (stol), *üçtelli* (saz), *ikiağızlı* (əjdaha), *beşmərtəbəli* (ev) və s.

O *ikimərtəbəli* binanın yerində indi alçaq dəmir məhəccərlə dövrəyə alınmış yamyasıl bir bağça salılmışdı (S.Qədirzadə).

x) ikinci növ təyini söz birləşməsi ilə ifadə olunan mürəkkəb sıfətlər: Məs.: *bayramqabağı* (tədbir), *seçkiqabağı* (söhbət), məktəbyanı (şura) və s.

2) Ərəb, fars dillərindən keçmiş mürəkkəb sıfətlər

Ərəb və fars dillərindən keçmiş mürəkkəb sıfətlərin komponentlərinin hər birinin müstəqil mənası olmalıdır. Məs.: *xoşqədəm*, *bədbəxt*, *hazircavab*, *xoşrəftar*, *alicənab*, *bədniyiyət* və s.

Dünyada təbiətin gözəlliyini duymayıb ondan zövq almayanlar da *bədbəxt* insanlardır (S.Qədirzadə).

Qeyd: Alındığı dildə mürəkkəb olan *xəyalpərvər* (şair), *seyirxah* (insan), *quşbaz* (oğlan) və s. sözlər müasir dilimizdə düzəltmə sıfətlər kimi işlənir. Bu sözlərin ikinci tərəfi Azərbaycan dilində ayrıca söz kimi mövcud olmadığından onlara yalnız şəkilçi kimi yanaşmaq lazım gəlir.

SİFƏTİN DƏRƏCƏLƏRİ

Əşyanı təyin edən sifətlər lügəvi məna qruplarına görə bir-birindən fərqlənir. Bu cür məna qruplarının müqayisəsi sifətin dərəcələrini meydana çıxarırm.

Qeyd: Əşyanı, məfhumu saylar və zərflər də təyin edir. Saylar miqdardan baxımından, zərflər hərəkətlə bağlı olduqlarından təyin etmə cəhətdən sifətlə yaxınlıq yaradır. Bu mənada az da olsa, zərf və saylarda dərəcə əlamətinə rast gəlmək olur. Çünkü say da, zərf də məfhumların əlamətini bildirir. Azərbaycan dilçiliyində məsələyə məhz bu mövqedən yanaşılmışdır.¹ Misallara diqqət yetirək: “Araz ondan **ikicə** məktub almışdır”; “Kağızı verib **azacıq** ləngidi”.² Bu cümlələrdə **ikicə** sayı əşyanın kəmiyyət ölçüsünü, **azacıq** zərfi hərəkətin ölçüsünü müəyyən dərəcədə göstərə bilir. Lakin bəllidir ki, nitq hissələri içərisində əlaməti əsasən sifət bildirir və dərəcə kateqoriyası da sifətə məxsusdur.

Sifətin dərəcələrinin sayı barədə fikirlərin xülasəsi.

XX əsrin 20-ci illərinə qədər Azərbaycan dilinə dair yazılmış bəzi qrammatika kitablarında sifətin üç dərəcəsi (müqayisə, kiçiltmə, üstünlük) olduğu irəli sürülmüşdür.

¹ F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. “Maarif” nəşriyyatı, Bakı, 1988, s.225.

² Bax: Yenə orada.

1924-cü ildə çıxan qrammatika kitablarında sıfətin dərəcələri ərəb dilində olan terminlərlə verilmiş və yeddi növə böülünmüşdür.

1938-ci ildə nəşr edilmiş məktəb qrammatikalarında sıfətin beş dərəcəsi (adi, kiçiltmə, müqayisə, üstünlük, şiddətləndirmə)¹; 1945-ci ildə yenə beş² (adi, kiçiltmə, müqayisə, üstünlük, şiddətləndirmə) dərəcəsi göstərilmişdir.

1948-ci ilə qədər yazılmış dərsliklərdə sıfətin beş dərəcəsi verilmişdir: 1) adı, 2) kiçiltmə, 3) müqayisə, 4) üstünlük, 5) şiddətləndirici.

Ə.Dəmirçizadə 1947-ci ildə sıfət haqqında yazdığı məqaləsində sıfətin dərəcələrini adı, azaltma və çoxaltma adı ilə üç yərə bölmüşdür.

1951-ci ildə çapdan çıxmış qrammatika kitabında sıfətin üç dərəcəsi (adi, azaltma, çoxaltma) olduğu göstərilir.³ Həm də çoxaltma dərəcəsi dörd növə (bənzərlik, nisbət, üstünlük, artıqlıq) bölünür.⁴

1963-cü ildə çap olunmuş dərslikdə sıfətin altı – adı, müqayisə (-raq, -rək; -dan, -dən), üstünlük (ən, lap, daha, çox, olduq-ca), şiddətləndirmə (m, p, r), kiçiltmə (-mtıl, -ımtıl, -umtl, -ımtıraq, -sov, təhər, ala, -şın, açıq), çoxaltma (-ca, -cə) dərəcəsi göstərilmişdir.¹

¹ Ə.Dəmirçizadə, D.Quliyev. *Qrammatika. I h., B., 1938, s.73-74.*

² S.Cəfərov, Ə.Abbasov. *Azərbaycan dilinin qrammatikası, Ih., B., 1945, s.66.*

³ Bax: *Azərbaycan dilinin qrammatikası. I h., EA nəşri, 1951, s.135.*

⁴ Bax: *Yenə orada.*

Sifətin dərəcələri əlamətin müqayisəsinin nəticəsi olaraq meydana çıxır. Müqayisədə iki üsul nəzərə çarpır. Bu müqayisə üsullarından biri **abstrakt**, digəri isə **konkret** müqayisədir. **Abstrakt** müqayisə zamanı müqayisə edilən əşyalardan biri gözönündə olsa da, ikincisi gözönündə olmur. Bu zaman gözönündə olan əşyanın əlaməti, morfoloji göstəricilərlə — sifətin şəkilçiləri ilə dəyişdirilir. Yəni ikinci əşya gözönündə olmadığına görə, gözönündə olan birinci əşya ilə müqayisə olunmur.

Abstrakt müqayisə sifətin dərəcə şəkilçiləri ilə yanaşı, sintaktik yolla da düzəlir. Dərəcə şəkilçiləri: **qıpçırmızı** (alma), sintaktik yol: **ən gözəl** (qız).

Abstrakt müqayisə üsulundan fərqli olaraq **konkret müqayisədə** müqayisə olunan tərəflərin hər ikisi zahirdə olur. Yaxud da hər iki əşyaya məxsus eyni əlamətlər müqayisə edilməklə yanaşı, müqayisə olunan iki əşyadan birinin əlaməti meyar kimi təsəvvürdə tutulur.

Məsələn, *Lalə Nərgizdən daha gözəl idi* cümləsində müqayisə olunan tərəflərin hər ikisi (Lalə, Nərgiz) zahirdə olan konkret əlamətlər əsasında müqayisə olunur. Həm də burada müqayisə olunan tərəflərdən *Lalənin* əlaməti (gözəlliyyi) təsəvvürdə meyar kimi götürülür.

Qeyd: Həm sifətin dərəcə şəkilçiləri, həm də sifətin dərəcələrinin sintaktik üsulla yaranmasına xidmət edən *ən*, *çox*, *lap*, *daha* və s. sözlər abstrakt və konkret müqayisələri yarada bilir.

Sifətin dərəcə şəkilçilərinin abstrakt müqayisə yaratması: *Alma şipşirindir*.

¹ M.Hüseynzadə. Müasir Azərbaycan dili. B., 1963, s.102.

Sifətin dərəcə şəkilçilərinin konkret müqayisə yaratması: *Bizim bağdakı alma sizin bağdakı almadan şipşirindir.*

Sintaktik üsulla sifətin dərəcəsini əmələ getirən **ən, çox, lap, daha** sözlərinin abstrakt müqayisə yaratması: *Kəndə gedən yol çox (lap, daha) hamar idi.*

Sintaktik üsulla sifətin dərəcəsini əmələ getirən **ən, çox, lap, daha** sözlərinin konkret müqayisə yaratması: *Bizim məktəb sizin məktəbdən çox (daha, lap) yaraşıqlı idi.*

Sifətin dərəcəsi əlamətin müqayisəsi əsasında yaranır. Müqayisə zamanı əlamət üç dərəcədə – adı, çoxaltma, azaltma dərəcəsində olur. Yerdə qalan dərəcə əlamətləri (şiddətləndirmə, üstünlük, nisbət, bənzərlik və s.) üç dərəcənin çalarları kimi çıxış edir.

Azərbaycan dilində sifətin üç dərəcəsi vardır: 1) *adi*; 2) *çoxaltma*; 3) *azaltma* dərəcələri.

Qeyd: Sifətin dərəcələri morfoloji və sintaktik əlamətlər əsasında formalıdır. Ancaq adı dərəcə bu əlamətlərə malik deyildir. Buna baxmayaraq, adı dərəcə çoxaltma və azaltma dərəcələri üçün meyar rolunu oynayır. Ona görə də adı dərəcə hər iki dərəcə üçün başlanğıc dərəcədir. Əgər sifətdə çoxaltma və azaltma dərəcələrinin morfoloji, sintaktik əlamətləri yoxdursa, onda sıfat adı dərəcədə olur. Adı dərəcədə olan sifətin morfoloji göstəricisi sıfır morfoloji göstərici kimi başa düşülür. Sıfır morfoloji göstərici formal cəhətdən adı dərəcəni çoxaltma və azaltma dərəcələrindən fərqləndirir.

Bu dərəcə əsas meyar hesab olunur.

Adi dərəcə. Adi dərəcənin dərəcə əlaməti yoxdur. Büttün sıfətlər heç bir dərəcə şəkilçisi qəbul etmədikdə adi dərəcədə işlənir. Məs.: *yaxşı* (adam), *böyük* (qardaş), *çalışqan* (tələbə), *kiçik* (dağ), *qara* (saç), *şəvə* (saç), *ağ* (saç) və s.

Ölüm belə qəm deyil bu həyatı tuyana, Mən bu ağ saçlarımla öyüñürəm ay ana! Qara, şəvə saçları təbiət vermiş mənə, Mən güvənə bilmərəm onun bu töhfəsinə, Zəhməti həyatımın ilk bəzəyi sanmışam, Ağ saçları həyatda mən özüm qazanmışam (B. Vahabzadə). Qarşısında dalgalı dərin bir ümman, ümmani sarsıdır bir acı tufan (M.Müşfiq).

Qeyd: Adi dərəcədə olan sıfətdə məna yox, forma əsas götürülür. Əger məna əsas götürülsəydi, onda **kiçik**, **xırda** sözləri adi dərəcədə deyil, azaltma dərəcəsində olmalıydı. Yaxud, **böyük**, **nəhəng** sözləri çoxaltma dərəcəsi kimi başa düşülməliydi. Halbuki, bu sıfətlərin hamısı adi dərəcədədir. Ona görə ki, bu sıfətlərin mənaları həmin sıfətlərin hansı dərəcədə olmalarında heç bir rol oynamır.

Adi dərəcədə əsas rol sıfətin sıfır morfoloji göstəricisi ilə bağlıdır.

Çoxaltma dərəcəsi. Çoxaltma dərəcəsində əlamət adi dərəcədən üstün, çox olur. Bu dərəcə **üstünlük** və **şiddətləndirmə** növlərini özündə birləşdirir. **Üstünlük** növü sintaktik yolla formalasır. Buna analitik üsulla sıfətin dərəcəsinin yaranması da deyilir. Burada *ən*, *lap*, *çox*, *olduqca*, *daha* sözlərindən istifadə olunur. Məs.: *ən gözəl*, *lap gözəl*, *çox gözəl*, *daha gözəl* və s.

Şiddətləndirmə növünü bildirmək üçün *m,p,r,s* samitlərindən biri sıfətin ilk hecasındakı saitin sonuna əlavə olunur. Məs.: *qıp-qırmızı, gömgöy, qapqara, tərtəmiz, dopdoğma, yamyاشıl, dosdoğma* və s.

*Doğrudan da bu saat sənin hərarətin çox olar. Gözlərin, yanaqların **qıpqırmızıdır** (S.Qədirzadə). Yenə də **yamyاشıl** geyinir dağlar, Göz kimi durulur qaynar bulaqlar (S.Vurğun).*

Qeyd: Cox güman ki, qədimdə **ba** ədatı olmuşdur. Həmin ədatdan sıfətin çoxaltma dərəcəsini yaranan **m, p...** ünsürləri əmələ gəlmışdır.

Sıfətin ilk hecasındakı sait səsdən sonra samitlərin əlavəsi ilə çoxaltma dərəcəsinin yaranması tarixilik baxımından da məraqlıdır. Bu mənada onların hər biri türkoloji istiqamətdə əsaslı şəkildə tədqiq olunmuşdur və burada nəzərdən keçirmək məqsədəyənəndur:¹

“b” (*m,p,v,f*). Azərbaycan dilinin ən qədim dövrlərində işlənən “b” formantı (*m,p,v,f* variantları ilə) geniş yayılmışdır. Səs yuvalarına əsasən **b-m-p-v-f** səs paradiqmasında ilkin yuva **b** səsidir. **m-p-v** səslərinin bir-birinə birbaşa keçidi yoxdur.

b formantının Azərbaycan dilində sıfətin çoxaltma dərəcəsi üzrə işlənən allomorflarını belə qruplaşdırmaq olar:

1. **ba (ma, pa, mə, bə, pə)**

<i>ya-pa-yalqız</i>	<i>qat-ma-qarış</i>
<i>sa-pa-sağ</i>	<i>qar-ma-qarış</i>

¹ *Bax: F.Cəlilov. Azərbaycan dilinin morfonologiyası. “Maarif” nəşriyyatı, Bakı, 1988, s.229-230.*

dü-pə-düz *nər-mə-nazik*
dar-ma-dağın

Axşamdan yerində uzanıb **qarmaqarışıq** fikirlər içində çox çırpındı (S.Qədirzadə).

2. b (m,p,f)

<i>dü-m-düz</i>	<i>sa-p-sağlam</i>	<i>sa-p-sarı</i>
<i>bo-m-boş</i>	<i>a-p-ağ</i>	<i>qa-f-qara</i>
<i>gö-m-göy</i>	<i>a-p-aydın</i>	<i>sa-f-sarı</i>
<i>lü-m-lüt</i>	<i>u-p-uzun</i>	

3. bba (mpə, pba, mbə, pbə, ppa, ppə)

<i>sa-pba-sağ</i>	<i>dü-mbə-düz</i>	<i>a-pp-ağ</i>
<i>şı-pbə-şirin</i>	<i>lü-mbə-lüt</i>	<i>a-pba-ağ</i>
<i>dü-ppə-düz</i>	<i>dü-bbə-düz</i>	<i>a-ppa-ağ</i>
<i>ya-ppa-yaş</i>	<i>sa-bba-sağ</i>	<i>ə-ppə-əyri</i>

4. bbalan (mbalan, mbələn)

<i>dü-mbələn-düz</i>	<i>bo-mbalan-boş</i>
<i>lü-mbələn-lüt</i>	<i>gö-mbələn-göy</i>

Qeyd: -ca² və -raq// -rek şəkilçiləri əlamətin həm azlığını, həm də çoxluğununu ifadə edir. Məsələn, yekəcə, yaxşıraq sözlərində çoxaltma əlaməti, xirdaca, gödərək sözlərində isə azaltma əlaməti ifadə olunmuşdur. Dərəcə ölçüsü bu tipli sözlərin semantikasında köklənmişdir. Müqayisə edək: yekə, yaxşı, xırda, gödək və s.

Şiddətləndirmə növü sintaktik (analitik) yolla, yəni *tünd*, *zil* və *düm* sözlərini sıfətin əvvəlində işlətməklə də ifadə oluna bilir: *tünd-qırmızı*, *tünd-sarı*, *dümağ*, *zil qara* və s.

Yanındakı *dolubədənli*, *koppusifətli*, saçları *zil qara* boyalı qadın onunla çox güman ki, elə burada, təzəcə tanış olmuşdu (S.Qədirzadə). Kəbirə röyada bacısının *dümağ* paltarda toyda dumanlı halda oynadığını görür.

Qeyd: Orfoqrafiya qaydalarına görə *düm* sözü bitişik, *zil* sözü ayrı yazılır, *tünd* sözü ilə sonra gələn sıfət arasında defis qoyulur.

Canlı danışq dilində, o cümlədən dialekt və şivələrimizdə *tey* // *teyxa* (bütün mənasında), *cimxır* (xalis, bütün, hamısı mənasında), *cılxa//siyğa* (xalis, bütün, hamısı mənasında), *çim* (bütün, hamısı mənasında), *sırf* (bütün, hamısı mənasında) və s. sözler işlənir ki, bunlar sıfətin çoxaltma dərəcəsini yaradır. Bu sözlər aid olduqları sözlərdən əvvəl gəlir: *tey duz*, *cimxır yağ*, *cılxa // siyğa süd*, *sırf gil* (qab), sırf milli (adam), *çim yağılı* (xörək) və s.

Sıfətin çoxaltma dərəcəsinin yaranması üsullarından biri də eyni sıfətin təkrarı və sıfətlə müvafiq əşyanın müqayisə olunmasıdır. Bu, belə qaydalar üzrə özünü göstərir: a) təkrar olunan sıfətlərdən birincisi ismin çıxışlıq halında olur: *ucadan uca*, *gözəldən gözəl*, *yaxşidan yaxşı* və s. b) eyni sıfətin təkrarı ilə: *uca-uca* (dağlar), böyük-böyük (dərd), *dərin-dərin* (dərələr), *sərin-sərin* (bulaqlar) və s. c) birinci tərəf isminin çıxışlıq halında olan isimdən, ikinci tərəf sadə sıfətdən ibarət olur: *süddən ağ*, *lalədən qırmızı*, *dəmirdən möhkəm*, *bıçaqdan iti* və s.

Qeyd: Ümumiyyətlə, bu və ya digər dərəcə anlayışını ifadə etmək üçün bəzi söz və ifadələrdən də istifadə olunur: *olduqca gözəl, son dərəcə azğın, poladdan möhkəm, dedikcə qəşəng, gözəldən də gözəl, ceyran kimi gözəl, aslan kimi qüvvətli, nə gözəl, nə xoş, nə qədər səfali, necə də ahəngdar, pəh-pəh, qırmızı qönçə kimi zərif* və s.

Onun bahar nəfəsindən təzəcə açılmış qırmızı *qönçə kimi zərif* dodaqlarında həmişə xəfif bir təbəssüm gəzirdi.

Aslan kimi qüvvətli qadınlar qılınclarını onlara uzadan zabitləri görçək qiy vuraraq atlardan yerə enib düşməni göz açmağa qoymadılar. Ağiza alınası olmayan bu acı-duzlu suyu o, üst-başına calayaraq içirdi, su onun sinəsinə, poladdan möhkəm qollarına töküldü.

Azaltma dərəcəsi. Sifətin azaltma dərəcəsi əlamətin adı dərəcədən az olduğunu bildirir. Azaltma dərəcəsi iki yolla yaranır: 1) morfoloji yol (buna sintetik yol da deyilir), 2) sintaktik yol (buna analitik yol da deyilir).

1. Morfoloji yol.

a) **-mtıl** (-imtıl, -umtul, -ümtül); **-imtraq** və **-mtraq**: *sarımtraq, ağımtıq, ağımtıl, qırmızımtıl, göyümtül* və s.

Dumanın **ağımtıl** örtüyü hələ də onların başı üzərində sallanıb dururdu.

b) **-raq** (-rək): *kiçirək, gödərək, bərkraq* və s.

Bəli, ağama ərz olsun ki, buluddan **bərkraq** olan şey yeldir ki, buludlara həmişə yeldən fərman çıxır (C.Məmmədquluzadə. “Anamın kitabı”).

Qeyd: Bəzən sonu “q”, “k” samitləri ilə bitən sözlərdə “q”, “k” samiti düşür: *kiçik-kiçirək, gödək-gödərək, alçaq-alçaraq* və s.

-raq (-rek) şəkilçisi iraq sözünün şəkilçiləşmiş formasıdır. İraq sözü “uzaq” mənasındadır. Məs.: Səyyarə tutmuşdur hüs-nündən soraq, Bədnəzər gözündən olasan iraq (M.Müşfiq). Bu söz qerb qrup dialekt və şivələrimizdə indi də işlənir.

c) -sov, -imsov: ağimsov, uzunsov, dəlisov və s.

Bu dəlisov hərəkətlərlə sənin yerinancaq həbsdir.

ç) -şın: sarışın, qaraşın.

Mən bu sarışın qızı dəfələrlə bu evə gedib-gələn görmüşəm.

2. Sintaktik yol.

a) sifətdən əvvəl ala sözünün işlənməsi: ala-yarımçıq, alababat, ala-ciyan və s.

Aldığım ala-babat pul talon çörəyini almağa birtəhər çatır.

b) sifətdən sonra təhər sözünün işlənməsi: göytəhər, qırmızıtəhər və s.

Qızın paltarı yaştəhər halda olduğundan bibisindən köhnə bir geyim istədi.

c) sifətin əvvəlinə açıq sözünün artırılması: açıq-sarı, açıq-sürməyi, açıq-qırmızı, açıq-göy və s.

Yuxuda ona açıq-göy rəngdə bir don aldığıni görür və yatağından qalxıb piçılı ilə deyir.

ç) sifətdən əvvəl kəm sözünün işlənməsi: kəmşirin, kəmsavad, kəmfürsət və s.

d) Sifətdən sonra məzə sözünün işlənməsi: turşməzə və s.

e) Sifətdən əvvəl az sözünün işlənməsi: az yaxşı, az təmiz və s.

Qeyd: Orfoqrafiya qaydasına görə təhər, kəm, məzə sözləri qoşulduğu sözə bitişik, açıq və ala sözləri defislə, az sözü isə ayrı yazılır.

SAY

Say əsas nitq hissələrindən biridir. **Say haqqında ümumi məlumat.** Azərbaycan dilciliyində say müstəqil nitq hissəsi kimi XX əsrin 30-cu illərin-də öyrənilməyə başlanılmışdır. Əvvəllər – XX əsrin 20-ci illərinə qədər yazılış qrammatika kitablarında saylar bəzən isim, bəzən də sıfət kimi verilmişdir. Sayı bəzən isimlərin “ismi-ədəd” adlı (“ədədi isimlər”) bir növü kimi ismə, bəzən də “ədədi sıfətlər” və ya “say sıfətləri” adı altında sıfətə daxil etmişlər.

Beləliklə, 1920-ci ildən 1933-cü ilə qədər saylar ya isim, ya da sıfət kimi qəbul olunmuşdur.¹

Sayı ismin bir növü hesab edənlər sayın və ismin ad bildir-məsini yaxınlıq kimi götürmüşlər. Əslində isə isim geniş mənada məfhümən, say isə miqdarın adıdır. Bu da hər iki nitq hissəsinin bir-birindən fərqli olan anlayışların adını bildirməsidir. Bundan başqa, sayı sıfət kimi verənlər hər iki nitq hissəsinin – sıfətin və sayın təyin etməsini başlıca hal hesab etmişlər. Halbuki, sıfət əşyanın əlamət və keyfiyyətini, say isə əşyanın miqdərini təyin edir. Bu da sintaktik vəzifə kimi yaxınlıq yaratdığı halda, morfologiyada sıfətlə sayı eyniləşdirə bilmir.

Say müstəqil bir nitq hissəsi olmaqla ismə və sıfətə məxsus xüsusiyyətləri də daşıyır. **Sayın ismə məxsus xüsusiyyətləri:**

1. M.Hüseynzadə. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1983, s.92.

a) saylar da isimlər kimi ad bildirir. Lakin isimlər əşyanın, saylar isə kəmiyyətin adıdır; b) saylar isimlər kimi hal, kəmiyyət, mənsubiyyət kateqoriyasının şəkilçilərini qəbul edə bilir.

Sayın sifətə məxsus xüsusiyyətləri: a) saylar da sifətlər kimi əşyanı təyin edir. Lakin sifətlər əlamət, keyfiyyətcə, saylar isə miqdar, kəmiyyət baxımından təyin edir; b) sifətlər kimi saylar da təyin etdikdə heç bir sözdəyişdirici şəkilçi qəbul etmir. Müqayisə et: *yaxşı* (adam), *üç* (kitab).

Azərbaycan dilçiliyində saylar müstəqil nitq hissəsi kimi 1933-cü ildən öyrənilmişdir. Sonralar bu nitq hissəsinin məna növləri və üslubi xüsusiyyətləri də geniş tədqiq edilmişdir.¹

Sayın özünəməx-sus xüsusiyyətləri.

Azərbaycan dilindəki sayların özü-nəməxsus xüsusiyyətləri vardır:

I. Azərbaycan dilində miqdar bildirən 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 rəqəmlərindən istənilən sayı yaratmaq mümkündür: 10, 15, 35, 75...

II. Azərbaycan dilində bütün ədədləri adlandırmaq üçün iyirmi üç müxtəlif sözdən istifadə olunur: *bir, iki, üç, dörd, beş, altı, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, elli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon*. Bu sözlər vasitəsilə daha böyük kəmiyyətləri ifadə etmək olur. Qeyd olunan sözlərdən milyon, milyard, *trilyon* alınma, yerdə qalanlar isə Azərbaycan sözləridir. Bundan başqa, dilimizdə astronomik say bildiren kvintilyon, *saksalyon* sözləri də vardır.

III. Azərbaycan dilində onluq say sistemindən istifadə olunur. Onluq sistemdə birdən ona qədər olan artımdan sonra əvvəlcə onluqlar, sonra təkliklər gəlir. Məsələn, *on bir, iyirmi iki, otuz beş* və s. “Onluq sistemi ondan yüzə qədər onluqların on dəfə

təkrar olunması deməkdir”¹ Məsələn, *on, iyirmi – iki on, otuz – üç on, qırx – dörd on, əlli – beş on, altmış – altı on, yetmiş – yeddi on, səksən – səkkiz on, doxsan – doqquz on, yüz - on (ədəd) on.*

Rus dilində birdən ona qədər artım Azərbaycan dilində olduğu kimidir. Məsələn: *один, два, три...* və s. Ondan iyirmiyə qədər əvvəlcə təkliklər, sonra onluq işlənir. Məsələn, *пятнадцать* (on beş), *восемнадцать* (on səkkiz) və s. İyirmidən sonra yenə də Azərbaycan dilində olduğu qaydada sayılır: *двацать два* (iyirmi iki).

Dünya xalqları **beşlik, onluq, iyirmilik** say sistemindən daha geniş istifadə edir. *Beşlik say sistemi* barmaq hesabı olmaqla bir əl üzərində, *onluq say sistemi* ikinci əldəki barmaqların əlavəsi ilə qurulmuşdur. İnsan təfəkkürü inkişaf etdikcə buraya bir ayaqdakı barmaqlar, sonra isə o biri ayaqdakı barmaqlar əlavə olunmaqla on beşlik və iyirmilik say sistemi də yaranmışdır.² Bu cür barmaq hesabının izləri dünya xalqlarının say sistemində qorunur. Məsələn, *Qərbi Avstraliyada* 5 “əlin bir tayıni”, 15 “hər iki əli və ayağın bir tayıni” bildirir³. Qrenlandiya eski-moslarında 5 sayı “əl” sözü ilə, 6 “ikinci əldə bir” (yəni birinci əldəki 5+1), 7 “ikinci əldə iki” (yəni birinci əldəki 5+ ikinci əldəki 2) sözləri ilə və digər saylar da bu sistemlə adlandırılırlar.⁴

Deməli, qədim insanlar beşə qədər saymayı bacarmış, sonra ona, on beşə, iyirmiyə qədər saymış və nəhayət daha böyük

1. M.Hüseynzadə. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1983, s.94.

2. История первобытного общества. “Наука”, Москва, 1986, с.504.

3. Yenə orada.

4. Yenə orada.

sayları hesablaya bilmışlər. Birdən iyirmiyə qədər olan sayıların yaranmasında insanın iki əli, iki ayağı və onların hər birindəki beş barmaq böyük rol oynamışdır. Sonralar insan təfəkkürü inkişaf etdikcə iyirmiyə qədər olan say insanın praktik ehtiyacını ödəyə bilməmiş, sonrakı sayılar yaranmışdır. Həm də dillərin quruluşundan asılı olaraq daha çox **onluq, iyirmilik** say sistemi ilə daha böyük sayılar formalaşmışdır. Onluq sistem türk dillərində və digər dillərdə, iyirmilik sistem İber-Qafqaz dillərində və başqalarında işlədir. Əgər **onluq sistem** ondan yüzə qədər onluqların on dəfə təkrar olunmasıdırsa, **iyirmilik sistem** iyirmidən yüzə qədər iyirminin beş dəfə təkrar olunmasıdır.

IV. Say sözyaradıcılığında passiv iştirak edən əsas nitq hissəsidir. Başqa nitq hissələrindən say əmələ gəlmədiyi kimi, saydan da başqa nitq hissələri yaranmır. Sayın sözyaradıcılığında passiv iştirak etməsi səbəbi onunla bağlıdır ki, sayılar (xüsusi silə də miqdər sayıları) daha konkret miqdər bildirir. Sayların konkret miqdər bildirməsi onların sözyaradıcılığında çıxış etməsinə imkan vermir. Buna baxmayaraq, sayılar da bəzən söz yaradıcılığında iştirak edir. Saylardan xeyli miqdarda yeni sözlər və ifadələr yarana bilir. Bu, əsasən, aşağıdakı hallar üzrə özünü göstərir:

a) bir sözünə müxtəlif şəkilçilər qoşularaq düzəltmə söz yaranır: *birlik, bircə, birər, birdən, birgə, birinci, birləşmək* və s.

Demirəm, sənsizlik yolları *kəsib*, Yox! Bir bax, gözlərimə, **bircə** kəlmə söz yazılıb: “Təəssüf!” (N.Kəsəmənli); Ulduzlar axışar bəbəglərinə, Analar diksinib qalxar yerindən, Güllü yorğanların çiçəklərinə, Qorxar ki, arılar qonarlar **birdən** (N.Kəsəmənli).

b) bir sözü müxtəlif sözlərlə işlənərək mürəkkəb sözlər, ifa-

dələr yarada bilir: *qapıbir, canbir, dənəbir, arabir, birbaş, minbir, əlbir, biraylıq, birdəfəlik, birkərəlik, biryolluq, birmənalı, birhüceyrəli, canbirqəlb, birbəbir, hərdənbir, hərdən-birdən, bir-bir, bircə-bircə, birər-birər, birdən-birə, iki-bir, üç-bir, birə-yüz, birə-min, bir-iki, bir sıra, bir çox, bir az, bir qədər, bir neçə, heç biri və s.*

Birdən-birə elə bil ki, onun başına bir qab qaynar su tökdülər (M.İbrahimov); *Ana nə isə bilirmiş kimi, birdən-birə yerindən sıçrayıb qapıya doğru yüyürdü.*

Qeyd: Azərbaycan dilində *bir* sayının söz yaradıcılığında fəal çıxış etməsi onun üslubi xüsusiyyətləri ilə bağlıdır. Belə ki, *bir* sayı miqdardı sayı olmaqla, həm də üslubi xüsusiyyətlərə malikdir.¹ Dilimizdə bir sayı sayılıq mənasından əlavə digər mənaları da bildirir. Azərbaycan dilində *bir* sözü aşağıdakı mənalarda işlənir:

1. Say mənasını bildirir. Məs.: Leyla xanımın xidmətçisi **bir** məktub gətirdi; Bu qərib axşamın sükütu ağır, Üfüqdən gözümə **bir** həsrət yağır (N.Kəsəmənli); Ömür **bir** qumardır, **bir** gün gətirər, **bir** gün də cibinə doldurur qəmi (N.Kəsəmənli).

2. Bir sözü birinci növ təyini (ismi) söz birləşməsinin tərəfləri arasında işlənir və təyinin mənasını qüvvətləndirir. Məs.: *Dar bir ciğir, kiçik bir təpə, ulu bir səhər, qorxulu bir yuxu, güclü bir külək* və s.

Bülbülü qəfəsə salıb, **Nəgmeli bir qul** edərsəm, Neyləyərsən Dəlidəğ? (N.Kəsəmənli); Süpürüb zavoddan atır fəhləni, Robotlar **dəmir bir süpürgə** kimi (N.Kəsəmənli).

Bir sözü bir sıra birinci növ təyini söz birləşmələrinin əvvəlində də işlənir: *Bir böyük bağ, bir al bayraq, bir yaxşı çay.*

1. Rəsul Xəlilov. *Saylar. Bakı, 1978, s. 11-15.*

3. Bir sözü **eyni** sözünə (əvəzliyinə) yaxın mənada işlənir: *Onların yaşayışı bir idi, işləri bir, görüşləri bir, dərdləri bir, sevincləri bir, diləkləri bir, əməlləri bir idi; Biz bir millətik, bir xalqıq, bir yerdə yaşayırıq, dilimiz Azərbaycan dilidir.*

4. Bir sözü ayrılıqda ədat mənasında işlənərək, əsasən, təkid, tələb etmə, qəzəb, təəccüb, arzu və xahiş bildirir: *Mən bir bilmək istəyirəm; bir məni gör; gəlsin bir baxsin.* Ey yatan ruhumuz, ayağa bir dur; Hardasan, ay ana, bir gəl, mən yenə, Bələlə başımı qoyum dizinə (B.Vahabzadə) və s.

5. **Bir, bir də** sözləri bağlayıcı yerində işlənərək, əsasən “həm, həm də”, bəzən də “gah, gah da” bağlayıcılarının mənalarına uyğun gəlir. Məs.: *Əhməd bir Araza, bir də Quluya baxdı; Tofiq bir ona, bir Rəxşəndəyə baxıb gülür. O bir Rüstəmə, bir də onun çəkdiyi şəkillərə baxıb öz uşaqlığını xatırladı.*

6. **Bir** sözü **də** bağlayıcısı ilə işlənərək, iş, hal, hərəkətin ikinci dəfə, yenidən icra olunduğunu bildirir. Məs.: *O bir də sualını təkrar etdi; Xudayar bəy bir də qapını döyüd.*

7. Y.V. Çəmənzəminlinin əsərlərində **bir** sözü **bəzi** sözünün (sifətinin) yerində də işlənir. Məs.: *Jenya Zinanın quağına bir şeylər piçildədi. Qızlar bir-birinə bir şeylər piçildələr. Qapını yavaşça açdı və Rüstəmə bir şeylər deyib getdi.*

8. Bir sözü müxtəlif şəkilçi və sözlərlə işlənərək diliñizdə söz yaradıcılığında mühüm rol oynayır. Düzəltmə, mürəkkəb sözlər yaradır. Məs.: *Birlik, bircə, birgə, birinci, birləşmək, qapıbir, canbir, dənəbir, arabir, birmənalı, birbəbir, hərdənbir, birdən-birə, iki-bir, bir-iki, bir qədər, hər biri, heç biri* və s.

c) az, çox sayılarından düzəltmə sözlər yaranır: *azalmaq, çoxalmaq, azca, azacıq, coxdankı* və s.

ç) *iki, üç, dörd*, sayılarından dialektlərimizdə düzəltmə söz-lər yaranır: *ikilə, üçəm, dördəm*. Məs.: *İkiləmədən sonra səpīrix* (ikinci şum – Tovuz). *Qatırı üçəm yüxlə* (uçqat – Naxçıvan). *At dördəmə qaćdı* (yeyin, dördnala – Salyan).

V. Saylar özlərindən sonra gələn isimlərdən müstəqil olur. İsimdən əvvəl gələn sayılar müstəqil olduqlarına görə isimlərə təsir edə bilir. Bu zaman saydan sonra gələn isimlər cəm şəkilçisi qəbul edə bilmir. Məs.: *üç kitab, dörd adam* birləşməsində **kitab və adam** sözləri cəm şəkilçisi ilə işlənmir. Bu, həm də sayın konkret miqdardı bildirməsi ilə bağlıdır.

Qeyd: Azərbaycan dilində saylardan (əsasən də miqdardı) sonra gələn isimlərə cəm şəkilçisi qoşula bilmir. Lakin bəzi hallarda saylardan sonra gələn isimlər cəm şəkilçisi qəbul edir. Bu, aşağıdakı məqamlarda baş verir.¹

1. *Bədii əsərlərdə bəzən miqdardı sayından sonra gələn isim cəm şəkilçisi qəbul edir: Rüstəm bəyi görün iki gözlərindən olsun! İki otaqları vardi.*

2. *Miqdar sayı həmcins olduqda onlardan sonra gələn isimlər cəm şəkilçisi qəbul edir: İmtahanları dörd və beş qiymətlərlə başa çatdırıraq.*

3. *Bəzən mübaliğə çalarını artırmaq üçün miqdardı sayından sonra gələn isimlər cəmlənir: min illər, milyon illər, yüz illər və s.*

4. *Miqdar sayı qeyri-müəyyən kəmiyyət və zaman anlayışını bildirdikdə ondan sonra gələn isimlər cəmlənir: Axşam saat doqquz radələri idi. Gecə saat on iki radələri idi. Balaklışı qırx yaşlarında olardı.*

1. Rəsul Xəlilov. Saylar. Bakı, 1978, s.52.

SAYLARIN MƏNACA NÖVLƏRİ

Azərbaycan dilində sayıları mənaca iki böyük qrupa ayırmak olar: 1) *miqdər sayıları*; 2) *sıra sayıları*.

Miqdar sayıları.

Miqdar sayıları dörd cür olur:
a) müəyyən miqdər sayıları;
b) təqribi miqdər sayıları; c) kəsr
sayıları; ç) qeyri-müəyyən miqdər sayıları.

a) müəyyən miqdər sayıları əşyanın konkret miqdarını bildirir, *neçə?*, *nə qədər?* suallarından birləşməsinin birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənir. Məs.: *beş, on beş* və s.

Müəyyən miqdər sayılarının aşağıdakı xüsusiyyətləri vardır:

1) müəyyən miqdər sayıları birinci növ təyini söz birləşməsinin birinci tərəfi kimi işlənir. Məs.: *on beş kitab*.

2) miqdər sayıları üçüncü növ təyini söz birləşməsinin ikinci tərəfi kimi işlənərək mənsubiyət şəkilçisi qəbul edir və hallanır. Məs.: *tələbələrin beşi, əsgərlərin yüzü, uşaqların iyirmisinə* və s.

Miqdar sayıları ilə isimlər arasında müəyyən sözlər işlənir ki, buna numerativlər deyilir. Bunlar sayılarla onun aid olduğu sözlər arasında mənanı dəqiqləşdirir. Numerativ sözlər bunlardır: *nəfər, baş, ədəd, dənə, cüt, dəst, parça, tikə, qurtum, nüsxə, qəlib, gilə, cild, qatar, salxım, qaşıq, top, göz, şüşə, sətir, səhifə, vaqon, səbət, şış, çuval, şələ, damcı, ovuc, kəlmə, sürü, bölük, kisə, sənək, litr, metr, santimet, kilogram, kilometr, hektar, kubmetr, dəfə, kərə, yol, ağız, qat* və s.

Bir **cüt** göz ani olaraq müstəsna bir parlaqlıqla işildayaraq yenə qaranlıqda qeyb olurdu (M.İbrahimov); Fəridənin gözlərindən yanaqlarına doğru iki **gilə** iri yaş daması süzüldü (M.İbrahimov); Bu gün axşamdan çox keçməmiş dörd **nəfər** müsafir olaq, oxucum, tanış olaq: “Bu mənəm” (N.Kəsəmənli); Bir **tikə** çörəklə, bir **qurtum** suyla, Boş ciblə, ürək dolusu arzuyla, Yüyürdüm sabahıma (N.Kəsəmənli).

Qeyd 1: Bunlardan bir qismi (ədəd, dənə, cüt, cild, nüsxə və s.) xalis numerativlərdir. Başqa bir qismi isə (çuval, səbət, şış və s.) isimdir, sonralar numerativ sözə çevrilmişdir. Bu qəbildən olan numerativlər müasir dilimizdə həm müstəqil söz kimi, həm də numerativ kimi işlənir.

Bəzi numerativ sözlər (məs.: cüt) sayılarla onun aid olduğu söz arasında işlənərkən fərqli mənalar yaradır: bir öküz – bir cüt öküz.

Qeyd 2: İyirmi sayını belə parçalamaq olar: **iki-r-mi**. Azərbaycan dilində iki sayının mənasına uyğun gələn əkiz sözü də vardır. **Əkiz** sözü monqol dilində **ığır** şeklinde işlənir. **İyirmi** sözündəki “mi” isə on sayının mənasındadır (altmış, yetmiş sayılarındakı “**mış**”, “**mış**” kimi).

İyirmi sözünün üç elementdən qurulmuşdur. Bunlardan birincisi “**iki**” sayı, ikincisi -**ş(er)** ünsürü, üçüncüsi isə -**mi** (**ş**) ünsürüdür. Deməli, “iyirmi” “**ikişər on**”, yəni iki on deməkdir.

Otuz “üç on”, **qırx** “dörd on” deməkdir.

Əlli sayının mənşeyini türkologiyada adətən **əl** sözü ilə əlaqələndirirlər. Ə.Dəmirçizadə göstərir ki, “əlli” sözü “çox əl”, daha doğrusu “on əl” mənasını ifadə edən bir say adı kimi sabitləşmişdir.

Altmış, yetmiş. Bu sayılar **altı** və **yeddi** sayından və tarixən “on” mənasında işlənmiş **-mış**, **-mış** şəkilcisindən əmələ gəlmışdır.

Səksən, doxsan, Səkkiz və doqquz sayılarından və **on** sayının dəyişikliyə uğramış **an, en** formalarından ibarətdir.

b) təqribi miqdar sayıları. Müxtəlif miqdar sayıları yanaşı işlənərək təqribi miqdar sayıları yaradır. Məs.: *üç-dörd, dörd-beş, beş-altı* və s.

Şüsəyə iri bir may böcəyi yapmışdı. Hərdən yerindən qopur, ətrafdə bir-iki dövrə vurandan sonra yenə əvvəlki yerinə qonurdu (Ə.Babayeva); Hava qaralsa da, uzaqdan dörd-beş adamın küçə ilə üzü aşağı yüyürdüyüünü görmək mümkün idi (Ə.Babayeva).

c) kəsr sayıları. Kəsr sayılarını əmələ gətirmək üçün bütövü bildirən sayla həmin bütövün bir hissəsini bildirən başqa bir sayı birgə işlənməsi lazımdır. Bütvü bildirən say **-dan (-dən)**, ya da **-da (-də)** şəkilçisi ilə, hissəni bildirən say isə şəkilcısız işlənir. Məs.: *beşdə üç, ikidə bir, dörddə bir* və s. Azərbaycan dilində kəsr sayı mənasında olan sözlər də işlənir. Kəsr sayı mənasında işlənən sözlər bunlardır: *yarım, yarı, para, çərək, rüb, faiz*.

Nə görmüşəm ömür yarı, gün yarı, Cilovlayın bu yersiz əsəbləri, Əl saxlayın, ey vüqar qəssabları, Sindirmağa çalışmayın siz məni (N.Kəsəmənlı).

c) qeyri-müəyyən miqdar sayıları. Azərbaycan dilində qeyri-müəyyən miqdar sayı adı altında işlənən sayılar *az, çox, xeyli, bir qədər, bu qədər, nə qədər, filan qədər* sözlərindən ibarətdir.

Qeyd: Qeyri-müəyyən miqdardan sonra gələn sözlərin cəm şəkilçisi ilə işlənməsi bir çox hallarda zəruri olur: *çox adamlar, çox şəhərlər, çox kəndlər, çox ağaclar* və s.

Qeyri-müəyyən kəmiyyət bildirən sözlərin aşağıdakı vəzifələri vardır:

a) əşyanın qeyri-müəyyən kəmiyyətini bildirir. Məs.: *xeyli kitab, xeyli dəftər, bir qədər qələm* və s.

b) bunlar iş və hərəkət bildirən sözlərin (feillərin) qarşısında miqdardan zərfi olur. Məs.: *çox damışdı, az damışdı, xeyli damışdı* və s.

c) bunlar sıfətlərin qarşısında onların təyinlik dərəcəsini artırır - azalda bildiyi kimi, zərflərin qarşısında da əlamətin əlamətini göstərir. Məs.: *çox yaxşı, az yaxşı, xeyli yaxşı* (danişdı).

ç) bunlar *az* sözünün əvvəlində işlənib, onun qeyri-müəyyən kəmiyyətini azaldır; Məs.: *çox az, az-az, xeyli az, bir qədər az* və s.

d) bunlar *çox* sözünün əvvəlində işlənib, onun qeyri-müəyyən kəmiyyətini artırır. Məs.: *çox-çox, bir az çox, xeyli çox, nə qədər çox* və s.

e) *bir* sözü *çox, az, bu qədər, o qədər* sözləri ilə, **hər** sözü isə **nə qədər** sözü ilə işlənərək qeyri-müəyyənlik məzmununu daha da artırır: *bir çox, bir az, bir o qədər* və s.

Çox və **az** sözlərinin özünəməxsus aşağıdakı xüsusiyyətləri də vardır:

a) sıfətlərin çoxaltma dərəcəsini bildirən *ən, lap, daha* kimi ədatlar *çox, az* sözləri ilə işlənərək, onların qeyri-müəyyən kəmiyyətini artırır. Məs.: *lap çox, ən çox, daha çox, daha az* və s.

b) *çox* və *az* sözləri feil əmələ gətirir. Məs.: *çoxal, azal, çoxalt, azalt*.

c) az və çox sözlərindən düzəltmə isim yaranır; Məs.: *çoxluq, azlıq* və s.

ç) çox və az sözləri mənsubiyyət (-u, -ı) şəkilçiləri ilə qeyri-müəyyən kəmiyyətin son hüdudunu göstərir. Məs.: *çoxu bir ay, azi on gün* və s. *Ən, lap* ədatı ilə də işlənir. Məs.: *lap azi, ən azi, ən çoxu* və s.

d) az və çox sözləri birgə işlənərək bir qədər mənasını ifadə edir: *az-çox*. Bəzən **-dan** şəkilçisi də qəbul edir: *azdan-çoxdan*.

Hüseynbəyov danışdıqca, az-çox onu başa düşənlər oldu (*Ə.Babayeva*).

e) çox və az sözləri cəm şəkilçisi ilə qeyri-müəyyən kəmiyyət məzmunlu əvəzlik əmələ gətirir: *Coxlar azlara qalib gəldi*.

ə) çox, az sözləri **-ca** şəkilçisini qəbul edərək qeyri-müəyyən kəmiyyəti ya artırır, ya da azaldır: *coxca, azca* və s.

Cox sözünün yalnız özünəməxsus aşağıdakı xüsusiyyətləri var:

a) bu söz cəm və mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən kəmiyyət məzmunlu qeyri-müəyyən əvəzlik kimi işlənir: *Coxları, bir coxları* və s.

Odlara qalanmaq ötəri hissdir, Kəlmələr biçimli, sözlər biçimli, Coxları diplomsuz mütəxəssisdir, Eh, ürək aldatmaq bir su içimi (*N.Kəsəmənli*).

b) çox sözü mənsubiyyət şəkilçisi ilə qeyri-müəyyən əvəzlik kimi işlənir: *Coxu hələ məsələ ilə tanış deyil*.

Bəzən danışçı dilində **-u** mənsubiyyət şəkilçisindən sonra **çoxu** sayına **-su** mənsubiyyət şəkilçisi də əlavə olunaraq işlənir: *Coxusu bilir, coxusu bilmir*.

c) çox sözü **-lu** şəkilçisi ilə birlikdə işlənir, lakin yenə də qeyri-müəyyən kəmiyyət bildirir: *coxlu kitab*.

Bu istəyin hələ çoxlu qalı var, Çəmənimə yağacaq bir dolu var, Ürəyinin koğuşunda bali var, Biçaq götür bu pətəyi kəsginən (N.Kəsəmənli).

Bu sözə -ca şəkilçisi də əlavə edilir: Məs.: çoxluca kitab

ç) çox sözü -dan şəkilçisi ilə zərf əmələ gətirir. Məs.: Cox-dan məlumdur; Coxdan qəbiristana düşməyir yolum, O tənha məzarı ot basıb bəlkə (N.Kəsəmənli).

d) çox sözü -dan şəkilcisinən sonra -ki şəkilçisini qəbul edərək sıfət olur: Məs.: coxdankı işdir.

e) çox sözü da bağlayıcısı, bəzən isə da, ki bağlayıcısı ilə işlənərək, heç bir kəmiyyət məzmunu ifadə etmir: Məs.: çox da, çox da ki və s.

Az sözünün də özünə xas olan aşağıdakı xüsusiyyətləri vardır:

a) az sözü -acıq şəkilçisini qəbul edərək **azacıq** şəklində qeyri-müəyyən azlığı daha da azaldır: azacıq gecikmişdi.

b) az sözü - **maz** ünsürü ilə birgə işlənərək **bir qədər, bir az** mənasını ifadə edir: az-maz yazıram.

c) az sözü **qala** sözü ilə birgə işlənərək işin icrasının bitmək ərəfəsində olduğunu bildirir: **Az qala mən də getmişdim; Nəsə piçildayacaqsan, dilin topuq çala-çala, Hər şeyi doğru deyəcəksən az qala...** (N.Kəsəmənli).

ç) mənsubiyyət şəkilçisi qəbul etmiş **az** sözü təkrar edilərək minimumluğun son hüdudunu göstərir: Bu iş üçün **azi-azı** bir ay vaxt lazımdır.

Sıra sayı miqdar sayılarının sonuna **Sıra sayıları.** -**inci** (-inci, -uncu, -üncü); -**ncı**, -**ncı** şəkilçilərinin qoşulması ilə yaranır. Məs.: *bəsinci, altıncı* və s. Sıra sayıları aid olduqları ismin sırasını dəqiq göstərir. Məhz bu cəhətinə görə də miqdar sayından fərqlənir. Məsələn, *üçüncü kitab* birləşməsi *üç kitab* birləşməsindən ona görə fərqlənir ki, burada məhz *üçüncü kitab* fərqləndirilir. Ancaq **üç kitab** birləşməsində kitabın miqdarının üç olması göstərilir.

“Kitabi-Dədə Qorqud”un səkkizinci boyunda bütün Oğuz elinin həyatında görünməmiş bir düşmən olan Təpəgözə qarşı mübarizə əks olunur; Mənim tapşırıdığım kitabları üçüncü şkafa qoyun ki, axtaranda tapım.

Sıra sayından sonra gələn sözlərə cəm şəkilçisi qoşula bilmir. Lakin Azərbaycan dilində bəzən sıra sayılarından sonra gələn sözlər aşağıdakı hallarda cəm şəkilçisi qəbul edir.

1. Sıra sayından sonra gələn zaman, əşya və hadisə paralellik bildirdikdə: *otuzuncu illər, üçüncü günlər, dördüncü siniflər* və s.

2. Sıra sayıları həmcins olduqda onlardan sonra gələn isimlər cəm şəkilçisi qəbul edir: *birinci, ikinci, üçüncü mikrorayollar; birinci, ikinci yerlər* və s.

Qeyd: Azərbaycan dilində **əvvəl, axır, orta, son** sözləri sıra sayı məzmununu bildirir. Müqayisə edək: *əvvəl – əvvəlinci, axır – axırıcı, orta – ortancı, son – sonuncu.*

Gərək gəlməyəydim bu son mənzilə, Nə deyir dikələn o daşlar görən? (N.Kəsəmənli).

Azərbaycan dilində işlənən sıra sayıları içərisində ərəb dilindən alınmış sözlər də vardır. Bunlar aşağıdakılardır:

Əvvələn //əvvəla (*birinci*), saniyən (*ikinci*, *ikincisi*), salisən (*üçüncüüsü*), salis (*üçüncü*), rabiən // rabeən (*dördüncü*), xamisən // xamis (*beşinci*) və s.

Rəqəmlər. Azərbaycan dilində sayıları ifadə etmək üçün iki rəqəm sistemindən istifadə olunur: *İdeoqrafik* və *rum* (Roma) rəqəmləri.

İdeoqrafik rəqəmlər on rəqəm ilə yazılır (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9). Bu rəqəmlər (V əsrdə) Hindistanda yaradılmışdır. Bu sistem sonradan (X-XII əsrlərdə) ərəblər tərəfindən Avropaya köçürüldüyü üçün ona “Ərəb sistemi” deyilmişdir. Biz indi də ərəb rəqəmlərindən (on xüsusi işarədən) istifadə edirik.

İdeoqrafik rəqəmlərdən başqa **rum** (Roma) rəqəmləri də vardır. Tarixi baxımdan bu rəqəmlərin mənşəyi daha qədimdir. Rum rəqəmlərinin ifadəsi üçün cəmi yeddi işarədən istifadə olunur:

I–1, V–5, X–10, L–50, C–100, D–500, M–1000.

Qalan rum rəqəmləri bu yeddi işarənin müxtəlif şəkildə kombinasiyası nəticəsində düzəlir:

XL(40-ci), LX(60-ci), LXX(70-ci), XC(90-ci), CX(110-cu), CXXIII(123-cü), CLXV (165-ci) və s.

Əgər kiçik rəqəm böyükdən sonra gələrsə, o zaman rəqəm toplanır. Yəni kiçik rəqəm böyükün üstünə əlavə olunur: II+I=III (yəni 2+1=3), X+III=XIII (yəni 10+3=13).

Əgər kiçik rəqəm böyükdən əvvəl gələrsə, o zaman çoxdan az çıxılır. Yəni kiçik rəqəm böyükdən çıxılır: IX–9, yəni X–1=IX (10–1=9), XC–90, yəni C–X=XC (100–10=90).

**Saymənəli
sözlər.**

Azərbaycan dilində müəyyən sözlər vardır ki, onlar bir nitq hissəsi kimi saya daxil edilməsə də, kəmiyyət anlayışı bildirlər. Məs.: *tək*, *tənha*, *yeganə*, *yalqız*, *yalnız*, *vahid*, *tay*, *cüt*, *əkiz*, *qoşa*, *bol*, *uzun*.

Dilimizdə işlənən saymənəli sözlərdən müəyyən miqdarda düzəltmə və mürəkkəb sözlər əmələ gəlir. Məs.: *təklik*, *təklənmək*, *təkəmseyrək*, *tək-tək*, *qoşaca*, *qoşa-qoşa*, *cüt-cüt*, *əkiztay*, *bol-bol* və s.

Dilimizdə bir sıra sözlər də vardır ki, onların məzmununda kəmiyyət, say və rəqəm anlayışı vardır. Məs.: *həftə* (7 gün), *ay* (30 gün), *il* (365 gün), *qərinə* (33 illik bir dövr), *əsr* (100 il), *şahı* (5 qəpik), *abbası* (20 qəpik), *ağac* (təxminən 6-7 kilometrə bərabər uzunluq ölçüsü), *mil* (bir kilometr 850 metr), *arşın* (71 santimet), *girvənkə* (400 qram), *çərək* (dörddə bir), *düjün* (12 ədəd), *batman* (8 kiloqram), *misqal* (42 qr), *manat*, *tümən* və s.

**Sayıların
sakralitəllığı.**

Dilimizin lügət tərkibindəki sayıların bir qismi müqəddəs sayılar hesab olunur. Müqəddəs sayıların sakralitəllığı deyilir. Dünya dilləri üzrə, əsasən, aşağıdakı sayılar sakralitəldir: *üç*, *beş*, *yeddi*, *səkkiz*, *doqquz*, *on* *iki*, *qırx*, *altmış*, *üç yüz altmış* və s. Azərbaycan dilində 3, 7, 40 ən müqəddəs rəqəmlərdir.

Dildə uğursuz, şər hadisələrlə bağlı olan sayılar da vardır. Türk dillərində (o cümlədən Azərbaycan dilində) *13*, *58*, *100...* kimi sayılarla uğursuz sayılar kimi baxmışlar.

Sayköklü sözlər. Saylar söz yaradıcılığında passiv iştirak etsə də, bir qismi düzəltmə və mürəkkəb sözlərin kökündə say dayanır. Belə sözlər sayköklü sözlər adlanır.

Sayköklü sözlərin bir qismi düzəltmə, bir qismi mürəkkəb sözlərdən, bir qismi say tərkibli ifadələrdən, bir qismi isə tərkibində say olan sabit söz birləşmələrindən ibarətdir.

Sayköklü düzəltmə sözlər: *birlək, ikilək, üçlük, yeddilik, yüzlük, birdən, birgə, birləkdə, ikili, ikiləmək, birləşmək, birikmək* və s.

Sayköklü mürəkkəb sözlər: *üçbucaq, beşulduz, birbaş, bir-dəfəlik, hərdənbir* və s.

Saytərkibli ifadələr: bunlar bir sözünün köməyi ilə düzəlir. Məs.: *bir sıra, bir növ, bu biri, bir kəs, birtəhər, bir vaxt, bir yerdə, bir sözlə* və s.

Tərkibində say olan sabit söz birləşmələri: burada ən çox *bir, iki, üç, dörd, beş, yeddi, səkkiz, doqquz, qırx, əlli, yetmiş, doxsan, doqquz, yüz, min* və s. sayıları iştirak edir.

Qeyd 1: Sayların substantivləşməsi: say isimlər kimi deyişir: kəmiyyət, mənsubiyət və hal şəkilçilərini qəbul edə bilir. Məs.: *vicdan milyarddan* qiymətlidir. *Birincilərlə qardaşam, ikincilərlə düşmənəm.*

Qeyd 2: Saylar və konkretlik: dilimizdə miqdar sayların dan əvvəl bir sıra sözlər (*düz, cəmi, cəmi-cümlətanı, vur-tut, tam, yalnız*) işlənir ki, bunlar miqdar saylarının dəqiq və konkretliyini daha da artırır, qüvvətləndirir.

Qeyd 3: Saylarda ümumiləşdirmə: bu qəbildən olan ümumiləşdirici sayılar bəzən həmcins üzvlərdən əvvəl, bəzən də onlardan sonra gelir. Məs.: *Üç nəfər – Azər, Rahib və Sadıq tənəffüs də məktəbin eyvanında olmalıdır; İndi Nərgiz,*

anasi, Muxtar dayı və Fəridə – dördü bir cərgə təşkil edib dəstə içərisində hərəkət edirdilər.

**Başqa dillərdən
dilimizə keçən
saylar.**

Azərbaycan dilinə müxtəlif dillərdən, əsasən, ərəb-fars və başqa dillərdən saylar keçmişdir. Bunlar aşağıdakılardır:

Yeknəsəq. Yek fars dilində *bir, nə-səq* isə ərəb dilində *üsul, cür, qayda* sözləri mənasında işlənir, **yekətz** (bir tərz, eyni tərz), **yekcəhət** (bir tərəfli, birüzü, ikiyüzlü olmayan, bir cəhət, eyni cəhət), **yeksər** (başdan-başa, büsbütün, düzünə, tamamilə), **yenə** (bir yerdə, birlikdə, birgə), **yekdil** (ürəyi bir, əlbir, dil-bir), **yeksan** (düz, bərabər, bir), **yekhayek** (bir-bir, tək-tək, bircə-bircə), **dəhyek** (onda bir; keçmişdə kəndlilərin mülkədarlara verdikləri məhsul vergisi), **xanəyek** (evbir), **dübarə** (ikinci dəfə, yenidən, bir daha), **dürəng** (ikirəngli, ikiyüzlü), **düsər** (ikibaşlı, ikitərəfli), **çahar, çar** (dörd), **çarçesm** (dörd-göz), **çargül** (dördkünc, dördbucaq), **çaharçubə** (çərçivə), **həft, həftad** (yeddi, yetmiş), **həştad** (səksən), **səd** (yüz, yüz dəfə).

Nərdtaxta oyunu ilə əlaqədar dilimizdə aşağıdakı fars sözləri işlənir: *yek, du, sə, çahar, pənc, şeş*.

Ədəbiyyatşunaslıq elmində şerin janrı ilə əlaqədar əsasən ərəb, bəzən də fars terminlərinə müraciət edilir: *Dübeyt* (ikilik); *mürəbbe* (dörtlük), *müxəmməs* (beşlik), *müsəddəs* (altılıq), *müsəbbə* (yeddilik), *müsəmmən* (səkkizlik), *mütəssə* (doqquzluq), *müəşşər* (onluq), *xəmsə*.

Musiqişunaslıqda müğamların və musiqi alətlərinin adı belə

göstərilir: *yegah, dögah, dütar, dübeyti, segah, segah-zabul, çar-*
gah, pəncgah, şeşgah.

Musiqişünaslıqda latın dilindən alınmış sözlərdən də istifadə olunur: *duet* (dio-iki); *desima* (onuncu), *kvarta* (dördüncü)

Qeyd: *Azərbaycan dilində kəm* sözü birinci növ ismi birləşmənin birinci tərəfi kimi çıxış edir. Məs.: *komehtiyat, kəmhünər, kəmfürsət* və s. Kəm sözü “əskik” mənasını bildirir.

Azərbaycan dilində işlənən sıra sayıları içərisində ərəb dilindən alınmış sözlər də vardır. Bunlar aşağıdakılardır: *Əvvələn, saniyən, salisən, rabiən, xamisən* və s.

ƏVƏZLİK

Əsas nitq hissələrindən biri də əvəzlikdir. Əvəzlik adlar qrupuna daxildir. Adlar sırasında isim, sıfət və sayla yanaşı, əvəzliyin də xüsusi yeri vardır.

Əvəzlik latin sözü “pronomen”dən götürülmüşdür. Mənası isə “adın əvəzi” deməkdir.

Qeyd: Dilçilikdə belə bir fikir mövcuddur ki, əvəzlik xüsusi mülkiyyətin yaranması ilə bağlı olaraq meydana gəlmişdir. Xüsusi mülkiyyətlə bağlı yaranmış əvəzlik dedikdə daha çox şəxs əvəzlikləri nəzərdə tutulmuşdur. Bundan başqa, dilçilikdə ən qədim sözlərin isimlər, feillər və əvəzliklər (şəxs, işarə əvəzlikləri) olması fikri də mövcuddur.¹

Dilçilikdə əvəzliyin bir nitq hissəsi kimi varlığı barəsində müxtəlif fikirlər vardır. Bəzən əvəzlik “boş sözlər”,² bəzən belə bir nitq hissəsinin mövcud olmaması fikirləri³ əslində bu nitq hissəsinin özünəməxsus xüsusiyyətlərindən irəli gəlir. Əvəzliyin özünəməxsusluğu isə onu başqa nitq hissələrindən fərqləndirir. Əvəzlik barəsində fikir müxtəlifliyi onun müstəqil nitq hissəsi olmasını inkar etmir. Əksinə, əvəzliyin özünəməxsus xüsusiyyətlərini ortalığa çıxarıır.

1. Т.В.Гамкелидзе, Вяч.Вс.Иванов. Индоевропейский язык и индоевропейцы. Им., Тбилиси, 1984, с.218.

2. Е.М.Вольф. Грамматика и семантика местоимений. М., 1974, с.3-4.

3.И.Г.Милословский. Морфологические категории современного русского языка. М., 1981, с.40.

**Əvəzliyin
özünəməxsus
xüsusiyyətləri.**

I. Əvəzliklərin əvəz etmə xüsusiyyəti vardır. Bu xüsusiyyət nitq hissələri içərisində yalnız əvəzliyə aiddir.

II. Əvəzliklərin əvəz etdiyi nitq hissələrinin konkret mənası olur. Lakin əvəzliklər isə ümumi məna daşıyır. Məsələn, *kitab*, *nar*, *qum* və s. sözlər konkret varlıqları bildirdiyi halda **mən**, **sən**, **o** əvəzlikləri konkret bir şəxsi bildirmir. Yəni, **mən** əvəzliyi konkret bir şəxsi deyil, bütün birinci şəxsləri bildirir. Həmin şəxslərin hər birinin isə konkret adı vardır. O cümlədən **sən**, **o**, **biz**, **siz**, **onlar** əvəzlikləri də konkret şəxsi deyil, ümumi şəxsi bildirir.

III. Əvəzliklərin konkret mənası rabitəli nitqdə, mətnlə bağlı olaraq aydınlaşır. Məsələn, bütün üçüncü şəxsləri bildirən o əvəzliyinin konkret mənası mətndə və rabitəli nitqdə aydın olur. Bu xüsusiyyət digər şəxs əvəzliklərinə də aiddir.

IV. Əvəzliklər əvəz etdiyi nitq hissələrinə aid bütün xüsusiyyətləri daşıyırlar. Məsələn, əgər əvəzlik ismi əvəz edirsə, onda ismə məxsus bütün kateqoriyaları daşıya bılır. Eləcə də sıfəti, sayı, zərfi əvəz etdikdə bunlara məxsus kateqoriyalara yiyyələnir. Bu baxımdan əvəzliklərin başqa nitq hissələri ilə əlaqəsini nəzərə almaq lazımdır.

Əvəzlik-isim: *mən*, *sən*, *o*, *biz*, *siz*, *onlar*; *özüm*, *özün*, *özü*, *özümüz*, *özünüz*, *özləri*; *kim*, *nə*, *heç kim*, *heç kəs*, *hər kim*, *kim-sə*, *heç nə*, *hər nə*, *biri*, *birisi*; *filankəs*, *hərə*, *hamı* və s.

Əvəzlik-sifət: *bu*, *o*, *belə*, *elə*, *öz*, *filan*, *bəzi*, *hansi*, *necə*, *nə cür*, *heç bir*, *hər bir* və s.

Əvəzlik-sayı: *necə*, *nə qədər*, *o qədər*, *bu qədər*, *filan qədər*, *bir qədər*, *bir neçə* və s.

Əvəzlik-zərf: *necə*, *nə cür*, *hani*, *hara*, *bura*, *ora*, *bu qədər*,

nə qədər, o qədər, nə vaxt, nə üçün, nəyə görə, nədən ötrü və s.

V. Əvəzliklər başqa nitq hissələrini əvəz etməklə yanaşı, əşya, əlamət, keyfiyyət, kəmiyyət və hərəkətə də münasibəti bildirir. Bu cür münasibətlə əşyanı, əlaməti, keyfiyyəti, kəmiyyəti və hərəkəti səciyyələndirir. Məsələn, *Əhməd* oxuyur – O oxuyur, gözəl bina – *həmin* bina, *beşinci* sinif – *neçənci* sinif, yavaş-yavaş yerimək – *necə* yerimək.

VI. Əvəzliklərin tarixi də qədimdir. Xüsusilə, şəxs və işarə əvəzlikləri qədimliyi ilə seçilir. Ona görə də şəxs əvəzliklərdən bir sıra kateqoriyaların morfoloji göstəriciləri yaranmışdır. Belə ki, mənsubiyyət və şəxs şəkilçiləri şəxs əvəzliklərdən əmələ gəlmışdır. **Mən** şəxs əvəzliyindən **-am**, **-əm** şəxs şəkilçisi və **-ım**, **-im**, **-um**, **-üm** mənsubiyyət şəkilçisi, **sən** şəxs əvəzliyindən isə **-san**, **-sən** şəxs şəkilçisi və **-ın**, **-in**, **-un**, **-ün** mənsubiyyət şəkilçisi törəmişdir. Göründüyü kimi, şəxs və mənsubiyyət şəkilçilərinin yaranmasında birinci və ikinci şəxsin təkində olan əvəzliklərin (mən, sən) böyük rolu vardır.

VII. Azərbaycan dilində budaq cümləni baş cümləyə bağlayan bağlayıcı sözlər var ki, həmin bağlayıcı sözlərin tərəflərindən biri işarə əvəzlikləridir: *budur ki*, *odur ki*, *elə ki*, *belə ki*, *ondan ötrü ki*, *bundan üçün ki*, *onun üçün ki*, *bunun üçün ki*, *o səbəbə ki*, *o zaman ki*, *o vaxt ki*, *ona görə də*, *buna görə də* və s. Bu bağlayıcı sözlər budaq cümlənin növünü müəyyənləşdirməkdə mühüm rol oynayır.

VIII. Əvəzliklər söz yaradıcılığında passiv iştirak edir. Bunun əsas səbəbi onunla bağlıdır ki, əvəzliklərin ümumi mənası olur. Ümumi mənalı sözlərdən isə yeni mənalı söz yaratmaq mümkün deyildir.

Qeyd: mən şəxs əvəzliyindən **mən-liq** sözü yaranır və “ləyaqət, şərəf” mənasını bildirir.

IX. Əvəzliklərin lügəvi mənası olur, cümlədə əvəz etdiyi nitq hissələrinin suallarına cavab verir, cümlə üzvü kimi mübtəda, xəbər, təyin, tamamlıq və zərflik vəzifələrində çıxış edir.

Bütün bu özünəməxsus xüsusiyyətlərinə görə əvəzlik müstəqil bir nitq hissəsi kimi qəbul olunur.

ƏVƏZLİYİN NÖVLƏRİ

Azərbaycan dilinə aid yazılmış qrammatika kitablarında əvəzliyin növlərinə müxtəlif münasibət bildirilmişdir. Orta məktəb dərsliyində əvəzliyin məna növləri beş yerə ayrılır:¹ şəxs əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, işarə əvəzlikləri, sual əvəzlikləri, təyini əvəzliklər. Bəzi qrammatika kitablarında əvəzliyin məna növü belə verilmişdir:² şəxs əvəzlikləri, işarə əvəzlikləri, sual əvəzlikləri, qayıdış əvəzliyi, təyin əvəzlikləri, nisbi əvəzliklər, qeyri-müəyyən əvəzlik, inkar əvəzliyi. M.Hüseynzadə isə əvəzlikləri aşağıdakı növlərə ayırmışdır.³

1. B.A.Əhmədov, A.A.Axundov. *Azərbaycan dili 6-7. “Maarif” nəşriyyatı, Bakı, 1991*, s. 149-163.

2. Müasir Azərbaycan dili. Morfologiya, II c., “Elm” nəşriyyatı, Bakı, 1980, s. 146-189.

3. M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, “Maarif” nəşriyyatı, Bakı, 1983, s.109.

1. Şəxs əvəzliyi; 2. işaret əvəzliyi; 3. sual əvəzliyi; 4. qeyri-müəyyən əvəzlik; 5. təyini əvəzlik; 6. inkar əvəzliyi; 7. nisbi əvəzlik.

Göründüyü kimi, qrammatika kitablarında əvəzliyin məna növləri müxtəlif cür qruplaşdırılmışdır. Nəzərə alsaq ki, müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və qayıdış əvəzliyi şəxs əvəzliyinə daxildir, onda əvəzliyin məna növlərini belə qruplaşdırmaq olar: 1. şəxs əvəzliyi (mən, sən, o, biz, siz, onlar); 2. işaret əvəzliyi (bu, o, belə, elə, həmin //haman //həmən, ora, bura); 3. sual əvəzliyi (kim, nə, hara, hansı, haçan, neçə, necə və s.); 4. qeyri-müəyyən əvəzlik (biri, birisi, hər biri, hər kəs, bir kəs, hər bir kəs, filankəs, hamı, hamısı, bəzi, bəzisi, neçəsi, neçələri, kimi, kimsə, nəsə və s.); 5. təyin əvəzliyi (öz, bütün, hər, hər bir, filan, eyni); 6. inkar əvəzliyi (heç kim, heç kəs, heç biri, heç nə, heç bir şey, heç bir kimsə və s.); 7. nisbi əvəzlik (kim ki, nə ki, hər kim ki, hər nə ki, nə vaxt ki // havaxt ki, nə zaman ki, haçan ki, hara ki, hansı ki, necə ki, nə cür ki, nə qədər ki, hər nə qədər ki).

Şəxs əvəzlikləri.

Şəxs əvəzliklərini üç yerə ayırmak olar: müəyyən şəxs əvəzliyi, yiyəlik şəxs əvəzliyi və qayıdış şəxs əvəzliyi.

Müəyyən şəxs əvəzliyi hər üç şəxsin təkini və cəmini ümumi şəkildə bildirən *mən*, *biz*, *sən*, *siz*, *o*, *onlar* əvəzliklərindən ibarətdir.

*Tanıdım dünyanın hər üzünü **mən**, Qorxaq gecəsini, gündüzünü **mən**, Seçdim incisini, ilbizini **mən**, Özümü tanıya bilmədim, anam (N.Kəsəmənli). **Sən** gərək özünü tanıtmayardin, Ömür də beləcə keçib gedəydi (N.Kəsəmənli).*

Bu şəxs əvəzlikləri isimləri əvəz etdiklərinə görə ismə məxsus kateqoriyaları qəbul edirlər.

Qeyd: Birinci və ikinci şəxsin tək və cəmində işlənən şəxs əvəzlikləri tarixən **səmit+sait** quruluşlu olmuşdur: I şəxsdə **bi//be**, **mi//me** (//mə-n//bi-z), II şəxsdə **si//se** (//sə-n//si-z).¹

Üçüncü şəxsin təki tarixən **ol** şəklində olmuşdur. Bu şəxsin cəminin yaranması belə bir proses keçirmişdir: **ol** → **on-lar**. Burada **1-n** əvəzlənməsi baş vermiş və **-lar** cəm şəkilçisi şəxs əvəzliyinə (**ol//on**) qoşulmuşdur. İndi qərb qrup dialektlərində **onlar** şəxs əvəzliyinin **ollar** şəklində tələffüz olunması da bu proseslə bağlıdır.

Birinci və ikinci şəxs əvəzliklərinin cəmi isimlərin cəmindən fərqlənir. Belə ki, **biz**, **siz** sözləri **bizlər**, **sizlər** şəklində də işlənə bilir. **Biz**, **siz** sözləri iki nəfəri bildirdiyi kimi, milyonlarca şəxsləri də bildirir. Buna görə də **bizlər**, yaxud **sizlər** sözləri vasitəsi ilə qeyri-müəyyən kəmiyyət ifadə edilə bilir ki, bu da **biz** və **siz** sözlərinə nisbətən konkret hesab edilir.

***Bizlər** belə fikirləşir ki, dinini tərk edən qızda məhəbbət olmaz (Ə.Cavad).*

1. Musa İsləmov. Türk dillərində əvəzliklər. “Elm” nəşriyyatı, Bakı, 1986, s.7.

Biz, siz, onlar sözləri cəm şəkilçisi ilə birlikdə ismin bütün hallarında işlənir.

A.	<i>bizlər,</i>	<i>sizlər,</i>	<i>onlar</i>
Y.	<i>bizlərin,</i>	<i>sizlərin,</i>	<i>onların</i>
Yn.	<i>bizlərə,</i>	<i>sizlərə,</i>	<i>onlara</i>
T.	<i>bizləri,</i>	<i>sizləri,</i>	<i>onları</i>
Yer.	<i>bizlərdə,</i>	<i>sizlərdə,</i>	<i>onlarda</i>
Ç.	<i>blizlərdən,</i>	<i>sizlərdən,</i>	<i>onlardan</i>

Qeyd: Şəxs əvəzlikləri cümlənin ya mübtədası, ya xəbəri, ya da tamamlığı olur: **Mən** oxudum (mübtəda). **Məni** gördü (tamamlıq). Kitab **məndədir** (xəbər).

Yiyəlik halda olan (bizim, sizin) birinci və ikinci şəxsin cəmi mənsubiyyət şəkilçisi ixtisar edilmiş başqa bir ismin əvvəlin-də işləndiyi zaman həmin ismi təyin edir. Təyinedici üzv kimi hansı? sualına cavab olur. Məs.: *Qədimdən bizim eldə sinanmış bir məsəl var: Ulduz görməsə, ölməz haçadilli ilanlar; Nə olar ki, bizim Nəbi Boz atı özündən də çox istəyir; Bizim məktəbdə əlaçılарın sayı xeyli artmışdır. Bizim cavanlar* isə qapının ağızını kəsdirib gözləyirlər. Hər gün bu məsələni **bizim rəyasət heyətində** yiğişib müzakirə edirdilər (İ.Şixlı).

Bu cümlələrdə *bizim eldə*, *bizim Nəbi*, *bizim məktəbdə*, *bizim cavanlar*, *bizim rəyasət heyətində* birləşmələrinin tərəfləri parçalanır və birinci tərəfin sintaktik vəzifəsi təyin olur. Əgər bu tipli birləşmələrin ikinci tərəfindəki söz (isim) mənsubiyyət şəkilçisi ilə işlənərsə, onda tərəflər parçalanmir, birlikdə bir cümlə üzvü olur. Məs.: **Bizim sözümüz** sözdür. **Sizin işiniz hamiya** nümunədir; **Bizim faciəmiz** – qəhqəhəli qəm, **Bizim**

komediyamız – *qəm dolu gülüş* (*S.Rüstəmxanlı*) və s.

Şəxs əvəzliklərinin hallanması ilə ismin hallanması arasındadır. Lakin birinci şəxsin təki (mən) və cəmində (biz) olan şəxs əvəzlikləri hallandıqda ismin yiyyəlik halında **-im** şəkilçisi qəbul edir (*mən-im*, *biz-im*).

A.	<i>mən,</i>	<i>sən,</i>	<i>o,</i>	<i>biz,</i>	<i>siz,</i>	<i>onlar</i>
Y.	<i>mənim,</i>	<i>sənin,</i>	<i>onun,</i>	<i>bizim,</i>	<i>sizin,</i>	<i>onların</i>
Yn.	<i>mənə,</i>	<i>sənə,</i>	<i>ona,</i>	<i>bizə,</i>	<i>sizə,</i>	<i>onlara</i>
T.	<i>məni,</i>	<i>səni,</i>	<i>onu,</i>	<i>bizi,</i>	<i>sizi,</i>	<i>onları</i>
Yer.	<i>məndə,</i>	<i>səndə,</i>	<i>onda,</i>	<i>bizdə,</i>	<i>sizdə,</i>	<i>onlarda</i>
Ç.	<i>məndən,</i>	<i>səndən,</i>	<i>ondan,</i>	<i>bizdən,</i>	<i>sizdən,</i>	<i>onlardan</i>

Üçüncü şəxsin təkində (o) olan şəxs əvəzliyi hallandıqda hal şəkilçilərindən əvvəl **n** samiti qoşulur (Bax, o əvəzliyinin hallanmasına).

Müəyyən şəxs əvəzlikləri isimlər kimi qoşmalarla işlənə bilir. Məs.: *Mən tək*, *sən tək*, *mən kimi*, *sən kimi*, *onlar tək*, *onlar kimi*.

Müəyyən şəxs əvəzliyi yiyyəlik halda da *üçün*, *kimi*, tək qoşmaları ilə işlənir: *Mənim üçün*, *bizim kimi*, *mənim tək* və s.

Qeyd: **Üçün** qoşması isimlərin adlıq halına qoşulduğu halda (məs.: *Toğrul üçün*, *dost üçün*), şəxs əvəzlikləri yiyyəlik halına qoşulur: *mənim üçün*, *sənin üçün*, *onun üçün*, *bizim üçün*, *sizin üçün*.

Onlar şəxs əvəzliyi (üçüncü şəxsin cəmi) yiyyəlik hal şəkilcisi **üçün**, **kimi**, **tək** qoşmaları ilə işlənir: *onlar üçün*, *onlar kimi*, *onlar tək*. Bunun səbəbi onunla bağlıdır ki, **onlar**

Şəxs əvəzliyi üçüncü şəxsin cəmində olan bütün şəxsləri əvəz edir. Həmin şəxslərin sayı çox olduğu qədər də qeyri-müəyyəndir. Qeyri-müəyyən şəxsləri əvəz edən *onlar* şəxs əvəzliyi yiyəlik hal şəkilçisi qəbul edə bilmir. Şəxslərin saymının çoxluğu və qeyri-müəyyənliliyi buna imkan vermir.

Müəyyən şəxs əvəzlikləri ismin halları üzrə dəyişdikdə onlara müvafiq qoşmalar qoşulur. Bu cəhətdən müəyyən şəxs əvəzlikləri ismin halları üzrə aşağıdakı qoşmaları tələb edir.

a) ismin adlıq halında olan müəyyən şəxs əvəzlikləri ilə işlənən qoşmalar: **kimi, tək**. Məs.: *sən kimi, onlar tək* və s.

b) ismin yiyəlik halında olan müəyyən şəxs əvəzlikləri ilə işlənən qoşmalar: **kimi, üçün, ilə, haqqında, barəsində** və s. Məs.: *sənin kimi, onun üçün, sizinlə, onun haqqında, onun barəsində* və s.

c) ismin yönlük halında olan müəyyən şəxs əvəzlikləri ilə işlənən qoşmalar: **tərəf, sarı, doğru, görə, nisbətən, qarşı, kimi, dək, məxsus, aid, dair, -can, -cən, qədər** və s.

Məs.: *sizə doğru, bizə tərəf, sənə qarşı, sənədək, sənə görə, ona məxsus, sənə kimi, sənəcən, bize qədər* və s.

ç) ismin çıxışlıq halında olan müəyyən şəxs əvəzlikləri ilə işlənən qoşmalar: **ötrü, başqa, savayı, əlavə, özgə, qeyri**. Məs.: *bizdən ötrü, səndən başqa, onlardan əlavə, sizdən özgə* və s.

Yiyəlik şəxs əvəzliyi. Yiyəlik şəxs əvəzliyi yiyəlik hal şəkilçisini qəbul etmiş şəxs əvəzliklərinə - **kı (-ki, -ku, -kü)** şəkilçisinin artırılması ilə yaranır: *mənimki, səninkı, onunkü, bizimki, sizinki, onlارinki*.

Ömrün əvvəlidir, baharın ilki, O vaxta tanrı da qarışa bilməz, O vaxt sizinkidir, O vaxt mənimki... (M.Yaqub).

Yiyəlik şəxs əvəzlilikləri həm yiyə, sahib olan subyekti, həm də bu subyektə aid olan obyekti meydana çıxarır. Subyektin yiyə, sahib rolunda olması yiyəlik hal şəkilçisi ilə, subyektə aid, malik obyekt isə - **ki** (-*ki*, -*ku*, -*kü*) şəkilçisi ilə yaranır. Həm subyekt, həm də obyekt yiyəlik şəxs əvəzliyi ilə ifadə olunur. - **ki** (-*ki*, - *ku*, -*kü*) şəkilçisi obyektin söz şəklində olmasına ehtiyac yaratmır. Bu şəkilçi subyektə aid olan obyekti bildirir. Məsələn: *bizim ordumuz-bizimki, sizin dəstəniz -sizinki*. Misallardakı *bizimki* sözündəki -**ki** və *sizinki* sözündəki -**ki** şəkilçiləri *ordumuz, dəstəniz* sözlərini bildirir.

Yiyəlik şəxs əvəzliyi isimlər kimi hallanır və cəmlənir. Misallara diqqət yetirək:

A.	<i>mənimki,</i>	<i>səninki,</i>	<i>onunku</i>
Y.	<i>mənimkinin,</i>	<i>səninkinin,</i>	<i>onunkunun</i>
Yn.	<i>mənimkinə,</i>	<i>səninkinə,</i>	<i>onunkuna</i>
T.	<i>mənimkini,</i>	<i>səninkini,</i>	<i>onunkunu</i>
Yer.	<i>mənimkində,</i>	<i>səninkində,</i>	<i>onunkunda</i>
Ç.	<i>mənimkindən,</i>	<i>səninkindən,</i>	<i>onunkundan</i>

A.	<i>bizimki,</i>	<i>sizinki,</i>	<i>onlarinki</i>
Y.	<i>bizimkinin,</i>	<i>sizinkinin,</i>	<i>onlarinkının</i>
Yn.	<i>bizimkinə,</i>	<i>sizinkinə,</i>	<i>onlarinkına</i>
T.	<i>bizimkini,</i>	<i>sizinkini,</i>	<i>onlarinkını</i>
Yer.	<i>bizimkində,</i>	<i>sizinkində,</i>	<i>onlarinkında</i>
Ç.	<i>bizimkindən,</i>	<i>sizinkindən,</i>	<i>onlarinkından</i>

A.	mənimkilər,	səninkilər,	onunkular
Y.	mənimkilərin,	səninkilərin,	onunkuların
Yn.	mənimkilərə,	səninkilərə,	onunkulara
T.	mənimkiləri,	səninkiləri,	onunkuları
Yer.	mənimkilərdə,	səninkilərdə,	onunkularda
Ç.	mənimkilərdən,	səninkilərdən,	onunkulardan

A.	bizimkilər,	sizinkilər,	onlarinkılar
Y.	bizimkilərin,	sizinkilərin,	onlarinkıları
Yn.	bizimkilərə,	sizinkilərə,	onlarinkılara
T.	bizimkiləri,	sizinkiləri,	onlarinkıları
Yer.	bizimkilərdə,	sizinkilərdə,	onlarinkılarda
Ç.	bizimkilərdən,	sizinkilərdən,	onlarinkılardan

Qeyd: İsimlərə də iyəlik hal şəkilçisindən sonra **-ki** (**-ki**, **-ku**, **-kü**) şəkilçisi qoşulur: *bağımı*, *yaylağımı* və s. Bu tipli sözlər də hallanır, cəmlənir və cəmləndikdən sonra yenidən hallana bilir.

İyəlik şəxs əvəzliyinin **-ki** (**-ki**, **-ku**, **-kü**) şəkilçisini qəbul etməsi isimlərlə müqayisədə daha realdır.

Ona görə ki, şəxs əvəzliklərinin (həm də iyəlik şəxs əvəzliklərinin) mənsubiyyət kateqoriyasında sahib tərəf kimini çıxış etməsi imkanları isimlərlə müqayisədə daha genişdir. Belə bir imkan iyəlik şəxs əvəzliyinin mənsubiyyət kateqoriyasında həm subyekti, həm də obyekti ifadə etməsi mözmununda olur.

Qayıdış şəxs əvəzliyi. Öz təyini əvəzliyinə bütün şəxslər üzrə mənsubiyyət şəkilçiləri artırmaqla qayıdış şəxs əvəzliyi yaranır: **özüm**, **özün**, **özü**, **özümüz**, **özünüz**, **özləri**

Qayıdış şəxs əvəzliyinin aşağıdakı xüsusiyyətləri var:

a) qayıdış şəxs əvəzliyi isimlər kimi hallanır.

- A. özüm, özün, özü, özümüz, özünüz, özləri
Y. özümün, özünün, özünün, özümüzün, özünüzün, özlərinin
Yn. özümə, özünə, özünə, özümüzə, özünüzə, özlərinə
T. özümü, özünü, özünü, özümüzü, özünüzü, özlərin
Yer. özümdə, özündə, özündə, özümüzdə, özünüzdə, özlərində
Ç. özümdən, özündən, özündən, özümüzdən, özünüzdən, özlərindən

b) qayıdış şəxs əvəzliyi subyektlə birlikdə işlənir. Bu zaman subyektin mənasını daha da konkretləşdirir: **Mən özüm, sən özün, o özü, biz özümüz, siz özünüz, onlar özləri.**

III şəxsin təkində olan **özü** qayıdış əvəzliyi **də** bağlayıcısı ilə birlikdə **özü də** şəklində mürəkkəb bağlayıcı əmələ gətirir. Bu zaman **özü də** sözü **həm də** bağlayıcısının məzmununu bildirir:¹ *Mən sözümün üstündə dururam, yoldaş olaq... Özü də bu ovu tez atmış olun (S.Rəhimov).*

Qeyd: Qayıdış şəxs əvəzliyi işləndiyi subyektlə birlikdə cümlənin mürəkkəb üzvü olur: **Mən özüm** nəzarət edəcəyəm.

c) qayıdış şəxs əvəzliyi yiylilik halda olan şəxs əvəzlikləri ilə işlənə bilir: **mənim özüm, sənin özün, onun özü, bizim özümüz, sizin özünüz, onların özləri.**

1. M.Hüseynzadə. Müasir Azərbaycan dili. "Maarif" nəşriyyatı, Bakı, 1983, s. 119-120.

Qeyd: **mənim özüm, sənin özün, onun özü...** birlikdə cümlənin mürəkkəb bir üzvü olur: **Mənim özüm** gedəcəyəm.

ç) yiyləlik halda olan şəxs əvəzlikləri ilə işlənən qayıdış şəxs əvəzliyi hallanır və hal şəkilçisi qayıdış şəxs əvəzliyinə qosular:

- A. *mənim özüm, sənin özün, onun özü*
- Y. *mənim özümün, sənin özünün, onun özünün*
- Yn. *mənim özümə, sənin özünə, onun özünə*
- T. *mənim özümü, sənin özünü, onun özünü*
- Yer. *mənim özümdə, sənin özündə, onun özündə*
- Ç. *mənim özümdən, sənin özündən, onun özündən*

- A. *bizim özümüz, sizin zünüz, onların özləri*
- Y. *bizim özümüzün, sizin özünüzün, onların özlərinin*
- Yn. *bizim özümüzə, sizin özünüzə, onların özlərinə*
- T. *bizim özümüzü, sizin özünüzü, onların özlərini*
- Yer. *bizim özümüzdə, sizin özünüzdə, onların özlərində*
- Ç. *bizim özümüzdən, sizin özünüzdən, onların özlərindən*

d) qayıdış şəxs əvəzlikləri adlıq halda işlənərkən mübtəda, yönlük, yerlik və çıxışlıq hallarında işləndiyi zaman tamamlıq, şəxs şəkilçisi qəbul etdikdə isə xəbər vəzifəsi daşıyır: *Özüm soruşacağam. Özünə dedi. Günah özündədir.*

Qeyd: Yiyləlik və qayıdış şəxs əvəzlikləri əvəzliyin növü kimi özünü doğrultmur. Belə ki, yiyləlik şəxs əvəzliyi yiyləlik hal şəkilçisini qəbul etmiş şəxs əvəzliklərinə **-kı** (-ki, -ku, -kü) şəkilçisinin artırılması ilə yaranır. Burada

iyəlik hal şəkilçisi qrammatik şəkilcidir, yeni mənalı əvəzlik yaratmır. **-ki** (-*ki*, -*ku*, -*kü*) şəkilçisi isə mənsub tərəfi əvəz edən şəkilçi kimi çıxış edir. Məs.: *mənim kitabım* – *mənimki*, *bizim ordumuz* – *bizimki* və s. Hal və mənsubiyyət şəkilçiləri qrammatik şəkilçi olduğuna görə onlar əvəzliklərə qoşulduqda yeni bir növ yaratırlar. Bu vəziyyət qayıdış şəxs əvəzliyində də eynidir.

Qayıdış şəxs əvəzliyi **öz** təyini əvəzliyinin bütün şəxslər üzrə mənsubiyyət şəkilçisi qəbul etmiş formasıdır. Mənsubiyyət şəkilçisi qrammatik şəkilcidir və ona görə də yeni mənalı söz yaratmır. Bu mənada qayıdış şəxs əvəzliyi əvəzliyin bir növü kimi özünü doğrultmur. Yiyəlik və qayıdış şəxs əvəzliklərinin əvəzliyin növləri olması fikri türkologiya və Azərbaycan dilçiliyində¹ haqlı narazılığa səbəb olmuşdur. Biz isə bu kitabda ənənəvi bölgüyə, programın tələblərinə hələlik sadiq qalaraq yiyəlik və qayıdış şəxs əvəzliklərini əvəzliyin növü kimi verməli oluruq.

İşarə əvəzliyi. Dilçilikdə belə bir fikir vardır ki, işaret əvəzlikləri mənşə etibarilə şəxs əvəzliklərindən qədimdir. İşarə əvəzlikləri bunlardır: **o, bu, belə, elə, həmin // həmən, haman** və s.

Bu mən, bu o, bu da sən, De görək nə deyirsən! Amma yaxşı fikir ver bu iki məhəbbətə, Daha heç nə demirəm (Ə.Kərim). Yenə **o** bağ olaydı, yenə yiğisaraq **siz o** bağa köçəydiniz (M.Müşfiq).

1. Bax: Yusif Seyidov. Azərbaycan dilinin qrammatikası. Morfologiya. BDU-nun nəşri, Bakı, 2000, s.294-296.

Qeyd: O əvəzliyi cümlənin mübtədası olduqda həm şəxs, həm də işarə əvəzliyi, təyin vəzifəsini daşıdıqda isə yalnız işarə əvəzliyi sayılır.

O, **bu** işarə əvəzliyi hallanarkən hal şəkilçisindən əvvəl **n** samitinin əlavə olunmasını tələb edir:

A.	<i>o,</i>	<i>bu</i>
Y.	<i>onun,</i>	<i>bunun</i>
Yn.	<i>ona,</i>	<i>buna</i>
T.	<i>onu,</i>	<i>bunu</i>
Yer.	<i>onda,</i>	<i>bunda</i>
Ç.	<i>ondan,</i>	<i>bundan</i>

İşarə əvəzlikləri isimlərin əvvəlinə əlavə edilməklə həmin ismi seçmək, aydınlaşdırmaq və müəyyənləşdirmək cəhətindən izah edir: **bu adam**, **o ev**, **o hadisə** və s.

Sifətlərlə işarə əvəzliyini birləşdirən və ayıran müəyyən xüsusiyyətlər vardır. Bunların hər ikisini birləşdirən xüsusiyyətlər aşağıdakılardır:

1. Hər ikisi isimdən əvvəl gəlib eyni suala (hansı? sualına) cavab olur: *gözəl qız, bu iş.*

2. Hər ikisi cümlədə, əsasən, təyin olur: **Yaxşı iş görülür. O tələbə hazırlıqlıdır.** Bu cümlələrdə **yaxşı** sıfəti və **o** işarə əvəzliyi təyin vəzifəsindədir.

3. Hər ikisi isimlə birlikdə işləndiyi zaman hal və cəm şəkilçisi qəbul etmir. Substantivləşdikdə hər ikisi hal, cəm və şəxs şəkilçilərini qəbul edə bilir. Məsələn: *gözəllərin, yaxşılardan, elələrini, belələrində* və s.

Bu misallarda *gözəllərin, yaxşılardan* sıfətləri, *elələrini, belələrində* işarə əvəzlikləri substantivləşmiş və hal şəkilçiləri qəbul etmişdir.

Sifətlərlə işaretə əvəzliklərini bir-birindən fərqləndirən cəhətlər aşağıdakılardır:

1. İşarə əvəzliyi işaretə mənasında, sifət əlamət və keyfiyyət mənasında işlədir.

2. İşarə əvəzliyi təyin etdiyi sözü seçmək cəhətindən təyin edir.

3. Sifətlərdən fərqli olaraq, işaretə əvəzlikləri üçün hansı? sualı daha səciyyəvidir.

4. İşarə əvəzlikləri heç bir dərəcə əlaməti qəbul etmir.

Belə, elə işaretə əvəzlikləri cümlədə heç vaxt mübtəda vəzifəsi daşıya bilməz, lakin **bu, o** əvəzlikləri kimi şəxs şəkilçisi qəbul edə bilər: *beləyəm, beləsən, belədir, beləyik, beləsiniz, belədirlər; eləyəm, eləsən, elədir, eləyik, eləsiniz, elədirlər.*

Belə, elə işaretə əvəzliyi özlərindən sonra qeyri-müəyyənlik bildirən *bir* sözü ilə birlikdə işlənir və işaretə əvəzliyi vəzifəsi daşıya bilir. Məs.: *elə bir hadisə, belə bir məlumat.*

Belə, elə işaretə əvəzlikləri yalnız III şəxs mənsubiyyət şəkilçisi qəbul etdikdən sonra hallanır və bu vaxt müxtəlif cümlə üzvü, o cümlədən, mübtəda vəzifəsində işlənir.

A.	<i>beləsi,</i>	<i>eləsi</i>
Y.	<i>beləsinin,</i>	<i>eləsinin</i>
Yn.	<i>beləsinə,</i>	<i>eləsinə</i>
T.	<i>beləsini,</i>	<i>eləsini</i>
Yer.	<i>beləsində,</i>	<i>eləsində</i>
Ç.	<i>beləsindən,</i>	<i>eləsindən</i>

Belə, elə işaretə əvəzlikləri mənsubiyyət şəkilçisi qəbul edərək cəmlənir və hallana bilir:

A.	<i>belələri,</i>	<i>elələri</i>
Y.	<i>belələrinin,</i>	<i>elələrinin</i>
Yn.	<i>belələrinə,</i>	<i>elələrinə</i>
T.	<i>belələrini,</i>	<i>elələrini</i>
Yer.	<i>belələrində,</i>	<i>elələrində</i>
Ç.	<i>belələrindən,</i>	<i>elələrindən</i>

Belə, elə işaretə əvəzlikləri mənsubiyət şəkilçisi qəbul etməklə cəmlənir və sonra yenə də hallanır: *belələri, belələrinin, belələrinə, belələrini, belələrində, belələrindən*.

Həmin, həmən işaretə əvəzlikləri **bu, o** işaretə əvəzliklərinin sinonimi kimi işlənir. **Həmin** sözü nisbətən yaxını, **həmən** sözü isə nisbətən uzağı bildirir: *həmin adam, həmən adam*.

Həmin, həmən əvəzlikləri **bu, o** işaretə əvəzlikləri ilə birlikdə işlənərək müəyyənliliyi daha da qüvvətləndirir: *həmin bu adam, həmən o adam*.

Qeyd: **Bu, o, həmin, haman** işaretə əvəzlikləri mənsubiyət şəkilçisi ilə işlənmir. Bundan başqa, **həmin//haman** işaretə əvəzlikləri hallanmir.

Ora, bura işaretə əvəzlikləri indiyə qədər qrammatika kitablarında yer zərfliyi kimi izah olunur. Lakin 1930-cu illərdə *ora, bura* sözləri əvəzliklər sırasında verilmişdir.¹

1960-ci illərdə də **ora, bura** sözləri işaretə əvəzlikləri kimi təqdim olunmuşdur.² **ora, bura** sözlərinin işaretə əvəzliyi olması son dövrlərdə çap olunmuş bəzi qrammatika kitablarında da özünə yer tapmışdır.³

1. A.Şərifov. *Qrammatika. B.*, 1936, s.78.

2. S.Cəfərov. *Azərbaycan dilinin qrammatikası. B.*, 1967, s.83.

3. Yusif Seyidov. *Azərbaycan dilinin qrammatikası. Morfologiya, Bakı*, 2000, s.301.

Bu sözlərin yer zərfi yox, işarə əvəzliyi kimi təqdim olunması bele izah olunmuşdur: **ora**, **bura** sözləri yer bildirir, lakin isimlərdən fərqli olaraq konkret yer adı deyil, mücərrəd yer adı bildirir. Mücərrəd yer adı bildirməsinə görə də bu sözlər zərfə yaxınlaşır. Buna baxmayaraq **ora**, **bura** sözlərində yeri işarə etmək anlamı olduğu halda, zərfdə belə bir xüsusiyyət yoxdur. İşarə etmə xüsusiyyəti əvəzliyə məxsusdur. Həm də **ora**, **bura** sözləri əvəz etmə xüsusiyyətinə malikdir ki, bu da əvəzliyin ən ümdə göstəricilərindən biridir.

Bundan başqa, belə bir fikir də var ki, **aşağı**, **yuxarı** və s. tipli sözlərdə (zərflərdə) işarə etmə çalarlığı var. Lakin bu sözlər əvəz etmə xüsusiyyətini daşıdır⁴. Halbuki **ora**, **bura** sözləri əvəzlik kimi əvəz edə bilir.

Ora, **bura** əvəzlikləri **o** və **bu** işarə əvəzlikləri ilə **ara** sözünün (“yer” mənasında olan) birləşməsindən yaranmışdır: **o+ara** → **ora**, **bu+ara** → **bura**. Görünür ki, tarixən **o**, **bu** işarə əvəzlikləri **ara** sözünü təyin etmişdir. Sonralar təyin edən sözlə təyin olunan söz birləşərək sadələşmişdir. Sadələşmiş **ora**, **bura** sözlərində isə **o**, **bu** işarə əvəzliklərinin məna çaları izini itirməmişdir. İşarə əvəzliyinin təyin etdiyi sözle birikməsi prosesi **bugünkü** sözündə də baş vermişdir. Ona görə də tarixən baş vermiş bu proses müasir dilimizdə təyinlə təyin olunanı bir sözə çevirmişdir. Belə olduğuna görə bu tipli sözlərdə **o**, **bu** işarə əvəzlikləri təyin edə bilmir və cümlə üzvü kimi təyin olmur.

Sual əvəzliyi. Sual əvəzliyi cümlə daxilində adı, əla-məti, miqdarı, yeri, hərəkəti əvəz edir. Bu əvəzlik birinci cümlədəki hər hansı bir sözü əvəz edərək ikinci cümlədə işlənir.

Qeyd: Dilçilikdə belə fikir var ki, əvəzlik adları əvəz edir. Özü də əvəzliyin daha çox ismi, sifəti, sayı əvəz etməsi fikri geniş yayılıb. Lakin nəzərə almaq lazımdır ki, əvəzlik bütün əsas nitq hissələrini (ismi, sifəti, sayı, zərfi, feili) əvəz edir. Bu mənada sual əvəzlikləri əvəz etdiyi nitq hissələrinin hər birinin sualları ilə bağlıdır.

Azərbaycan dilində məhsuldar olan sual əvəzlikləri, əsasən, bunlardır: **kim**, **nə**, **hara**, **hansi**, **haçan**, **neçə**, **necə** və s.

Kim, **nə**, **hara**, **hansi**, **neçə** sual əvəzlikləri isimlər kimi halanır. Sual əvəzlikləri ilə isimlərin hallanmasında fərq olmur:

- A. *kim*, *nə*, *hara*, *hansi*, *neçə*
- Y. *kimin*, *nəyin*, *haranın*, *hansının*, *neçənin*
- Yn. *kimə*, *nəyə*, *haraya*, *hansına*, *neçəyə*
- T. *kimi*, *nəyi*, *haranı*, *hansını*, *neçəni*
- Yer. *kimdə*, *nədə*, *harada*, *hansında*, *neçədə*
- Ç. *kimdən*, *nədən*, *haradan*, *hansından*, *neçədən*

Kim, **nə**, **hara**, **hansi**, **neçə** sual əvəzlikləri cəm şəkilçisi qəbul edir: *kimlər*, *nələr*, *haralar*, *hansılar*, *neçələr*. Cəm şəkilçisi qəbul edən bu sual əvəzlikləri ismin halları üzrə dəyişir: *kimlər*, *kimlərin*, *kimlərə*, *kimləri*, *kimlərdə*, *kimlərdən*; *nələr*, *nələrin*, *nələrə*, *nələri*, *nələrdə*, *nələrdən*; *haralar*, *haraların*, *haralara*, *haraları*, *haralarda*, *haralardan* və s.

Sual əvəzlikləri içərisində **kim**, **nə** sual əvəzlikləri bir sıra xüsusiyyətlərə malikdir.

Kim sual əvəzliyi aşağıdakı xüsusiyyətlərə malikdir:¹

1.Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1983, s. 124.

a) **kim** sözü yalnız insan adlarını əvəz edir: *Kim yaxşı oxuyur?*

b) **kim** sözü təsdiq bildirən feillərlə işləndikdə **heç kəs** məzmununu ifadə edir və *inkar* mənasını bildirir: *İnsan qəlbinin arzularını kim bilir?* **Kim** onların əksinqilabi yolunu əksinqilabi yol hesab edib? Şəfi darvazaya yaxınlaşıb qapını döydü: Ancaq yağışın bu şırhaşırında qapısı örtülmüş evdə səsi **kim** eşidəcək? (Ə.Nicat). Başqasına ümid, sədəqə verirsənsə, o ümiddən sənin özünə də bir pay düşürmü? **Kim** bilir (Anar). **Kim** bilir, bəlkə də zəlzələ, fəlakət, müharibə, maşın, ya təyyarə qəzası hamımızı birdən aparacaqdı (Anar).

c) **kim** sözü inkar bildirən feillərlə işləndikdə **hamı** sözünü əvəz edir və təsdiq məzmunu yaradır. Məs.: *Qatiğin ağ olduğu nu kim bilmir?*

ç) **kim** sözü **hər kəs** mənasında işlənib, nisbi əvəzliyə çevrilir və tabeli mürəkkəb cümlə daxilində bağlayıcı söz kimi çıxış edir. Məs.: *Bizə kim düzünü desə, bağışlanacaq.*

d) **kim** sözü yönlük halda **heç kimə** mənasını bildirir: *Xeyir-xah, mərd olmayan adam kimə lazımdır?* Bu gün təşəxxüsələ “mən”, “mən” deyənin, sabahkı taleyi **kimə** bəllidir.

NƏ SUAL ƏVƏZLİYİNİN XÜSUSİYYƏTLƏRİ:

a) **nə** sual əvəzliyi bütün canlı və cansız əşyaların adlarının yerində işlənə bilir. Məs.: *Sən nə aldin?*

b) **nə** sözü təsdiq bildirən feillərlə inkar məzmunu ifadə edir. Məs.: *Mən nə bilim?*

1.Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1983, s. 125.

c) **nə** sözü **necə** və **haradan** mənasında işlənir. Məs.: *o nə bilsin? Onlar nə biləydiłər, Mən çoxdan ağlamışam, yalqız anasızlığa (N.Kəsəmənli).* Bu oyunda kim uduzdu, kim uddu, Peşiman kim olacaq, **nə bilim?**

ç) **nə** sözü **hər** şey, **hər nə** mənasında işlənir. Məs.: *Dünya-da nələr olmur?*

d) **nə** sözü **necə**, **hansı** mənasında heyrət ifadə edir.

Məs.: *Sən nə xəyalalı düşmüsən? Bu nə sözdür? İnsan vəzifəyə nə yolla keçib?... Mindi öz taxtına insan dəyişdi (N.Xəzri).*

e) **nə** sözü **niyə** mənasında işlənir: *Sən nə qarışırsan?*

ə) **nə** sözü çıxışlıq halda da **niyə?** sualının əvəzində işlənir. Məs.: *Nədən bu günə düşmüsən?*

Qeyd: **nə** sözü ilə **nə vaxt**, **nə zaman**, **nə cür**, **nə sayaq**, **nəyə görə**, **nədən ötrü**, **nə təhər**, **nə üçün**, **nə qədər**, **nə səbəbə** və s. mürəkkəb sual əvəzlikləri yaranır.

Qeyri-müəyyən
əvəzlik¹.

Bu əvəzliklər cümle daxilində konkret olmayan şəxsin və ya əşyaların adlarını bildirən sözlərin əvəzində işlənir.

Bu əvəzliklərin müəyyən bir qismi kim sözünün şəkilçi, qoşma, başqa sözlərlə işlənməsi ilə əmələ gəlir: **kimi**, **kimisi**, **kimsə**, **kim isə**, **hər kim** və s.

Bu qeyri-müəyyən əvəzliklərin hamısı hallana bilir:

1.Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. “Maarif” nəşriyyatı, Bakı, 1983, s. 125-129.

- A. *kimi, kimisi, kimsə, hər kim*
Y. *kiminin, kimisinin, kimsənin, hər kimin*
Yn. *kimiyə, kimisinə, kimsəyə, hər kimə*
T. *kimini, kimisini, kimsəni, hər kimi*
Yer. *kimidə, kimisində, kimsədə, hər kimdə*
Ç. *kimidən, kimisindən, kimsədən, hər kimdən*

Qeyd: **kim isə** qeyri-müəyyəyen əvəzliyi hallandıqda və cəmləndikdə hal, cəm şəkilçiləri **kim** sözünə qoşular: *kim isə, kimin isə, kimə isə, kimi isə, kimdə isə, kimdən isə; kimlər isə, kimlərin isə, kimlərə isə, kimləri isə, kimlərdə isə, kimlərdən isə.*

Qeyri-müəyyəyen əvəzliklərin bəziləri **nə** sözünün **isə** (-sə) ədatı ilə və ya **hər** sözü ilə birgə işlənməsindən əmələ gəlir: *nə isə, hər nə. Nə* sözü **isə** (-sə) ədatı ilə işlənərkən ədatdan əvvəl hal şəkilçisi də qəbul edib, qeyri-müəyyəyen əvəzlik ola bilər: *nə-yinsə, nəyəsə, nəyisə, nədəsə, nədənsə.*

Bu əvəzliklər cəm şəkilçisi ilə də işlənir: *nələr isə, nələrin-sə (isə), nələrəsə (isə), nələrisə (isə), nələrdəsə (isə), nələrdən-sə (isə).*

Biri, birisi, hər biri sözlərindən ibarət qeyri-müəyyəyen əvəzlik vardır ki, bunlar hallanır, lakin cəmlənmir:

- A. *biri, birisi, hər biri*
Y. *birinin, birisinin, hər birinin*
Yn. *birinə, birisinə, hər birinə*
T. *birini, birisini, hər birini*
Yer. *birində, birisində, hər birində*
Ç. *birindən, birisindən, hər birindən*

Hər kəs, bir kəs, hər bir kəs, filankəs kimi sözlər **kəs** sözü vəsítəsilə əmələ gəlir və ismin bütün hallarında qeyri-müəyyən əvəzlik kimi işlənir.

- A. *hər kəs, bir kəs, hər bir kəs, filankəs*
Y. *hər kəsin, bir kəsin, hər bir kəsin, filankəsin*
Yn. *hər kəsə, bir kəsə, hər bir kəsə, filankəsə*
T. *hər kəsi, bir kəsi, hər bir kəsi, filankəsi*
Yer. *hər kəsdə, bir kəsdə, hər bir kəsdə, filankəsdə*
Ç. *hər kəsdən, bir kəsdən, hər bir kəsdən, filankəsdən*

Bunlardan yalnız *filankəs* sözü cəm şəkilçisi ilə işlənə bilir: *filankəslər*. Dilimizdə *hamı, hamısı, bəzi, bəzisi, neçəsi, neçələri* və s. kimi qeyri-müəyyən əvəzliklər vardır ki, bunlar ismin bütün hallarında işlənir.

- A. *hamı, hamısı, bəzisi, neçəsi, neçələri*
Y. *hamının, hamısının, bəzisinin, neçəsinin, neçələrinin*
Yn. *hamiya, hamısına, bəzisinə, neçəsinə, neçələrinə*
T. *hamını, hamısını, bəzisini, neçəsini, neçələrini*
Yer. *hamıda, hamısında, bəzisində, neçəsində, neçələrində*
Ç. *hamıdan, hamısından, bəzisindən, neçəsindən, neçələrindən*

Qeyd: **bəzi** qeyri-müəyyən əvəzliyi üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edərək hallanır.

Qeyri-müəyyən əvəzliklər ismi qeyri-müəyyən şəkildə əvəz edir.

Qeyri-müəyyən əvəzliklərdən biri də **hərə** əvəzliyidir. Bunuñ aşağıdakı xüsusiyyətləri vardır:

a) **hərə** əvəzliyi kəmiyyət kateqoriyasının şəkilçisi qəbul etmir.

b) **hərə** sözü mənsubiyyət şəkilçilərindən I və II şəxsin cəminə və III şəxsin təkinə aid şəkilçiləri qəbul də bilir. Məs.: *hərəmiz, hərəniz, hərəsi*. Bunlar da asanlıqla hallanır:

A.	<i>hərəmiz,</i>	<i>hərəniz,</i>	<i>hərəsi</i>
Y.	<i>hərəmizin,</i>	<i>hərənizin,</i>	<i>hərəsinin</i>
Yn.	<i>hərəmizə,</i>	<i>hərənizə,</i>	<i>hərəsinə</i>
T.	<i>hərəmizi,</i>	<i>hərənizi,</i>	<i>hərəsini</i>
Yer.	<i>hərəmizdə,</i>	<i>hərənizdə,</i>	<i>hərəsində</i>
Ç.	<i>hərəmizdən,</i>	<i>hərənizdən,</i>	<i>hərəsindən</i>

c) **hərə** sözü bütün hal şəkilçiləri ilə işlənə bilir: *hərə, hərənin, hərəyə, hərəni, hərədə, hərədən*.

ç) **hərəsi** sözü insanlara aid olduğu kimi, başqa əşyalara da aid ola bilir. Məs.: *Hərəsi bostandan beş elə qarpız götürdü ki, hərəsi on beş kilogram gələrdi. Bu cümlədə hərəsi sözlərindən birincisi insana, ikincisi isə əşyaya (qarpıza) aiddir.*

d) **hərə** sözü yiyəlik haldan sonra **-ki** şəkilçisini qəbul edib özündə həm subyekti, həm də onun malik olduğu obyekt məzmununu bildirir: *hərəninki, hərəmizinki, hərənizinki* və s.

Təyini əvəzliyə öz, bütün, hər, hər bir,

Təyini əvəzlik¹. filan, eyni və s. sözlər daxildir.

Öz sözü obyekti subyektə görə konkretləşdirir. Məs.: *O öz ürəyinə inanır-dı. Ana onları öz uşaqları kimi mehribançılıqla qarşıladı. Birinci misalda öz sözü subyektlə (o əvəzliyi ilə) obyektin (əşyanın), ikinci misalda isə ana ilə uşağın əlaqəsini konkretləşdirir.*

Öz sözü obyektlə birlikdə cümlənin bir üzvü olur: *O öz aləmində idi. Simurq qanadında qalxmışıq göyə, Uçuruq qurbətdən öz evimizə (N.Kəsəmənli).*

Öz sözü I, II, III şəxsədən (tək və cəmində) sonra işlənərək, obyektlə subyekt arasındakı əlaqəni konkretləşdirir:

<i>Mən öz kitabımı oxuyuram</i>	<i>Biz öz kitabımızı oxuyuruq</i>
<i>Sən öz kitabını oxuyursan</i>	<i>Siz öz kitabınızı oxuyursunuz</i>
<i>O öz kitabını oxuyur</i>	<i>Onlar öz kitablarını oxuyurlar</i>

Təyini əvəzliklər isimdən əvvəl gəlir və onu təyin edir: *bütün söhbət, hər adam, hər bir iş, filan adam, eyni məsələ* və s.

Bütün cinayətlər törəyir məncə, Yurda və yurddaşa biganəlikdən (B.Vahabzadə). *Hər* bir əfsanədə bir həqiqət var, Ən böyük məktəbdər onlar bizimcün, Zöhhakin ciyində bitən ilanlar, Yeyir cavanların beynini *hər* gün (B.Vahabzadə). *Hər* şeydən qiymətli, ey qadir insan, Günahkar sənmisən, yoxsa bu gərdiş (B.Vahabzadə). Təyini əvəzliklər isimdən əvvəl gələrək onu təyin etdiyinə görə dəyişmir və heç bir şəkilçi qəbul etmir.

1.Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. "Maarif" nəşriyyatı. Bakı, 1983, s.129-130.

İnkar əvəzliyi **heç** sözünün **kim**, **kəs**, **nə**, **bir şey** sözləri ilə birgə işlənməsindən əmələ gəlir: **heç kim**, **heç kəs**, **heç biri**, **heç nə**, **heç bir şey**, **heç bir kimsə**, **heç kim** və s.

Boris yayda da, qışda da 3-4 gündən **bir**, başına ülgüt çəkdirdiyindən **heç kəs** onun saçlarının **nə rəngdə** olduğunu görməmişdi (S.Qədirzadə).

İnkar əvəzlikləri isimlər kimi asanlıqla hallanır.

A.	<i>heç kim</i> ,	<i>heç nə</i>
Y.	<i>heç kimin</i> ,	<i>heç nəyin</i>
Yn.	<i>heç kimə</i> ,	<i>heç nəyə</i>
T.	<i>heç kimi</i> ,	<i>heç nəyi</i>
Yer.	<i>heç kimdə</i> ,	<i>heç nədə</i>
Ç.	<i>heç kimdən</i> ,	<i>heç nədən</i> və s.

Şəfi öz keçmişinə qayıtmaqla elə bil haçansa gəldiyi qaranchı yeraltı yolla geri qayıdırı, ancaq şamların gur işığında **heç nəyə**, **heç kimə** toxuna bilmirdi (Ə.Nicat).

Heç bir inkar əvəzliyi əvvəlcə III şəxsin mənsubiyət şəkilçisini qəbul etməklə substantivləşir, sonra isə hallanır: **heç biri**, **heç birinin**, **heç birinə**, **heç birini**, **heç birində**, **heç birindən**.

1.Bax: M.Hüseynzadə. Müasir Azərbaycan dili. "Maarif" nəşriyyatı. Bakı, 1983, s.131.

Bu əvəzliklərin morfologiyada adı

Nisbi əvəzlik. nisbi əvəzlik, sintaksisdə isə bağlayıcı sözdür. Bunlar aşağıdakılardır:

kim (ki), nə (ki), hər kim (ki), hər nə (ki), nə vaxt (ki), havaxt (ki), nə zaman (ki), haçan (ki), hara (ki), hansı (ki), necə (ki), nə cür (ki), nə qədər (ki), hər nə qədər (ki), nə çə (ki).

Nə qədər Azərbaycanlı varsa, o qədər belə kitab yarana bilər (S.Rüstəmxanlı).

Kim (ki), nə (ki), hər kim (ki), hər nə (ki), hara (ki) kimi nisbi əvəzliklər bütün hal şəkilçilərini qəbul edir. Bu əvəzliklər cəm şəkilçisi ilə də işlənir.

Nə zaman (ki), haçan (ki), necə (ki), nə qədər (ki) və s. kimi nisbi əvəzliklər isə bu şəkilçilərin heç birini qəbul etmir.

Qeyd 1: Nisbi əvəzliklər sual əvəzliklərindən əmələ gəlmişdir.

Qeyd 2: Əvəzliyin quruluşu sadə və mürəkkəb olmaqla iki yerə ayrılır:

Sadələr: *hami, bəzi, öz, hər, filan, eyni, bu, o, elə, belə, həmin* və s.

Mürəkkəblər: *kim isə, nə isə, bir neçəsi, hər biri, hər şey.*

Qeyd 3: Azərbaycan dilçiliyində əvəzliyin quruluşu haqqında fikirlər eksər vaxtlar mübahisəli olmuşdur.

F E İ L

Feili bir nitq hissəsi kimi səciyyələndi- rən xüsusiyyətlər.

rakterizə etmək olar:

I. Feil digər nitq hissələrinə nisbətən həcmcə daha böyükdür. Yəni feil bəhsinə həcm baxımından morfologiyanın təxminən 40%-ni təşkil edir. Bu da onun zəngin leksik-semantik və qrammatik xüsusiyyətləri ilə bağlıdır.

II. Feildəki kateqoriyaların sayı digər əsas nitq hissələri ilə müqayisədə üstünlük təşkil edir. Bu mənada feil çoxkateqoriyalı əsas nitq hissəsidir. Feildə olan kateqoriyalar bunlardır: təsir, növ, tərz, təsdiq-inkarlıq, zaman, forma, şəxs və kəmiyyət kateqoriyaları. Təsir, növ, tərz, zaman, forma kateqoriyaları yalnız feilə məxsus xüsusi kateqoriyalardır. Feilə məxsus olan ümumi və xüsusi kateqoriyaların hər birinin öz yeri var: təsir – növ → təsdiq-inkarlıq → forma – zaman → şəxs və kəmiyyət. Məsələn, yaz (təsir kateqoriyası) → yaz-il (növ kateqoriyası) → yazılı-ma (inkar kateqoriyası) → yazılıma-dı (zaman və forma kateqoriyası) → yazılımadı-q (şəxs və kəmiyyət kateqo-

Feil əsas nitq hissələrdən biri olmaqla fonetik, leksik-semantik, morfoloji və sintaktik cəhətdən zəngin xüsusiyyətlərə malikdir.¹ Bu xüsusiyyətləri belə x-

1. Feilə məxsus xüsusiyyətlər barəsində bax: Həsən Mirzəyev. Azərbaycan dilində feil. "Maarif", Bakı, 1986, s.15-24.

riyası). Feildəki bu kateqoriyaların ardıcılılığını pozmaq mümkün deyil.

Qeyd: Feilə məxsus olan xüsusi kateqoriyalar yalnız feilə xidmət edir. Qeyd edək ki, çoxkateqoriyalı nitq hissələrindən biri də isimdir. İsimdə olan hal, mənsubiyət, kəmiyyət, şəxs kateqoriyaları sıfətə, saya, əvəzliyə, zərfə də addır.

III. Feilə məxsus olan kateqoriyaların hər birinin formal əlaməti, morfoloji göstəricisi iki kateqoriyaya xidmət edir. Məsələn, təsir və növ kateqoriyasının şəkilçiləri həm təsirliliyi-təsirsizliyi, həm də növü bildirir: *yazıl* feilində - **ıł** şəkilçisi həm təsirsizliyə, həm də feilin növünə xidmət edir. Eləcə də zaman-forma, şəxs – kəmiyyət, təsdiq – inkarlıq kateqoriyalarında iki cəhət özünü göstərir.

IV. Feil milli orijinallığı ilə dilimizin saflığını qoruyan nitq hissəsidir. Bu mənada Azərbaycan dilində olan feillərin hamısı öz dilimizə məxsusdur.

Qeyd: Azərbaycan dilində alınma feillərin mövcudluğu aşağıdakı hallarda özünü göstərir:

a) dilimizdəki bəzi düzəltmə feillərin kökü ərəb, fars, rus və avropa dillərinə məxsus ola bilir. Məsələn: *məktub-laş-maq*, *təəccüb-lən-mək*, *beton-la-maq* və s. Lakin bu sözlərə qoşulan sözdüzəldici şəkilçilər öz dilimizə məxsusdur.

b) *xəcalət çəkmək*, *divan tutmaq*, *valeh olmaq*, *məcbur olmaq* və s. tipli mürəkkəb feillərin birinci tərəfi alınma söz olsa da, ikinci tərəfi (əsas tərəfi) öz sözümüzdür.

V. Feili zənginləşdirən xüsusiyyətlərdən biri də məsdər, feili sıfət və feili bağlama kimi təsriflənməyən formalarının olmasıdır. İki li xüsusiyyətə malik olan bu hibrid formalar – məsdər (feil və isim), feili sıfət (feil və sıfət), feili bağlama (feil və zərf) feildən əmələ gəlmışdır.

VI. Dilimizdə omonim feillər də çoxluq təşkil edir. Məsələn, **sarı** (feil, sıfət), **ac** (feil, sıfət), **ağrı** (feil, isim), **don** (feil, isim) və s. Omonim sözlər dilimizin ilkin dövrlərində gen-bol olmuşdur. Feillərin omonim söz qruplarında olması onların qədimliyi ilə bağlıdır.

VII. Dilin lügət tərkibinin zənginləşməsində də feilin rolu böyükdür. Belə ki, həm feillərdən digər nitq hissələri, həm də başqa nitq hissələrindən feillər əmələ gəlir. Məsələn, Azərbaycan dilində 50-dən çox sözdüzəldici şəkilçilərlə başqa nitq hissələrindən feil yaranır.

Məcazlaşma yolu ilə dilin lügət tərkibinin zənginləşməsin də feil böyük rol oynayır. Bu mənada frazeoloji vahidlər dildə mühüm yer tutur. Onların ikinci tərəfi feillərdən ibarət olur. Məsələn: *qulaq asmaq, başa salmaq, dil tökmək, gözə gəlmək* və s.

VIII. Azərbaycan dilində omonim, sinonim və antonimlərin yaranmasında feillər fəal iştirak edir. Feildəki omonim, sinonim və antonimlik başqa nitq hissələrindən fərqli olaraq dilin öz daxili imkanları hesabına baş verir.

IX. Feildəki çoxmənalılıq da onu başqa nitq hissələrindən fərqləndirir. Feillərin tarixi qədim olduğu üçün onların məna tutumu da çoxdur. Dilimizdə elə feillər var ki, onların bəzilərinin 40, bəzilərinin 30, bəzilərinin 10 mənası var. Məsələn: **vurmaq feili** 40-dan çox mənada işlənir: *çırpmaq, zərbə endirmək, döymək, əzmək, məhv etmək, zədələmək, kötəkləmək, toxundur-*

*maq, cingildənmək, səsləndirmək, taqqıldatmaq, çalmaq, çaxmaq, sixmaq, öldürmək, taxmaq, keçirmək, bağlamaq, yükləmək, yiğmaq, doldurmaq, şaqqıldatmaq, içmək, sürmək, çəkmək, yixmaq, yandırmaq, asmaq, zərb etmək, bənzəmək, sancmaq, salmaq, calamaq, kəsmək, gödəlmək, yerimək, döyünmək, işləmək, tullanmaq, fişqırmaq, qalxmaq (artmaq, ucalmaq mənasında) və s. Yaxud, *qoymaq* feili 30-dan artıq, *açmaq* feili 20-dən artıq mənalarda işlənir.*

X. Cümləni şərtləndirən predikativlik, intonasiya, modallılıq və s. kimi əlamətlər feil üzərində mərkəzləşir. Ona görə də feil qrammatik cəhətdən daha müstəqildir. Yəni qrammatik cəhətdən başqa nitq hissələrindən az asılıdır.

XI. Feil maraqlı fonetik xüsusiyyətlərə də malikdir:

a) Azərbaycan dilində **l, n, r, j, f** samitləri ilə başlanan sadə feil yoxdur. **m, h, x, z, v, b, p** samitləri bəzi birhecalı sadə feil lərin əvvəlində işlənir: *minmək, hörmək, hürmək, härkmək, xincmaq, züymək // züvmək, vermək, vurmaq, pozmaq, pörətmək, pörşəmək, pırtmaq, pusmaq* və s.

Qeyd: Yazılı abidələrdə *hürmək* sözü *ürmək, hörmək* sözü *örmək, vurmaq* sözü *urmaq, minmək* sözü isə *binmək* kimi işlənmişdir. Bu da onu göstərir ki, qədimdə “**h**”, “**v**”, “**m**” samitləri olmamışdır.

b) Azərbaycan dilində **e, o, ö** saitləri ilə başlanan sadə feilər də azlıq təşkil edir; **eşmək, etmək, enmək, olmaq, ovmaq, oymaq, ölçmək, örtmək, öpmək** və s.

Qeyd: **l, n, r, j, f** samitlərinin feilin əvvəllərində işlənməməsi **m, h, x, z, v, p** samitlərinin və **e, o, ö** saitlərinin

az işlənməsi bu səslərin qədim olmaması ilə bağlıdır. Feil qədim olduğu üçün göstərilən samit və saitlərlə ya başlanmamış, ya da az başlanmışdır.

c) feillərin (təkhecalı feillərin) sonunda iki samitin yanaşı işlənməsi də maraqlı fonetik-morfoloji xüsusiyyətdir. Məsələn, **qorxmaq, hürkmək, çırpmaq, sancmaq, örtmək** və s. Bu cür sözlərdə yanaşı gələn samitlərdən biri sonorlardır.

Qeyd: Azərbaycan dilində iki samitin yanaşı gəlməsi xarakterik deyildir. İki samitin yanaşı gəlməsi alınma sözlər üçün xarakterikdir. Lakin əsl Azərbaycan sözləri olan feillərdə yanaşı gələn samitlərdən biri sonorlardır. Sonorlar həm samitlərə, həm də saitlərə meyllidir. Onların saitlərə meylliliyi ilə əlaqədar olaraq birhecalı feillərdə iki samit yanaşı işlənmişdir. Əsl Azərbaycan sözlərində iki samitin yanaşı işlənməsinin səbəbi budur.

FEİLİN QURULUŞU¹

*Feilin quruluşu
barədə fikirlərin
xülasəsi.*

1) əсли; 2) төрөмө;

Hələ əvvəllər M.Kazimbəy türk dil-lərindəki (eləcə də Azərbaycan dilindəki) feilləri quruluşuna görə dörd qrupa bölmüşdür. Onun fikrincə, feillər:

3) düzəltmə; 4) мүрəkkəб olur.

M.Kazimbəyə görə, əсли feillər yalnız feil köklərindən ibarətdir. Məs.: *yaz-maq, gəl-mək* və s. Törəmə feillər əсли feille-rin kökünə bir və ya bir neçə hərf (səs) artırmaqla əmələ gəlir. Bu qrupa M.Kazimbəy məchul, inkar, qeyri-mümkün (nevoz-

¹. *Feilin quruluşuna dair mövcud fikirlər barəsində bax: R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil. B., 1965, s. 6-11.*

mojnıy), qarşılıqlı, qayıdış və icbar növləri daxil edir. Düzəltmə feillər adlara sözdüzəldici şəkilçilərin əlavəsi ilə yaranır. Məs.: *ev-lən-mək*, *dil-lən-mək* və s. Nəhayət, dördüncü qrupa adlardan, köməkçi və ya başqa feillərdən əmələ gələn mürəkkəb feillər daxil edilir. Məs.: *gün görmək*. M.Kazimbəy göstərir ki, bu növ mürəkkəb feillər türk dillərində çoxdur və bunun əsas səbəbi həmin dillərin yoxsulluğuudur. Əlbəttə, müəllifin bu fikrinin ikinci hissəsi ilə razılaşmaq olmaz.

L.Budaqov daha çox türk dillərində düzəltmə və mürəkkəb feillərdən danışmışdır. Mürəkkəb feillərin, əsasən, ərəb və ya fars dillərindən alınmış isim, sıfət və zərflə türk dillərindəki köməkçi feillərdən əmələ gəldiyini göstərmüşdür. Feilin quruluşca növləri haqqında ətraflı məlumatı İ.Əfəndiyev və M.Hüseynzadə də vermişdir.

İ.Əfəndiyevə görə, feilləri quruluşlarına görə aşağıdakı tiplərə ayırmaq daha düzgündür: Əsl feil (müstəqil feil), düzəltmə feil, köməkçi feil, mürəkkəb feil¹. Əlbəttə, bu bölgündə mübahisə doğuran məqamlar vardır.

İ.Əfəndiyev müxtəlif sözdüzəldici şəkilçilərin vasitəsi ilə əmələ gələn feillərlə yanaşı, feilin növ şəkilçiləri qoşulan feilləri də düzəltmə hesab etmişdir: Məs.: *sev-in* (mək), *yaz-il* (maq) və s.²

İ.Əfəndiyev bir müddət sonra “Azərbaycan dilinin qrammatikası” adlı kitabın feil bəhsində feilləri quruluşca üç yerə (sadə, düzəltmə, mürəkkəb) ayırmışdır. O, sadə feillərin öz mənalarınına görə iki cür olduğunu göstərir: 1) Müstəqil olan feillər (məs.:

1. İ.Əfəndiyev. *Feil. – Azərbaycan dilinə aid tədqiqlər (elmi sərfin bəzi məsələləri)*. B., 1947, s.68.

2. Yenə orada. s.69.

yaz- , oxu-); 2) Müstəqil mənəsi olmayan feillər – köməkçi feillər (məs.: idi, imiş). Beləliklə, İ.Əfəndiyev vaxtı ilə quruluşca ayırdığı **idi** və **İMİŞ-i** köməkçi feil adlandıraq sadə feillərin “müstəqil mənəsi olmayan” növü kimi vermişdir.¹

Feilin quruluşca növlərini Z.Budaqova da ətraflı şəkildə işləmişdir. O, düzəltmə feil əmələ gətirən sözdüzəldici şəkilçiləri məhsuldar və qeyri-məhsuldar olmaqla iki yerdə ayırmış, ayrı-ayrı nitq hissələrindən düzələn feillərin məna xüsusiyyətlərini vermiş, mürəkkəb feilləri əmələ gəlmə üsullarına, vəsitələrinə və daşıdığı mənalara görə qruplaşdırmışdır.²

Z.Tağızadə “Müasir Azərbaycan dilinin morfologiyası”nda³ feilin quruluşca növlərindən bəhs etmişdir. Bundan başqa, E.V.Sevortyan,⁴ S.Cəfərov,⁵ H.Mirzəyev⁶ və digərləri feilin quruluşundan danışmışdır.

Feillər quruluşca sadə, düzəltmə və mürəkkəb olmaqla üç qrupa bölünür.

¹ İ.Əfəndiyev. Feil. – Azərbaycan dilinin qrammatikası. I h. Azərbaycan SSR EA nəşriyyatı, B., 1951, s.170.

² Z.İ.Budaqova. Feil. – Azərbaycan dilinin qrammatikası. I h., Azərbaycan SSR EA nəşriyyatı, B., 1960, s.105-130.

³ Z.Tağızadə. Feil. – Müasir Azərbaycan dilinin morfologiyası. V.İ.Lenin adına APİ-nin nəşriyyatı, B., 1961, s.104-114.

⁴ E.B.Севортян. Аффиксы глаголообразования в азербайджанском языке. M., 1962.

⁵ S.Cəfərov. Azərbaycan dilində sözdüzəldici və sözdəyişdirici şəkilçi-lər. Bakı, 1968.

⁶ H.Mirzəyev. Azərbaycan dilində feil. B., 1986, s. 87-165

Sadə feillər.

P.M.Melioranskiyə görə, türk dillərin-də feil kökləri mənşəcə təkhecalı olmuşdur. İkihecalı feillər sonradan törəmədir.¹

Türkoloqlardan Q.İ.Ramstedt bu fikirdədir ki, türk dillərində əksər söz (o cümlədən feil) kökləri mənşəcə ikihecalı olmuşdur. Başqa sözlə desək, əksər köklərin ikihecalılığı daha ilkindir, təkhecalılıq sonrakı dövrə aiddir, törəmədir. Lakin bu fikirlə razılaşmaq mümkün deyildir. Əksinə, söz kökləri (o cümlədən feillər) tarixən təkhecalı olmuş, sonralar ikihecalılığı, üçhecalılığı və çoxhecalılığı doğru inkişaf etmişdir.

O, bu haqda yazır: “Türk dillərində “bağlamaq” məfhumu ilkin **ba** - feili ilə ifadə edilmişdir, yakut dilində isə **bayı** və bu kimi formalardan yaranmış feil əsası (kökü) **bay** olmuşdur. Beləliklə, ilkin kök (“i”hesabına) genişlənmişdir. Daha çox olan başqa hallarda əsasən (kökün) sonuncu səsi ya şəkilçiyə qoşulmuş, ya da düşmüştür, beləliklə də, əsas qısalmışdır.² Göründüyü kimi, Q.İ.Ramstedt təkhecalı feillərin sonralar yarandığını söyləyir ki, bunun da heç bir elmi əsası yoxdur. Türkoloqlardan N.K.Dmitriyev də qumuq dilinin sintaksisinə həsr etdiyi bir məqaləsində bəzi köklərin ikihecalılığının ilkinliyini məqbul hesab edir.³

Sonralar bu fikir, yəni türk dillərində köklərin, xüsusən feil köklərinin mənşəcə ikihecalılığı fikri türkoloqlar arasında inkişaf

¹ П.М.Мелиоранский. Араб филолог о турецком языке. Санкт-Петербург, 1900, с.62.

² Г.И.Рамстедт. Введение в алтайское языкознание. М., 1957, с.27.

³ Н.К.Дмитриев. Очерки по кумыкскому синтаксису. Языки Северного Кавказа и Дагестана. Сборник лингвистических исследований. I, М. – Л., 1935, с.60.

tapa bilməmişdir. Əksinə, türkoloqların əksəriyyəti bu fikirdədir ki, türk dillərində feil köklərinin təkhecalılığı daha ilkindir.

V.V.Reşetov özbək dilindəki *sanamaq* tipli ikihecalı feil köklərinin (əsaslarının) əvvəllər təkhecalı olduğunu qeyd edir. O, haqlı olaraq ikihecalı feilləri düzəltmə feil kimi götürür¹ və onların tarixən təkhecalılardan yarandığını nəzərdən qaçırmır.

A.A.Palmbax belə hesab edir ki, ikihecalı feillər təkhecalılara nisbətən daha gec əmələ gəlmışdır.² E.V.Sevortyan da ikihecalı köklərin sonradan töreməsi fikrini qəbul edir.³

Türkoloqlardan Besim Atalay da Q.İ.Ramstedtin fikri ilə razılaşmış, türk dillərində sözlərin təkhecalılığının ilkinliyini qəbul edir. Onun fikrincə, türk dilində “... əsil kəlmələr təkhecalıdır və təkhecadan ibarətdir”.⁴

Azərbaycan dili tarixi materialları da feil köklərinin mənşəcə təkhecalılığını təsdiq edir. Azərbaycan ədəbi dilində, eləcə də dialekt və şivələrimizdə onlarca ikihecalı (və ya sonradan töremə) feillərin sonradan törediyini müəyyənləşdirmək çətin deyildir. Son dövrün tədqiqatları da bu fikri təsdiqləyir.⁵ Sadə feil

¹ В.В.Решетов. Основы фонетики и грамматики узбекского языка. Тау-кент, 1961, с.127, §197.

² Ф.Г.Исхаков, А.А.Пальмбах. Грамматика тувинского языка, фонетика и морфология. М., 1961, с.255, § 273, 274.

³ Е.В.Севортян. Аффиксы глаголообразования в азербайджанском языке. М., 1962. с. 438.

⁴ Besim Atalay. Türk dilinde ekler ve kökler üzerine bir denene. İstanbul, 1942, s.6.

⁵ B.Xəlilov. Azərbaycan dilində təkhecalı feillərin əsasında duran ilkin köklərin fonosemantik inkişafı. B., 1995; B.Xəlilov. Azərbaycan dilində ikihecalı feillərin fonosemantik inkişafı. B., 1996; B.Xəlilov. Feillərin ilkin kökləri. B., 1998; B.Xəlilov. Azərbaycan dilində feillərin fonosemantik inkişafı. Doktorluq dissertasiyası, B., 1999.

köklərinin fonetik quruluşu, səs quruluşu türk dillərində geniş tədqiq olunmuşdur¹. Azərbaycan dilində olan sadə feillər birhecalı (məs.: it, əs, ax və s.), ikihecalı (məs.: alış, inan, qayna, utan və s.), üçhecalı (məs.: səndələ, yamsıla, inildə və s.), dördhecalı (məs.: alacalan və s.) ola bilir.

Müasir Azərbaycan ədəbi dilində sadə təkhecalı feillərin heca tipləri aşağıdakı kimidir:

1. *Sait + samit: al, et, it, aç, at* və s.
2. *Samit + sait: de, ye, yu.*
3. *Samit + sait + samit: gəl, gör, bil, yaz, get* və s.
4. *Sait + samit + samit: ölç, ört, ürk, art, ürp* və s.
5. *Samit + sait + samit+ samit: çırp, qorx, çarp, çərt* və s.

Sadə feillərlə bağlı ən xarakterik xüsusiyyətləri belə qruplaşdırmaq olar:

- a) bütün feillər kimi sadə feillər də feilin əmr şəklinin II şəxsinin təkinə uyğun gəlir: *yaz, oxu, gör, ol, gəl* və s.
- b) sadə feillərin bir qismi dildə onomimlik təşkil edir: *yarış (isim–feil), dad (isim–feil), don (isim–feil), köç (isim–feil), şış (isim–feil), ac (isim–feil), ağrı (isim–feil), qoxu (isim–feil), sarı (sifət–feil)* və s.
- c) qismən müstəqil, qismən də yarımmüstəqil **ol, et, elə** söz-ləri quruluşca sadədir.

¹ Н.А.Баскаков. Каракалпакский язык, II, Фонетика и морфология, ч. I, М., 1952, с.312; Г.И.Рамстедт. Введение в алтайское языкознание, М.,1957, с.29; Л.Н.Харитонов. Типы глагольной основы в якутском языке. М. -Л., 1954, с.36-44, § 45-59; А.А.Йулдашев. Система словообразования и спряжения глагола в башкирском языке. М.,1958, с.22-24; В.В.Решетов. Основы фонетики и грамматики узбекского языка. Ташкент,1961, с.127, § 197.

Qeyd: *ol*, *et*, *elə* sözləri mürəkkəb feillərin əmələ gəlməsində fərqləndiklərinə görə onları quruluşca sadə götürmək lazımdır. Mürəkkəb feillərin ikinci komponenti kimi (*hazır olmaq*) bu sözlərin mənaca müstəqil, yarımmüstəqil olmasından çox quruluşca sadə olması nəzərə alınır. Sözün quruluşu onun forması ilə bağlıdır. Morfologiyada isə sözün mənası yox, forması öyrənilir. Forması olan hər bir sözün də mütləq quruluşu olmalıdır. Quruluşu olmayan morfoloji vahid yoxdur.

ç) feil formalarının mürəkkəbini yaradan *idi* (hekayətini), *imiş* (rəvayətini), *isə* (şərtini) köməkçi feilləri quruluşca sadədir.

Qeyd: *idi*, *imiş*, *isə* köməkçi feilləri quruluşca sadə deyilsə, onda feil formalarının mürəkkəbi (məs.: gələsi *idi*, gəlməli *imiş* və s.) olmamalıdır. Halbuki, feil formalarının mürəkkəblərinin II tərəfi *idi*, *imiş*, *isə* köməkçi feilləri ilə əmələ gəlir.

Azərbaycan dilinin morfoloji quruluşu iltisaqidir. Bu cür dil lərdə köklə şəkilçinin sərhədi asanlıqla bir-birindən ayrılır. Lakin dilimizdə *inlə*, *dolan*, *barış*, *ağla*, *bəslə*, *saxla*, *böyük* və s. tipli feilləri kök və şəkilçiyə ayırmak olmur.

Düzəltmə feillər. Düzəltmə feillər isim, sıfət, say, əvəzlik, zərf, yamsılamalar və feil köklərindən əmələ gəlir. Ona görə də feil əmələ gətirən şəkilçiləri iki yerə ayırmak olar: adlardan feil əmələ gətirənlər və feillərdən feil əmələ gətirənlər.

Adlardan feil əmələ gətirən şəkilçilər. Adlardan – isim sifət, say, əvəzlik, zərf və yamsılamalardan feil əmələ gətirən şəkilçilər aşağıdakılardır: - la (-lə); - lan (-lən); - laş (-ləş); - an (-ən); - a (-ə); - ar (-ər); - ı (-i,-u,-ü); - sa (-sə); - imsə (-ümsə); - al (-əl); - ilda (-ildə,-ulda,-üldə); - ıq (-ik,-uq,-ük); - ix; - aş (-əş) və s.

1. - la (-lə) şəkilçisi isim, sifət, say, zərf və yamsılamalardan feil əmələ gətirir. Məs.: işlə, bağla, üflə, püflə, təklə, hazırla, irəlilə, ariqla, təmizlə, yarıla, cütlə, qabaqla, gerilə, gurla, mələ, parla, partla, çirtla və s.

Qeyd: *sax-la, çapa-la, qarma-la, ağ-la, söy-lə, in-lə feillərinin kökü müstəqil şəkildə heç bir məzmun ifadə edə bilmir.*

2. - laş (-ləş) şəkilçisi isim, sifət, say və zərfdən düzəltmə feil əmələ gətirir. Məsələn: *fikirləş, sözləş, yadlaş, nəsibləş, vəhşiləş, adıləş, asanlaş, saflaş, gözəlləş, çətinləş, yüngülləş, sakitləş, cavanslaş, həssaslaş, birləş, ikiləş, çoxlaş, yaxşılaş, yaxınlaş, uzaqlaş.*

...Günlər ...ağır, məzəsiz günlər bir-birini, təqib etdikcə Sonanın vəziyyəti bu evdə get-gedə daha da **çətinləşirdi**. Heç təsadüfi deyildir ki, sizin elminiz də özünüz kimi insanpərvərlikdən **çox-çox uzaqlaşmışdır**.

Qeyd: Dilimizdə ayaqlaş < ayaq-la-ş, hamarlaş < hamar-la-ş tipli sözlərdə -la və -ş şəkilçiləri bir-birindən ayırlı. Lakin *dilləş* < dil-ləş, *saflaş* < saf-laş, *kəskinləş* < kəskin-ləş, *xumarlaş* < xumar-laş və s. sözlərdə - **laş** sözdüzəldici şəkilcidir.

İsim və sifətdən feil əmələ gətirən **-laş²** şəkilcisinindən sonra təsirli feil yaranan **-dır**⁴ şəkilçisi işlənir: *konkret-ləşdir-mək, taraz-laş-dır-maq, sağlam-laş-dır-maq, saxta-laş-dır-maq* və s.

3. - **lan** (-lən) şəkilçisi isim və sifətdən düzəltmə feil əmələ gətirir. Məsələn: *həyəcanlan*, *şikayətlən*, *təəccüblən*, *işıqlan*, *qanadlan*, *dillən*, *evlən*, *xumarlan*, *genişlən*, *lovğalan*, *avaralan* və s.

İlk dəfə rast gəldiyi bir insanın onunla belə açıq, mehriban danişması Mirzəni çox həyəcanlandırdı. Qapının kandarından içəriayaq basan kimi rahatlıq, səliqə-səhman və istilik adamı dərhal xumarlandırdı. Ocağın gündüz zəif və qırmızımtıl olan alovu axşam şiddətlənərək çırtılı ilə daha çox şözlənləndirdi.

Qeyd: Feillərə artırılan **-n** şəkilçisini (*-la-n* II *-lə-n*) **-lan** // **-lən** sözdüzəldici şəkilcisinindən fərqləndirmək lazımdır. Məsələn: *xumar-lan* (maq), *dil-lən* (mək) və s. feillərdə **-lan**, **-lən** sözdüzəldici şəkilçidir. Çünkü *dille*, *xumarla* demək olmaz. Lakin *xoşlan* (maq), *təmizlən* (mək) və s. feillərində **-la** // **-lə** sözdüzəldici şəkilcisinindən sonra gələn **-n** növ şəkilçisidir. Çünkü, *xoşla* (maq), *təmizlə* (mək) demək mümkündür. İsimdən feil yaradan **-lan**² şəkilcisinindən sonra təsirli feil əmələ gətirən **-dir**⁴ şəkilçisi işlənir: *qiymət-lən-dir-mək*, *işıq-lan-dir-maq*, *alov-lan-dir-maq*, *maariflən-dir-mək* və s.

4. - **al** (-əl), **-l** şəkilçisi sifət və saydan düzəltmə feil əmələ gətirir. Məsələn: *boşal*, *sağal*, *qaral*, *ucal*, *qocal*, *qısal*, *düzəl*, *dincəl*, *incəl*, *çoxal*, *azal* və s.

Bir anda o, sanki bir ömür qocalmışdır.

5. - **ar** (-ər) şəkilçisi isim və sifətdən düzəltmə feil yaradır. Məsələn: *otar*, *közər*, *ağar*, *göyər*, *bozar* və s. Bu şəkilçi məhsuldar şəkilcidir.

6. - **a** (-ə) şəkilçisi isim və sifətdən feil düzəldir. Məsələn: *oyna* (*oyun-a* < *oyna*), *ələ*, *dişə*, *dilə*, *gözə*, *bənzə* (*bəniz-ə* < *bənzə*), *boşa* və s.

Bu şəkilçi qeyri-məhsuldar şəkilçidir. Buna baxmayaraq, Azərbaycan dilciliyində - **a (-ə)** şəkilçisini qeyri-məhsuldar şəkilçi¹ ilə yanaşı, ən məhsuldar şəkilçi² adlandıranlar da olmuşdur.

Qeyd: Faktlar göstərir ki, - **a(-ə)** şəkilçisi qədim şəkilçilərdən biridir. Ona görə də çox vaxt bu şəkilçili sözlərin bəzilərini kök və şəkilciyə ayırmak olmur. Məsələn: *qına, yaşa, sına, ödə, cilə, buda* və s.

7. - **i (-i,-u,-ü)** şəkilçisi ilə isim, sıfət və zərflərdən feil düzəlir. Məsələn: *bərki, təngi, acı, turşu, cirgi, geni, yavaşı, ləngi* və s. Bu şəkilçi qeyri-məhsuldar şəkilçidir. Ona görə ki, - **i (-i, -u, -ü)** şəkilçisi ilə düzələn feiller sayca azdır. Həm də bu şəkilçi ilə yeni feillərin yaranması prosesi qurtarmışdır.

8. - **sa (-sə)** şəkilçisi isim və sıfətdən düzəltmə feil yaradır. Məsələn: *susamaq, qəribəmək* və s.

Qana *susamışdı*, o qatıl qana, Doldurub doyunca içə bilmirdi.

9. - **imsə (-ümse)** şəkilçisi feil və əvəzlikdən feil yaradır. Məsələn: *mənimsə, gülümsə* və s.

10. - **ılda (-ıldə, -ulda, -üldə)** şəkilçisi yamsılamalardan (təqlidi sözlərdən) düzəltmə feil yaradır. Məsələn: *zarılda, cirılda, piçılda, hırılda, viyıldadi, cingildə, şaqqılda* və s.

11. - **ıq (-ık, -uq, -ük); -ix** şəkilçisi isim, sıfət, say və zərfdən düzəltmə feil əmələ gətirir. Məsələn: *darıx, karıx, birik, gecik, pisik* və s.

¹Z.Budaqova. Feil. – Azərbaycan dilinin grammatikası. 1 h., 1960, s.108.

²Z.Tağızadə. Feil. – Müasir Azərbaycan dilinin morfologiyası. Bakı, 1961, s.111

Qeyd: - **ix** şəkilçisi *qanıx* sözündə daşlaşmışdır.

12. - **aş (-əş); -ş** şəkilçisi isim, feil və yamsılamalardan feil düzəldir. Məsələn: *yanaş, daraş, toqqaş, sarış* və s.

13. - **an (-ən)** şəkilçisi isim, sıfət və yamsılamalardan feil düzəldir. Məsələn: *gütən, şitən, hoppan, hıqqan* və s.

14. - **lat (-lət)** şəkilçisi isim, sıfət və zərfdən feil əmələ gətirir. Məsələn: *alov-lat* (maq), *cin-lət* (mek), *dərin-lət* (mək), *yeyin-lət* (mək), *key-lət(mək)*, *kir-lət(mək)*, *aci-lat* (maq).

15. - **sı, -si, -su, -sü** şəkilçisi isimdən, sıfətdən feil yaradır. Məsələn: *tamahsımaq; heyifsimək, kifsimək, günsümək, quraqsımaq* və s.

Qeyd: - **sr⁴** şəkilçisi ilə -**sa²** şəkilçisi bir-birini əvəz edə bilir: *quraqsımaq // quraqsamaq, qəribsimək // qəribsemək, kifsimək // kifsəmək* və s.

16. - **iz (-iz)** şəkilçisi: *bərk-iz*.

Qeyd: *tərg etmək* mürəkkəb feilinin birinci tərəfi olan *tərg* sözünə -**iz** şəkilçisi qoşulur: *tərgiz* (mek).

17. - **ırğa:** *yadırğası*.

18. - **rə, -ri, -rən:** *çıyrə // çiyri // çiyrən, iyrən*.

19. **qır, - xır, - qur, - xur, - kir, - kür, - ür** şəkilçisi, əsasən, təqlidi sözlərdən feil əmələ gətirir: *asqır, öskür, fişqır, hıçqır, qışqır, finxır, püskür, qısqır, üfür, hovxur* və s.

20. - **ğa, ğala:** *çulğa, çulğala*.

21. - **ilda (-ildə, -ulda, -üldə)** şəkilçisi təqlidi və vokativ söz-

lərdən feil düzəldir: *xışında*, *qarılda*, *qaqqılda*, *taqqılda*, *marçıl-da*, *qığında*, *çıqqılda*, *dinqılda*, *ufulda* və s.

22. - **sin** (- **sin**, - **sun**, - **sün**) şəkilçisi isim və sıfətdən feil əmələ gətirir: *vay-sin*, *tam-sin*, *heyf-sin*, *dik-sin* və s.

23. -**aş** (- **əş**); -**ış** (-**iş**, -**uş**, -**üş**) şəkilçisi isim və təqlidi sözlərdən feil düzəldir: *yanaş*, *toqqas* // *toqquş* və s.

Feildən düzələn feillər. Feildən düzələn feillər feil köklərinə sözdüzəldici şəkilçilərin qoşulması ilə yaranır. Feildən düzələn feillər barəsində fikir müxtəlifliyi mövcuddur. Belə ki, orta məktəb dərsliklərində feilin növ şəkilçiləri sözdüzəldici şəkilçi kimi izah olunmuşdur.¹ Yəni məchul növün şəkilçisi **-ı1⁴**; **-ın⁴**; **-ın** (məs.: (yer) *ək-il-di*, (zəng) *çal-in-di*, (kitab) *oxu-n-du*), qayıdış növün şəkilçisi **-ın⁴**; **-ı1⁴**; **-ı** (məs.: *qız-in-di*, *dara-n-di*, *yix-il-di*), qarşılıqlı növün şəkilçisi **-ış⁴**; **-aş²**; **-ş** (məs.: *yaz-iş*, *sev-iş*, *qucaq-la-ş*), müştərək növün şəkilçisi **-ış⁴**; **-aş²**; **-ş** (məs.: *uç-uş-ur*, *mələ-ş-ir*), icbar növün şəkilçisi **-ıır⁴**; **-ı** (məs.: *yaz-dir-di*, *yaz-dir-t-di*, *oxu-t-du*) heç bir əsas olmadan feildən feil əmələ gətirən şəkilçilər sırasında verilmişdir. Ali məktəbin dərsliklərində də bu cür mövqe demək olar ki, əsas götürülmüşdür² Halbüki, feilin növ şəkilçiləri sözün leksik mənasında dəyişiklik yaratmır. İşin icrasında iştirak edən qrammatik subyektlərin sayını (işin icrasına münasibətdə) dəyişir. Bu funksiya da sözdüzəldici şəkilçilərin tələblərinə cavab vermir.

Z.Budaqova haqlı olaraq növ şəkilçilərini sözdüzəldici şəkil-

¹ B.A.Əhmədov, A.A.Axundov. Azərbaycan dili 6-7, “Maarif” nəşriyyatı, Bakı, 1992, s.170.

² M.Hüseynzadə Müasir Azərbaycan dili. Morfologiya, III hissə, “Maarif” nəşriyyatı, Bakı, 1983, s.141.

çi hesab etmir. O, bu barədə yazar: “Növ şəkilçiləri sözdüzəldici xüsusiyyətə malik deyildir, bu şəkilçilər yeni lüğəvi mənalı söz əmələ gətirmir”.¹ Bizə görə, feilin növ şəkilçiləri sözdüzəldici şəkilçilərlə sözdəyişdirici şəkilçilər arasında orta mövqe tutan formadüzəldici şəkilçilər cərgəsində olmalıdır.² Feildən feil düzəldən şəkilçilər isə, əsasən, aşağıdakılardır:³

1. -an şəkilçisi: *dadan*.
2. - qan, - qun: *qisqan, udqun* və s.
3. - ala, - ələ: *qovala, itələ, ovala, səpələ, silkələ, sürtələ, eşələ, ütələ* və s.
- 4.- xa // - xala: *ovxa // ovxala, yayxa // yayxala, çalxa // çalxala* və s.
5. -xul: *burxul*.
6. -nux: *vurnux*.
7. -uz: *uduz*.
8. -qla, -klə: *oynaqla, sürüklə*.
9. -ca // -cala: *sixca // sixcala, ovca // ovcala*.
10. -əclə: *döyəclə*.
11. -kə // -kələ: *ovkə // ovkələ*.
12. -marla: *basmarla*.
13. -lə: *əylə, qovla, salla* və s.
14. -ı⁴: *qazi, qarsı, sürü* və s.
15. -sa²: *qapsa*.
16. -sı⁴: *qapsı*.

¹ Z.Budaqova. Feil. – Azərbaycan dilinin qrammatikası. I h., 1960, s.107-109.

² Buludxan Xəlilov. Müasir Azərbaycan dilinin morfologiyası. I hissə, “Elm”, Bakı, 2000, s.99-100.

³ Feildən feil düzəldən şəkilçilər barəsində geniş məlumat almaq üçün bax: H.Mirzəyev. Azərbaycan dilində feil. Bakı, 1986, s.87-156.

Qeyd: -sa² şəkilçi ilə -sı⁴ şəkilçisi arasında məzmunca o qədər də fərq yoxdur. Ona görə də müəyyən məqamlarda bu şəkilçili sözlər bir-birini əvəz edə bilir. Məs: qəribsəmək -qəribsimək, kifsəmək- kifsimək və s.

17. **-na²:** *qısna, əsnə*.

Qeyd: Bu şəkilçi yamsılamalardan da feil yaradır: *kişnə*.

18. **- mala, - mələ:** *cızmala, yaymala, bürmələ, eşmələ* və s.

19. **- eclə:** *döyəclə*

20. **- lan, - lən:** *vaysılan, tamahsilən, heyfsilən* və s.

21. **- ix, - ik, - ux, - ük:** *sinix, azix, solux, durux, bezik, görük, çevik* (< çevir), *donux, yapix* və s.

22. **-sin, -sin, -sun, -sün:** *doluxsun, umsun*.

23. **-imsın, -ümsün, -msın:** *alimsın, ağlamsın, gülümsün* və s.

24. **-aş, - eş:** *tut-aş, çat-aş*.

25. **-əzi:** *öl-əzi*.

26. **-ümsə:** *gülümsə*.

27. **-irgə:** *əsirgə*.

28. **-tala:** *yontala, təptələ*.

29. **-marla, -arla:** *basmarla, qomarla*.

30. **-şə:** *dinsə*.

Mürəkkəb feillər.

Mürəkkəb feillər barəsində fikirlərin xülasəsi. Türkologiyada, xüsusən Azərbaycan dilciliyində mürəkkəb feillər haqqında müxtəlif fikirlər mövcuddur. Bir qrup dilçilər (V.M.Nasilov, N.P.Direnkova, N.A.Baskakov, N.T.Sauranbayev, A.A.Palmbax və b.) birinci komponenti feili bağlama, ikinci komponenti köməkçi (və ya müstəqil) feildən ibarət olan yalnız feil (iki və ya daha artıq) birləşməsini mürəkkəb feil hesab edirlər.

Türkoloqların əksəriyyəti (A.N.Kononov, V.V.Reşetov, A.Q.Qulamov, V.N.Xanqildin, S.Cəfərov, Z.Budaqova və b.) ad və köməkçi feilin, həm də feili bağlama ilə müstəqil (və ya köməkçi) feilin birləşməsindən əmələ gələn feilləri mürəkkəb feil adlandırırlar.¹

Z.İ.Əliyeva-Budaqova mürəkkəb feilləri nitq hissələrinə görə dörd növ üzrə təsnif edir²: adla təsriflənən feildən ibarət olan, feili bağlama ilə təsriflənən feildən ibarət olan, yönük halda olan məsdlərlə təsriflənən *başlamaq* feilindən ibarət olan və - **a**, - **ə**, - **ya**, - **yə** şəkilçili feillə təsriflənən *bilmək* köməkçi feilindən ibarət olan mürəkkəb feillər.

H.Mirzəzadə mürəkkəb feilləri komponentlərin müxtəlifliyinə görə iki başlıq altında (köməkçi feillərlə düzənlənlər, müstəqil feillərlə düzənlən mürəkkəb feillər) verir. O, adlara qoşulan **eylə**, **et**, **ol**, **qıl**, **durur** köməkçi feilləri ilə yanaşı **erdi**, **irdi** (idi-nin

¹ Əlavə məlumat almaq üçün bax: R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil. Bakı, 1965, s.136-137.

² Z.İ.Əliyeva - Budaqova. Müasir Azərbaycan dilində mürəkkəb feillər. – Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Dilçilik seriyası, VIII c., B., 1957, səh.129-160.

qədim şəkli) köməkçi feillərini də qeyd edir.¹ Deməli, H.Mirzəzadə adla *erdi* // *irdi* (idi) və ya *ermiş* // *irmiş* (imiş)-dən ibarət olan tərkibləri də mürəkkəb feil hesab edir. Adla *idi* - dən (və ya imiş-dən) düzələn tərkibləri başqa dilçilər də mürəkkəb feil adlandıırlar.

Qeyd: Müasir ədəbi dilimizdə işlənən *idi*-nin qədim şəkli *erdi*, *irdi* köməkçi feilləri olmuşdur. Lakin zaman keçdikcə sözün tərkibindən **r** səsi zəifləyib düşmüş və müasir dildə *idi* (-**dı**, -**di**, -**du**, -**dü**) şəkli sabitləşmişdir.

Azərbaycan dili materiallarından məlum olur ki, bu sözün ilk ünsürü olan **-er**, **-ir** müstəqil feil olan *irişmək* feilində qalmışdır.

H.Mirzəzadəyə görə, Azərbaycan dilində *erdi*, *irdi* köməkçi feili çox az işlənmişdir, yalnız Kişvərinin dilində rast gəlinir. Məs.: *Mayıl erdi könqli ol şuxın və favü mehrə leyk*, *Bir neçə bəd mehrlər ani pəşiman qıldılar*.

Erdi, *irdi* köməkçi feilinin müasir şəkli *idi* feillik xüsusiyyəti ni itirmiştir. O da ibtidai forması kimi həm feillərə, həm də isim və isimləşmiş sözlərə qoşulur və mürəkkəb söz əmələ gətirir.

H.Mirzəzadəyə görə, bəzən səhv olaraq *idi*-nin *imək* məs-dərindən törədiyi iddia olunur ki, bu fikri təsdiq edəcək heç bir materiala dilimizin tarixində rast gəlinmir. Bu mənada *idi*-nin *erdi* köməkçi feili ilə bağlı olmasına şübhə etmək olmaz.

Ermış-irmış dilimizdə olan *imiş*-in qədim şəklidir. *İdi*-nin keçirdiyi tarixi inkişafı *imiş* də tamamilə keçirmiştir.²

¹ H.Mirzəzadə. *Azərbaycan dilinin tarixi qrammatikası*. Bakı, 1990, s.136.

² Bu məsələlər barəsində bax: H.Mirzəzadə *Azərbaycan dilinin tarixi qrammatikası*. Bakı, 1990, s.136.

Bəzən *idi*, *imiş*-in tam qrammatikləşməsindən danışılır.¹ Düzdür, bu köməkçi feillərin qrammatikləşməsini inkar etmək mümkün deyildir. Ancaq, belə bir prosesin *idi*, *imiş*-in quruluşuna aidiyyatı yoxdur. *İdi*, *imiş*-in quruluşu sadədir.

Müasir Azərbaycan ədəbi dilində, elecə də dialekt və şivələrimizdə ad və feildən ibarət olan mürəkkəb feillərin xüsusi bir tipi də vardır. Bu tip mürəkkəb feilin bir qismində ikinci komponentlər isimdən əmələ gəlmış düzəltmə feillərdən ibarətdir. Məs.: *su sulamaq*. Başqa bir qismində isə birinci komponentlər feillərdən əmələ gəlmış düzəltmə isimdən ibarət olur. Məs.: *əkin əkmək*.²

V.Aslanov *su sulamaq* tipli mürəkkəb feilləri bəzi dilçilər kimi “daxili obyektlə feillər” adlandırmış bunun (bu tipli) qədim türk və uyğur abidələrində mövcud olmasından da danışmışdır.³

Bunlar “Kitabi - Dədə Qorqud”da da geniş şəkildə işlənir. Məs.: *Dədə (m) Qorqud boy boyladı, söy söyledi*, bu oğuznaməyi düzdü, qoşdu...; Dəli Domrul yüz qırx il dəxi yoldaşılıq yaş yaşıdi. Ə.Dəmirçizadə də **boy boylamaq, yaş yaşamaq** və sairəni mürəkkəb feil hesab edir.⁴

¹ S.Q.Hüseynov. *İdi, imiş bağlamalarının tam qrammatikləşməsi*. – Azərbaycan dili tarixi məsələləri. ADU nəşriyyatı, Bakı, 1989, s.83-86.

² R.Rüstəmov. Azərbaycan dili dialekt və şivələrində feil. Bakı, 1965, s.181.

³ V.İ.Aslanov. *Daxili obyektlə feillər və ellipsis haqqında bəzi qeydlər*. – Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, Dilçilik məcmuəsi, XIV c., Bakı, 1960, s.155-157.

⁴ Ə.M.Dəmirçizadə. “Kitabi-Dədə Qorqud” dastanlarının dili. B., 1959, s.154.

Bütün bu deyilənlərə yekun vuraraq qeyd edək ki, mürəkkəb feillər aşağıdakı yollarla yaranır:

I. *Ol, et, elə* qismən müstəqil, qismən də köməkçi feili isim, bəzən də sıfətlərdən sonra işlənməklə mürəkkəb feil yaradır. Məs.: *hazır ol, təftiş et, qəbul elə, xoş olar, şad olar, daxil et* və s.

Olmaq feili həm mürəkkəb feilin ikinci komponenti, həm də müstəqil feil kimi işlənə bilir. Əgər *olmaq* feilindən əvvəl işlənən söz onun obyekti olursa, onda *olmaq* sözü köməkçi feil olur. Bu zaman *olmaq* sözü özündən əvvəlki sözlə birlikdə mürəkkəb feil olur. Məs.: *Qədirin ürəyi xarab oldu.* (M.Cəlal);

Əql gedir başdan, fəramuş olur

Səni sevən çox bəlaya tuş olur. (M.P. Vaqif);

Melodiya axıb getdikcə qızı elə gəlirdi ki, bu həlimlik artır, yüksəlir və **munis olur.** (İ.Əfəndiyev);

Vaxtin dəyirmanında daş əridi, qum oldu,

Tarixə atlığımız qayıtdı lüzum oldu.

Dünən düz sandığımız bu gün tərs yozum oldu,

Niyə də yozulmasın, axı dünya firlanır. (B.Vahabzadə);

Firlandıqca bu dünya yox da dönüb var olur.

Quruyan çeşmələrdən sular yenə car olur,

Bu dünyanın xeyri də şəri də təkrar olur,

Niyə təkrar olmasın, axı dünya firlanır. (B.Vahabzadə);

Düşünən bir beyin bir **torpaq olur.** (S.Vurğun) və s.

Olmaq feili müstəqil işlənərkən heç bir daxili obyektə ehtiyacı olmur və cümlədə müstəqil vəzifə daşıyır. Həm də özündən əvvəl işlənən isimlə müxtəlif qrammatik əlaqələrdə (uzlaşma, idarə) olur. Məs.: Nə eşq **olaydı**, nə aşiq.

Nə xəlq olaydı, nə xalıq;

Nə dərd olaydı, nə dərman;

Qızların taqsırı olmaz, günah oğlanda olur;

O gözəllər ki, bizim Azərbaycanda olur. (Ə. Vahid).¹

Müasir dilimizdə olmaq feilinin müstəqillik xüsusiyyəti də vardır. Bu cəhəti nəzərdən qaçırmayan M.Hüseynzadə yazır: “Bəzən *olmaq* feili tam müstəqil işlənərək *yaşamaq* (qalmaq), bəzən də *baş vermək* feilinin sinonimi olur.

Qardaşım Bakıda olur. Sən nə vaxtdan kənddə olursan? Gör dünyada nələr olur? (M.İbrahimov)².

Olmaq feilinin müstəqil söz kimi çıkış edərkən ifadə etdiyi mənaları geniş tədqiq edənlər də olmuşdur.³ Bütün bunları nəzərə alaraq *olmaq* feilinin müstəqil işləndikdə ifadə etdiyi mənaları belə qruplaşdırmaq olar:⁴

a) “*yaşamaq*” (*qalmaq*) mənasi: *Asəfgil bu həndəvərdə olurdular* (Anar).

b) “*baş vermək*” mənasi: *Görürsənmi nələr oldu?*

c) “*doğulmaq*” mənasi: *Yaşı altmışdan keçməsinə baxmaya-raq, axırıncı arvaddan bir qızı olmuşdu* (Ə.Vəliyev).

ç) “*mövcudiyət*” mənasi: *Bəlkə də heç mal-qara olmadı, onda neyləyəcəksən?* (R.Rza).

¹ Misallar M.Hüseynzadənin kitabından götürülmüşdür: M.Hüseynzadə. Müasir Azərbaycan dili. Morfologiya, III hissə, “Maarif” nəşriyyatı, Bakı, 1983, s.143.

² Yenə orada.

³ M.Mirzəliyeva. *Ol (maq), et(mək), elə(mək) feillərinin müstəqillik xüsusiyyəti.* – Azərbaycan dili və ədəbiyyat tədrisi. Bakı, 1980, №4, s.71-75.

⁴ Misallar M.Mirzəliyevanın adı göstərilən məqaləsindən götürülmüşdür.

d) “çatmaq” mənasi: *Sağlıq olsa, gün əyiləndə “İşıqlı” dağda olarsan* (Ə. Vəliyev).

e) *olmaq* feili müstəqil işləndikdə məlum növdə olur. Feilin növlərinin şəkilçisini qəbul etdikdə isə müstəqilliyini itirərək köməkçiləşir.

ə) *olmaq* feili qeyri-qəti gələcək zamanın təsdiq və inkarında sual intonasiyası ilə işlənir, bu zaman “icazə” mənasını bildirir: *olar?* (icazə mənasında), *olmaz?* (icazə mənasında).

f) bəzən *olmaq* feili şühudi keçmiş zamanda olur və işin gələcəkdə mütləq icra olunacağını bildirir: *Yaxşı, oldu.*

g) bəzən *olmaq* feili arzu şəklində olsa da, şərt mənasını ifadə edir: Sənin imkanın ola (//olsa), kömək edərsən.

Qeyd: *Olmaq* müstəqil feilindən **-um** şəkilçisi ilə isim (məs.: olum), **olan-olmaz //olan-olmazlar** substantivləşmiş söz, **-maz** və **-ın** şəkilçisi ilə sıfət (məs.: olmazın oyun), **-an** və **-muş** şəkilçiləri ilə feili sıfət (məs.: olan iş, olmuş əhvalat), **-duqca** şəkilçisi ilə ədat (məs.: olduqca) yaranır. Bundan başqa, *olmaya*, *olmaya-olmaya* ədatı, feilin şərt şəklində olan *olsa-olsa* və **bir nəfər də olsun, bir dənə də olsun** modal sözləri, **olduğu kimi, olduğu halda, ola-ola** zərfi yaranır.¹

Etmək, eləmək (eyləmək) köməkçi feilləri mürəkkəb feilin tərkibində işlənir. Həm alınma sözlərdən, həm də öz sözlərimizdən sonra II komponent kimi mürəkkəb feili yaratmağa xidmət edir. Məs.: *razılıq etmək, zəng etmək, əməl etmək* və s.

¹ Əlavə məlumat almaq üçün bax: M.Mirzəliyevanın adı göstərilən məqaləsi, səh.73-74.

*Getdin, mən həsrətlə üzbəüz oldum,
Sənsizlik hökm etdi, ölümsüz oldum,
Ağrıya, aciya dözümsüz oldum
Həsrətim sinəmdə qubar eylədi;*

Elməddin gözlərini yumub xəyal aləmində yeni qurduğu ailə həyatının ilk günlərini xoş bir duyğu ilə götür-qoy eləyirdi (Ə.Hacızadə); *Hacı Çələbi oğlu Həsən ağanı sərdarın qabağına göndərir, deyir onunla dava eləsin.*

Etmək, eləmək (eyləmək) feilləri az da olsa, müstəqil feil kimi işlənir:¹ Cox çalışdı, əlindən nə gəlirsə, *elədi*. Nə qədər ona dedim ki, *etmə*, *eləmə*, sözümə baxmadı.

Bu misallardan da göründüyü kimi, *etmək*, *eləmək* (eyləmək) feilləri işin icrası mənasında müstəqil olur.

Qeyd: Bəzən dialoqlarda təkrara yol verməmək üçün kömək etmək, yardım etmək əvəzinə etmək işlənir:

- Sən dostuna **kömək etdinmi?**
- **Etdim.**

Etmək, eləmək (eyləmək) feillərinin müstəqilliyi *olmaq* feilinin müstəqilliyindən azlıq təşkil edir.²

Qeyd: olmaq, etmək (eyləmək) feillərinin iştirakı ilə yaranan bəzi mürəkkəb feillərin birinci tərəfinə sözdüzəldici şəkilçi artırmaqla ikinci tərəfin (yəni, *olmaq*, *etmək*, *eləmək*) iştirakı mümkün olmur. Məsələn: *saqlam olmaq* -

¹ M.Hüseynzadə. *Müasir Azərbaycan dili. Morfologiya, III hissə, “Maarif” nəşriyyatı, Bakı, 1983, s.144.*

² M.Mirzəliyevanın adı göstərilən məqaləsi, səh.74-75.

sağ-al (maq), xəstə olmaq -xəstə-lən(mək), arzu etmək - arzu-la(maq), söhbət etmək - söhbət-ləş (mək) və s.

II. Birinci tərəfi isimlərdən, ikinci tərəfi feillərdən ibarət olan mürəkkəb feillər iki yerə ayrılır:

a) birinci tərəfi sadə isimdən, ikinci tərəfi isə həmin isimdən düzəlmış feildən ibarət olanlar. Məs.: *ov ovlamaq, ip ipləmək, sap saplamaq, quş quşlamaq, su sulamaq* və s.

b) birinci tərəfi düzəltmə isimdən, ikinci tərəfi isə həmin düzəltmə ismin əmələ gəldiyi sadə feildən ibarət olanlar. Məs.: *tikiş tikmək, biçin biçmək, əkin əkmək, səpin səpmək, ölü ölmək, söyüş söymək, yamaq yamamaq* və s.

Qeyd: Bu qəbildən olan mürəkkəb feillərə daxili obyektlə feillər də deyilir. Daxili obyektlə belə feillərin hər iki tərəfi (isim və feil) birlikdə leksik-qrammatik vəhdət təşkil edir. Belə olmayan **yağmadı yağış, yağış yağanda, qar qarla yanda** və s. nümunələri mürəkkəb götürmək mümkün deyil. Ona görə ki, bu nümunələrin komponentləri leksik-qrammatik vəhdət yaratmır.

III. Birinci tərəfi feili bağlama (**-ıb⁴** şəkilçili), ikinci tərəfi feildən ibarət mürəkkəb feillər. Məs.: *yandırıb-yaxmaq, aşıb-daşmaq, qorxub-qaçmaq, yanıb-bişmək, qurub-yaratmaq, gəlib-çatmaq, saralıb-solmaq* və s.

Düz sözə çoxları *incidi*, küsdü, yayıldı, açıldı *sirrinin üstü*, *oda od demişəm*, *tüstüyə tüstü*, **yandırıb-yaxmasa** göz deməmişəm (Z. Yaqub); Sözlər fikrimizdə dəstəbədəstə, düzülür, dağılır, **aşıb-dasırdı** (B. Vahabzadə); Yuxum qaçaq düşüb yatammıram mən, yuxum **qorxub-qaçıb** fikirlərimdən... (B. Vahabzadə) Xəbərin yox imiş öz əməlindən, mən sənin oduna **yanıb-bişmişəm** və s.

Qeyd: - **ib⁴** şəkilçili feili bağlama ilə feil leksik- qrammatik vətdən təşkil etdikdə mürəkkəb feil kimi çıxış edir. Belə olmadıqda isə **-ib⁴** şəkilçili feili bağlama cümlə üzvü kimi ya həmcins xəbər, ya da zərflik olur. Məs.: Yusif hasarı aşüb gəldi (Q. İlkin). O, kitablarını şkafa qoyub getdi.¹

IV. Frazeoloji vahidlərdən ibarət mürəkkəb feillər. Məs.: *başa düşmək, xəcalət çəkmək, qulaq asmaq, yoldan çıxmaq, həvəsdən düşmək* və s.

Bu, xüsusü bir baxış idi və Əbdül bunun nə demək olduğunu yaxşı **başa düşürdü** (Ə.Hacızadə); Mənə ikiniz də elə qayğı göstərirsiniz ki, düzü lap **xəcalət çəkirəm** (Ə.Hacızadə); Qədərin hökmünə **baş əydi** istək. Bu köhnə döyüsdə üstələnmişik. Biz ömrümüz boyu iki kösöv tək, Tutuşa bilməyib tüstülenmişik. (B. Vahabzadə); Dənizə tamaşa edən Nüsret çatma qaşlarını qaldırıb diqqətlə **qulaq asırdı** (Ə.Babayeva).

Frazeoloji vahidlərlə ifadə olunan mürəkkəb feillərdə, əsasən, aşağıdakı xarakterik hallar özünü göstərir:

a) birinci tərəfi ismin adlıq halında olanlar: *cavab verdi, ah çəkdi, dərd çəkdi, xəcalət çəkdi, ar eylədi, baş çıxarmaq, kef eyləmək* və s.

Baş çıxarmaq həm çətindir, həm asan, *iblisindən, mələyindən* dünyanın (B. Vahabzadə); *Bəxtiyar ahilliq məhəbbətin-dən, nə xəcalət çəkdi, nə ar eylədi;* Saçlarımı *dən düşür, Dən düşür*, yaman düşür, hər baxanda anamın ürəyinə *qəm düşür* (B. Vahabzadə).

¹ Bu cümlələr M.Hüseynzadənin adı göstərilən kitabından (səh. 145) götürülmüşdür.

b) birinci tərəfi ismin yönlük, yerlik, çıxışlıq hallarında olanlar: *yola çıxmaq, dərdə düşmək, başına dönmək, həvəsdən düşmək, gözdən itmək*, (söz) ağızlardan çıxır, (sözünü) ağızında qoydu və s.

Çoxları **başına döndü, dolandı**, Gördün ki, əsirin tək mənəm sənin; Havalanıb nə **həvəsə düşmüsən**, Şair olmaq deyil asan, ürəyim (Z.Yaqub); Şosseyə döñəndə Qara “Volqa”nın ahəngdar siqnalı bir də eşidildi, sonra **gözdən itdi** (Ə.Babayeva).

Qeyd: Bəzən şeir dilində **həvəsdən düşür, ürəkdən süzür** əvəzinə **düşür həvəsdən, süzür ürəkdən** işlənir: Elə ki, qocalıb **düşür həvəsdən**, Zirvəyə çəkilir səssiz-səmirsiz (H.Arif).


V. Birinci tərəfi feilin müxtəlif formalarında və ikinci tərəfi idi, *imiş* köməkçi feilləri ilə ifadə olunan mürəkkəb feillər. Məs.: *getmiş imiş, saxlar idi, görmüş idi, yazan imiş* və s.

Qeyd: Müasir dilimizdə feilin vacib şəklində (*məs.: qayitmalı oldu*), feilin bacarıq şəklində (*məs.: tapa bilmədi, ola bilmədi, dayana bilmədi*), birinci tərəfi məsdərdən, ikinci tərəfi təsriflənən formada olan feildən (*məs.: düşünməyə başladı*) ibarət mürəkkəb feillər də var.

Bir yuvaya sakin ola bilmədik, Hissəmizə hakim ola bilmədik, Bir olardıq, lakin ola bilmədik, Ağıl bunu dərk elədi deyəsən (N.Kəsəmənli); Düzü, otuz illik məhəbbətin-dən, Son illər yüz dəfə sən dənə bildin, Səni yalvarişla qaytarmışam mən, Sənsə dönməyinlə öyünə bildin; Can atmaq, ucalmaq, çata bilməmək! Budur sevgimizin ölməməzliyi!; Mürşüd bu gün özündən baş aça bilmirdi; Kərim elçi göndərəndə Şirin birinci dəfə olaraq sevgi və ailə həyatı haqqında düşünməyə başladı (İ.Əfəndiyev) və s.

FEİLİN NÖVLƏRİ

İndiyə qədər feilin növləri mövcud dərslik, dərs vəsaiti və monoqrafiyalarda sistemli və aydın şəkildə verilməmişdir. Feilin növləri dedikdə bəzən lüğəvi məna qrupları (məs.: iş, hərəkət, nitq və s.) bəzən isə qrammatik məna növləri (məs.: məlum, məchul, qayıdış və s.) nəzərdə tutulmuşdur. Bəzən isə feilin növləri adı altında təsirli və təsirsiz feillərdən bəhs edilmişdir. Əslində feilin növləri adı altında daha konkret növlər vardır. Bu baxımdan feilin növlərini belə qruplaşdırmaq olar: *Feilin lüğəvi məna növləri*, *feilin qrammatik məna növləri*, *feilin əsas məna növləri* (təsirli və təsirsiz feillər).



Bu cür bölgü əsasında feilin növlərinin orta və ali məktəb-lərdə tədris olunması daha səmərəli nəticə verə bilər.

Azərbaycan dilçiliyində feilin növlərinin yuxarıda göstəri-lən qruplara bölünməsi barəsində bəzi qeydlər mövcuddur.¹

Feilin lüğəvi məna növləri.

N.K.Dmitriyev, V.M.Çistyakov və İ.Z.Bakeyevanın “Очерки по методике преподавания русского и родного языков в татарской школе” əsərində feillər dörd lüğəvi məna qrupuna bölünmüştür: 1) *hərəkət feilləri*; 2) *iş feilləri*; 3) *nitq feilləri*; 4) *təfəkkür feilləri*.

L.N.Xaritonov “Типы глагольной основы в якутском языке” əsərində feilləri üç böyük lüğəvi - qrammatik qrupa ayırmışdır: 1) *iş-vəziyyət feilləri*; 2) *səs təqlidi feillər*; 3) *obrazlı feillər*. Halbuki bu qruplar lüğəvi - qrammatik deyil, lüğəvi məna qruplarıdır.

Azərbaycan dilçiliyində də feilin məna qruplarından birbaşa və dolayılı yolla bəhs olunmuşdur.² Eyni zamanda aşağıdakı məna qrupları göstərilmişdir:

- 1) Psixi vəziyyət ifadə edən feillər: *utan, şadlan, sevin, inan, qorx, çəkin, şübhələn, qəzəblən* və s.
- 2) Səstəqlidi feillər: *dızıldı, taqqıldı, gurulda vizilda* və s.
- 3) Obrazlı feillər: *diyirlən, fırlan, dalğalan* və s.
- 4) Təbiət hadisələrini ifadə edən feillər: *yağ, doğ, çax* və s.

¹ B.Sadiqov. *Feilin məna növləri haqqında bəzi qeydlər* (I məqalə). – *Filologiya məsələlərinə dair tematik toplu*. B., 2002, № 1-2 (20-21), s.99-103.

² R.Xəlilov Müasir Azərbaycan dilində sözlər arasında sintaktik əlaqə qrupları (nam. diss.). Bakı, 1960, səh.128; S.Ə.Rzayev. Müasir Azərbaycan dilində feilin semantikası (nam.diss.), Bakı, 1970.

Qeyd: Səstəqlidi, obrazlı, təbiət hadisələrini bildirən feilləri müvafiq lügəvi məna qruplarında vermək olar. Məsələn, *obrazlı və təbiət hadisələrini bildirənlər hərəkət və iş feillərinin içərisində, səstəqlidi feillər isə hal-vəziyyət feillərində yarımqrup təşkil edir.*

Türkologiyada, o cümlədən Azərbaycan dilçiliyində feilin lügəvi məna qruplarını geniş tədqiq edib öyrənənlərdən biri H.K.Quliyevdir. Onun bu istiqamətdəki tədqiqatları olduqca əhəmiyyətlidir.¹

Azərbaycan dilindəki feilləri, başlıca olaraq aşağıdakı məna qruplarına bölmək olar: 1) hərəkət feilləri; 2) iş feilləri; 3) nitq feilləri; 4) təfəkkür, görmə, eşitmə, hiss etmə prosesi ilə bağlı olan feillər; 5) hal-vəziyyət feilləri.

Hərəkət feilləri. Hərəkət feilləri insan və ya başqa canlı, cansızların, nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı olur. Məs.: *gəzmək, çıxmaq, oynamaq, keçmək, ötmək, girmək, düşmək, uçmaq, qonmaq* və s.

¹ Bax: Г.К.Кулиев. Семантические группы глаголов (на материале юго-западной группы тюркских языков). – Советская тюркология. Баку, 1975, №3, с.7-16; Г.К.Кулиев. Сравнительно-исторический анализ лексико-семантического развития глаголов зрения в тюркских языках Огузской группы. – Советская тюркология. Баку, 1976, №4, с.3-11; Г.К.Кулиев. Лексико-семантическое развитие глаголов речи в тюркских языках (на материале огузских языков). – Советская тюркология. Баку, 1982, №5, с.3-12; Г.К.Кулиев. Лексико-семантическое развитие глаголов мышления в тюркских языках (на материале огузских языков). – Советская тюркология. Баку, 1983, №4, с.3-12 və s.

Qeyd: Adətən feillərin hamısı hərəkət bildirir. Lakin hərəkət feilləri konkret olaraq bu lügəvi mənanın birbaşa daşıyıcılarıdır.

Hərəkət feillərinin əksəriyyətini sadə (məs: *dönmək*, *uçmaq*, *qaçmaq*, *düşmək*, *üzmək*, *çapmaq*, *dırmanmaq*, *səndələmək*, *yüyürmək*), bir qismini (az bir qismi) - *la²*; - *al²*; - *laş²*; - *lan²* şəkilçili düzəltmə feillər (məs.: *izləmək*, *addımlamaq*, *damcılamaq*, *dalğalanmaq*, *yollanmaq*, *yönəlmək* və s.), böyük bir qrupunu isə adlıq və yönlük halda olan isimlə işlənən: *vurmaq*, *çəkmək*, *olmaq*, *qalxmaq*, *atmaq*, *qoymaq*, *gəlmək*, *düşmək* köməkçi feillərindən ibarət mürəkkəb feillər təşkil edir. Məs.: *səyahət etmək*, *hücum etmək*, *qiymət etmək*, *qaz vurmaq*, *dövr vurmaq*, *irəliləməyə başlamaq*, *yola düşmək* və s.

Radişşev Peterburqdan Moskvaya *səyahət etmiş* və bu səyahəti hər bir incəliyinə qədər qələmə almışdır; Enişə gələndə sürətini azaldan qatar, deyəsən, yavaş-yavaş gücdən düşüb, çalxalandı və aramla *irəliləməyə başladı* (M. Hüseyn).

Bu qrupa daxil olan feillər hərəkətin müxtəlif cəhətlərini göstərə bilir. Bu xüsusiyyətlərinə görə onları iki qrupa ayırmaq olar:

1. Hərəkətin istiqamətini göstərənlər. Məs.: *enmək*, *yollanmaq*, *çatmaq*, *dönmək*, *getmək*, *qalxmaq*, *çıxmaq*, *daxil olmaq*, *yaxınlaşmaq*, *girmək*, *irəliləmək* və s.

Araba *dar bir yolla*, *daha doğrusu*, *kəndlə kirşələrinin saldıığı izlə gedirdi*; *O, ağalıq mülkünə yaxınlaşdı*; *Bir də qapı açıldı və içəriyə ortaböylü, sarışın, dedikcə zərif bir xanım girdi* (Y.V.Çəmənzəminli).

2) Hərəkətin tərzini göstərənlər. Məs.: *yavaşımaq,veyillənmək,səndələmək, addımlamaq, sürünmək, iməkləmək, tərpənmək, axsamaq, yüyürmək, qaçmaq, vurnuxmaq* və s.

*Uşaq vaxtı onu maşın vurdugundan hələ də **axsayırdı**; O, itik axtarırmış kimi qapı-bacada xeyli **vurnuxdu** (V.Babaklı); Bir tikə çörəklə, bir qurtum suyla, boş ciblə, ürək dolusu arzuyla, **yüyürdüm** sabahıma (N.Kəsəmənli).*

Hərəkətin tərzini göstərən feillərdən bəziləri tam sürətli (məs.: *qaçıır, qovur, yüyürür* və s.), bir qismi adı sürətli (məs.: *addımlayıır, yeriyir* və s.), müəyyən bir qismi isə adı sürətdən aşağı sürətli (məs.: *iməkləmək, axsamaq, sürünmək* və s.) olur.

Hərəkət feillərinin əksəriyyəti təsirsizdir. Məs.: *axmaq, qalxmaq* və s. Bir qismi isə təsirlili feillərdir. Məs.: *qaçmaq, dolanmaq, ötmək* və s.

Hərəkət feilləri içərisində qayıdış növdə işlənəni də vardır. Məs.: *sürünmək, fırlanmaq, tullanmaq, gəzişmək* və s.

İş feilləri. İş feilləri insanların, digər canlıların, cansızların, əşyanın müəyyən hal və vəziyyətə salınmasını, təsirə, dəyişikliyə uğramasını, məşgülüyyətini, sənətini və s.-ni bildirir. Məs.: *bükəmək, yumaq, biabır etmək, yoldan etmək, müəllimlik etmək* və s.

Qeyd: Adətən dilimizdəki feillərin əksəriyyəti iş bildirir. Buna baxmayaraq, iş feilləri konkret lügəvi məna qrupudur.

İş feillərinin bir qismini sadə feillər (məs.: *boğmaq, əymək, oymaq, boyamaq, taxmaq, yanmaq, qazmaq, yazmaq, yonmaq, çəkmək, doğramaq, vermək, yormaq, yiğmaq, burmaq,*

bıçmək, bölmək, kəsmək və s.), bir qismini -la² şəkilçili düzəltmə feillər (məs.: nallamaq, yaqlamaq, ayaqlamaq, xirdalamaq, dimdikləmək və s.), əksər hissəsini isə başlıca olaraq adlıq, yönük və ya çıxışlıq halda olan adla vermək, vurmaq, götürmək, gəlmək, çəkmək, salmaq, qoymaq, sürmək, aparmaq və s. köməkçi feillərindən ibarət mürəkkəb feillər təşkil edir. Məs.: üstünlük vermək, od vurmaq, yara vurmaq, başa vurmaq, da-ra çəkmək, yuva salmaq, zəhmətə salmaq, dövran sürmək, həzırlıq aparmaq və s.

Qeyd: Bəzən şerdə bu tipli iş feillərinin tərəfləri yerini dəyişir: *üstümə çəkdi, qəsdinə durdu* əvəzinə çəkdi üstümə, durdu qəsdimə işlənir. Məs.: Yenə qılincını çəkdi üstümə, Qurbanı olduğum o ala gözlər, Yenə cəllad olub durdu qəsdimə, Qələm qaş altında piyalə gözlər (S. Vurğun).

Yer qazaq, su çəkək boz səhralara, Daş yonaq, söz yazaq iki əl kimi... (S. Vurğun); Eynək üçün biçin, kəsin, bölün siz, Gözünüzə məni eynək bilin siz (N. Kəsəmənli); Saçlarına sancaq taxdı, Burdu, yığdı bir qalaq (Ə. Kürçaylı).

İş feillərinin qrammatik xüsusiyyətləri də maraqlıdır: a) bu feillərin əksəriyyəti təsirlidir. Məs.: *cırmaq, qırmaq, məhkəməyə vermək, suya çəkmək, əmələ gətirmək* və s.

b) mürəkkəb iş feillərinin içərisində həm təsirsizi, həm də təsirlisi vardır.

c) iş feillərinin əksəriyyəti məchul və icbar növ üzrə dəyişir. Məs.: *kəsmək-kəsilmək-kəsdirmək; qırxmaq-qırxılmaq-qırxdırmaq* və s.

ç) qarşılıq növün əlamətini qəbul edirlər: *yığmaq-yığışmaq; toplamaq-toplaşmaq.*

d) qayıdış növün əlamətini qəbul edirlər: *yumaq*—*yuyunmaq*; *boğmaq*—*boğulmaq*, *qorumaq*—*qorunmaq* və s.

İş feilləri aşağıdakı yarımqruplara bölünür:

a) *qurmaq*, *yaratmaq*, *tikmək* mənalı iş feilləri: *yazmaq*, *qurmaq*, *yaratmaq*, *tikmək* və s.

b) sökmək, dağıtmaq mənalı iş feilləri: *kəsmək*, *sökmək*, *doğramaq*, *biçmək*, *pozmaq*, *yırtmaq*, *dağıtmaq* və s.

c) əşyanın, predmetin müəyyən bir hissəsindəki dəyişikliyi bildirən iş feilləri: *bəzəmək*, *boyamaq*, *yonmaq*, *kərtmək*, *ymamaq* və s.

ç) əşya, predmet və varlıqlara təsirlə bağlı olaraq onları hərəkətə gətirən iş feilləri: *götürmək*, *aparmaq*, *gətirmək*, *tökmək*, *itirmək*, *sürümək*, *dartmaq* və s.

d) yemək, içmək prosesini bildirən iş feilləri: *yemək*, *içmək*, *çeynəmək*, *udmaq* və s.

Nitq feilləri. Nitq feilləri nitq prosesi ilə bağlı olur. Nitq feillərinin əksəriyyəti sadə (məs.: *bağırmaq*, *danişmaq*, *söyləmək*, *sormaq*, *çığırmaq*, *demək* və s.) və mürəkkəbdır (*mübahisə etmək*, *tərif etmək*, *xəbərdarlıq etmək*, *müsahibə etmək*, *ifadə etmək*, *salam vermək*, *əmr vermək*, *layla demək*, *dil tökmək*, *dilə tutmaq*, *söhbətə tutmaq*, *səs-küy qaldırmaq* və s.).

Bu iki yoldaş həmişə kiçik bir şeyə görə ***mübahisə edirlər***; Sırlı əfsanələr, şirin nağıllar ***söylədi***: göylərin 7 qatı var (Ə.Kürçaylı) və s.

Düzəltmə nitq feilləri **-lan²**, **-laş²**, **-la²**, **-ilda⁴** şəkilcili bir qrup sözlərlə bağlıdır. Məs.: *dillənmək*, *şikayətlənmək*, *gileylənmək*, *piçıldamaq*, *salamlamaq* və s.

Nitq feilləri nitq prosesinin müxtəlif xüsusiyyətlərini göstərir. Ona görə də aşağıdakı qruplara ayrıılır:

1) Yüksək tonlu nitq feilləri. Məs.: *qışqırmaq, çığırmaq, böyürmək, haylamaq, səs-küy salmaq, hay-küy qaldırmaq* və s.

Xanım Baharın üstünə elə qışqırdı ki, tövlədə iş görən nökər dik atıldı.

2) Alçaq tonlu nitq feilləri. Məs.: *donquldamaq, deyinmək, inləmək, piçıldamaq, mırıldamaq, mızıldamaq, xosunlaşmaq* və s.

Uşaqlar piçıldasdılar, daha artıq bir diqqət və ehtiramla Mayaya baxdılar, aralarından tək-tük səs çıxdı (M.İbrahimov); Əllərində çatı, buzovu mala qatan arvadlar bir-birini görən kimi xosunlaşırdılar (İ.Şixlı); Liza xanımın bu sözlərinə etiraz əlaməti olaraq dodaqaltı mızıldandı.

3) Nitq feillərinin bir hissəsi davamlı şəkildə olan prosesi bildirir. Məs.: *söhbət etmək, höcətləşmək, mübahisəyə başlamaq, deyinmək, donquldanmaq, çərənləmək, laqqırtı vurmaq* və s.

Rüstəm kişi dikəlib döşeyin üstündə bardaş qurdu, içərisində oturub onu dümsükləyən, zərbələr vuran adamla mübahisəyə başladı (M.İbrahimov).

4) Sual vermək məqamında işlənən nitq feilləri: *sormaq, sorğu-sual etmək, xəbər almaq, sual vermək, müraciət etmək* və s.

Dişi dişinə dəyib şaqqıldı. Kəlmələri höcələyə-höcələyə soruşdu (V.Babanlı); Əzəmət qarşısında dayanan sədrə bu səfər sual verdi.

5) Cavabvermə məqamında işlədilən nitq feilləri: *hay vermək, səs vermək, cavab vermək* və s.

Səkinə ərinin yarızarafatla deyilmiş sözlərinə ciddi cavab verdi (M.İbrahimov).

6) Təsdiq bildirən nitq feilləri: *təsdiq etmək, bəli-bəli demək* və s.

7) İnkər bildirən nitq feilləri: *inkar etmək, rədd etmək, eti-raz etmək* və s.

Nitq feillərinin qrammatik xüsusiyyətləri də diqqəti cəlb edir. Bu mənada nitq feillərinin xarakterik qrammatik xüsusiyyətlərini belə qruplaşdırmaq olar:

a) nitq feillərinin əksəriyyəti təsirsizdir. Məs.: *qarğımaq, in-ləmək, piçıldamaq, deyinmək* və s.

b) nitq feilləri içərisində qarşılıqlı növü bildirənlər də vardır. Məs.: *höcətləşmək, vidalaşmaq, sözləşmək, dilləşmək, şərtləşmək, mübahisə etmək* və s.

c) nitq feillərinin az bir qismi qayıdış növ şəkilçisi qəbul edir. Məs.: *söyləmək–söylənmək, demək–deyinmək* və s.

ç) nitq feilləri məchul və icbar növdə də işlənir. Məs.: *danlanmaq–danlatmaq, təkrarlanmaq–təkrarlatmaq*.

Qeyd: Lügəvi mənalarında müştəreklik olan nitq feilləri qoşmalı obyekt tələb edir və **kim ilə?** sualına cavab olur. Məs.: *höcət etmək, mübahisə etmək, söhbət etmək (kim ilə?)* və s.

Təfəkkür, görmə, eşitmə, hiss etmə ilə bağlı olan feillər. Bu qrupa daxil olan feillər aşağıdakı yarımqruplara bölünür.

a) təfəkkür feilləri: *anlamaq, düşünmək, dərk etmək, güman etmək, xatırlamaq, qanmaq, zənn etmək* və s.

Təfəkkür feilləri quruluşca sadə, düzəltmə və mürəkkəb olur. Sadə təfəkkür feilləri: *tanımaq, öyrənmək, düşünmək, duymaq, bilmək, qanmaq, bəyənmək, qavramaq, unutmaq* və s.

Şair qələmə aldığı bütün hadisələri görür, duyur və fikir

süzgəcindən keçirir; Əllərin nə yaman soyuqdur, gülüm, Niyə bu soyuqluğu indi duymuşam (N.Kəsəmənli); *İnsan yatan zaman dərdi unudur, Qəm, kədər gecənin payına düşür* (V.Əziz).

Düzəltmə təfəkkür feilləri, əsasən, -la²; -ırğa; -imsə şəkilçiləri ilə yaranır. Məs.: *xatırlamaq, yadırğamaq, mənimşəmək* və s.

Birdən-birə ev sahiblərinin qonaq otağında bir dolab kitabı olduğunu xatırladı (Y.V.Çəmənzəminli).

Mürəkkəb təfəkkür feilləri, əsasən, adlıq, yönlük, yerlik və çıxışlıq halda olan adlara *etmək, çıxmaq, çıxarmaq, getmək, qalmaq, düşmək, saxlamaq, olmaq, almaq, gətirmək, dönmək* köməkçi feillərinin qoşulması ilə yaranan feillərdən ibarətdir. Məs.: *zənn etmək, ehtimal etmək, fikir etmək, anlaya bilmək, yaddan çıxmaq, yadda saxlamaq, fikrindən dönmək* və s.

Onun Mollayevə nə üçün belə təəccüb elədiyini anlaya bilmirdi (M.Hüseyn).

b) eşitmə feilləri: *eşitmək, dinləmək, qulaq vermək* və s.

c) görmə feilləri: *görmək, boylanmaq, gözə dəymək, tamaşa etmək, göz dikmək, seyr etmək* və s.

Açıq qalan gözlərimsə görəcək, Qapamayın gözlərimi, amandır (N.Kəsəmənli); *Alnıma yazılın taleyi gördüm, Başında fırlanan ələyi gördüm*. Mənə *bic-bic* baxan kələyi gördüm, Özümü taniya *bilmədim, anam* (N.Kəsəmənli); *O ceyran baxışlı baxdı uzaqdan, Canımı odlara yaxdı nahaqdan* (S.Vurğun).

ç) dadı və iyibilməni bildirənlər: *dadmaq, hiss etmək, iyləmək, qoxlamaq* və s.

Qeyd: Bu yarımqrupları ümumiləşdirən cəhət onunla bağlıdır ki, təfəkkür prosesi təkcə təfəkkür feillərində deyil, görmə, eşitmə, hiss etmə feillərində də iştirak edir. Ona görə də bu yarımqrupları bir ümumi qrupda vermək daha düzgündür.

Hal-vəziyyət feilləri. Bu feillər əşyanın aldığı vəziyyəti, əlaməti, keyfiyyəti, kəmiyyəti, insanın hiss-həyəcanını ifadə edir: Məs.: *gözəlləşmək*, *xəstələnmək*, *ağrımaq*, *azarlamaq*, *güclənmək*, *ağarmaq*, *ah çəkmək*, *artmaq* və s.

Hal-vəziyyət feillərinin aşağıdakı növləri vardır:

1) Əşyada keyfiyyət, kəmiyyət, əlamət, xasiyyət dəyişkənliliyini göstərənlər. Bunlar əsasən -la²; -laş²; -lan²; -al²; -l; -ar²; -i⁴; -in⁴; -ış⁴; -ix (-ik, -ux, -ük) şəkilçili feillərdir. Məs.: *arzulamaq*, *tərləmək*, *arıqlamaq*, *yerləşmək*, *titrəmək*, *yavaşımaq*, *bərki-mək*, *çəkişmək*, *bozarmaq*, *boşalmaq*, *alovlanmaq*, *sinixmaq*, *dü-yünlənmək*, *keyikmək*, *duruxmaq*, *sədaqətli çıxmaq*, *xəstə düş-mək*, *uzaq düşmək*, *qalib çıxmaq*, *boyun qaçırmamaq*, *kök salmaq*, *ayazımaq* və s.

Güləsər evlərinin xiffətini çəkir, gündən-günə saralıb solurdu; Başı az qala tavana dəyən, pəhləvan cüssəli Cahandar ağanın qara sıfəti tunc kimi **bozardı**, iri həbəsi dodaqları **titrədi**, qalın çatma qaşlarının arası **düyünləndi** (İ.Şixli). Elə bil sərxoşluqdan **ayazidim** (V.Babanlı).

2) Qəzəb, hiddət, kin-küdürü, təəssüf, peşmançılıq, ağrı bildirənlər. Məs.: *hürkmək*, *incimək*, *qorxmaq*, *göynəmək*, *cır-namaq*, *acımaq*, *qəzəbi tutmaq*, özündən çıxmaq, qarğış etmək, *fikrə dalmaq* və s.

Ana bu sözü eşitcək **qəzəbləndi**, lakin oğluna olan məhəb-bəti bu qəzəbi bürüzə verməyə imkan yaratmadı; Fətəli keçmiş müəlliminin taleyinə **acıyıldı**. (Əlisa Nicat); Qəzəb və ağrından bütün bədəni **gizildədi**. (Əlisa Nicat).

3) Sevinc, razılıq, şadlıq bildirənlər: *şadlanmaq*, *vurulmaq*, *həzz almaq*, *güləməyi tutmaq*, *güləməyə başlamaq*, *kefi gəlmək* və s.

Gül ki, şerlərin gülüşlərindən, Yorulmaq bilməyən bir ahəng alır (M.Müşfiq).

4) Qohumluq, yaxınlıq və ya qarşılıqlı münasibət bildirənlər. Bunlar **-lat²**; **-iş** şəkilçili feillərdən və komponentlərindən biri **olmaq** sözlü mürəkkəb feildən ibarət olur: *dostlaşmaq, çəkişmək, qohum olmaq, qardaş olmaq, bacı olmaq* və s.

Professor, sizinlə qohum olmaq mənə böyük şərəfdir, lakin hər şeydən əvvəl bizim oğlanlarımız bir-birilə **dost olublar**.

5) İnsan, heyvan və ya cansız əşyaların səslərinə təqliddən yaranan hal-vəziyyət bildirənlər. Buraya, əsasən, **-ılda⁴**; **-la²**; **-qır//-xır//-yür//-kür** və ya **-nə** şəkilçili düzəltmə feillər daxildir. Məs.: *Xırıldamaq, qırıldamaq, fisıldamaq, uğuldamaq, ulamaq, finxırmaq, böyürmək, kişnəmək* və s.

*Qarının yaşadığı ucuq komanın qapısını külək möhkəm **taq-qıldadırdı**.*

FEİLİN ƏSAS MƏNA NÖVÜ: TƏSİRLİLİK -TƏSİRSİZLİK KATEQORİYASI

1936-cı ilə qədər yazılmış kitablarda və dərsliklərdə təsirli və təsirsiz feillərdən çox az bəhs olunmuşdur. 1936-cı ildəki qrammatika kitablarında isə təsirli feillər feilin icbar növünün tərkibində verilmişdir. Göründüyü kimi, bu ildə də təsirli və təsirsiz feillər müstəqil bir kateqoriya kimi öyrənilməmişdir. Nəhayət, 1950-ci ildən sonra təsirli və təsirsiz feillər müstəqil bir kateqoriya kimi dərsliklərə daxil edilmişdir.

Təsirlilik kateqoriyası obyekt və subyekt arasında münasibətdə meydana çıxır. Bu münasibət zamanı feil özündən əvvəlki sözü ismin təsirlik halında idarə edir. Təsirlik halda olan isim **kimi?**, **nəyi?**, **haramı?**, **nə?** suallarından birinə cavab verir.

Obyektə olan təsir və onun dərəcəsi çoxcəhətli və müxtəlif karakterli olur. Obyektə olan təsirin dərəcəsini aşağıdakı kimi ümumiləşdirmək olar:

- 1) Obyektə olan təsir tam qabarlıq şəkildə özünü göstərir. Məs.: *daş yonaq, söz yazaq; xarrat taxtanı yonurdu* və s.
- 2) Obyektə olan təsir qismən qabarlıq şəkildə özünü göstərir. Məs.: *Əllərinini öpür dağlar küleyi; O dişini qıçayırl; Tahir dostunun əlini sixdi* və s.
- 3) Obyektə olan təsir nəticəsində obyekt meydandan yox ola bilir. Məs.: *Əhməd işığı söndürdü; O sükütu pozdu; Qonaq çayını içdi* və s.

4) Obyektə olan təsir nəticəsində yeni bir obyekt yaranır.
Məs.: *Mühəndislər yeni bir proyekt çizdilər; Zabitlər yeni plan qurdular və s.*

5) Obyektə olan təsir nəticəsində obyekt yerini dəyişir.
Məs.: *Pambıqçılardan yaş pambıq qozalarını yerə sərdilər; Yaqt su götürdü və s.*

6) Obyekt təsir altında olsa da, ona olan təsir nəzərə çarpmır. Məs.: (*məni*)*anla*, (*məsələni*) *duy*, (*hadisəni*) *sez*, (*kitabı*) *oxu* və s.

Təsirlilik kateqoriyası həm sözlərin öz leksik-semantik mənasında, həm də şəkilçilər vasitəsi ilə ifadə olunur. Bilmək lazımdır ki, dilimizdəki feillər heç bir şəkilçi qəbul etmədən leksik-semantik məzmununa görə təsirli və təsirsiz ola bilir.

Müasir Azərbaycan ədəbi dilində bir qrup feillər vardır ki, onlar həm təsirli, həm də təsirsiz feil kimi çıxış edir. Məsələn, *başla*, *işlə*, *gəz*, *oxu* və s. feillər bu qəbildəndir: *məqaləni başladım – işləməyə başladım, məqaləni işlədim – parkda işlədim, səni gəzdim – şəhərdə gəzdim* və s.

Təsirlilik kateqoriyası dilçilikdə bir sıra vacib məsələlərin aydınlaşmasında da mühüm rol oynayır:

a) ismin təsirlik halını müəyyənləşdirməkdə bu kateqoriyanın rolu var;

b) sintaksisdə vasitəli və vasitəsiz tamamlığın müəyyənləşməsində bu kateqoriyanın əhəmiyyəti az deyil. Belə ki, ismin təsirlik halında olan sözlər sintaksisdə vasitəsiz tamamlıq kimi çıxış edir;

c) təsirlilik kateqoriyası sintaksisdə şəxssiz cümlənin müəyyənləşməsində də mühüm rola malikdir. Məs.: *Dünən iclasda sənin məsələnə baxıldı cümləsindən göründüyü kimi, xəbər vasi-*

təsi ilə (təsirsiz feillə) şəxssiz cümləni müəyyən etmək olur;

ç) təsirlilik kateqoriyasının köməyi ilə feilin növlərinin hansının təsirli, hansının isə təsirsiz olduğunu müəyyənləşdirmək mümkündür. Bu kateqoriyanın köməyi ilə aydın olur ki, məlum feillər həm təsirli, həm də təsirsiz, məchul, qayıdış, qarşılıqlı, müştərək növ feillər təsirsiz, icbar növ feillər təsirli olur.

d) təsirlilik kateqoriyası ilə müəyyənləşdirmək olur ki, *olmaq* feili təsirsiz, *etmək*, *eləmək* feilləri isə təsirlidir.

Azərbaycan dilində ismin təsirlik halında olan obyekti tələb edən həqiqi mənanı bildirən feillərlə yanaşı, məcazlaşmış feillər də təsirli və təsirsiz ola bilirlər. Təsirli olanlar: *O, kitabı aldı – Həsrətin səbrimi əlimdən aldı* (məcazlaşmışdır); *Dərzi parçanı dönə-dönə ölçüdü – Ramazan hirsli-hirsli əl-qolunu ölçüdü* və s.

Müasir Azərbaycan ədəbi dilində təsirsiz feillərdən təsirli feil əmələ gətirən şəkilçilər aşağıdakılardır:

-t şəkilçisi. Məhsuldar şəkilçidir. Aşağıdakı hallarda təsirli feil əmələ gətirir:

a) sonu saitlə qurtaran feillərə qosulduqda: *çürü–çürüüt, quru–qurut* və s.

b) -la² şəkilçili təsirsiz düzəltmə feillərdən təsirli feil yaradır: *irəlilə–irəlilət, gerilə–gerilət* və s.

c) sonu -a² şəkilçisi ilə qurtaran təsirsiz feillərdən təsirli feil yaradır: *oyna–oynat, yaşa–yaşat, göynə–göynət* və s.

Son payızın ovunda, Bir çiçəyi **yaşatdım** (N.Kəsəmənli). Bağırmının başını **göynətdin** yenə, Könlüm ayrılıqdan yox küsən deyil (N.Kəsəmənli).

ç) sonu -ı⁴ şəkilçisi ilə qurtaran təsirsiz düzəltmə feillərdən təsirli feil əmələ gətirir: *aci–acıt, böyü–böyük, çürü–çürüüt, bərkı–bərkít, turşu–turşut, qarsı–qarsıt* və s.

Hələ qarsıtmayıb kirpiklərini,

Gözündən tökülən alovlar, odlar (N.Kəsəmənli).

d) **-ıldə⁴** şəkilçili sözlərin sonuna qoşularaq təsirsiz feildən təsirli feil yaradır: *vizilda–vizıldat, şaqqılda–şaqqıdat* və s.

-ıt⁴ şəkilçisi: *qorx–qorxut, hürk–hürküt* və s. Bu şəkilçi nisbətən qeyri-məhsuldar şəkilçidir. Bəzən **-ıt⁴** şəkilçisi **-ız⁴** şəkilçisi ilə də əvəz olunur. Müqayisə et: *qorxut–qorxuz, hürküt–hürküz* və s.

-dır⁴ şəkilçisi. Nisbətən məhsuldar şəkilçidir. Təsirsiz feil-lərdən təsirli feil yaradır: *gül–güldür, sol–soldur, sus–susdur, alış–alışdır, ças–çasdır, din–dindir* və s.

Bütün çovğunları, qasırğaları, susdurar baharı doğan qəlbimiz (N.Kəsəmənli). Bir halımı soruş, könlümü dindir, Axşamlar yadına düşür səhərin (Ə.Kərim). Məni çasdırmışdı sözün, söhbətin, Sən demə hər şeyin bir həddi varmış.

Qeyd: **-dır⁴** şəkilçisi onomim şəkilçidir.

- ar² şəkilçisi: *qop–qopar, çıx–çıxar* və s.

Qeyd: **-ar²** onomim şəkilçidir.

-ır⁴ şəkilçisi: *qaç–qaçır, it–itir, bit–bitir, köç–köçür, ças–çasır* və s. Bu şəkilçi nisbətən məhsuldardır.

Qeyd: **-ır⁴** onomim şəkilçidir.

Təsirli feilləri feildən feil əmələ gətirən, eyni zamanda baş-qa nitq hissələrindən feil düzəldən şəkilçilərdə də, mürəkkəb feillərdə də izləmək olar (bax: Düzəltmə və mürəkkəb feillərə).

Müasir Azərbaycan ədəbi dilində aşağıdakı şəkilçilər vəsi-təsilə təsirli feillərdən təsirsiz feillər yaranır:

- a) feilin məchul növünün şəkilçisi **-ı^l⁴, -ı; -ı^m⁴, -ıⁿ**: *yaz–yazılmaq, de–deyilmək* və s.
- b) feilin qayıdış növünün şəkilçisi **-ı^l⁴, -ı; -ı^m⁴, -ıⁿ**: *de–deyinmək, gör–görünmək, dara–daranmaq* və s.
- c) feilin şəxssiz növünün şəkilçisi **-ı^l⁴, -ı**: *bax–baxılmaq* və s.
- ç) feilin qarşılıqlı növünün şəkilçisi **-ı^ş⁴, -a^ş², -ı^ş**: *yaz–yazışmaq, vur–vuruşmaq* və s.
- d) feilin müştərək növünün şəkilçisi **-ı^ş⁴, -a^ş², -ı^ş**: *hür–hürüşmək, mələ–mələşmək* və s.

Müasir Azərbaycan ədəbi dilində təsirsiz feilləri həm də düzəltmə və mürəkkəb feillərdə izləmək lazımdır. Əgər düzəltmə və mürəkkəb feillər özündən əvvəl ismin təsirlik halında olan obyekt tələb etmirse, onda feil təsirsiz olur. Oksinə olduqda isə feil təsirli olur. Deməli, geniş götürdükdə təsirli-təsirsiz feilləri feillərin quruluşunda da izləmək lazımdır. Yəni sadə, düzəltmə, mürəkkəb feillərdə, təsirlilik və təsirsizlik məsələsi özünü göstərir.

FEİLİN QRAMMATİK MƏNA NÖVLƏRİ

*Feilin grammatic
məna növləri barədə
fikirlərin xülasəsi.*

Feilin növ kateqoriyası ob-yekti və subyekti arasında müna-sibətdə meydana çıxır. Obyekt və subyekti arasındakı münasibət feildə müəyyən qrammatik formalarla ifadə olunur. Bu qrammatik formalar feilin qrammatik məna növlərini yaradır. Feil-

dəki qrammatik formalara feilin qrammatik növ şəkilçiləri də demək olar.

Feilin qrammatik məna növlərinin şəkilçiləri barəsində aşağıdakı fikirlər mövcuddur:

a) bəzi türkoloqlar (E.V.Sevortyan və başqaları) belə hesab edirlər ki, növ şəkilçiləri tarixən sözdüzəldici şəkilçi olub, indi isə sözdəyişdirici şəkilcidir.

b) bir qisim türkoloqlar (N.A.Baskakov, N.K.Dmitriyev, B.A.Serebrennikov və başqaları) isə növ şəkilçilərinin qədimlərdə sözdəyişdirici, indi sözdüzəldici şəkilçi olduğunu söyləyirlər.

c) bəzi dilçilər növ şəkilçilərini formadüzəldici şəkilçilər hesab edirlər. Bu fikirdə olanların mövqeyi daha düzgündür. Belə ki, növ şəkilçiləri sözyaradıcılığının tələblərinə cavab vermir, yeni mənalı feillər əmələ gətirmir. Sadəcə olaraq, feildə qrammatik formaları (qrammatik subyektləri) dəyişir. Nəticədə isə iş, hal, hərəkətin icrasında (yəni feildə) subyektin məlumluq, məchulluq, qayıdışlıq, qarşılıqlılıq, müştərəklik, icbarlıq münasibətlərini üzə çıxarır.

Bəzən feilin qrammatik məna növlərini təsirli-təsirsiz feilərin içərisində əritməyə çalışmışlar. Lakin feilin qrammatik məna növlərinin özünəməxsus morfoloji göstəricisi vardır. Eyni zamanda bunların hər biri dildə müstəqil kateqoriyalar kimi sabitləşmişdir.

Feilin qrammatik məna növlərini təsirlilik və təsirsizlik kateqoriyasına daxil etmək elmi cəhətdən qeyri-məqbuldur. Çünkü onları bir-birindən fərqləndirən bir sıra mühüm xüsusiyyətlər vardır:

I. Təsirlilik və növ dildə sabitləşmiş müstəqil qrammatik

kateqoriyalardır. Ona görə də növləri yalnız təsirliliyə görə bölmək növ kateqoriyasını inkar etmək deməkdir.

II. Bütün feillər obyektə olan münasibətinə görə ya təsirli, ya da təsirsiz olur. İşin icrası prosesində hər bir feil subyekt və obyektlə müxtəlif münasibətə girir. Bu münasibət növləri meydana çıxarırlar.

III. Hər iki kateqoriyanın özünəməxsus şəkilçisi vardır. Təsirlilik-təsirsizlik kateqoriyasını yaranan şəkilçilərdən fərqli olaraq, növ kateqoriyasının şəkilçiləri həm feilin növlərinə, həm də təsirlilik -təsirsizlik kateqoriyasına xidmət edir.

IV. Təsirlilik-təsirsizlik kateqoriyasının şəkilçiləri hərəkətin subyekt və obyekti arasındaki münasibəti dəyişmir. Bunu yalnız növ şəkilçiləri edə bilir.

*Feilin qrammatik məna
növlərində iş, hal, hərə-
kətlə subyekt arasındakı
münasibət.*

İş, hal və hərəkəti icra edən subyekt ilə obyekt arasındaki münasibətin qrammatik forması feildə ifadə olunur. Bu zaman növ kateqoriyası yaranır.

İş, hal və hərəkətin icrasında subyektin fəal və qeyri-fəal iştirakı ola bilir. Subyektin fəal və qeyri-fəal iştirakı, yəni obyektin üzərinə təsir edib-etməməsi, subyektin obyekti və obyektin subyekti əvəz etməsi və subyektlə obyekti arasında münasibət növ kateqoriyasını yaradır.

Azərbaycan dilində feilin məlum növündən başqa yerdə qalan növlərin hər birinin özünəməxsus qrammatik forması (morpholoji göstəricisi) vardır.

Feilin növ kateqoriyasının müəyyənləşdirilməsində iş, hal, hərəkətlə subyekt arasında aşağıdakı münasibətlərə fikir vermək lazımdır:

1. *İş, hal, hərəkətlə obyekt arasındaki münasibət;*
2. *İş, hal, hərəkətlə subyekt arasındaki münasibət;*
3. *İş, hal, hərəkətlə obyekt və subyekt arasındaki münasibət;*
4. *İş, hal, hərəkətin subyekti və obyekti arasında olan münasibət.*

Bunlardan birincisi ancaq məchul növü, ikincisi məlum, qayıdış, şəxssiz, icbar növləri, üçüncüüsü və dördüncüüsü isə məchul, qayıdış növləri müəyyənləşdirə bilər.

Müasir Azərbaycan dilində feilin qrammatik məna növləri bunlardır: 1) *Məlum növ (aktiv növ);* 2) *Məchul növ (passiv növ);* 3) *Şəxssiz növ;* 4) *Qayıdış növ;* 5) *Qarşılıqlı növ;* 6) *Müşətərk növ;* 7) *İcbar növ.*

Qeyd: Orta məktəb dərsliklərində feilin qrammatik məna növləri belə göstərilir: *məlum növ, qayıdış növ, məchul növ, şəxssiz növ, qarşılıqlı-birgəlik növ, icbar növ.*

Məlum növ.

Məlum növ iş görəni (subyekti) məlum olan növdür. Bu növdə işin icrasında iştirak edən subyekt məlum olur. Ona görə də orta məktəb dərsliklərində bu növə iş görəni məlum olan növ də deyilir. Həm də məlum növ iş görəni aktiv olan növ də adlanır.

Məlum növ feillər təsirli və təsirsiz olur. Təsirli olduqda işin icrasında subyekt, obyekt və feil iştirak edir. Məs.: *Maşın* (subyekt) *sürətini* (obyekt) *artırdı* (feil).

Məlum növ təsirsiz olduqda isə işin icrasında subyekt və feil olur. Məs.: *Maşın* (subyekt) *gedirdi* (feil).

Dilimizdəki sadə, düzəltmə və mürəkkəb feillər digər növ şəkilçilərini qəbul etmədikdə məlum növdə olurlar. Buradan aydın olur ki, məlum növün morfoloji göstəricisi yoxdur.

Yuxarıda qeyd etdiyimiz kimi, məlum növdə subyekt fəal iştirak edir. Bu növdə olan feillərdə subyektin iştirakı aşağıdakı şəkildə özünü göstərir:

a) bəzən subyekt söz şəklində iştirak etmir. Lakin bu zaman subyekt şəxs sonluqları ilə ifadə olunur. Subyekti şəxs sonluqları ilə üzə çıxarmaq olur. Məs.: *Arzumuzu vermədilər, Bizə atam döz, dedilər. Elə bildik düz dedilər* (B. Vahabzadə); *Dünənki hadisəni eşitdik; Getdin..., Ləpələnib titrədi çaylar, Onda gedişinin yasımı qaldı* (N. Kəsəmənli); *Otağa qayıtdı, amma iş stoluna yaxın düşə bilmədi* (V. Babanlı).

b) əksər vaxtlar işin icrasında subyekt söz şəklində iştirak edir. Məs.: *Aynur (subyekt) evə girən kimi hönkürüb özünü çarpayıya atdı* (F. Qoca); *Vələd əlini stəkandan çəkdi* (İ. Məlikzadə). *O, bu düşüncələrlə vərəqləri təkrar-təkrar çevirdi* (V. Babanlı). *Söhrab danışmadı, sakitcə mətbəxə keçdi* (V. Babanlı).

c) məlum növdə subyekt başqa üzvlərlə ifadə olunur. Yəni məlum növdə iştirak edən subyekt cümlədə müstəqil söz şəklinde işlənmir, lakin onu asanlıqla hər hansı bir üzvün köməyi ilə bərpa etmək olur. Məs.: *ürəyi ağrıydı, sözü eşidildi, işi qurtardı* və s. Bu tipli misallarda subyekt zahirdə olmasa da, feil məlum növdə olur. Asanlıqla istənilən vaxt subyekt işlədirilə bilər və cümlənin məzmununa xələl gəlməz. Məs.: *Onun ürəyi ağrıydı; Onun sözü eşidildi; Onun işi qurtardı*.

Qeyd: Azərbaycan dilində **geyindi**, **soyundu** tipli sözlər zahirən qayıdış növə bənzəsə də, məzmunca məlum növdədir. Çünkü qayıdış növ feillər təsirsiz olduğu halda **geyindi**, **soyundu** sözləri təsirlidir.

**Məchul
növ.**

Orta məktəbin dərsliklərində məchul növ və iş görəni məlum olmayan növ də deyilir.

Məchulluğu belə başa düşmək olmaz ki, işin icrasında subyekt yoxdur. Əksinə, işin icrasında subyekt var. Lakin bu subyekt məchul şəkildə özünü göstərir və onu üzə çıxarmaq mümkün olmur. Yəni işi icra edən subyekt gizli qalır. Ona görə bu növə bəzən passiv növ də deyilir. Məchul növdə passiv olan feil deyil, subyektdir. Subyekt naməlum olduğu üçün obyekti onun rolunu ifa edir. Yəni obyekt subyekti əvəz edir.

Məchul feillər təsirli feillərdən yaranır və təsirsiz olur. Təsirli feillərə məchul növ şəkilçisi qoşulduqdan sonra feil təsirsiz feilə çevrilir. Məs.: *yaz–yazıl, at–atıl, qaz–qazıl, çək–çəkil, vur–vurul, süz–süzül, böl–böln, bəslə–bəslən, de–deyil, ye–yeşil* və s.

Məchul növün özünəməxsus morfoloji göstəricisi var: **-ı⁴; -ı; -ıñ⁴; -n.** Bu şəkilçilər təsirli feillərə qoşulur və məchul növdə olan təsirsiz feil əmələ gətirir. Məs.: *vur–vurul, yor–yorul, qır–qırıl, yiğ–yiğıl, six–sixıl, tök–tökül* və s.

O qapıda ümidişlərin *vuruldu*, *Səbr eylədin, dözdün, səbrin yoruldu*, *Yorğun düşdün, qanadların qırıldı*, *Ağlama, ceyran basası, ağlama* (N.Kəsəmənli); O küləkli payız günü Bakının asfalt döşəməsinin küçələrinə nə qədər sarı yarpaq *töküldü*.

-la² şəkilçili düzəltmə təsirli feillərə **-n** şəkilçisi qoşulmaqla məchul növ yaranır; *yağla–yağlan(maq), payla–paylan(maq), bağla–bağlan(maq), işlə–işlən(mək)* və s. Bu tipli sözlərdə **-n** şəkilçisindən sonra yenidən məchul növün **-ı⁴** şəkilçisi qoşula bilir: *yağlan–yağlanıldı, paylan–paylanıldı, bağlan–bağlanıldı, işlən–işlənildi* və s. Bu zaman ikiqat məchulluq yaranır. Birinci məchulluğu **-n** şəkilçisi, ikinci məchulluğu isə **-ı⁴** şəkilçisi yaradır.

Qeyd: Əgər cümlənin mübtədəsi varsa, onda *paylanıldı*, *yağlanıldı* tipli sözlərdə ikiqat məchulluq var: *kitab paylanıldı; maşın yağlanıldı* və s. Cümlənin mübtədəsi yoxdur-sa, onda **-n** şəkilçisi məchul növün, **-l⁴** şəkilçisi şəxssiz nö-vün şəkilçisi olur.

Şəxssiz növ.

Şəxssiz növ təsirsiz feildən əmələ gəlir və təsirsiz də olur. Bu növün morfoloji göstəricisi **-l⁴** şəkilçisidir: *baxıldı, gedildi, diqqət edildi, yanaşıldı* və s.

Şəxssiz növlə məchul növ arasında aşağıdakı oxşar cəhətlər vardır:

a) həm şəxssiz növ, həm də məchul növ təsirsiz olur. Mü-qayisə edək: *yazıldı* (məchul növ), *gedildi* (şəxssiz növ).

b) məchul və şəxssiz növlərin morfoloji göstəriciləri eynidir: **-l⁴** şəkilçisi.

Şəxssiz növlə məchul növ arasında aşağıdakı fərqlər də mövcuddur:

a) məchul növ feillər təsirli feildən yaranır və təsirsiz olur. Şəxssiz növ isə təsirsiz feildən əmələ gəlir, təsirsiz olaraq qalır.

b) məchul növün morfoloji göstəricisi **-l⁴; -l; -m⁴; -n** şəkilçilə-ridir. Şəxssiz növün morfoloji göstəricisi isə yalnız **-l⁴** şəkilçisidir.

c) məchul növün mübtədəsi olur. Məs.: *Kitab paylandı; Maşın yağlandı*. Şəxssiz növün isə mübtədəsi olmur: *Sizin ərizənizə baxıldı; İmkanlardan istifadə edildi; İşə vaxtında başlanıldı; İntizama ciddi fikir verilməlidir; Belə faktlara diqqətlə yanaşılmalıdır*.

**Qayıdış
növ.**

Feilin qayıdış növdə subyekt (iş görnən) obyekti əvəz etmiş olur. Belə ki, subyekt həm subyekt, həm də obyekt rolunda çıxış edir. Bu cəhətdən qayıdış növ məchul növdən fərqlənir. Əgər məchul növdə obyekt subyekti əvəz edirdisə, qayıdış növdə isə subyekt obyekti əvəz edir.

Qayıdış növün morfoloji göstəricisi **-ıñ⁴; -ıñ; -ıl⁴** şəkilçiləridir. Məs.: (ürəyi) *sixılmaq*, (hava) *açıldı*, (duman) *çəkildi*, (döyüşçülər) *göründü* və s.

*Xəstənin qəlbini sixılır; Hava getdikcə açıldı, duman çəkildi;
Pambıq yiğanlar yenidən tarlada göründü.*

Qayıdış növ feillər təsirli feillərdən düzəlir və təsirsiz olur. Məs.: *üzüldü*, *darandı*, *göründü*, *açıldı*, *çırındı*, *qısıldı*, *çəkildi*, *əyildi* və s.

Təpələrin dalından qızartı görünürdü; Salatının ürəyi çırıpınrıdı; Elə bil taxtın üstünə salılmış gəbələrin də rəngi açılmışdır; Yalnız qalın kolların six yarpaqları əvvəlki kimi bir-birinə qıslaraq ay işığının qabağını kəsir, qatı kölgələri daha da tünləşdirməyə çalışırı (İ.Şixlı); Dağlar endi, çən çəkildi, Üzgözünə dağın-daşın, Dağlar məni tanımadı (M.Araz); Nənəm deyərdi: baban boydan uca deyildi, Nə bəylərə baş əyib, Nə xanlara əyildi.

Qeyd: Qayıdış növlə məchul növ morfoloji göstəricilərinə görə bir-birinə oxşayır. Lakin məchul növdə obyekt subyekti, qayıdış növdə isə subyekt obyekti əvəz etmiş olur. Müqayisə et: *deyildi* (məchul) – *deyindi* (qayıdış), *yuyuldu* (məchul) – *yuyundu* (qayıdış), *çəkildi* (məchul) – *çəkindi* (qayıdış), *döyüldü* (məchul) – *döyündü* (qayıdış) və s.

Qayıdış növlə bağlı bir sıra xarakterik xüsusiyyətlər vardır. Bu növ təkcə qayıdış növ şəkilçiləri ilə deyil, həm də düzəltmə feilləri yaradan şəkilçilərin məzmununda ifadə olunur:

- a) **-lan²** şəkilçili feillərdə: *qanadlan* (maq), *qüvvətlən* (mək), *ruhlan* (maq), *evlən* (mək), *dillən* (mək), *ağillan* (maq), *xəstələn* (mək) və s.
- b) **-al²; -l** şəkilçili feillərdə: *yüksəl* (mək), *ucal* (maq), *qısal* (maq), *gödəl* (mək) və s.
- c) **-laş²** şəkilçili feillərdə: *gözəlləş* (mək), *sakitləş* (mək), *saqlamlaş* (maq) və s.

Qeyd: *qalan* (maq), *qazan* (maq), *islən* (maq), *dağıl-* (maq), *utan* (maq), *qısqan* (maq) feilləri qayıdış növ məzmunundadır.

Qarşılıqlı növ.

Bu növdə iş azı iki subyekt tərəfindən qarşılıqlı surətdə icra olunur. Subyektlərin heç birinin obyekt üzərinə təsiri olmur. Məs.: *görüş* (mək), *yazış* (maq), *vuruş* (maq) və s.

Qarşılıqlı növün morfoloji əlaməti **-ış⁴; -aş²; -ş** şəkilçiləridir. Bu şəkilçilər təsirli feillərə qosulur və qarşılıqlı növdə olan təsirsiz feil yaradır. Məs.: *gör-görüş* (mək), *döy-döyüş* (mək), *vur-vuruş* (maq) və s.

Feillərdən isim düzəldən **-ış⁴** şəkilçiləri ilə qarşılıqlı növün şəkilçilərini bir-birindən ayırmaya lazımdır.

Bunları fərqləndirmək üçün aşağıdakıları bilmək vacibdir:

- a) **-ış⁴** şəkilçili sözlər feilin zaman şəkilçilərini qəbul edirsə, onda qarşılıqlı növdə olur: *görüşdük*, *yazışdıq* və s. Bu şəkilçi feildən isim əmələ gətirdikdə isə ondan sonra zaman şəkilçisi işlənə bilmir.

b) -ış⁴ şəkilçili sözlər hal, kəmiyyət, mənsubiyyət şəkilçiləri qəbul etdikdə feildən isim əmələ gətirir: *görüşün* (hal şəkilçisi) *vaxtı*; *görüşlər* (kəmiyyət şəkilçisi) *başladı*; *Onların görüşü* (mənsubiyyət şəkilçisi) və s. Qarşılıqlı növü əmələ gətirən -ış⁴ şəkilçilərindən sonra hal, kəmiyyət, mənsubiyyət şəkilçilərini artırmaq mümkün olmur.

Qeyd: *Dilimizdə sovuş(maq), sürüş(mək), giriş(mək), qızış(maq), əziş(mək), dolaş(maq), üzüs(mək), yapış(maq), çalış(maq), alış(maq)* və s. tipli sözlər qarşılıqlı feillərə oxşasalar da, bu növə aid deyildir.

Qarşılıqlı feillər təsirli feillərdən əmələ gəlir və təsirsiz olur. Bu cür təsirsiz feilləri təsirliyə çevirmək mümkündür. Məs.: *görüş(mək)* – *görüşdür(mək)*, *döyüş(mək)* – *döyüşdür(mək)* və s.

Belə təsirli feillərdən isə icbar növü yaratmaq asandır: *döyüş-dür(mək)* – *döyüşdürt(mək)*, *görüşdür(mək)* – *görüşdürt(mək)* və s.

Müştərək növ. Müştərək növdə işin icrası çox sayılı subyektlər tərəfindən müştərək icra olunur. İcra zamanı çoxlu subyekt çıxış edir. İş eyni vaxtda, birgə və paralel surətdə yerinə yetirilir. Müştərək növün morfoloji əlaməti -ış⁴; -aş²; -ş şəkilçiləridir.

Bu növ feillər təsirsiz feillərdən əmələ gəlir və yenə də təsirsiz olur. Məs.: *hürüş(mək)*, *bağıriş(maq)*, *ağlaş(maq)*, *qaynaş(maq)*, *mələş(mək)*, *vızıldاش(maq)*, *gülüş(mək)*, *uçuş(maq)*, *dağılış(maq)* və s.

Xoruzlar banladı, toyuqlar tardan töküldü, qapılarda mal-qa-

ra mələşməyə başladı, ancaq o oyanmadı (İ.Sixlı); Alatorandan işə çıxsalar da, qaranlıq qarışan kimi evlərinə dağlışırdılar; Biz kəndə çatanda artıq kəndin itləri hürüşürdü; Çən çəkildi, bulud ötdü, quş uçdu, Qərənfillər, yasəmənlər uçusdu, Tut dərildi, gilas dəyib sovuşdu, Ağ almaya, qızıl nara yol verin.

Qarşılıqlı və müştərək növ feillər aşağıdakı xüsusiyyətlərinə görə bir-birinə oxşayır:

- a) hər iki növün şəkli əlaməti eynidir;
- b) hər iki növdə olan feil təsirsiz olur;
- c) hər ikisində bir neçə subyekt olur.

Qarşılıqlı və müştərək növ feillər həm də bir-birindən fərqlənirlər:

a) qarşılıqlı növ əksərən təsirli, müştərək növ isə təsirsiz feil-dən düzəlir.

b) qarşılıqlı növdə subyektlərin hərəkəti bir-birinə qarşı istiqamətdə, müxtəlif zamanlarda icra olunur, müştərək növdə isə subyektlərin hərəkəti eyni istiqamətdə, eyni zamanda paralel yerinə yetirilir.

c) qarşılıqlı növ feillərin iki subyekti olur, müştərək növ feillərin subyekti çox olur.

ç) qarşılıqlı növ feilin subyektlərindən biri adlıq halda olur, digəri isə ilə qoşması ilə işlənir. Müştərək növün subyektləri bir leksik vahidlə ifadə olunur. Müqayisə et: *Toğrul ilə Tuğra yazışdı* (karşılıqlı növ); *Qoyunlar mələşdi* (müştərək növ).

d) qarşılıqlı növ -ış⁴; -aş²; -ş şəkilçiləri, müştərək növ isə, əsasən, -aş²; -ş şəkilçiləri ilə yaranır.

e) qarşılıqlı növ feillərin subyekti daha çox insan məfhumu ilə, müştərək növünü isə quş, həşərat, heyvan və digər məfhumlarla bağlıdır.

İcbar növdə iş, hal və hərəkətin icrası əmr, xahiş, rica, təkidlə baş verdiyi bildirilir. Bu növ həmişə təsirli feillərdən yaranır və təsirli də olur. Məs.: *anla – anlat* (maq), *oxu – oxut* (maq).

İcbar növ təsirli feillərdən yarandığına görə *gəl*, *get*, *qaç* və s. kimi təsirsiz feillərdən icbar növ düzəltmək olmur. Bu qəbildən olan sözlərdən təsirli feil yarandıqdan sonra icbar növ düzəltmək mümkündür. Məs.: *qaç(maq)–qaçıր(maq)–qaçırt(maq)–qaçırtdır(maq)* və s.

İcbar növün morfoloji əlaməti **-dir⁴**; -t şəkilçiləridir. Bu şəkilçilər təsirli feillərə qosulur və icbar növü yaradır. Məs.: *sil(mək) – sildir(mək)*, *yaz(maq) – yazdır(maq)*.

İcbar növdə bəzən işin icrasında çox subyekt çıxış edə bilir. Məs.: *yaz – yaz-dir – yaz -dir-t – yaz-dir-t-dir* və s. Bu zaman iki-qat icbarlıq yaranır. Məsələn, *yazdır(maq) feilində birinci qat icbarlığı -dir, ikinci qat icbarlığı -t şəkilçisi* yaradır.

İcbar növə aid xüsusiyyətləri belə xarakterizə etmək olar:

a) icbar növün şəkilçiləri təsirli feil köklərinə artırılır. Məs.:

<i>yaz(maq)</i>	<i>yaz-dir(maq)</i>
<i>oxu(maq)</i>	<i>oxu-t(maq)</i>
<i>al(maq)</i>	<i>al-dir(maq)</i> və s.

b) **- dir⁴** şəkilçisi təsirsiz feil köklərinə əlavə edilə bilir. Bu zaman feil təsirsizdir, ondan təsirli feil yaranır. Deməli, **-dir⁴** şəkilçisi təsirli feil yaradan şəkilçi olur.

Məs.:

<i>Dayan(maq)</i>	<i>Dayan-dir(maq)</i>
<i>Çalış(maq)</i>	<i>Çalış-dir(maq)</i> və s.

c) İcbar növün şəkilçiləri təsirli feil əmələ gətirən şəkilçilərdən sonra artırıla bilir. Məs.: *köç – köç-ür – köç-ür-t(mək)*, *qaç – qaç-ır – qaçıր - t(maq)* və s.

ç) icbar növün şəkilçiləri müasir dilimizdə kökü müstəqil mənaya malik olmayan təsirli feillərə artırıla bilir. Məs.: *saxla-saxlat, ağla-aglat, bəslə-bəslət* və s.

d) qayıdış növün şəkilçilərindən sonra işlədilən -**dır** şəkilçisi təsirli feil yaradır. Bu zaman -**dır** şəkilçisi təsirsiz feili təsirli feilə çevirir. Məs.: *döy – döyün – döy-ün-dür; çırp – çırp-in – çırp-in-dır; xoşla – xoşla-n – xoşla-n-dır* və s.

e) icbar növ şəkilcisindən sonra məchul növün şəkilçisi qoşula bilir. Ona görə ki, məchul növ təsirli feillərdən yaranır. İcbar növ feillər də təsirli olduğuna görə onlardan məchul feillər əmələ gəlir. Məs.: *yazdır* (maq) - *yazdırıl*(maq).

Qeyd: Feilin qrammatik məna növlərində təsirlilik və təsirsizlik məsələsini belə ümumiləşdirmək olar: Məlum növ feillər özündən əvvəl ismin təsirlik halında olan obyekt tələb edəndə təsirli, əksinə olduqda isə təsirsiz olur. Yəni məlum növ feillərin bir qismi təsirli, digər bir qismi isə təsirsizdir. Məchul, qayıdış, qarşılıqlı feillər təsirli feildən yaranır təsirsiz olur. Şəxssiz, müştərək növ feillər təsirsiz feildən əmələ gəlir və təsirsiz olaraq qalır. İcbar növ feillər təsirli feildən yaranır, təsirli də olur.

FEİLİN ZAMAN KATEQORİYASI

Zaman anlayışı obyektiv və qrammatik zaman olmaqla iki yerə ayrılır. Obyektiv zaman fəlsəfə elminin tədqiqat obyekti-nə daxildir. Qrammatik zaman isə dilçilikdə öyrənilir. Obyektiv zamanla qrammatik zamanın aşağıdakı fərqləri vardır:

1.Obyektiv zaman hissələrə ayrılmır, nə başlangıcı, nə də sonu vardır. O, bütöv və tam haldadır. Qrammatik zaman isə hissələrə ayrılr: keçmiş, indiki, gələcək zamanlara. Onun başlangıcı və sonu vardır.

2.Obyektiv zaman ümumbəşəridir. Bu zaman bütün xalqlara, millətlərə eyni dərəcədə xidmət edir. Qrammatik zaman isə fərdidir. Belə ki, hər bir xalqın öz dilinə məxsus qrammatik za-

manı vardi.

3. Obyektiv zamanın heç bir ifadə vasitəsi yoxdur. Qrammatik zamanın isə qrammatik ifadə formaları vardır.

Qeyd: Qrammatik zaman obyektiv zamanın dildə ifadə vasitəsidir.

Zaman kateqoriyası keçmişdə icra olunmuş, indi icra olunan, gələcəkdə icra olunacaq işin zamanı ilə, icra olunmuş, icra olunan və icra olunacaq iş haqqında məlumat verilən vaxt arasındakı zamandır.

Müasir Azərbaycan dilində feilin zamanının sayı barəsində müxtəlif fikirlər mövcuddur. Lakin fikir müxtəlifliyinə baxmayaraq, dilimizdə feilin üç zamanı məqbuldur: *keçmiş zaman, indiki zaman, gələcək zaman*.

KEÇMİŞ ZAMAN

Keçmiş zaman keçmişdə icra olunmuş işin zamanı ilə həmin iş haqqında məlumat verilən vaxt arasındakı zamandır.

1937-1940-cı illərə qədər yazılmış qrammatika kitablarında keçmiş zaman iş, hal, hərəkətin uzaq və yaxın keçmişdə icra olunmasına görə iki yerə ayrılmışdır. Yaxın keçmişdə icra olunmuş işin zamanına şühudi keçmiş zaman, uzaq keçmişdə icra olunmuş işin zamanına isə nəqli keçmiş zaman deyilmişdir. Lakin bu fikirlə razılışmaq olmur. Ona görə ki, keçmiş zaman işin uzaq və yaxın keçmişdə icra olunmasına görə yox, şahidlik dərəcəsinə görə iki yerə ayrıılır. İşin icrasında şahid iştirak etdikdə şühudi keçmiş zaman, şahid olmadıqda isə nəqli keçmiş zaman yaranır.

Şühudi keçmiş zaman. Bu zaman iş, hal, hərəkətin şahidlik yolu ilə icra olunduğunu bildirən zamandır. Şühudi keçmiş zamanda iki iş vardır. Biri keçmişdə icra olunmuş iş, digəri isə həmin iş barəsində şahidlik yolu ilə məlumat verilən iş. Məsələn: *Müəllim gəldi* cümləsində iki iş var. Birinci iş, müəllimin icra etdiyi iş, ikinci iş isə həmin işə şahid olan şəxsin məlumat verdiyi işdir.

Şühudi keçmiş zamanla bağlı xüsusiyyətləri aşağıdakı kimi sadalamaq olar:

1. Şühudi keçmiş zaman **-dı⁴** şəkilçisi ilə yaranır. Məsələn: *yazdı, oxudu* və s.
2. Şühudi keçmiş zamanda olan iş bütün şəxslər üzrə dəyişərək aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

Tək	Cəm
I. -m	-q, -k
II. -n	-niz ⁴
III. yoxdur	-lar ²

3. Şühudi keçmiş zaman iş, hal və hərəkətin şahidlik yolu ilə qəti şəkildə icra olunduğunu bildirir. Məsələn: *Qaş qaralan zaman bir dəstə atlı gəlib təpənin yanında durdu.*

4. Şühudi keçmiş zamanda iş bir dəfə icra olunur. Ona görə də işin icra prosesində birdəfəlilik özünü göstərir. Məsələn: *Usta Cəmil öz kiçik qızı və qoca arvadı ilə bizim həyətə köcdü.*

5. Şühudi keçmiş zamanda bir işin icrası nəticəsində yeni bir işin icra olunması üçün şərait yaranır. Beləliklə, bir işin icrasının nəticəsi kimi yeni bir iş meydana çıxır. Həmin işin nəticəsi kimi başqa bir iş yaranır. Proses bu şəkildə ardıcıl olaraq növbələşir. Məsələn: *Birdən onun ağızı əyildi, dodaqları əsməyə*

*başladı, göz bəbəkləri qapandı. Bir bildirçin qaldı, ox kimi
süzüb kola doğru uçdu, oradan da otluğa düşdü. Səməd ayağa
qalxdı, adı stəkanlara çaxır tökdü, stəkanın birini əmisinə verib,
o birini özü götürdü* (İ.Hüseynov); Zeynəb bir xeyli yerindəcə
*dayandı, onun dodaqları səyridi, gözləri yaşardı, güclə hirsini
boğub özünü ələ aldı, şalını düzəldə-düzəldə xəstəxananın ya-
nından ötüb idarəyə yaxınlaşdı* (İ.Əfəndiyev).

6. Şühudi keçmiş zaman iş, hal və hərəkətin icrasının dinamikliyini bildirir. Məsələn: *tanıdım, bildim* və s. Bunun səbəbi onunla bağlıdır ki, bütün feillər dinamik məzmunadır.

7. Şühudi keçmiş zamanın üslubla bağlı xüsusiyyətləri də mövcuddur. Bu zamanın üslubla bağlı xüsusiyyətləri aşağıdakı qaydalar üzrə özünü göstərir:

a) şühdili keçmiş zaman gələcəkdə qəti icra olunacaq işin məzmununu bildirir. Yəni şühdili keçmiş zaman bəzən qəti gələcək zamanı əvəz edir. Məsələn: *Kim bilir, bəlkə yenə də bir-birinizə qismət oldunuz.* Əslində bu cümlənin məzmunu belədir: Kim bilir, bəlkə yenə də bir-birinizə *qismət olacaqsınız;* *Kim bilir, bəlkə hələ sabah gəldi,* ya o biri gün *gəldi* (C.Cabbarlı). Bu cümlənin məzmunu isə belədir: Kim bilir, bəlkə hələ sabah *gələcək,* ya o biri gün *gələcək;* *Kim bilir, bəlkə bu xoşbəxt elə Qarabala oldu* (S.Qədirzadə). Yəni: *Kim bilir, bəlkə bu xoşbəxt elə Qarabala olacaq;* *Hələ bilmək olmaz ki, kim kimə qalib gəldi* (S.Qədirzadə). Yəni: *Hələ bilmək olmaz ki, kim kimə qalib gələcək.*

b) şühdili keçmiş zaman feilin şərt şəklinin məzmununda olur. Məsələn: *Balıq sudan çıxdı, öldü.* Yəni cümlə belə bir məzmunadır: *Balıq sudan çıxsı, öldü* (ölər); *Dil bir dəfə yalan danışdı,* həmişə danışar. Yəni: *Dil bir dəfə yalan danışsa, həmişə danışar;* *Ürəyin döyüntüsü dayandı, öldü.* Yəni: *Ürəyin döyüntüsü dayansa,* öldü (ölər). Bu tipli cümlələrin məzmununda güman, şübhə ola bilir.

Qeyd: Şühudi keçmiş zamanın hekayəti və rəvayəti yoxdur. Yəni şühudi keçmiş zaman *idi*, *imiş* köməkçi sözləri ilə işlənə bilmir. Ona görə ki, *idi* köməkçi sözü hekayət, *imiş* isə rəvayət bildirdiyi halda, şühudi keçmiş zaman isə şahidlik məzmunundadır. Bu mənada hekayət və rəvayət məzmunu şahidliklə uyğun gələ bilmir.

Şühudi keçmiş zamandan fərqli olaraq nəqli keçmiş zaman *idi*, *imiş* köməkçi sözləri ilə işlənə bilir. Məsələn: *yazmış idi*, *gəlmış imiş* və s.

Nəqli keçmiş zaman. Yuxarıda qeyd olunduğu kimi, bu zaman işin icrasının uzaq və yaxında olduğu na görə deyil, şahid tərəfin iştirakına görə belə adlanır. Nəqli keçmiş zamanda icra olunmuş iş nəql olunur. Bu zamanla bağlı xarakterik xüsusiyyətlər aşağıdakılardır:

- 1) Nəqli keçmiş zaman **-miş⁴**, **-ib⁴** şəkilçiləri ilə yaranır. Məsələn: *oxumuşam*, *gəlibən* və s.
- 2) **-miş⁴** şəkilçili nəqli keçmiş zaman şəxslər üzrə dəyişərkən aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

Tək	Cəm
I. - am ²	-iq ⁴
II. -san ²	-siniz ⁴
III. -dır ⁴	-dirlar ⁴

-ib⁴ şəkilçili nəqli keçmiş zaman isə aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

Tək	Cəm
I. -	-
II. -san ²	-siniz ⁴
III. -dır ⁴	-dırular ⁴

3) Bəzən **-miş⁴** şəkilçili nəqli keçmiş zamanın məzmununda şahidlik dərəcəsi özünü göstərir. Məsələn: *Mən sizə gəlmışəm. Ariqlamışdı, rəngi solmuşdu, qəddi əyilmişdi*, dərdin ağırlığından ürəyi *şışılmışdı* (Q.İlkin). *Biz dördümüzün də adını bu kağıza yazıb hörgünün bünövrəsinə qoymuşuq* (İ.Əfəndiyev). *Tiflisdə görmüşəm, yaxın olmuşam, Tapılmaz elə bir ağıllı adam* (Ə.Kərim).

4) Nəqli keçmiş zamanda olan söz inkar şəkilçisini qəbul edir və özündən sonra **deyil** sözünün işlənməsini tələb edir. Bu zaman nəqli keçmiş zaman təsdiq bildirir. Məsələn: *Mən özüm də bu nöqsanı az-çox hiss etməmiş deyiləm*. Bu cümlənin məzmunu belədir: *Mən özüm də bu nöqsanı az-çox hiss etmişəm*.

5) Nəqli keçmiş zamanda olan əksər cümlələrin məzmununda işin icrası nəqlolunma yolu ilə xəbər verilir. Məsələn: *Biz özgənin ocağına gəlib qazan asmamışıq; İyirminci ildə Nərimanovun mandatiynan gəlmışık biz bu rayona, yerli camaatnan, Qılinc Qur-bannan çıyın-çıyınə vuruşub hökumət qurmuşuq* (İ.Hüseynov).

6) **-mış⁴** nəqli keçmiş zaman şəkilcisində ş samiti bəzən ixtisar olunur. Müqayisə edək: *gəlmışən -gəlmisən*.

Ölsən, başdaşına *bu* söz yazılıns: “*Məni görməmisən, görməmisən sən!*” (N.Kəsəmənli). Yaxşı istəyibsən, yaman *tapmışan*, Günəş axtarıbsan, duman *tapmışan*, Həqiqət gəzibsən, yalan *tapmışan*, *Məni görməmisən, görməmisən sən* (N.Kəsəmənli). Izini ömrümə düzüb **keçmisən**, keçdiyin yollardan bezib **keçmisən**, Yanımdan qandalı üzüb **keçmisən**, *Məni görməmisən, görməmisən sən* (N.Kəsəmənli).

7) **-miş⁴** şəkilçili nəqli keçmiş zaman *imiş* köməkçi sözünün şəkilçiləşmiş **-miş** variantı ilə omonimləşir. Bunları fərqləndirmək üçün aşağıdakıları bilmək lazımdır:

a) **-miş⁴** nəqli keçmiş zaman şəkilçisi feil kökünə artırıldığı halda *imiş* köməkçi sözünün şəkilçiləşmiş **-miş** variantı isə zaman şəkilçisindən sonra qoşulur. Məsələn: *gəlmışəm* (zaman şəkilçisi), *gəlir imiş* (imiş köməkçi söz) və s.

b) **-miş⁴** şəkilçisi zaman şəkilçisi kimi işləndikdə işin icrasının nəql olunduğunu bildirir. *İmiş* köməkçi sözünün şəkilçiləşmiş **-miş** variantı isə feil formalarının rəvayətini yaradır. Məsələn: *gələsi imiş* və s.

Müasir dilimizdə nəqli keçmiş zamanın morfoloji göstəricilərindən biri də **-ib⁴** şəkilçisidir. Bu şəkilçi **-miş⁴** şəkilçisinə nisbətən qeyri-məhsuldardır. Lakin **-ib⁴** şəkilçisi nəqli keçmiş zaman şəkilçisi kimi həm şifahi, həm də yazılı ədəbi dilimizdə işlənir. Məsələn: *salıblar*, *gəliblər*, *aparıbsan*, *veribsən* və s.

Arzuları, məqsədləri **olub**, qarğı kimi üç yüz *il qarıldamaqdansa*, *Şahin olub on il yaşamaq istəyiblər* (Q. İlkin); *Soyuyub ocağıın, sönüüb çıraqığın, Ayrılıq anında dayanıb zaman, Üzüşüb hər yerdən əlim, ayağım, Könüł boşluğunun ağırlığından* (B. Vahabzadə); *Bir də ayılıb gördü ki, yaşı ötüb, vaxtı keçibdir* (Ə. Vəliyev). Mənəmi **veribsən** sənsiz küçəni? *Alıb aparıbsan sırılı gecəmi, Yalançı yuxular aldadıb səni, Məni görməmisən, görməmisən sən* (N. Kəsəmənli).

Qeyd: Bir çox dilçilik əsərlərində feilin bitməmiş davamlı, qəti, qeyri-qəti gələcək zamanlarından da bəhs olunur. Lakin feilin bu zamanları keçmiş zamana aiddir. Misallara diqqət edək: yazar idi, yazar imiş (qeyri-qəti gələcəkli keçmiş); yazar idi, yazar imiş (bitməmiş keçmiş zaman); yazacaq idi, yazacaq imiş (qəti gələcəkli keçmiş zaman); yazmaqda idi, yazmaqda imiş (davamlı keçmiş zaman).

*İndiki
zaman.*

İndiki zaman hal-hazırkı dövrdə icra olunan işin zamanı ilə həmin iş barəsində məlumat verilən vaxt arasındaki zamandır.

İndiki zamanla bağlı xüsusiyyətlər aşağıdakılardır:

1) İndiki zamanın morfoloji göstəricisi **-ır⁴** şəkilçisidir. Məsələn: *gəlir, gedir, yazır, oxuyur, bilir* və s.

Ulduzlar havanın bağrını dəlir, Qayalı dağlardan duman yüksəlir, Xəyalım gecəni salama gəlir, çapırdır atını birbaşa dünya (S. Vurğun).

2) İndiki zaman şəxslər üzrə dəyişir və aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

Tək	Cəm
I. - am ²	-ıq ⁴
II. -san ²	-sınız ⁴
III. —	-lar ²

Məs.: *toplayıram, atırıq, yaradırsınız, gedirlər* və s.

3) İndiki zamanda icra olunmuş hər hansı bir işlə həmin iş barəsində məlumat verilən vaxt üst-üstə düşür. Məsələn: *top atılır, saat işləyir* və s.

Nəğmə canlı həyat kimi bir şeydir. O yaşayır, nəfəs alır, öz kədəri ilə başqlarını quşsələndirir, gözdən yaş axıdib, ürəyi döyünməyə məcbur edir (Ə.Babayeva).

4) *İş, hal* və hərəkətin icrası ilə məlumat verilən işin icrası üst-üstə düşməklə yanaşı, ümumi əlamətlər qabarıq şəkildə nəzərə çarpır. Məsələn: *dil əsir, dodaq əsir, baş əsir* və s.

Qardaşım neyləsin, mən qızlığımıla ölmüşə baxa bilmirəm. Gözü qayır-qayır qaynayır. Bəxtəvərin qızının sümükləri şırt-şırt şırtlayır. Batmış elə bil qaraçı gözəlidir, qaş-gözü adamı yandırır, beli də ki, üzükdən keçər. Özü də deyəsən qağamdan kəsir (İ.Şixli).

5) İndiki zamanda icra olunan bəzi iş, hal və hərəkət təkcə

indiki zamanı deyil, həm də bütün zamanları əhatə edir. Məsələn: *Aylar, illər ötür, ağaclar kölgə salır, kür çayı axır; Bir də görürsən ki, açılan solur, Düşünən bir beyin bir torpaq olur, Bir yandan boşalır, bir yandan dolur, Sırrını verməyir sirdaşa dünya* (S. Vurğun) və s.

6) İndiki zamanda icra olunan iş, hal və hərəkət subyekti aid olur. Məsələn: *mən idmanı sevirəm*.

7) İndiki zamanda icra olunan iş təbiətə də aid ola bilir. Məsələn: *təbiət ağlayır, təbiət gülür. Bu daha çox insana məxsus xüsusiyyət təbiət üzərinə köçürürlərkən baş verir.*

8) İndiki zamanda üslubu cəhətlər də vardır. Belə ki, keçmişdə icra olunmuş işi daha qabarıq şəkildə vermək üçün indiki zaman keçmiş zaman yerində işlənir. Məsələn: *Onun üzü mənə tanış gəlir. Mən onu uşaqlıqdan tanıyıram. Yenə də onu istəyirəm.*

9) İndiki zamanda inkarda işləndikdə bəzən inkar şəkilcisinə sait düşür. Məs.: *yazmayır-yazmır, oxumayırxoxumur* və s.

Mühasirə *başlananda “zənginlər məhəlləsi” hələ dəqiq bir şey bilmirdi* (Ə.Cəfərzadə). Amma o *bilmir ki, bilmir ki*, qəti onun səadəti yanında durub (Ə.Kərim). *Mən kiminlə vuruşuram heç bilmirəm, Yixılıram əyilmirəm* (B. Vahabzadə).

Qeyd: İndiki zaman şəkilçisi **-ır⁴** onomim şəkilcidir.

GƏLƏCƏK ZAMAN

Gələcək zaman işin icrasının qəti və qeyri-qətiliyinə görə iki yerə ayrılır: **qəti gələcək zaman, qeyri-qəti gələcək zaman**.

Qəti gələcək zaman. Gələcəkdə qəti şəkildə icra olunacaq işin vaxtı ilə həmin iş barəsində məlumat verilən vaxt arasındaki zamanı əhatə edir. Feilin bu zamanında işin icrası gələcəkdə

qəti şəkildə yerinə yetirilir. Məsələn: *gələcək, deyəcək, görəcək* və s. Qəti gələcək zamanla bağlı xüsusiyyətlər aşağıdakılardır:

1) Bu zaman **-acaq²** şəkilçisi ilə düzəlir: *alacaq, xidmət edəcək, müəllim olacaq, atılacaq, qayıdacaq, güləcək, düşünəcək* və s.

2) Qəti gələcək zaman şəxslər üzrə dəyişərkən aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

	Tək	Cəm
I.	-am²	-ıq⁴
II.	-san²	-siniz⁴
III.	-	-lar²

Qeyd: **-acaq²** şəkilçisi saitlə başlanan şəxs şəkilçisini qəbul edərkən müəyyən fonetik dəyişikliyə uğrayır. Belə ki, **-acaq** şəkilçisindəki “**q**” samiti “**ğ**” - ya, **-əcək** şəkilçisindəki “**k**” samiti “**y**” - ya keçir.

3) Qəti gələcək zaman gələcəkdə qəti şəkildə icra olunacaq ardıcıl iş, hal və hərəkəti bildirir: *Ölməyəcək, sağ qalacaq, böyüyəcək, sənin xidmətində dayanacaq. Mən bu uşaqları oxudacağam. Onların da hərəsi beş uşaq oxudacaq. Belə-bələ hamı savadlanacaq, nadanlıq aradan qalxacaq.*

4) Qəti geləcək zaman iş, hal və hərəkətin gələcəkdə icra olunacağına kinayə, istehza münasibətlərini bildirir. Məsələn: *Sən elə bilirdin ki, mən vəzifəyə keçəndən sonra qapımızda “Pobeda” maşın dayanacaq, dayələr, qulluqçular xidmətimizdə dayanacaq.*

5) Qəti gələcək zamanda icra olunacaq iş feilin əmr şəkli ilə sinonim ola bilir. Yəni üslubla bağlı olaraq qəti gələcək zaman feilin əmr şəklini əvəz edir. Məsələn: *Siz sağalmayana qədər heç yerə getməyəcəksiniz. Yəni cümlə belə bir məzmundadır: Siz sağalmayana qədər heç yerə getməyin; Düz üç dəfə Kübra xanım*

məni Mirzə müəllimin adından çağırıb dedi ki, “Hazırlaş, Moskvaya dekadaya gedəcəksən. Yəni, cümlə belə bir məzmun-dadır: Düz üç dəfə Kübra xanım məni Mirzə müəllimin adından çağırıb dedi ki, “Hazırlaş, Moskvaya dekadaya get”.

6) Qəti gələcək zamanın inkarında olan feil indiki zamanın inkarını bildirir. Məs.: *Bu saat qayıt get evinə? -Qayıtmayacaqam, getməyəcəyəm!* (yəni, qayıtmıram, getmirəm!).

7) Cüməldə bir neçə qəti gələcək zaman iştirak etdikdə onların bəzilərindəki şəxs şəkilçiləri ixtisar oluna bilir. Məsələn: *O, ailəsinə qayıdacaq, övladlarını görəcək, onlara xidmət göstərəcəkdir. Bunu bilmədim ki, mən bilməsəydim, Nəyi uduzacaq, itirəcəkdir; Geri çəkilənlərə hara getməli olacaqlarını göstərəcək. Kimini dayandıracaq, Kiminə əmr edəcək, onları ürəklərindən olmayan tərəflərə yollayacaqlar.* Şahinin, Nərimanın ətrafına əkdiyimiz ağaclar böyüyəcək, boy atacaq, onların qəbrinə kölgə salacaq. Bədbəxt günlərimiz uzaqlaşacaq, yaxşı günlərimiz yaxınlaşacaq, əslimiz, nəslimiz diriləcək, Şahinimizi, Nərimanımızı yaşadacaqdır. İndi Mahru içəri girəcək, məni görən kimi öz sevgilisinin ölümünü xatırlayacaq və onun qatlinə acı kəlmələrlə hücuma başlayacaqdır.

8) Bəzən qəti gələcək zaman şəkilçisi II şəxsin təkində və cəmində işləndikdə assimilyasiyaya uğrayır. Məs.: *gələcəksən-gələssən, gələcəksiniz-gələssiniz, görüşəcəksən-görüşəssən, görüşəcəksiniz-görüşəssiniz* və s.

Qeyd: Qəti gələcək zaman şəkilçisi **-acaq²** omonim şəkilçidir.

Gələcəkdə qeyri-qəti şəkildə icra olunacaq zamanı bildirir.
Qeyri-qəti gələcək zaman. *Bu zaman gələcəkdə qeyri-qəti şəkildə icra olunacaq işin zamanı ilə indi həmin iş barəsində məlumat verilən zamanı əhatə edir.* Qeyri-qəti gələcək zamana məxsus xüsusiyyətlər aşağıdakılardır:

1) Qeyri-qəti gələcək zaman **-ar²** şəkilçisi ilə yaranır. Məsələn: *danişar, gələr, deyər* və s.

Apardı tatar məni, *Qul edər, satar* məni, *Yarım vəfali olsa, Axtarar, tapar* məni.

2) Qeyri-qəti gələcək zaman şəxslər üzrə dəyişərək aşağıdakı şəxs şəkilçilərini qəbul edir.

	Tək	Cəm
I.	- am²	-ıq⁴
II.	-san²	-sınız⁴
III.	-	-lar²

Məs.: *qaçaram, sanarsan, çevirərik, çıxarsınız* və s.

Özgəni dirləsən kökdən düşərsən, sən özün özünə özgələşərsən (B. Vahabzadə).

3) Qeyri-qəti gələcək zaman təkcə qeyri-qəti gələcək zamanı deyil, keçmiş və indiki zamanları da əhatə edir. Buna daha çox atalar sözlərində rast gəlinir. Məsələn: *Dəmiri nəm çürüdər, ığidi qəm çürüdər; Soruşan dağlar aşar, soruşturan düzədə qalar; Arvadı əri saxlar, pendiri dəri saxlar; Bir nal bir atı saxlar, bir ər bir evi saxlar, bir igid bir eli saxlar; Cücəni payızda sayarlar* və s.

4) Qeyri-qəti gələcək zaman şəkilçisi bəzən assimilyasiya hadisəsinə uğrayır. Məsələn: *gələrəm -gəlləm, alaram-allam, itirərəm-itirrəm* və s.

Onsuz mənim adım yetim, şöhrətim yetim, Bir bulağ'a gedən yolu xiyaban sannam; Mən yetəndə taleyimin son döngəsinə, Sənə verrəm bu dünyani günəşli, aylı; Birdən təbəssümün aldadar səni, Ehtiram naminə üzünə gülləm; Mənə balta qıcıyandan dərs alınca, Baltan ollam, qolun ollam, Yaşat məni (M.Araz); Bir qalada donan suya əyilləm, İnnən belə o gözlərə baxmaram (M.Araz); Daha mənimçin də vərdiş olub ki, Düzəlsə, elə bil nəsə itirrəm (F.Məmmədli); Dargözlər piçıldar, -yetim

“düzəlib”. Gör neçə gözdən mən həsəd **itirrəm** (F.Məmmədli); Hər şeyin şitini **çixara billik**, Duz olmayan yerdə (F.Məmmədli).

5) Qeyri-qəti gələcək zaman gələcəkdə qeyri-qəti şəkildə icra olunacaq ardıcıl işləri bildirir. Məsələn: **Ölmərəm, sağ qalaram, xidmətində dayanaram və s.**

*Qeyri-qəti gələcək təsdiqdə olduğu kimi inkarda da işlənir. Bu zaman inkar şəkilçisində (-ma²) sait düşür. Həm də qeyri-qəti gələcəklə inkar şəkilçisi II, III şəxslərin tək və cəmində -maz² şəklinə düşür. Məs.: sən **gəlməzsən**, o **gəlməz**, siz **gəlməzsiniz**, onlar **gəlməzlər**.*

Hər yara sağalıb unudular da, **Sağalmaz** yarası ilk məhəbbətin.

6) qeyri-qəti gələcək zaman üslubla bağlı olaraq aşağıdakı məna xüsusiyyətlərini daşıyır:

a) qeyri-qəti gələcək zaman keçmişdə icra olunmuş işin məzmununa uyğun gəlir və keçmiş zamanı əvəz edir. Məsələn: *Bir gün ova çıxar, onda qarğadan at səksənər, tərlanlar havaya qalxar, kişinin ayağı üzəngidə qalar*. Yəni cümlənin məzmunu belədir: *Bir gün ova çıxdı, onda qarğadan at səksəndi, tərlanlar havaya qalxdı, kişinin ayağı üzəngidə qaldı*.

b) qeyri-qəti gələcək zaman indiki zaman yerində işlənir. Məsələn: *İspaniyanın xəbərləri ürəyimi dələr yenə, Deyirlər ki, çöllərində qızıl güllər mələr yenə*. Bu cümlə belə bir məzmundadır: *İspaniyanın xəbərləri ürəyimi dəlir yenə, Deyirlər ki, çöllərində qızıl güllər mələyir yenə*.

Qeyd: Qeyri-qəti gələcək zamanın şəkilçisi -ar² omonim şəkilcidir.

FEİLİN TƏRZ KATEQORİYASI

Türkologiyada feilin tərzləri haqqında söylənmiş fikirləri iki qrupa ayırmak olar:

1. N.K.Dmitriyev, A.N.Baskakov, İ.A.Batmanov və başqaları tərz kateqoriyası altında iş, hal, hərəkətin təkrar olunması sürəkliliyi, davamlılığı, hərəkətin müxtəlif istiqamətləri və s. kimi mənaları izah etmişlər.
2. Xarisov, Şaripov, B.M.Yunusaliyev, Borovkov və başqalarının fikrincə, tərz kateqoriyası iş, hal və hərəkətin bitməməsi və başlanmasını bildirir. Deməli, onlar feilin tərzində feilin zamanının da olduğunu qeyd edirlər.

Azərbaycan dilçiliyində feilin tərz kateqoriyasından ilk dəfə olaraq M.Xəlifəzadə bəhs etmişdir.¹ M.Xəlifəzadə yazır ki, feildə hal və hərəkətin icra vəziyyətini bildirən cəhətlərə feilin tərzləri deyilir. Onun fikrincə, feilin tərzləri aşağıdakı qruplara ayrılır:

1. **Övzasız (tərsiz) feillər:** bütün sadə və düzəltmə feillər bura daxildir.
2. **İqtidar feilləri.** Məs.: *oxuya bilmək, qaça bilmək, dura bilmək, yaza bilmək* və s.
3. **Qərarlı feillər.** Məs.: *baxa-baxa qalmaq, gəzə-gəzə durmaq* və s.

¹M.Xəlifəzadə. Azərbaycan dilində feili əsaslar. nam.diss., Bakı, 1946.

4. Davamlı feillər. Məs.: *yazmaqda olmaq, işləməkdə olmaq* və s.

5. Bitmiş feillər. Məs.: *yazmış olmaq, oxumuş olmaq* və s.

6. Niyyətli feillər. Məs.: *gedəsi olmaq, gəzəyən olmaq* və s.

7. Gərəkli feillər. Məs.: *yazmalı olmaq, yazası olmaq* və s.

M.Xəlifəzadə tərz kateqoriyasını düzgün müəyyənləşdir-məmişdir. O, əslində tərz kateqoriyası ilə feilin zamanlarını və formalarını qarışdırılmışdır.

Tərz kateqoriyasında nəzərə çarpan əsas cəhət hal və hərə-kətin bitib-bitməməsidir. Bu əlamət demək olar ki, bütün feillə-rə aiddir. Lakin tərz əlaməti feil köklərilə deyil, sonuna əlavə olunmuş söz, ortaqlı və ya xüsusi şəkilçilərlə ayırd edilir.

Müasir Azərbaycan ədəbi dilində tərz kateqoriyası bir neçə qaydada əmələ gəlir: 1. Sintaktik üsullar; 2. Ortaqlı şəkilçilərlə;

3. Xüsusi şəkilçilərlə.

1. Sintaktik üsul. Sintaktik üsul ilə ifadə olunan tərz kateqoriyasında təreflərin leksik mənaları böyük rol oynayır. Birinci təref feili bağlama şəkilcili sözlər və zərflər, ikinci təref isə *et, al, dur, get, qal* və s. yarımmüstəqil feillərlə ifadə olunur. Məsə-lən: *itib-getdi, gözünü dikib-dururdu, yazıb-qurtardı, məhv olub-gedir, ağlaya-aglaya dururdu, yana-yana qaldı* və s.

Sintaktik üsul ilə qurulmuş bu cür tərz kateqoriyası həmişə quruluşca mürəkkəb olur.

Sintaktik üsulla tərz kateqoriyasının ifadə üsulunda aşağıdakı xarakterik qaydalar özünü göstərir:

- a) işin davamlılığını və sürəkliliyini göstərən. Məsələn: *baxıb durmaq, gözləyib durmaq* və s.
- b) işin inkişafını göstərən. Məsələn: *davam edib gəlmək* və s.
- c) işin hala çevrilməsini göstərən. Məsələn: *donub qalmaq,*

yixılıb qalmaq, yatıb qalmaq və s.

ç) işin tam icra olunmasını göstərən. Məsələn: *işləyib qurtarmaq, içib qurtarmaq* və s.

d) işin icra olunmağa başladığını göstərən. Məsələn: *işləməyə başlamaq, getməyə başlamaq, yatmağa başlamaq* və s.

Birinci tərefi yalnız feili bağlamalardan ibarət olan sintaktik birləşmələrlə yaranan tərz kateqoriyası aşağıdakı qaydalar üzrə özünü göstərir.

a) feili bağlama ilə təsriflənən feildən düzələn sintaktik birləşmələrin tərəfləri arasına başqa söz daxil olduqda tərəflər öz lügəvi və qrammatik mənasını saxlayır. Məsələn, *baxa-baxa rəyona gəlirdi, baxa-baxa şəhəri gəzirdi* və s.

b) bəzi sintaktik birləşmələrdə feili bağlama inkarlıq kateqoriyası üzrə dəyişir: *Düşünməyərək dedi, danışmayaraq susdu* və s.

c) sintaktik birləşmənin tərəfləri cümlənin ayrı-ayrı üzvü vəzifəsində işlənir. Məsələn: *otun üstündə dirsəklənib oturduq*. Bu misalda *dirsəklənib oturduq* sintaktik birləşməsində *dirsəklənib* sözü tərz-hərəkət zərfliyi, *oturduq* isə xəbərdir.

2. Ortaqlı şəkilçilərlə tərz. Müasir Azərbaycan dilində tərz kateqoriyası ən çox ortaqlı şəkilçilər vasitəsilə ifadə olunur. Buraya feilin zaman şəkilçiləri və forma şəkilçiləri daxildir. Məsələn: *yazdı, yazır, yazacaq, yazar, yazmaqdadır, yazarkən, yazdığım* və s.

3. Xüsusi şəkilçilərlə tərzin ifadəsi. Müasir Azərbaycan dilində tərz kateqoriyasını yaradan xüsusi şəkilçilər də vardır. Bu qəbildən olan şəkilçilər, əsasən, aşağıdakılardır:

-ala² şəkilçisi: *qovmaq(maq)–qovala(maq), səp(mək)–səpələ(mək), did(mək)–didələ(mək)* və s.

-ü şəkilçisi: *sür(mək) – sürüü(mək)* və s.

-ı şəkilçisi: *qaz(maq)–qazı(maq)* və s.

-ux şəkilçisi: *sol(maq)–solux(maq), don(maq)–donux(maq), dol(maq)–dolux(maq)* və s.

-əclə şəkilçisi: *döy(mək)–döyəclə(mək)*.

-ışdır şəkilçisi: *əz(mək)–əzişdir(mək), did(mək)–dişdir(mək), büt(mək)–büzüşdür(mək), tök(mək)–töküşdür(mək)* və s.

-ik şəkilçisi: *bez(mək)–bezik(mək)*.

Tərz kateqoriyası ilə bağlı aşağıdakı xarakterik xüsusiyyətləri söyləmək olar.

a) tərz kateqoriyasında iş, hal və hərəkətin başlanması göstərilir. Məsələn: *sovurmağa başladı, işləməyə başladı* və s.

b) iş, hal və hərəkətin başlandığı, lakin bitmədiyi göstərilir. Məsələn: *gözlərim yanır, ürəyim ağrıyır, dilim yanır* və s.

c) iş, hal və hərəkətin uzun müddət davam etməsi göstərilir. Məsələn: *deyinirdi, qızışmaqdadır, yazmaqdadır* və s.

ç) iş, hal və hərəkətin tam bitməsi göstərilir. Məsələn: *oldü, tikdi, yazdı, qurtardı* və s.

d) iş, hal və hərəkətin bir neçə dəfə təkrar olunması göstərilir. Məsələn: *döyəcləməyə başladı, sürüklədi* və s.

FEİLİN FORMALARI

Feillər zamana, şəxsə və kəmiyyətə görə dəyişib-dəyişməməsi baxımından iki formaya ayrılır: **təsriflənən formalar**, **təsriflənməyən formalar**.

Feilin təsriflənən formaları şəxsə, zamana, kəmiyyətə görə dəyişir. Təsriflənməyən formalar isə zamana şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Feilin təsriflənən formalarına **əmr**, **xəbər**, **arzu**, **vacib**, **lazım**, **şərt**, **davam**, **bacarıq** və sual formaları daxildir. Feilin təsriflənməyən formalarına **məsdər**, **feili sıfət**, **feili bağlama** aiddir.

FEİLİN TƏSRİFLƏNƏN FORMALARI

Feilin bu formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişən formalardır. Feilin təsriflənən formalarının özünəməxsus morfoloji göstəricilərini və zaman, şəxs, kəmiyyət şəkilçilərini qəbul etmələri ni nəzərə alaraq, onları aşağıdakı kimi qruplaşdırmaq olar.

1. Özünəməxsus morfoloji göstəricisi olmayan, zaman şəkilçisi qəbul etməyən, yalnız şəxs şəkilçisi qəbul edən forma. Buraya **əmr forması** daxildir.

2. Özünəməxsus morfoloji göstəricisi olmayan, zaman və şəxs şəkilçiləri qəbul edən forma. Buraya **xəbər forması** daxildir.

Qeyd: Feilin xəbər formasına feilin zamanları daxildir (Bax: feilin zaman kateqoriyasına). Daha doğrusu, feilin zamanları feilin xəbər forması ilə ifadə olunur.

3. Özünəməxsus morfoloji göstəricisi olan, şəxs şəkilçisi qəbul edən, yalnız zaman şəkilçisi qəbul etməyən forma. Buraya **arzu**, **vacib**, **lazım**, **şərt**, **davam**, **bacarıq** formaları daxildir.

Qeyd: Feilin formaları həm də ümumi, xüsusi olmaqla iki yerə ayrılır: *əmr*, *xəbər*, *arzu*, *vacib*, *lazim*, *şərt*, *davam* xüsusi formanı, *bacarıq* və *sual* formaları isə ümumi formanı yaradır.

Onu da bilmək lazımdır ki, feilin formaları işin icrasına olan modallıq münasibətindən yaranır. Bu modallıq münasibəti *əmr*, *arzu*, *lazim*, *vacib* və s. formalarla ifadə olunur.

Feilin təsriflənən formalarından lazim (-*ası*² şəkilçisi), vacib (-*mal*² şəkilçisi), arzu (-*a*² şəkilçisi), şərt (-*sa*² şəkilçisi) formaları gələcək zaman məzmununda olur. Xəbər forması isə feilin zamanları ilə birbaşa bağlıdır. Bu cəhəti nəzərə alan bəzi dilçilər feilin formalarını (lazim, vacib, arzu, şərt formalarını) feilin zamanlarının ifadə formaları kimi götürürək, zamanın (xüsusilə, gələcək zamanın) içərisində əritməyə çalışmışlar.¹

Halbuki feilin təsriflənən formaları iş, hal, hərəkətin icrasına lazim, vacib, arzu, şərt və s. münasibətlərini bildirir. Belə bir münasibət isə modallıqdan başqa bir şey deyildir. Modallığı isə feilin zamanları ilə qarşıdırmaq düzgün deyildir.

Orta və ali məktəb dörsliklərində feilin təsriflənən formaları feilin şəkilləri adı ilə də adlanır. Məs.: *əmr* şəkli, *xəbər* şəkli, *arzu* şəkli və s. Lakin *şəkil* sözünə deyil, *forma* sözünə, eyni zamanda *feilin təsriflənən formaları* ifadəsinə üstünlük verərək *əmr forması*, *xəbər forması* və s. ifadələrini işlətməyi daha məqbul sayırıq.

Feilin əmr forması. Əmr forması əmr, məsləhət, xahiş, rica, nəsihət, çağırış, istək və s. məna çalarlıqlarını bildirir. Feilin bu formasının özünəməxsus

morfoloji göstəricisi yoxdur. Ona görə də əmr formasının morfoloji strukturu belədir: feilin kökü + şəxs sonluğu + əmr intonasiyası. Məsələn: *mən yazım*, *biz oxuyaq*, *siz gəlin* və s.

Feilin əmr formasının birinci şəxsə aid olub-olmaması barəsində dilçilikdə iki fikir var:

1. Birinci fikir tərəfdarları P.M.Melioranski, N.K.Dmitriyev,

1. S.Cəfərov. Azərbaycan dilində feilin şəkilləri məsələsinin qoyuluşuna dair. – Azərbaycan dili və ədəbiyyat tədrisi. I buraxılış, Bakı, 1963, s.21.

A.N.Kononov, A.A.Yuldaşev və başqları belə hesab edirlər ki, feilin əmr forması birinci şəxsin tək və cəmində mövcud deyildir. Onların fikrincə, birinci şəxs özü-özünə əmr edə bilməz.

2. İkinci fikir tərəfdarları V.A.Boqoroditski, A.Borovkov, N.P.Direnkova, Sauranbayev, M.Rəhimov və başqları feilin əmr formasının hər üç şəxsin tək və cəmində mövcud olmasını qəbul edirlər.

Doğrudan da, bu ikinci fikir tərəfdarlarının mövqeyi daha inandırıcıdır. Belə ki, birinci şəxsin tək və cəmində olan əmr formasının məzmununda əmrənən başqa, istək, arzu, çağırış və s. məna çalrıqları da vardır. Məsələn: *Siz dayanın, mən gedim su gətirim; Məni bu gün yola sal, gedim; Dədə, nə lazımdırsa de, mən eləyim, hara getmək gərəkdirse, mən gedim* (M.İsmayılov) və s.

Feilin əmr formasının aşağıdakı xüsusiyyətləri vardır:

1) Əmr forması şəxslər üzrə aşağıdakı qaydada dəyişir:

tək	cəm
I - ım ⁴	-aq ²
II -	-in ⁴
III - sın ⁴	-sınlar ⁴

Qeyd: feilin əmr forması ikinci şəxsin təkində ona görə şəxs şəkilçisi qəbul etmir ki, bütün feillər feilin əmr formasının ikinci şəxsinin təkinə uyğun gəlir: *al, oxu, de, yaz* və s.

2) Əmr formasının inkari morfoloji yolla **-ma²** şəkilçisinin iştirakı ilə yaranır: *oxumasın, deməsin* və s.

3) Feilin əmr forması gələcək zaman məzmunu ilə bağlı olur. Çünkü əmr olunan hər hansı bir iş gələcəkdə icra olunur.

4) Əmr forması bir sıra üslubi xüsusiyyətlər də daşıyır. Bu üslubi xüsusiyyətlər aşağıdakılardır:

a) əmr forması şərt formasının sinonimi olur. Məsələn: *Yerdə*

olsun, ya göydə, ya da bir atın nəli ilə dirnağı arasında **gizlənsin** vurani tapib, tutub qolu bağlı hüzurunuza gətirəcəyəm. Yəni cümlə bu məzmunadır: Yerdə **olsa**, ya göydə, ya da bir atın nəli ilə dirnağı arasında **gizlənse**, vurani tapib, tutub qolu bağlı hüzurunuza gətirəcəyəm. Bu xəstəlik İngiltərənin dumanlı səması altında **olsun**, ya da Bourbon adasının həyatverici səması altında **olsun** onun təmiz qəlbini zəhərləyə bilməz. Yəni: Bu xəstəlik İngiltərənin dumanlı səması altında **olsa**, ya da Bourbon adasının həyatverici səması altında **olsa** onun təmiz qəlbini zəhərləyə bilməz.

b) Əmr forması feilin vacib şəklinin sinonimi olur. Məsələn, *Saleh gərək bu cür arvadın qədrini bilsin*. Yəni cümlənin məzmunu belədir: *Saleh bu cür arvadın qədrini bilməlidir*; Atası onun qəddarlığından *ittihəm edilsin*. Yəni: Atası onun qəddarlığından *ittihəm olunmalıdır*.

c) Əmr forması feilin arzu formasının sinonimi olur. Məsələn: *Mən istərdim ki, onlar danışsınlar*. Yəni cümlənin məzmunu belədir: *Mən istərdim ki, onlar danışalar*; Yox, *mən isteyirəm qızlar da eşitsinlər* (V.Babanlı). Yəni: *Mən isteyirəm qızlar da eşidələr*; *Biz istərdik ki, qürbətdə, səfərdə, ya cəbhədə adamı olan evlərin hamısı məktub alsın* (Mir Cəlal). Yəni: *Biz istərdik ki, qürbətdə, səfərdə, ya cəbhədə adamı olan evlərin hamısı məktub ala*. Onun arzusu budur ki, Xorasanda **ölsün**. Yəni: *Onun arzusu budur ki, Xorasanda ölü*.

5) Əmr formasının mənasını gücləndirmək üçün bu formadan əvvəl və sonra müəyyən qüvvətləndirici sözlər işlənir. Bunları aşağıdakı kimi qruplaşdırmaq olar:

a) Əmr formasından əvvəl gələn və onun mənasını qüvvətləndirən sözlər. Buraya *di*, *qoy*, *qoyun*, *qoysana*, *gəlin*, *təki*, *bircə* və s. sözlər daxildir. Məsələn: *di danış*, *qoy bilsin*, *qoy gəlsin*, *təki gəl* və s.

b) Əmr formasından sonra gələnlər: *ha*, *barı*, *da*, *də* və s. Məsələn: *Unutmayın ha*, *de də* və s.

6) Feilin əmr forması təkcə əmr deyil, istək, çağırış, yalvariş, xahiş, öyünd, nəsihət və s. məna çalarlıqlarını bildirir. Məsələn: *Səlimə xala, xahiş edirəm tez gedək. Ağlama ümidim dərdlərini sən* (*S.Tahir*). *Ay insanlar odur ki, siz qocalmağa tələsməyin. ...Bu qocaman dünyani da qocaltmayın* (*F.Mehdi*).

Bundan başqa, əmr forması nifrət, qəzəb və s. məna çalarlıqlarını da bildirir. Məsələn: *itil, rədd ol, qoy ölsün* və s.

Dəf ol da get azğınları, satqınları qandır (*H.Cavid*).

Qeyd: 1) Əmr formasının mürəkkəbi yoxdur. Çünkü bu formaya *idi, imiş, isə* köməkçi sözlərini artırmaq olmur.

Qeyd: 2) Əmr formasında olan *işləyim, başlayım* və s. tipli sözlər yazıldığı kimi tələffüz olunmur. *işləyim* sözü *işliyim, başlayım* sözü *başlıyım* kimi tələffüz olunur.

Feilin arzu forması. Adından göründüyü kimi, feilin bu forması arzu olunan hər hansı bir işin gələcəkdə icra olunacağını bildirir. Feilin bu formasının morfoloji strukturu belədir: **feil kökü + -a (-ə)** şəkilçisi **+şəxs sonluğu**. Məsələn: görəm, oxuyam, baxam, olam və s.

Qeyd: feilin arzu formasının morfoloji şəkilçisi **-a (-ə)** omonim şəkilcidir.

Arzu formasının aşağıdakı xarakterik xüsusiyyətləri vardır.
1. Arzu forması şəxslər üzrə dəyişir.

tək	cəm
I -m	-q,-k
II -san ²	-sınız ⁴
III -	-lar ²

Məs.: *eləyəsən, tökəsən, açasan*

2. Feilin arzu formasının inkarı **-ma²** şəkilçisi ilə düzəlir: Məs.: *danişmaya, oxumaya* və s.

3. Arzu formasının mürəkkəbi vardır. Bu formanın mürəkkəbi *idi, imiş* sözləri ilə yaranır. *İdi* sözü ilə işlənən arzu forması feil formalarının hekayətini, *imış* sözü ilə işlənən isə rəvayətini yaradır. Bu zaman arzu forması quruluşa mürəkkəb olur. Məsələn: *oxuya idi, gələ imiş* və s.

Arzu forması *idi* köməkçi sözünü qəbul edərkən, arzu formasının şəkilçisi ilə *idi* sözü birlikdə - **aydı²** formasına düşür. Müqayisə edək: *çala idi - çalayıdı, oxuya idi-oxuyayıdı* və s.

Kaş kəpəz üstündə quşa dönenydim, Arzum buludlardan bal alsın deyə, Öləndə bu dağda daşa dönenydim, Zirvəsi bir qarış ucalsın deyə; Yenə o bağ olaydı (M.Müşfiq). Fələkdən **kam alayıdq, Sizə qonşu olaydıq** (M.Müşfiq); Hər şirin çağların acı anı var, *Bizim o animiz əvvəl gələydi* (F.Qoca); Nə sən göz yaşları **tökəydin, Nə də mən bu əzablari çəkəydim** (F.Qoca).

4. Arzu formasının mənasını gücləndirmək üçün bir sıra sözlərdən istifadə olunur. Həmin sözlər feilin arzu formasından əvvəl gəlir. Buraya *kaş, təki, bircə, gərək* və s. sözlər daxildir. Məsələn: *gərək bilə, təki öyrənə* və s.

Qeyd: Bəzən şeir dilində əvvəlcə arzu forması, sonra isə onun mənasını gücləndirən söz gəlir. Məs.: *Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, Qolumdakı zəncirləri qıram gərək qram-qram* (X.R.Ulutürk).

5. Arzu forması bir sıra üslubi xüsusiyyətləri də daşıyır. Arzu formasının üslubi xüsusiyyətləri aşağıdakılardır:

a) arzu forması əmr şəklinin sinonimi olur. Məsələn: *Dedim ki, biləsiniz*. Yəni: *dedim ki, bilin; Şair gərək anasından doğula, O sevilə bir əvəzsiz balatək, Ona gərək Allah kimi baxıla, El qəlbindən qopub gələ nalətək* (C.Novruz). Yəni: Şair gərək anasından **doğulsun, O sevilsin** bir əvəzsiz balatək, *Ona gərək*

Allah kimi **baxılsın**, El qəlbindən qopub gəlsin nalətək; Bu mətləbi sizə yazıram ki, əziz qardaşım Mirzə Məhəmməd Cəfərə **oxuyasınız** (M.F.Axundov). Yəni: Bu mətləbi sizə yazıram ki, əziz qardaşım Mirzə Məhəmməd Cəfərə **oxuyun**.

b) arzu forması şərt şəklinin sinonimi olur: Əgər bu uşağa bir əl **dəyə**. Yəni: Əgər bu uşağa bir əl **dəysə**; O məclisdə bir lovğalıq **edə**, hamı ona qarşı çıxar. Yəni: O məclisdə bir lovğalıq **etsə**, hamı ona qarşı çıxar; Adam yazda taxıl **əkə**, yayda **biçə**, qışda da yerini isti eyləyib yatar. Yəni: Adam yazda taxıl **əksə**, yayda **biçəsə**, qışda da yerini isti eyləyib yatar.

c) arzu forması indiki zamanın sinonimi kimi çıkış edir: *İndi sən mənə belə sözlər deyəsən*. Yəni: *İndi sən mənə belə sözlər deyirsən*.

Vacib forması işin gələcəkdə icrasına vaciblik münasibətini bildirir. Bu formanın morfoloji göstəricisi - **malı²** şəkilçisidir. Vacib formasının morfoloji strukturu belədir: **feil** *Feilin vacib* **kökü + -malı² + şəxs** sonluğu. **forması.** Feilin vacib formasının xüsusiyyətləri aşağıdakılardır.

1) Vacib forma şəxslər üzrə aşağıdakı kimi dəyişir.

tək	cəm
I -am ²	-ıq ⁴
II -san ²	-sınız ⁴
III -dr ⁴	-dirlər ⁴

2) feilin vacib forması inkar şəkilçisini qəbul edə bilir. Vacib formasının inkarı həm morfoloji yolla, həm də **deyil** sözü ilə yaranır: **oxumamalyam**, **oxumali deyiləm** və s.

Deyil sözü ilə vacib formasının inkarının yaranmasında şəxs şəkilçisi **deyil** sözünün sonuna qoşulur. Onu da qeyd edək ki, vacib formasının **-ma²** inkar şəkilçisi ilə yaranan inkarlığının dil-

də işləkliyi praktik olaraq azalmışdır: *oxumamaliyam*, *gəlməməliyəm* və s.

3) Vacib forması *olmaq* sözü ilə işlənə bilir. Bu zaman *olmaq* sözü feilin hər üç zamanında özünü göstərir: *yazmalı oldum*, *yazmalı oluram*, *yazmalı olacağam*, *yazmalı olaram* və s.

Biz Yevlağa çatandan sonra sən qatarı iki-üç saat **gözləməli olacaqsan** (M.İsmayılov).

Vacib forması *olmaq* sözü ilə işlənərkən qəbul etdiyi şəxs şəkilçiləri *olmaq* sözünə qosulur: *çalışmalı oldum*, *çalışmalı oldun*, *çalışmalı oldu*, *çalışmalı olduq*, *çalışmalı oldunuz*, *çalışmalı oldular*.

4) Vacib forması bir sıra maraqlı üslubi xüsusiyyətlər də daşıyır:
a) vacib forması feilin əmr formasının sinonimi olur. Məsələn: *İndi siz məni sən deyə çağırmalısınız*. Yəni: *İndi siz məni, sən deyə çağırın*; *Mən özüm getməliyəm*, *gözümün işığı*, *sənin getməyindən bir şey çıxmaz*. Yəni: *Mən özüm gedim*, *gözümün işığı*, *sənin getməyindən bir şey çıxmaz*; *Çəkmələrini qapının dibində soyunub ayaqlarına şap-şup geyməlisən* (V.Babanlı). Yəni: *Çəkmələrini qapının dibində soyunub ayaqlarına şap-şup geyin*; *Koroğlunun, Qaçaq Nəbinin nəсли kəsilmədiyi halda, Qıratın, Bozatin nəсли niyə kəsilməlidir?* Yəni: *Koroğlunun, Qaçaq Nəbinin nəсли kəsilmədiyi halda, Qıratın, Bozatin nəсли niyə kəsilsin?*; *Sizin özünüzə və alman konsulxanasına aid vəsiqələri bir parçasına qədər gətirməlisiniz* (M.S.Ordubadi). Yəni: *Sizin özünüzə və alman konsulxanasına aid vəsiqələri bir parçasına qədər getirin*.

Müasir Azərbaycan dilində vacib formasının əmr formasının sinonimi olması dildə geniş yayılmışdır. Bu, daha çox iki şəkildə diqqəti cəlb edir: 1) Vacib formanın şəkilçisindən sonra şəxs şəkilçisi işlənir və əmr formasının sinonimi yaranır. Məsələn: *İndi mən bu paltarı çıxarıb hansı paltarı geyməliyəm?* Yəni: *İndi mən bu*

paltarı çıxarıb hansı paltarı geyinim; *Bu saat buyurun ki, Hacı Aslan ölməlisən!* Ölməsəm kişi deyiləm. Yəni: *Bu saat buyurun ki, Hacı Aslan öl!* Ölməsəm kişi deyiləm.

2) Feilin vacib formasının şəkilçisindən sonra şəxs şəkilçisi işlənmir. Bu zaman proses daha qabarlıq olur. Feilin vacib forması əmr formasının sinonimi kimi çıxış edir. Məsələn: *Buna mütəəssir olmamalı;* Yəni: *Buna mütəəssir olmayıın* (olmasın, olmayaq). Nə etməli (yəni, nə edək...), necə etməli (yəni, necə edək...); *Hara getməli* (yəni, hara gedək...).

b) vacib forması feilin qəti gələcək zamanının sinonimi kimi özünü göstərir. Ona görə ki, işin icrası qəti şəkildə vacib hesab olunursa, bu zaman vacib forma qəti gələcək zamanı əvəz edə bilir. Məsələn: *Onda on iki il səyahətə çıxmalısınız.* Yəni: *Onda on iki il səyahətə çıxacaqsınız;* Üç gün ərzində bütün quzdurları tutub hüzuruma *gətirməlisiniz*, bildinizmi? Yəni: Üç gün ərzində bütün quzdurları tutub hüzuruma *gətirecəksiniz*, bildinizmi?

Qeyd: Feilin vacib forması tarixən sintaktik yolla da yanmışdır: *almaq gərək, oxumaq gərək.* Müasir dilimizdə bu cür dil faktları işləkliliyini praktik olaraq azaltmışdır.

5) Feilin vacib forması feilin şərt formasının sinonimi kimi işlənir. Məs.: İndi ki, biz burada *qalmalıyıq*, gecəni səhər etmək üçün uzun və məşğuledici bir söhbət tapmaq lazımlı deyildirmi? (M.S.Ordubadi) Yəni: *İndi ki, biz burada qalrıqsa, gecəni səhər etmək üçün uzun və məşğuledici bir söhbət tapmaq lazımlı deyildirmi?*

Feilin şərt forması.

Feilin bu forması **feil kökü + -sa² + şəxs** sonluğu morfoloji strukturunda olur. Məsələn: *alsan, bilsən, oxusaq* və s.

Feilin şərt şəkli ilə bağlı xarakterik xüsusiyyətlər aşağıdakılardır.

1. Şərt şəkli şəxslər üzrə dəyişir:

tək	cəm
I -m	-q;-k
II -n	-niz ¹
III -	-lar ²

2. Şərt formasının inkarı morfoloji yolla yaranır: *oxumasam, almasam, deməsəm* və s.

İnsandır hər şeyi mənalandıran, saat nə gərəkdir, zaman olmasa, Bir dağın, bir çayın gözəlliyini, Kim duyar, söyləyin insan olmasa?! (B. Vahabzadə).

3. Şərt forması *idi, imiş* köməkçi sözləri ilə işlənərək şərt formasının mürəkkəbini yaradır: *alsə idi, oxusa imiş* və s. Feilin şərt formasının mürəkkəbi şəxslər üzrə dəyişərkən şəxs şəkilçisi *idi, imiş* köməkçi sözlərindən sonra qoşulur: *alsə idim, alsə idin, alsə idi* və s.

4. Şərt forması (morpholoji göstəricisi **-sa²**) sintaksisdə şərt budaq cümləsini yaradır. Məsələn: *Qaçay anladı ki, dayanıb müsiqiyə qulaq assa, axşama qədər heç iki kötük də yara bilməyəcək.*

5. Şərt forması **da, də** bağlayıcısı ilə işlənərək şərt budaq cümləsinin məzmununa qarşılaşdırma, müqayisə çalrı verir. Məsələn, *Usta Cəmilin pendir-çörəyini yesə də, haqqın tərəfini saxladı. Qurban onun bütün varını əlindən alsə da, halaldır, lap yaxşı, iş görür, əlinin içindən gəlir* (M.İsmayılov). Onun adəti üzrə “Əlhəmdüllah” deməməsi *Qüdrəti təəccübəndirdisə də, o, dinmədi* (M.İsmayılov).

6. Şərt forması şərt məzmunu bildirdiyi üçün özündən sonra ikinci bir feilin də işlənməsini tələb edir. İkinci feildəki iş, hal, hərəkət şərt məzmunu ilə bağlı olur. Məsələn: *Kitabı alsam, gətirərəm; Səni görsəm, danışaram* və s.

Feilin lazımlığı Feilin bu forması **feil kökü + -ası²** şəkilçisi + şəxs sonluğu strukturunda olur. Məsələn: *da-nışasıyam, oxuyasıyam, inanasıyıq, qurtarasıdır* və s. Feilin lazımlığının aşağıdakı xüsusiyyətləri vardır.

1) Lazımlı forması şəxslər üzrə dəyişir:

tək	cəm
I -am ²	-ıq ⁴
II -san ²	-sınız ⁴
III -dır ⁴	-dırlar ⁴

2) Lazımlı forması inkarda olarkən deyil sözü iştirak edir: *oxuya-sı deyiləm*. Bu zaman lazımlı forması şəxslər üzrə dəyişərkən şəxs şəkilçisi deyil sözünün sonuna qoşulur: *gələsi deyiləm, gələsi deyilsən, gələsi deyildir, gələsi deyilik, gələsi deyilsiniz, gələsi deyildirlər*.

Deyir, mən arılarımı buradan heç yana **köçürəsi deyiləm** (İ.Əfəndiyev).

3) Feilin lazımlı formasının mürəkkəbi idi, imiş, işə köməkçi sözləri ilə yaranır. Lazımlı formasının mürəkkəbi şəxslər üzrə dəyişərkən şəxs şəkilçiləri *idi, imiş, işə köməkçi* sözlərinin sonuna qoşulur: *oxuyası imişəm, oxuyası imişsən, oxuyası imişdir* və s.

Qeyd: Lazımlı forması **işə** köməkçi sözü ilə işlənərkən şəxs şəkilçisi **-ası, -əsi** şəkilçisindən sonra qoşulur. Məs.: *oxuyasiyamsa, işleyəsiyəmsə, gələsiyəmsə* və s.

4. Lazımlı forması olmaq sözü ilə də işlənərək quruluşca mürəkkəb olan feil əmələ gətirir: *oxuyası olduq, oxuyası oldunuz, oxuyası oldular* və s.

Bu cür mürəkkəb feillər *olmaq* sözünə feilin bütün zaman şəkilçilərinin qoşulması yolu ilə də yaranır: *oxuyası oldum, oxuyası oluram, oxuyası olacağam* və s. Düzdür, bu cür forma praktik olaraq az işlənsə də, morfoloji struktur baxımından dildə özünü göstərə bilir.

Feilin davam forması.

Feilin davam formasına bəzən ikinci dərəcəli indiki zaman da deyilir. Lakin bu fikir özünü doğrultmur. Davam forması feil kökü **+maqda²** şəkilçi **+şəxs** sonluğu morfoloji strukturunda olur. Məsələn: *İşə başlamaqdayam*.

Feilin davam formasının xüsusiyyətləri aşağıdakılardır.

1. Davam forması şəxslər üzrə dəyişir:

tək	cəm
I -am ²	-ıq ⁴
II -san ²	-sınız ⁴
III -dır ⁴	-dırlar ⁴

2. Davam formasının inkarı əsasən *deyil* sözünün iştirakı ilə yaranır. Bu zaman davam forması şəxslər üzrə dəyişərkən şəxs şəkilçiləri *deyil* sözünün sonuna qoşulur: *oxumaqda deyiləm*, *oxumaqda deyilsən*, *oxumaqda deyildir*, *oxumaqda deyilik*, *oxumaqda deyilsiniz*, *oxumaqda deyildirlər*. Qeyd edək ki, davam formasının *deyil* sözü ilə işlənməsi praktik olaraq dildə özünü az göstərir.

3. Davam formasının mürəkkəbi *idi*, *imiş*, isə köməkçi sözlərinin iştirakı ilə yaranır. Şəxslər üzrə dəyişdikdə isə şəxs şəkilçiləri köməkçi sözlərin sonuna qoşulur: *oxumaqda idim*, *oxumaqda idin*, *oxumaqda idi*, *oxumaqda imişik*, *oxumaqda imişsiniz*, *oxumaqda imişlər*.

Qeyd: Davam forması **isə** köməkçi sözü ilə işlənərkən şəxs şəkilçisi **isə** köməkçi sözündən əvvəl gəlir. Məs.: *görüşməkdəyəmsə*, *oxumaqdayamsa*, *başlamaqdayamsa* və s.

Feilin davam forması **isə** köməkçi sözü ilə işlənərkən şəxs şəkilçisi **isə** köməkçi sözünə *deyil*, **-maqda²** şəkilçisinə qoşulur: *oxumaqdayamsa*, *oxumaqdasansa* və s.

Qeyd: Ümumiyyətlə, feil formasının mürəkkəbi *idi*, *imiş*, **isə** köməkçi sözlərinin iştirakı ilə yaranır. Feil formasının sonu-

na *idi* köməkçi sözü qoşulduqda feilin mürəkkəb formasının hekayəsi, *imiş* qoşulduqda rəvayəti, *isə* qoşulduqda şərti yaranır.

Feilin bacarıq forması *feil kökü + -a (-ə)* şəkilçisi + *bilmək* sözünün iştirakı ilə yaranır: *yaza bilmək, ala bilmək, görə bilmək, duya bilmək* və s. Feilin bu forması ona görə ümumi forma adlanır ki, feilin bütün növləri və zamanı ilə işlənə bilir. Məsələn: *yazişa bildim, yazdırə bildim, oxuya biləcəyəm* və s.

Feilin bacarıq formasının xüsusiyyətləri aşağıdakılardır:

1) Bacarıq forması şəxslər üzrə dəyişir.

tək	cəm
I -m, -am ²	-q,-k; -iq ⁴
II -n, -san ²	-niz ⁴ , -sınız ⁴
III -	-lar ²

Bacarıq forması şəxs şəkilçisi qəbul edərkən şəxs şəkilçiləri *bilmək* sözünə qoşulur: *yaza bildim, görə bildim* və s.

Mən boyda bir qızı dörd canavarın əlindən qaçırib qurtara bilirsən, ali təhsil ala bilmirsən? Mən bütün kainatı köməyə çağıraraq düz səkkiz variantdan sonra məsələnin düzgün həllini *tapa bildim*. O uzaq dağların arasında adamlar sənin üçün ət, yağı, pendir hazırlayırlar, sən də vəzifəni vicdanla *yerinə yetirə bilməlisən*.

2) Bacarıq formasının inkari *-ma²* inkar şəkilçisi ilə (morpholoji yolla) yaranır. Bu zaman inkar şəkilçisi *bilmək* sözünə qoşulur: *görə bilmədim, görə bilmədin, görə bilmədi, görə bilmədik, görə bilmədiniz, görə bilmədilər*.

Elə fikirləşməyin ki, mən sələm İsmayılin boğazını cüca boğazı kimi üzə bilmərəm, qorxaram (M.İsmayılov). Pərişan

xatırlamağa çalışdı, lakin **xatırlaya bilmədi** (M.İbrahimov). Mənim anam iyirmi ildir işləyir, amma indiyə qədər artırıb mənə bir pianino **ala bilmədi**.

Feilin bacarıq formasının inkarı yaranarkən bəzən **-ma²** inkar şəkilcisindən əvvəl *bilmək* sözünü **-m** ünsürü əvəz edir: yaza *bilmədim-yazammadım*, oxuya *bilmədim-oxuyammadım* və s.

Söz tapa *bilmədi*, təsəlli verməyə güc **tapammadı** özündə, ona dünyaya gətirən insan son nəfəsini yaşayırdı; Lüt-çılpaq ağaclar kölgə **salammaz**, **salammaz**, *canım*, **salammaz**. Baş-ayaq yatsa da gürzə-gürzəni **çalammaz**, *canım*, **çalammaz** (Z.Əzziz). Hər torpaq oğlunda torpaq qeyrəti, **Olammaz**, *canım*, **olammaz** (Z.Əzziz). Hər kişi doğulan, kişi dünyada, **Öləmməz**, *canım*, **öləmməz** (Z.Əzziz).

3) Feilin bacarıq forması mürəkkəb feil də yaradır: *görə bilsək*, *eşidə bilsək*, *danişa bilsək* və s.

Feilin sual forması.

Bu forma ümumi forma adlanır. Ona görə ki, sual forması feildən başqa, isimləri, sayıları, əvəzlikləri də əhatə edir. Sual forması feillərin kökünə **-m¹** sual ədatının qoşulması ilə yaranır.

Məsələn: *oxudunmu*, *aldınmı*, *görüşəcəkmə* və s. Qeyd etdiyimiz kimi, sual formasının şəkilçisi isimlərin, sayıların, sıfətlərin və əvəzliklərin də sonuna qoşulur: *müəllimmi*, *beşmi*, *mənmi* və s.

Küləkmi, şüşəmi, yoxsa **kədərmi**, Belə yazıq-yazıq *sızıldıyırı*? (İ.İsmayılladə). Burada mənim bir xalam olduğunu sənə demişdim... **Yadındadırımı?** Ayrı gün gələrsən, **yaxşımı?**

Bundan başqa, feilin sual forması feilin bütün növlərini və zamanlarını əhatə edir: *yazıldımı*, *yazışdımı*, *yazdırıdımı*, *yazacaqmı*, *yazarmı*, *yazırımı* və s.

Doğma torpağında vuruşan bir xalq, Beşiyi başında vəhşi olarmı? (N.Həsənzadə). Bax, görüsünüzmü? - deyə o, əsəbiləşdiyini gizləməyə çalışaraq cavab verdi.

FEİLİN TƏSRİFLƏNMƏYƏN FORMALARI

Feilin təsriflənməyən formaları zamana, şəxsə və kəmiyyətə görə dəyişməyən formalardır. Buraya məsdər, feili sifət və feili bağlama daxildir.

MƏSDƏR

Məsdər, iş, hal hərəkətin adını bildirən təsriflənməyən formadır. Bu forma feilin sonuna **-maq²** şəkilçisinin qoşulması ilə yaranır: *yaşamaq, oxumaq, gəlmək* və s.

maq² şəkilçisi barəsində türkologiyada üç fikir mövcuddur:

1. N.A.Baskakov belə hesab edir ki, **-maq²** şəkilçisi tarixən mövcud olmuş **-man²** şəkilçisindən yaranmışdır.

2. A.N.Kononov belə hesab edir ki, **-maq²** məsdər şəkilçisi **-ma²** şəkilçisi ilə tarixən yönelik hal şəkilçisi kimi çıxış etmiş **-qa, -ğa** şəkilçisindən yaranmışdır.

3. Q.İ.Ramstedin fikrincə, **-maq²** məsdər şəkilçisi **-m + -aq²** şəkilçilərinin birləşməsindən yaranmışdır.

Türkologiyada mövcud olan bu fikirlərin hər üçü özünü doğrultmur. Doğru fikir odur ki, **-maq²** şəkilçisinin özü tarixən mövcud olmuş qədim şəkilcidir. Elə buna görə də müasir dilimizdə feildən isim əmələ gətirən **-ma²** şəkilçisinin **-maq² -dən**

yaranmasını misallar da təsdiq edir. Müqayisə edək: *bozartmaq*—*bozartma*, *dondurmaq*—*dondurma*, *qovurmaq*—*qovurma* və s. Deməli, *tarixən bozartmaq*, *dondurmaq*, *qovurmaq olmuş*, *sonralar bozartma*, *dondurma*, *qovurma yaranmışdır*.

Məsdərin ikili xüsusiyyəti vardır: ismə və feilə məxsus xüsusiyyətləri. Bu xüsusiyyətlərdən biri (yəni feilə məxsus xüsusiyyət) **-maq²** şəkilçisinə qədərki hissədə, ikinci xüsusiyyət isə **-maq²** şəkilçisindən sonrakı hissədə (yəni ismə məxsus xüsusiyyət) özünü göstərir.

**Məsdərin
feilə məxsus
xüsusiyyətləri.**

1. Məsdərlər də feillər kimi təsirli və təsirli sirsiz olur: *yazmaq*, *oxumaq*, *gülmək*, *gəlmək* və s.
2. Məsdərlər feillər kimi təsdiq və inkarda olur: *oxumaq*—*oxumamaq*, *gəlmək*—*gəlməmək*.

Bilməmək eyib deyil, öyrənməmək eyibdir. O bir qədər sakitləşdi və təşvişə düşməyi yersiz saydı, hətta bu barədə heç kəsə bir söz deməməyi qərara aldı (İ.Şixlı).

3. Məsdərlər feillərə məxsus olan növ kateqoriyasının şəkilçilərini qəbul edir: *yazmaq*—*yazılmaq*—*yazışmaq*—*yazdırmaq*, *boğulmaq*, *vuruşmaq* və s.

4. Məsdərlər feili sıfət və feili bağlamalar kimi tərkib yarada bilir. Məsələn: *Mühazırələrə diqqətlə qulaq asmağa adət etmək lazımdır; Xalqın şairini gülləyə tutmaq, Bu xalqın özünü güllələməkdir. Hər yerdə ata ilə oğlun ixtilafına qarışmaq, iki sevgilinin arasına girib, onları barışdırmaq, ər ilə arvadın davasını yatırmaq, sədrin qəzəbinə gəlmış adamların işini düzəltmək* sanki *Yasti Salmana* peşə olmuşdu (M.İbrahimov);

Baxıram dünyanın bu gərdişinə, Dəli bir ağlamaq keçir könlümdən, Fələk rəvac verdi namərd işinə, Dəli bir ağlamaq keçir könlümdən (A.Mustafayev).

Məsdərin feilə məxsus bu xüsusiyyətləri heç də əsas vermir ki, məsdər feil hesab olunsun. Ona görə ki, məsdərin feildən fərqli aşağıdakı xüsusiyyətləri var:

a) məsdərlər söz yaradıcılığında çıxış edə bilmir. Yəni məsdərlərdən yeni mənalı söz yaratmaq olmur. Lakin feillər söz yaradıcılığında çıxış edir.

b) məsdərlər konkret zaman bildirmir. Feilin isə konkret zamanları var: indiki, keçmiş, gələcək zamanlar. Məhz bu xüsusiyyətlərinə görə məsdəri feil hesab etmək olmaz.

Məsdərin ismə məxsus xüsusiyyətləri. 1.Məsdərlər isimlər kimi hallanır: *oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan və s.*

Vaxtim yox *gecikməyə, Haqqım yox tələsməyə, Qoy xainlər başlasın, Titrəməyə, əsməyə, Xəyanətin kökünü, Yer üzündən kəsməyə, Ən kəskin qılınc mənəm, ən iti xəncər mənəm.* Nəcəf əyri-üyrü taxtadan qayrlmış və adamın başı zorla görünən xitabət kürsüsünün dalına keçdi, yavaş-yavaş *danışmağa* başladı. *Ağlamağa* bir kəsi yox. Ağacı yox, kölgəsi yox, Yeri-yurdu, ölkəsi yox, Allahın oğludur daha (R.Rövşən). *Yaşamaq* istəyirəm axan bir bulaq kimi, *Yaşamaq* istəyirəm gül açan torpaq kimi, *Yaşamaq* istəyirəm yer üzündə haqq kimi (A.Mustafayev).

2. Məsdərlər isimlər kimi mənsubiyyət şəkilçisi qəbul edir: *mənim oxumağım, sənin oxumağın, onun oxumağı, bizim oxu-*

mağımız, sizin oxumağınız, onların oxumağı.

3. Mənsubiyyət şəkilçisi qəbul etmiş isimlər kimi, mənsubiyyət şəkilçisi qəbul etmiş məsdərlər də yenidən hallana bilir: *mənim oxumağım, mənim oxumağımın, mənim oxumağıma, mənim oxumağımı, mənim oxumağında, mənim oxumağım-dan*.

4. Məsdərlər isimlər kimi qoşmalarla işlənir: *üzmək üçün, gəzmək üçün, öyrənmək üçün və s.*

Sanki Yarməmmədin heç bir şəxsi arzusu, şəxsi düşüncə və ehtirası yox idi, başqalarına **xoş gəlmək üçün, uyuşmaq üçün** yaranmışdı (M.İbrahimov). Bu qəmdən silkinib **yaşamaq üçün**, Dəli bir ağlamaq keçir könlümdən (A.Mustafayev). Rusiya tələbəsi olan Arzumanovun dağılan mallarının zərərlərini **ödəmək üçün** min səkkiz yüz təmən verməlidir (İ.Məlikzadə). İşdən çıxan yoldaşlar təşkilat işləri **aparmaq üçün** müxtəlif müəssisələrə daxil olmalıdır (İ.Məlikzadə).

5. Məsdərlər isimlər kimi cümlə üzvü kimi mübtəda, tamamlıq, zərflik və ismi xəbər vəzifəsində çıxış edir. Məsələn: **Dahi olmaq** təfəkkürün dərinliyi ilə ölçülür (mübtəda); **Anlaməq** hadisələr arasında əlaqəni **görməkdir** (ismi xəbər); **O gül-məyi də güldürməyi də bacarır** (tamamlıq); **Ağlamaqdan gözləri** qızarmışdır (zərflik); **Eşitdiklərini ona çatdırmaqdır** (ismi xəbər);

Ləngimək var, yorulmaq var, Sökülmək var, qurulmaq var, Təmizlənmək, durulmaq var, Qəbiristana gedən yolda, Həsrət görmək hər gün sinmaq, əyilməkdir, Həsrət görmək tənələrlə döyülməkdir.

6. İsimlər kimi məsdərlər də ikinci və üçüncü növ ismi birləşmələrin tərəfləri kimi çıxış edir. Məsələn: **məşğul olmaq**

qaydası (2-ci növ ismi birləşmə), *uşağıın pis yatmağı* (3-cü növ ismi birləşmə). *İndidən başımızın altına yastıq qoymağın xeyri* (III növ ismi birləşmə) yox, zərəri var... (M.İbrahimov). *Oxumağın da öz tələbləri, qayda-qanunları var* (III növ ismi birləşmə). *Bu gənclərin* gecə vaxtı parkda *gəzməkləri* düzgün deyil (III növ ismi birləşmə).

Məsdər ismə məxsus bu xüsusiyyətləri daşısa da, onu isim adlandırmak olmur. Ona görə ki, məsdər isimdən fərqli aşağıda ki xüsusiyyətlərə malikdir:

a) isimlər sözyaradıcılığında çıxış edir. Məsdərlər isə yeni mənalı söz yaratmır, yəni sözyaradıcılığında iştirak edə bilmir.

b) bütün isimlər cəmlənə bildiyi halda, məsdərlər cəmlənmir. Yalnız məsdərlər üçüncü şəxsin cəminin mənsubiyət şəkilçisini qəbul etdikdə cəm şəkilçisi ilə işlənir: **onların oxumaqları**.

Mövcud dərsliklərdə bəzən məsdərlərlə feili isimlər bir-birinə qarışdırılır. Lakin bunlar bir-birindən fərqlənir. Bilmək lazımdır ki, feili isim **-ma²**, məsdər isə **-maq²** şəkilçisi ilə yaranır.

Bəzi dilçilik əsərlərində və dərsliklərdə məsdər iki yerə ayrıılır:

1. **Ədati məsdər.**

2. **Məsdəri-xəfif.**

1. **Ədati məsdərə - maq²** şəkilçili feillər aid edilir: *bağlamaq*, *ötürmək*, *aparmaq* və s. Bu qəbildən olan məsdərlərə güclü məsdər də deyilir.

2. **Məsdəri-xəfif** isə **-ma²** şəkilçisi ilə feildən əmələ gəlmış isimlərdir: *dondurma*, *bozartma*, *qovurma* və s.

Bu qəbildən olan məsdərlərə yüngül məsdər də deyilmişdir. Bunlar isə hal-hazırda feili isimlərə keçmişdir.

Feili isimlər isə aşağıdakı cəhətlərinə görə diqqəti cəlb edir.

1. **-ma²** şəkilçisini qəbul edərək əmələ gəlmış feili isimlərin bir qismi leksikləşmə prosesində özünü göstərir: *düymə*, *çığırma* və s.

2. Feildən **-ma²** şəkilçisi ilə əmələ gəlmış feili isimlərin bir qisminin təyin olunan ikinci tərəfi də dildə mövcud olur: *vurma* (əməliyyatı), *toplama* (əməliyyatı), *bölmə* (əməliyyatı), *çixma* (əməliyyatı) və s.

3. **-ma²** şəkilçisi ilə yaranmış bir qrup feili isimlər feilə məxsus olan növ kateqoriyasının şəkilçilərini daşıya bilir: *Kompleksləşdirmə*, *sənayeləşdirmə* və s.

Qeyd: **-ma²** şəkilçisi omonim şəkilcidir, həm də feildən sifət əmələ gətirir: *eşmə* bığ, *dişləmə* qənd, *burma* saç və s.

FEİLİ SİFƏT

Türkologiyada feili sifətin gah feil, gah sifət bəhsində, gah da ayrıca bir nitq hissəsi kimi tədris olunması məqsədəuyğun hesab olunmuşdur. Bu mənada A.Troyanski, A.Borovkov, R.Cumanigözov və başqaları feili sifəti ayrıca bir nitq hissəsi hesab etməyə çalışmışlar¹. Lakin feili sifət feilin təsriflənməyən formalarından biri kimi feil bəhsində öyrənilir. Əsl həqiqət də belədir.

¹. А.Троянский. Краткая татарская грамматика. Казань, 1860, с. 8; А.Боровков. Учебник уйгурского языка. Л., 1935, с.27; Р.Жуманийев. Узбек тилида сифатдаи. Тил ва Адабиет Институти асарлари, Тошкент, 1949, с. 104, 126

Azərbaycan dilçiliyində feili sifətin tədqiqi ilə məşğul olan dilçilər olmuşdur. Bu dilçilərin sırasında Mirzə Kazimbəy, Xələfi Mirzə Məhəmməd Əfşar, Mirzə Əbülhəsən bəy Vəzirov, B. Çobanzadə, H. Mirzəyev, V. Əliyev və başqalarının adlarını¹ xüsusi olaraq qeyd etmək lazımdır.

Feili sifətin morfoloji göstəriciləri. Müasir Azərbaycan ədəbi dilində feili sifət şəkilçiləri aşağıdakılardır:

1. **-an².** Bu şəkilçi məhsuldar feili sifət şəkilçisidir: *oxuyan tələbə*, *ötən gün*, *itən gün*, *sönən ulduz*, *yaşayan insan*, *doğan günəş*, *görünən dağ*, *əsən külək*, *deyilən söz* və s.

Bizim şəhidlərin tökülən qamı, *Haqqın* kitabında imzamız oldu (B. Vahabzadə). Ah, mən gündən-günə bu gözəlləşən, *İşıqlı* dünyadan necə əl çəkim? Bu yerlə *çarpişan*, *göylə elləşən*, *Dostdan*, aşinadan necə əl çəkim? (M. Müşfiq). Göylərin lacivərd ətəklərində, *Gedən* bu qovğadan necə əl çəkim (M. Müşfiq). *Həsrətin* araya atdı dağ, dərə, *Sönən* işiq oldun, batan səs oldun (Ə. Kərim). *Çürüyən* kötüklər həsrətlə baxır, *Yaşıl* pöhrələrin təravətinə (N. Kəsəmənli). Uzaq gəzdin qan *qoxuyan* saraydan, *Qul* olmadın ehtiyaca, *Şəhriyar*.

Dilçilikdə belə hesab olunur ki, **-an²** feili sifət şəkilçisi tarixən keçmiş zaman şəkilçisi kimi işlənmiş **-qan**, **-kən** şəkilçilərindəki **q**, **k** samitlərinin düşməsi ilə yaranmışdır.

1. M. Əfşar. *Fənni-sərfi-türki*. s. 55-59; M.A. Везиров. Учебник татарско-азербайджанского наречия. с. 29, 34-36; B. Çobanzadə və F. Ağazadə. Türk qrammeri. B., 1929, s. 96-98; H. Mirzəyev. Azərbaycan dilində feil. B., 1986, s. 220-310; B. Алиев. Причастия в современном азербайджанском и узбекском языках, автореферат канд. дис., Ташкент, 1965.

Qeyd: **-an²** şəkilçisi omonim şəkilcidir. Bu şəkilçinin omonimliyi aşağıdakılardır:

- a) qeyri-məhsuldar şəkildə tarixən isim əmələ gətirmişdir: *qalxan, ayran*.
- b) sıfət əmələ gətirir: *şoran* (torpaq), *düzən* (yer) və s.
- c) mürekkeb sözlerin ikinci komponenti kimi işlənir: *ətçəkən, tozsoran, günəbaxan, aşsuzən* və s.

2. **-miş⁴**. Bu şəkilçi keçmiş zaman məzmunlu feili sıfət yaradır: *solmuş çəmən, ayrılmış budaq, qırılmış qanad, qazılmış qəbir, yazılmış məktub, deyilmiş söz, görülmüş iş, gecikmiş məhəbbət, keçmiş dost* və s.

Kəlmələr *dağıldı sahil boyunca, Yonulmuş bir gülün ləçəkləri tək* (Ə.Kərim). Bir *sınmış* ağaçın önündə çöküb, Desələr budağı *bağlayırdı o, Bir solmuş* çıçayı *min dəfə öpüb, Lap uşaqtan betər ağlayırdı o* (N.Kəsəmənli). *Sönümüş* ocağının soyuq külüsən, Gözümdə əbədi nəm bükülüsən. Qanadı *qırılmış* bir tərlan kimi, Göylərdən yerlərə enmişəm, ay dost. Canavar bir də yan-yörəsinə *baxdı, ucları saralmış* otların arasında vurnuxan dozanqurdları gördü, bir də bir əqrəb cəsədi gördü (Y.Səmədoğlu).

Qeyd: **-miş⁴** şəkilçisi omonim şəkilcidir. Bu şəkilçinin omonimliyi aşağıdakı kimidir:

- a) zaman şəkilçisi kimi işlənir: məktub yazılmışdır, kitab oxunmuşdur və s.
- b) isim əmələ gətirir: *bışmiş* (xörək mənasında).
- c) **imış** köməkçi sözünün şəkilçiləşmiş variantı kimi özünü göstərir: *gəlibmiş, yazıbmış, görübmiş* və s.

3. **-dığı⁴**. Bu şəkilçi əslində **-dıp⁴** şəkilçisindən əmələ gəlmışdır. Müasir dilimizdə **-dıp⁴** şəkilçisi işlənmir. Lakin tarixən feili sıfət şəkilçisi kimi mövcud olmuşdur. Məsələn: **Yenmədik** (*yəni, yemədiyimiz*) aşa *dua qılınmaz* (“Oğuznamə”); **Daş qop-dıp** (*yəni, qopduğu*) yerdə *ağır olur* (“Oğuznamə”) və s.

- **dıp⁴** feili sıfət şəkilçisi hər üç şəxsin tək və cəmində mənsubiyət şəkilçisini qəbul edərək aşağıdakı fonetik variantlarda işlənir.

tək	cəm
I -dığım⁴	-dığımız⁴
II -dığın⁴	-dığınız⁴
III -dığı⁴	-dıpları⁴

Xoşuna gələndə *yazdım* şer, Sözün alovuna bürünərdi o (B. Vahabzadə). *Qırğıznın* ürəkdən diləmə imdad, Bir sənən ulduza bənzəyəcək bu... Seymour dünən toydan qayıdarkən *yığdıçı* nömrəni yadına salmağa çalışsa da, axırıncı rəqəmi xatırlaya bilmədi (Anar). Səlimə şəhərdə oxuyarkən *aldığı* kitabları bir-bir nəzərdən keçirdi (İ. Əfəndiyev). Başına *döndüyüm* gül üzlü sona, Ömrümün ilk çağı yadına düşdü (S. Vurğun). Yenə qılincını çəkdi üstümə, Qurbanı *oldum* oala gözlər (S. Vurğun). Əlinlə *qurdüğün* barlı bağçalar, Tufanlar qopsa da saralıb-solmaz (S. Vurğun). Sanki günəş Kürün başında, təpələrin ağız-ağıza *qovuşduğu* yerdə aşağı enmiş və axşam-axşam sularda çımirdi (İ. Şixli).

-dıp⁴ şəkilçisi aşağıdakı hallarda yeni şəkilçilər əmələ gətirir:

a) **-dıp⁴** şəkilçisindən sonra **-ca²** şəkilçisi qoşulur və **-dıpca⁴** feili bağlama şəkilçisi yaranır. Məs.: *oxuduqca, yazdıqca, gəldikcə, öyrəndikcə* və s.

b) **-dıp⁴** şəkilçisindən sonra **-da²** şəkilçisi gəlir və **-dıpda⁴**

feili bağlama şəkilçisi formalasır. Məs.: *oxuduqda, yazdıqda, bildikdə* və s.

c) **-dılq⁴** şəkilçilərdən sonra **-dan²** şəkilçisi və **sonra** sözü işlənir. Bu zaman *yazdıqdan sonra, apardıqdan sonra, oxuduqdan sonra* tipli ifadələr yaranır. Bu cür ifadələr zaman zərfləri olur.

Qeyd: **-dılq⁴** şəkilçisi omonim şəkilcidir. Bu şəkilçi tarixən isim və sıfət əmələ gətirmişdir. Hal-hazırda isə daşlaşmışdır. Müqayisə et: *Tapdıq, sandıq, satdıq* (taxıl) və s.

4. **-acaq²**. Məhsuldar şəkilcidir: *oxuyaçağım əsər, görəcəyim iş* və s.

-acaq² şəkilçisi hər üç şəxsin tək və cəmində mənsubiyət şəkilçisini qəbul edərək aşağıdakı feili sıfət şəiklərilərini formalasdırmışdır:

tək	cəm
I.-acağım ²	-acağımız ²
II.-acağıñ ²	-acağınız ²
III.-acağı ²	-acaqları ²

Qeyd: **-acaq²** şəkilçisi omonim şəkilcidir. Müqayisə et: *yazılıcaq əsər – əsər yazılıcaqdır, dayanacaq maşın – maşın dayanacaq* və s.

5. **-ası²**. Nisbətən məhsuldar feili sıfət şəkilcisiidir: **görüləsi** işlər, **baxılası** kino və s. **-ası²** şəkilçisi, **-acaq²** şəkilçisi ilə sinonim ola bilir: *baxılacaq kino – baxılası kino*.

Qeyd: **-ası²** şəkilçisi omonim şəkilcidir. Müqayisə edək: *görüləsi iş – iş görüləsidir*.

6. **-mali²**. Bu şəkilçi feildən sıfət əmələ gətirən şəkilçilərə keçid mərhələsindədir. Məs.: *görülməli iş, yazılımlı əsər* və s.

-mali² şəkilçisi feili sıfət, feildən düzələn sıfət, feilin vacib formasının şəkilçisi kimi ola bilir.

- **mali²** şəkilçisi zaman bildirdikdə feili sıfət xüsusiyyəti kəsb edir. Məs.: *Görülməli* işlərimiz çoxdur. *Göndərilməli* hədiyyələr hamını maraqlandırırı və s. Buradakı feili sıfətlər - *görülməli, göndərilməli* gələcək zamanla bağlı olan əşyanın əlamətini bildirir. Zaman burada əsas rol oynayır. Lakin **-mali²** feildən sıfət düzəldən şəkilçi olduqda daimi əlamət və keyfiyyət məzmunu kəsb edir. Məs.: *İçməli* su təmiz olur. *Gülməli* sözlər danışındır. O, *yeməli* xörəklər bisirmişdi və s. Burada *icməli, gülməli, yeməli* sözləri zamanla bağlı olmayan daimi əlaməti bildirir. Ona görə də bu qəbildən olan sözlər, əsasən, sıfətin dərəcə əlamətini qəbul edə bilir. Məs.: *ən içməli* (su), *daha içməli* (su), *lap içməli* (su), *olduqca içməli* (su) və s.

7. - **ar², -r; - maz²**. Bu şəkilçili sözlər az da olsa, hərəkət anlayışlı olur, zaman məzmununu ifadə edir və feili sıfət yaradır. Məs.: *axar* çaylar, *axar* su, *görünməz* günlər və s. **-ar², -r; - maz²** şəkilçisi sözlərin əksəriyyəti əşyanın daimi əlamət və keyfiyyətini bildirir. Məs.: *qaynar* su, *qaynar* həyat, *gülər* üz, *çixılmaz* vəziyyət və s. Burada *qaynar, gülər, çıxılmaz* sözləri əşyanın daimi əlamət və keyfiyyətini bildirir, zaman, hərəkət məzmununu ifadə edə bilmir.

Qeyd: Ümumiyyətlə, **-ar², -r; -maz²; -mali²** şəkilçiləri tədris zamanı dolaşıqlıq yaradır. Ona görə ki, bu şəkilçilər feildən sıfət əmələ gətirən şəkilçilərə keçid mərhələsinə dədir. Misallara diqqət edək: yenilməz adam, dağılmaz

yuva, görünməz dünya, çekilməz dərd, ölməz əsər, yanar məşəl, unudulmaz nəğmə, bitməz nəğmə, dözülməz həyat və s.

*Feili sifətin feillə
oxşar və fərqli
xüsusiyyətləri.*

lu ilə bildirilir.

2. Feillər kimi feili sifətlər də zaman bildirir. Lakin feillər konkret zamanı, feili sifətlər isə ümumi zamanı bildirir. Yeri gəlmışkən, feili sifət şəkilçilərindəki zaman məsələsini belə sadalamaq olar: **-ası²; -acaq²; -malı²** feili sifət şəkilçiləri geləcək zaman məzmunu bildirir. **-dılq⁴; -miş⁴** feili sifət şəkilçiləri isə keçmiş zaman məzmunlu olur. **-an²; -ar²; -maz²** şəkilçiləri isə ümumi zaman məzmununu bildirir.

3. Feillər kimi feili sifətlər də təsdiq və inkarda olur. Feili sifətlərdəki inkarlıq **-ma²** və **deyil** sözü ilə yarana bilir. Məsələn: *Bakıya görünməmiş qar düşmüşdü; Bu iş sən görəsi iş deyil.*

4. Feillər kimi feili sifətlər də təsirli və təsirsiz olurlar. Feili sifətlərin təsirli olub-olmamasında feili sifət şəkilçilərinin heç bir rolu yoxdur. Belə ki, əgər feil təsirlidirsə, onda həmin feildən əmələgələn feili sifət də təsirli olur. Əksinə olduqda isə, feili sifət də təsirsiz olur. Məsələn: *oxuyan tələbə, görülən iş* və s.

5. Feillər kimi feili sifətlər də feilin növ şəkilçilərini qəbul edə bilir: *yazılan* (məqalə)—*yazışan* (adam)—*yazdırın* (adam)—*yazdırılan* (məqalə) və s.

6. Feillər kimi feili sifətlər də özündən əvvəl gələn ismi dörd halda (yönlük, təsirlik, yerlik və çıxışlıq) idarə edə bilir.

Yönlük halda idarə: *Una bulanmış saçları gözünün üstünə tökülmüşdür.*

Təsirlilik halda idarə: *Teymuru düşündürən məsələlər çox idi. Göyləri, yerləri dərk edən insan,*

Bəs niyə özünü çətin dərk edir? (B. Vahabzadə).

Yerlik halda idarə: *Əllərdə titrəyən qədəhlər gülür.*

Çıxışlıq halda idarə: *Dənizdən aldığım təəssürat mənə xoşdur.*

7. Feillər kimi feili sifətlər də feili bağlama ilə birlikdə bir lügəvi qrammatik vahid yaradır: *əzilib-büzülən qız, saralıb-solmuş yarpaqlar* və s.

8. Feil kimi feili sifətlər də tərz kateqoriyasını ifadə edə bilir. Bu həm morfoloji yolla (şəkilçilərlə) olur, həm də sintaktik yolla yaranır: *səpələnmiş kolluqlar, döyünen qəlb* (morpholoji yolla), *Ona baxa-baxa qalan Məmməd* (sintaktik yol).

Qeyd: Feildən fərqli olaraq feili sifətlər söz yaradıcılığında çıxış etmir.

*Feili sifətin
sifətlə oxşar və
fərqli
xüsusiyyətləri.*

1. Feili sifətlər də sifətlər kimi təyin edə bilir. Lakin sifətlərdəki təyin etmə xüsusiyyəti daimi əlamət kimi özünü göstərir. Feili sifətlərdəki təyin etmə isə hərəkətlə bağlı əlamət kimi özünü göstərir. Müqayisə et: *soyudulmuş su – soyuq su.*

2. Sifətlərdən əvvəl dərəcə əlamətlərini artırmaq olur, lakin bu xüsusiyyət feili sifətlərdə mümkün deyil.

3. Feili sifətlərdə əlamət bildirmək hərəkətlə bağlı üzə çıxır, sifətlərdə isə əlamətlə bağlıdır.

4. Feili sifətlər də sifətlər kimi substantivləşə bilir. Substantivləşdikdə ismə məxsus kateqoriyaların göstəricilərini qəbul edir.

Feili sifətin substantivləşməsi. Substantivləşmə zamanı feili sifətlər hal, mənsubiyyət, şəxs və kəmiyyət şəkilçilərini qəbul edir. Feili sifətin substantivləşməsi dilimizdə geniş şəkildə özünü göstərir. Substantivləşmiş feili sifətləri isimlərin halları üzrə nəzərdən keçirək:

Adlıq halda substantivləşmə: *əkən biçər, axtaran tapar* və s.

Tamadanın sözünə *qulaq asmayanlar* çoxalırdı. *Sevən yalan* danışsa, *ləkələnər* məhəbbət. *Hər dəfə səninlə mən rastlaşanda, Qızaran, saralan* sən olmadınmı? “Mən yalnız səninəm deyib qaçanda, *Yıxılan, büdrəyən* sən olmadınmı? Soruşmaq istəyirəm, mən indi səndən, Etibarsız *çıxan* sən olmadınmı? Dünən bu evə *gələn* Ceyhunun dostu idi.

Yiyəlik halda substantivləşmə: *İslanmışın* yağışdan nə qorxusu. Ümumiyyətlə, həm yaxşı *istəyənlərin* müvəffəqiyyətini göstərmək, həm də nöqsanları qeyd etmək üçün yerli komitə ilə komsomol komitəsi *iclas* çağırmaq istəyir (M.Süleymanlı). *Etiraf edənin* hər sözü *min-min*, Səhər günəşinin ilkin nurudur (B.Vahabzadə). Yerlərdə sürünsən, əməlin tapdanacaqdır, *Aciz olanın* dərdinə dərman da ola bilməz (C.Xəndan).

Yönlük halda substantivləşmə: Ölüm belə qəm deyil, bu həyatı *duyana*; Yol *azmişə* yol göstər. Nə qədər zarafat etdisə də, qız bu *deyilənlərə* başının hərəkətilə, gah da qısa cümlələrlə cavab verirdi (M.Süleymanlı). Dərdini *çəkənə* behişt əzabi,

Nəbzini tutana behiştlik dünya (M.Aslan). O, məclisdə oturanlara ötəri bir nəzər saldı. Həyatın sizlərinə **bələd olana** qarşı belə rəftar etmək günahdır.

Təsirlilik halda substantivləşmə: Başa dil **gətirəni** el gətirə bilməz. Köləmə, qayğıma **siğınanları**, əlimlə, qanımla yedizdirərdim. Nəfəsi təngiyib **boğulanları**, Gözümün nuruya çimizdirərdim. Dünəndən bəri suyun altında **qalanı** çıxardılar.

Yerlik halda substantivləşmə: Felyeton **yazanda** günah yoxdur, çünkü onun yazdıqlarında hər şey olduğu kimi verilmişdir.

Döyüşə **gedəndə** qırılmaz iradə, dözüm, qorxmazlıq kimi yüksək **insani** keyfiyyətlər olmalıdır. Sevgi və həsrət odu ilə **yazanda** ürəkdən gələn hissələr daha qabarıq şəkildə əks olunmalıdır.

Qeyd: -an² feili sıfət şəkilçisi yerlik halda substantivləşdikdə -anda² şəkilçisi ilə omonimləşir. -anda² şəkilçisi feili bağlama şəkilçisidir. Müqayisə et: Qaqqarin kosmosa uçanda (feili bağlama) – Kosmosa uçanda (adamda) (feili sıfət).

- anda² feili bağlama şəkilçisi kimi: Muğanın pambığı faraş **gələndə**, Qozalar gül açıb üzə **güləndə**, Qızlar iş günüünə ipək **böləndə**, Könüllər mülkündə ilk bahar olur (S.Vurğun).

Çıxışlıq halda substantivləşmə: *Ondan xəbər gəlməyir, xəbər gəlir öləndən.* Aramızdan **gedənlərdən** danışıldı, xatirələri əziz tuturdu. *Planı yüz əlli faiz yerinə yetirənlərdən* on altı adam mükafatlandırıldı (*M.Süleymanlı*). Əsirlikdə başına **gətirilənlərdən** ətraflı danış, bəlkə qəzətdə çap etdi. *Gülə-gülə döyünləndən* çəkinin, “*Bəli*” deyib, **əyiləndən** çəkinin, Paltar kimi **geyiləndən** çəkinin, *sindirmağa çalışmayın siz məni* (*N.Kəsəmənli*).

Misallardan göründüyü kimi, feili sıfət substantivləşdikdə onun təyin etdiyi söz işlənmir. Feili sıfət təyin olunan sözün funksiyasını da öz üzərinə götürür.

Qeyd: feili sıfət şəkilçilərindən **-dılq⁴;** **-acaq²;** **-mali²;** **-mış⁴;** **-ası²** şəkilçiləri substantivləşmədə daha fəaldır.

**Feili sıfətlər
feildən düzələn
düzəltmə sıfətlərin
fərqli
xüsusiyyətləri.**

1. Feili sıfətlər ümumi zaman bildirdiyi halda, feildən düzələn düzəltmə sıfətlər zaman bildirmir.
2. Feili sıfətlər təsirli və təsirsiz olur. Feildən düzələn düzəltmə sıfətlər isə daimi əlamət bildirir.

3. Feili sıfətlər feilə məxsus növ şəkilçilərini qəbul edir. Feildən düzələn düzəltmə sıfətlər isə növ şəkilçiləri ilə işlənmir.

Müqayisə et: **Sındırılan** ağacların necə quruduğunu görmək bəs deyilmə? (feili sıfət) – Atlılar atın çapardı, **Sınıq** könüllər yanardı (feildən düzələn düzəltmə sıfət). **Açılmamış** poçt

qutusuna məktub atmaq istədi (feili sifət) – Açıq söhbət onu təmin etmirdi (feildən düzələn düzəltmə sifət).

Lakin dilimizdə bir qrup feildən əmələ gəlmış düzəltmə sıfılardır ki, onlarda feilin növ şəkilçiləri daşlaşmışdır. Məsələn: *döyüşkən ordu, vuruşqan adam (qarşılıqlı növ); deyinqən qarı (qayıdış növ)* və s.

Qeyd: Dilimizdə *burulğan, asılıqan* kimi isimlərdə feilin növ şəkilçiləri daşlaşmışdır. Feili sıfət şəkilçilərinin bəzilərində feilin təsriflənən formalarının məna çalarlığı vardır: *görüləsi iş, tikiləcək körpü* və s. Belə bir xüsusiyyət feildən düzələn düzəltmə sıfətə aid deyil.

4. Feili sıfətlər inkarlıq kateqoriyasını ifadə edə bilir. Yəni feili sıfət şəkilçiləri - **ma²** inkar şəkilçisini qəbul etmiş feillərə qoşula bilir. Məs.: *uçurulmamış ev, yuyulmamış paltar* və s. Feildən əmələ gələn sıfətlər isə inkar feillərə qoşula bilmir. Onlarda inkarlıq **deyil** sözü ilə əmələ gəlir. Məs.: *çalışqan tələbə deyil, qorxaq uşaq deyil* və s.

5. Feili sıfətlər feilə məxsus tərz kateqoriyasını az da olsa qoruyur. Feildən düzələn düzəltmə sıfətlərdə isə bu xüsusiyyət yoxdur.

6. Feili sıfətlərin bəziləri feilin şəkillərinə aid çalarlığı qoruyub saxlayır. Məsələn, *yazılmalı* (məqalə) – vacib, *deyiləsi* (söz) – lazım, *yazılmaqda olan* (əsər) – davam, *oxuya bilən* (şagird) – bacarıq şəklinə aid çalarlığı qismən də olsa qoruyur.

7. Feili sıfətlər feili bağlama ilə lüğəvi, qrammatik birləşmə əmələ gətirə bilir. Məs.: *utanıb-qızaran* (qız), *ölçülüb-biçilmiş* (əməliyyat) və s. lüğəvi birləşmə, *büzüşüb oturan* (oğlan) isə qrammatik birləşmədir.

8. Feili sıfət **ol(maq)**, **et(mək)**, **elə(mək)** sözləri ilə işlənə bilir. Məsələn: *həll etdiyim məsələ*. Lakin feildən düzələn düzəltmə sıfət isə bu xüsusiyyəti daşıdır.

9. Feili sıfətlər həm feilə, həm də sıfətə məxsus əlamətləri qoruyub saxlayır. Feildən düzələn düzəltmə sıfət isə feillik əlamətini itirir, sıfətə məxsus olan daimi əlamət qazanır.

10. Feili sıfətlərin sıfətin dərəcə əlamətlərini qəbul etməsi mümkün deyil. Lakin feildən düzələn düzəltmə sıfətlər sıfətin dərəcə əlamətlərini (daha çox çoxaltma dərəcəsinin əlamətini) qəbul edə bilir. Məsələn: *kəsici alət – lap kəsici alət – olduqca kəsici alət*.

Qeyd: -**ar²**; -**maz²**; -**mal²** feili sıfət şəkilçiləri feildən sıfət əmələ gətirən şəkilçilərə keçid mərhələsindədir. Ona görə də bu şəkilçili feili sıfətlər sıfətin dərəcə əlamətlərini asanlıqla qəbul edir. Məsələn: *içilməli su – lap içilməli su – olduqca içilməli su*.

11. Feili sıfətlər özündən əvvəl gələn ismi yönlük, təsirlik, yerlik və çıxışlıq hallarında idarə edir. Məs.: *Bakıya gedən*, *Bakını görən*, *Bakıda oxuyan*, *Bakıdan gələn* (tələbə). Lakin feildən əmələ gələn düzəltmə sıfətlər isə yiyəlik, yönlük, yerlik və çıxışlıq hallarında idarə edir. Buradan aydın olur ki, feili sıfətlər isimləri təsirlik halda idarə etdiyi halda, feildən düzələn düzəltmə sıfətlər isə yiyəlik halda idarə edir. Misallara diqqət yetirək: *Çay içməyə qapım üzünüzə açıqdır*; *Uşağıın ağlağanı pisdir*; *Məmməd Əkbərdən çalışqandır*; *Onlarda yalnız həmin adam çalışqandır*.

12. Feili sıfətlər, əsasən, düzəltmə feillərdən daha çox yaranır. Feildən əmələ gələn sıfətlər isə feil kökünə sıfət əmələ gə-

tirən şəkilçilərin qoşulması ilə əmələ gəlir. Məsələn: *tutqun havा, kəskin söz, qırıcı təyyarə və s.*

Qeyd: Azərbaycan dilində istisnalıq təşkil edən *qaldırıcı kran, yandırıcı* maddə kimi misallar vardır ki, burada *qaldırıcı, yandırıcı* sıfətləri düzəltmə feildən əmələ gəlmışdır.

13. Feili sıfətlər özündən əvvəl gələn sözlərlə birlikdə feili sıfət tərkibi yaradır. Məsələn: *Projektorlardan salınan işıqlar parka füsunkar gözəllik verirdi.*

Lakin belə bir xüsusiyət feildən əmələ gələn düzəltmə sıfətdə yoxdur.

14. Feili sıfət şəkilçiləri feilə qoşulduğda demək olar ki, feilin lüğəvi mənası dəyişmir. Ancaq feildən sıfət düzəldən şəkilçilər feilə qoşulduğda feilin lüğəvi mənası dəyişir.

Müqayisət et: *daşan çay – güləyən qız, görülmüş iş – sıniq ağac.*

FEİLİ BAĞLAMA

Türkologiyada, o cümlədən Azərbaycan dilciliyində feili bağlama termini feilin təsriflənməyən forması, adverbial feil (zərfləşən feil), feili -zərf kimi adlandırılmışdır.

Feili bağlama Azərbaycan dilciliyində geniş tədqiq olunmuş təsriflənməyən formalardan biridir. Bu sahədə Mirzə Kazım - bəyin, Y.Seyidovun, V.Əliyevin və başqalarının tədqiqatları mövcuddur. Türkologiyada isə N.A.Baskakovun, A.N.Kononovun və başqalarının tədqiqatları maraqlıdır. Azərbaycan dilcili-

yində Ə.Abdullayev, M.Şirəliyev, M.Hüseynzadə, Y.Seyidov və başqaları feili bağlama ilə bağlı aşağıdakı fikirləri söyləmişdir:

- a) *feili bağlama feilin təsriflənməyən formalarından biridir;*
- b) *feili bağlama zamana, şəxsə, kəmiyyətə görə dəyişmir;*
- c) *feili bağlama tərkibli cümlələrdə feili bağlama tərkibi cümlənin genişlənmiş bir üzvüdür.*

Bəzən dilçilikdə feili bağlama tərkibini ayrıca bir cümlə hesab etməyə çalışanlar olmuşdur. Lakin bu fikir düzgün deyildir. Belə ki, feili bağlama tərkibləri cümlənin mürəkkəb bir üzvüdür. Onu ayrıca bir cümlə hesab etmək söz birləşməsi ilə cümlənin sərhədini eyniləşdirmək deməkdir.

Feili bağlamaya məxsus xüsusiyyətləri nəzərə alaraq ona belə bir tərif vermək olar: *Feili bağlama feilin təsriflənməyən formalarından biri olub zamana, şəxsə, kəmiyyətə görə dəyişmir, cümlədə əsas feilin yanında gəlir, onun tərzini, zamanını, səbəb və məqsədini bildirir.*

Feili bağlamaların morfoloji göstəriciləri.

1. **-ib⁴** şəkilçisi. Məhsuldar şəkilçidir. Məsələn: *yazıb qurtardı, gəlib gördü, yapışib qaldı, alıb çıxdı, salıb itirdi, atlanıb keçdi, köçüb getdi, oturub ağladı, irəliləyib keçdi* və s. Bu şəkilçilərin dialekt və şivələrimizdə müxtəlif şəkilləri mövcuddur. Dialekt və şivələrimizdə (Qazax, Zaqtala, Qax, Şəki və s.) **-iban⁴** varinati daha çox işlənir.

Qeyd: **-ib⁴** şəkilçisi omonim şəkilcidir. Həm də nəqli keçmiş zaman şəkilçisi kimi işlənir. Bu şəkilçinin omonimliyini fərqləndirmək üçün aşağıdakıları bilmək vacibdir:

a) **-ib⁴** zaman şəkilçisi kimi işləndikdə şəxsə və kəmiyyətə görə dəyişə bilir: Görüblər ki, hər şey tükənib, təzədən öküzləri qoşmağa başlayıblar.

Əgər **-ib⁴** şəkilçisi feili bağlama şəkilçisi olursa, onda şəxsə və kəmiyyətə görə dəyişmir.

b) **-ib⁴** şəkilçisi zaman şəkilçisi olduqda ona idi, imiş köməkçi sözləri qoşula bilir: *Sən demə bu paltar tilsimlənibmiş*.

-ib⁴ şəkilçisi feili bağlama şəkilçisi olduqda isə idi, imiş köməkçi sözləri ilə işlənə bilmir: Qırat yeldən qanad taxıb uçurdu.

c) **-ib⁴** şəkilçisi zaman şəkilçisi olduqda cümlə üzvü kimi xəbər vəzifəsində çıxış edir. Feili bağlama şəkilçisi olduqda isə cümlə üzvü kimi zərflik vəzifəsində olur.

2. **-inca⁴** şəkilçisi. Nisbətən qeyri-məhsuldar şəkilcidir: *Öl-dürməyince əl çəkməz. O taydan qalxınca bir qara dəstə, Yaylım alətləri yayıldı düzə. Ana baxdı öz oğluna, Su da səpdi dalınca... Sair qəlbi bu səhnədən ilhamını alınca. O, bir nöqtəyə qədər kiçilib gözdən itince qız həsrətli gözlərini bir kərə belə qırpmadı (M.Hüseyn). General bütün rəyləri dinləyib son sözünü **deyince** hərə bir dəfə yuxuladı (İ.Sixli).*

3. **-dılqda⁴** şəkilçisi. Məlum olduğu kimi, **-dılq⁴** şəkilçisi ilə **-da²** şəkilçisinin birləşməsindən yaranmışdır: Yalanları üzə çıxdıqda pərt olurdu. Mirzə Şəfi otağa **daxil olduqda** artıq xangildə məclis qızışmışdı, hamının başı qarşıq idi (Ə.Nicat).

Qeyd: **-dılqda⁴** şəkilçisi **-arkən²** feili bağlama şəkilçisinin sinonimi ola bilir: gördükdə-görərkən.

4. **-dılqca⁴** şəkilçisi. Bu şəkilçi **-dılq⁴** və **-ca²** şəkilçisinin bir-

ləşməsindən yaranmışdır: *İnsan kamilləşdikcə dava-dalaşdan uzaq olur. Gəzib dolaşdıqca sahil boyunda, Pozur bir-birini izlərim mənim. Atışdıqca yaralarım bitişdi, Qara bəxtin yenə üzü ağ olsun, Yar da bizdən yad eyləyib, sağ olsun! Göz deyir qoy hələ baxdıqca baxım.* Şəvə saçlarımıda *çoxaldıqca dən, Kövrək ümidimi çulgaladı çən...* Çəsməkli professor auditoriyada, lövhənin qabağında ağır-agır *gəzdikcə* çəkmələri cırıldayırdı (S.Qədirzadə). Vaxt *ötdükcə* tanış-bilişlər arasında *Bəhlul müəllimin haqqında danışmağa adət elədim* (İ.Hüseynov). *Dəniz xəfif-xəfif qabardıqca* elə bil qümaş yellənirdi (M.Süleymanov). Şahlargil hiss edirdilər, *getdikcə* hava qaralır və axşama qədər gədiyi keçə bilməyəcəklər (İ.Əfəndiyev). Hiss edirdim ki, maşın *yaxınlaşdıqca*, anlar *ötdükcə* Vahidin əsəbləri daha da gərilirdi (İ.Hüseynov).

5. **-arkən²** şəkilçisi. Bu şəkilçi **-ar²** şəkilçisi ilə ikən qoşmasının birləşməsindən yaranmışdır: *hazırlaşarkən, edərkən, danışarkən, görüşərkən* və s.

6. **-araq²** şəkilçisi. Bu şəkilçi **-ar²** və **-aq²** şəkilçilərindən yaranmışdır: *Danışaraq, duyaraq, qataraq, gülümsəyərək, parlayaraq, qarışaraq* və s.

Saf bulaq kimi axan mahni mavi ləpələrin şiriltisina qarışaraq qulaq asanları valeh edirdi (M.Süleymanov). *Balıq havada qəzəblə çırpinaraq* var gücü ilə ölüm dən xilas olmağa can atıldı (M.Süleymanov). *Sən polad sinəni yerə verərək, Ehtiyat içində süründün yenə. Qoca rəssam səndələyərək addımlayır.*

7. **-ali²** şəkilçisi. Qeyri-məhsuldar şəkilcidir: *Müharibə qurtaralı üç il olardı. Ala gözlüm, səndən ayrı düşəli, Hicranın qəmiylə kef eyləmişəm. Səlimə bu kəndə geləli Şahlar anasının*

necə pis vəziyyətə düşdüyünü bilirdi (İ.Əfəndiyev). Səbri təhsildən **qayıdalı** iki ildir (M.Hüseyn).

8. **-anda²** şəkilçisi. Nisbətən məhsuldar feili bağlama şəkilçisidir. **-an²** şəkilçisi və **-da²** şəkilçilərindən yaranmışdır: *banlayanda, sixılanda, yaranda, çatanda, yetəndə, oxuyanda, gələndə* və s.

Sevindim ki, Vətənimin Ukraynası düşmənlərlə vuruşanda (M.Araz). Qəm-kədər üzünə **tutanda** pərdə, Qəmləndi çaylar da şəlalələr də (M.Araz). Üfüq **saralanda**, toran **düşənde**, səsləməli idim səni astadan. Çiçək **oxşayanda**, mizrab **vuranda**, Uzali qalanda sevgi dalınca, Əllərim göynəyib üzə **duranda**, Ürəyim əlimdə olur o vaxtı (M.Yaqub). İkinci dəfə huşsuzluqdan ayılıb gözlərini **açanda**, qoca qarşısında feildşer əvəzinə *Qurban* kişini gördü (İ.Hüseynov).

Qeyd: **-anda²** şəkilçisi **-alı²** şəkilçisinin sinonimi ola bilir: *mühəribə qurtaralı* – *mühəribə qurtaranda*.

9. **-a (ə)** şəkilçisi nisbətən məhsuldar şəkilcidir: **Qıvrıla-qıvrıla** gedirdi, **baxa-baxa** keçirdi. Məs.: Hacı tir-tir əsən və tamamilə taqətsiz əllərə **baxa-baxa** susurdu (İ.Hüseynov). Qoca çəkmələri ilə **əlləşə-əlləşə**, qan-tər içində, **tövşüyə-tövşüyə** xəbər aldı (İ.Hüseynov). Başıaçıq, ayaqyalın bir oğlan uşağı fit **çala-çala** dəniz qıraqıyla anaya doğru gəlirdi (Ə.Məmmədxanlı). Əsgərlər **sürünə-sürünə** çayın kənarına çatıb kəndə doğru istiqamət götürdülər (İ.Şıxlı).

- a (-ə) şəkilçisi XVI əsrə qədər daha məhsuldar işlənmişdir. Feili bağlama şəkilçisi kimi Xətai, Füzuli yaradıcılığında məhsuldar olmuşdur. Məsələn: *Gördüm üzünü çü baxa qaldım*

(Xətai); Heyrət gözü ilə **baxa** qaldı (Füzuli).

Hal-hazırda dialekt və şivələrimizdə **-a (-ə)** şəkilçisi feili bağlama şəkilçisi kimi işlənə bilir. Məsələn: *Saysız-hesabsız nöqtələrə baxa qaldım.*

Qeyd: **-a (-ə)** feili bağlama şəkilçisi **-araq²** şəkilçisinin sinonimi olur: *baxa qaldı – baxaraq qaldı.*

10. **-caq²** şəkilçisi. Bu şəkilçi qeyri-məhsuldar şəkilcidir: *görcək, düşcək, sevincək, bilcək* və s.

Bura şaxta **düşcək** deyirəm ki, bəlkə də oraya indi qar yağıb.

Qeyd: **-caq²** şəkilçisi XVI əsrə qədər **-ğac²** şəklində nisbətən məhsuldar olmuşdur. Daha çox M.Füzulinin yaradıcılığında işlənmişdir: Könlüm açılır, zülfə-pərişanını *görgəc* (M.Füzuli).

-caq² şəkilçisi dialekt və şivələrimizdə **-cağın²** formasında işlənir: *görcəyin, bilcəyin*. Bu variant Salyan, Neftçala rayonlarında özünü qoruyur.

11. **-mış⁴** şəkilçisi. Bu şəkilçi qeyri-məhsuldar şəkilcidir: *Yarışa bir gün qalmış onlar məşq etməyə başladılar. Gecədən xeyli keçmiş* beş nəfər atlı qayanın üstündəki kiçik komanın qapısını döydülər (İ.Şixli).

Bu şəkilçi *keçmiş, qalmış, ötmüş* sözlərində də feili bağlama şəkilçisi olur.

Qeyd: **-mış⁴** şəkilçisi omonim şəkilcidir. Bu şəkilçi inkar şəkilçisi ilə birlikdə **-mamış (-məmiş)** şəklində dildə daha çox işlənir: *Kərbəlayı Məmmədəlinin fikri bu idi ki, kağızı laketə qoymamış aparsın əvvəl Pərinisəyə göstərsin, sonra qoysun laketə.*

12. **-mışkan⁴** şəkilçi. Bu şəkilçi **-mış⁴** və **-ikən** sözünün birleşməsindən yaranmışdır: *gəlmışkən, görmüşkən* və s.

13. **-madan²** şəkilçisi. Nisbətən məhsuldar şəkilcidir. **-ma²** inkar şəkilçisi ilə **-dan²** şəkilcisiindən əmələ gəlmişdir: *oxumadan danışma, görmədən demə* və s.

Araz bizi ayırmadan dağlayıb, sonra özü gecə-gündüz ağlayıb. Ah azadlıq... İnsanın qəlbində min həvəs və ehtiras oyadaraq **yorulmadan** yaratmağa, ağrı və əzab **hiss etmədən** yaşatmağa, ülvi, müqəddəs bir həyatla yaşamağa ruhlandırır (M.İbrahimov). Prokuror bu işləri **yoxlamadan** heç yerə getməyəcək (İ.Şıxlı).

Qeyd: Bəzən **-madan²** şəkilçisi **-anda²** şəkilcisinin sinonimi olur: *bilmədən danışma – biləndə danış*.

14. **-ar(-maz), -ər(-məz)** şəkilçisi. Nisbətən məhsuldar şəkilcidir: *O, evə çatar-çatmaz zəngin səsini eşitdi; Eşidər-eşit-məz narahat olmağa başladı. Alnında bir istilik hiss edər-etməz gözlərimi açdım* (M.S.Ordubadi). Görəsən bunlar nədər danışırlar? – deyə nəfəsini içində çəkib **istər-istəməz** qulaq asdı (V.Babanlı). Evlərinə **çatar-çatmaz** qapı ağızında dayanıb onu gözləyən anasını görüb özünü arabadan yerə atdı (İ.Şıxlı).

**Feili bağlamanın
feillə oxşar və fərqli
xüsusiyyətləri.**

1. Feili bağlamalar feillər kimi dinamik məzmundadır. Məsələn: *Biz yıxılmamaq üçün qayalardan, daşlardan yapışaraq səssizcə irəliləyirdik.*

2. Feillər kimi feili bağlamalar da təsirli və təsirsiz olur. Məsələn: *Gözünü açanda* gördü ki, şəhərə çatmışdır; *Qətibə evə dönəndə* hər şey bitib-tükənmişdi.

3. Feili bağlamalar da feillər kimi feilin növ kateqoriyasının şəkilçilərini qəbul edir: *yazılanda*, *yazışanda*, *yazdıranda* və s.

4. Feili bağlamalar feillər kimi özündən əvvəl gələn sözləri (hallana bilən sözləri) ismin yönələk, təsirlik, yerlik və çıxışlıq hallarında idarə edə bilir. Misallara diqqət yetirək: *Atı ağaca bağlayıb* ova çıxdı; *Musiqiçinin vəzifəsi səsləri kəşf edərək ahəngə salmaqdan ibarətdir*; *İsfəndiyar yerində dirsəklənib* oturdu; *Onu döyə-döyə dostundan ayrırb* maşına çıxardılar. *Anam əllərini göyə açaraq*, Deyirdi rəhm eylə, böyük yaranan (B.Azəroğlu). *Danışır kürsüyə sinə gərərək*, siz onu seyr edin, seyr edin bir də (S.Vurğun). Bu nurlu düşüncələrə *daldıqca bədəni* də, addımları da *getdikcə* yüngülləşir, beyni zəhərli fikirlərdən təmizlənirdi (V.Babanlı).

5. Feili bağlamalar da feillər kimi təsdiq və inkarda olur. Feili bağlamalarda inkarlıq **-ma²** və **deyil**, yox sözlərinin vasitəsilə yaranır. Məsələn: *oxumayanda*, *oxuyanda* yox və s.

Qeyd: Feili bağlama şəkilçilərindən **-madan²**; **-ar(-maz)**, **-ər(-məz)** şəkilçiləri həmişə inkarda olur. Bu şəkilçili feili bağlamalar inkarda olan feilin yanında işləndikdə təsdiq məzmununu bildirir: *oxumadan danışma* – *oxuyanda danış*.

6. Feili bağlama tərkib yarada bildiyi halda feil tərkib yarada bilmir. Bu cəhətdən feili bağlama ilə feil fərqlənir.

7. Feillər söz yaradıcılığında çıkış edir. Feili bağlamalardan isə yeni mənalı söz yaranır. Bu baxımdan da feili bağlama ilə feil bir-birindən fərqlənir.

*Feili bağlamanın
zərflə oxşar və
fərqli
xüsusiyyətləri.*

bilmir. Ona görə ki, yer zərfləri yer məzmunlu isimlərdən, miqdardar zərfləri isə miqdardan yaranmışdır.

2. Zərflər kimi feili bağlamalar da cümlədə feillə yanaşma əlaqəsi münasibətində olur. Misallara diqqət yetirək: *Kamran cəld ayağa durdu; Qətibə nazlanaraq cavab verdi.*

3. Zərflər kimi feili bağlamalar da özündən əvvəlki sözlə idarə əlaqəsi münasibətində ola bilir.

*Feili bağlamanın
feili sifət və
məsdər
arasında yeri.*

Feili bağlama məsdər və feili sifət kimi feilin təsriflənməyən formasıdır. Bundan başqa, məsdər və feili sifət kimi tərkib yaradır. Feili bağlama tərkib yaratdığı kimi, həm də feili sifət və məsdər tərkiblərinin içərisinə daxil ola bilir. Məsələn: *Kərim-xan qızarıb pörtmüş Sultana işarə etdi; Mən nəyi isə əzib, vurub, dağıtməq istəyirdim; Mən qapını açıb həyətə çıxanda, atam ar-xamca danışdı; Gözümün önündəki hər şeyi yandırıb dağıtməq istəyirdim* və s.

ZƏRF

Azərbaycan dilində zərflər çox az tədqiq olunmuş nitq hissələrindən biridir.

Zərf haqqında məlumat. Türkologiyada zərfin müstəqil nitq hissəsi kimi tədqiqinə ilk dəfə İ.Qiqanovun

“Грамматика татарского языка” əsərində rast gəlirik. O, burada, əsasən, zərflərin ümumi siyahısını verməyə çalışmışdır. İ.Qiqanova və P.M.Melioranski özünün “Краткая грамматика казахско-киргизского языка” əsərində zərf məsələsinə toxunmuşdur. Burada P.M.Melioranski zərf kateqoriyasını başlıca olaraq köməkçi sözlər və sıfət əvəzediciləri kimi təsvir etmişdir.

Daha sonra Mirzə Kazimbəy zərfə aid daha ətraflı məlumat vermiş və geniş həcmində zərflərin siyahısını tərtib etmişdir. Mirzə Kazım bəydən sonra zərfin nisbətən geniş izahına altay dilinin qrammatikasında rast gəlirik. Lakin bu əsərin müəllifləri də əsasən Mirzə Kazimbəyə əsaslanaraq, zərfi qoşma, ədat, nida, bağlayıcı və s. kimi söz kateqoriyaları ilə qarışdırılmışlar.

Azərbaycan dilindəki zərflərə dair ilk məlumata M.M.Əfşarın qrammatikasında rast gəlirik. O, zərfləri “Əl mübhamat”, “Əl ədvat” başlığı altında qoşma, bağlayıcı və nidalarla qarışdırılmışdır.

XIX əsrin rus dilçilərindən K.S.Aksakov rus dilində zərfləri müstəqil nitq hissəsi hesab etmir, sintaktik kateqoriya kimi izah edib göstərir ki, zərfin özünəməxsus xüsusi forması yoxdur, zərf yalnız münasibət ifadə edir. Ayrı-ayrı nitq hissələrinin müxtəlif münasibətlərdə zərf yerində işlənməsi mümkündür.

İstər rus dilçiliyində, istərsə də türkologiyada dilin qrammatikasının, ümumiyyətlə, nitq hissələrinin geniş şəkildə tədqiqi işinə əsasən XX əsrin 20-ci illərindən sonra başlanmışdır.

Azərbaycan dilçilik ədəbiyyatında zərflərin sintaktik cəhət-dən, əsasən, cümlə daxilində izah olunması onların uzun müd-dət digər nitq hissələrilə qarışdırılmasına səbəb olmuşdur ki, bu qarışılıqlı indinin özündə də davam etməkdədir.

Ümumiyyətlə, Azərbaycan dilçiliyində zərflər sıfətlərlə, isimlərlə, az, çox, xeyli sayıları ilə, modal sözlərlə, qoşmalarla qarışdırılmışdır.

Nitq hissələrinin bir-birilə qarışılıqlı münasibətdə olması, birinin digərinə xidmət göstərməsi dilin təbii qanuna uyğunluğu hesab olunur.

Türk dillərində, o cümlədən də Azərbaycan dilində nitq hissələrinin təsnifatına aid ümumi fikir birliyini, vahid bir meyarın əldə olunmasını göstərmək çətindir.

Türk dillərində nitq hissələrinin təsnifatına aid vahid bir meyarın olmaması, xüsusilə, zərflərin müəyyənləşdirilməsi məsələsində çətinlik törədir.

Müasir türk dilləri qrupunda, o cümlədən də müasir Azərbaycan dilində zərf sahəsində ən çətin və mübahisəli məsələ hansı sözün zərfə aid olub-olmamasıdır. Bu sahədə türkoloqların müxtəlif fikirlər söylədiklərini və onların müxtəlif üsullardan istifadə etdiklərini görürük.

N.P.Direnkova oyrot dilində bu və ya digər sözün zərfə aid edilməsində başlıca olaraq sintaktik üsuldan istifadə edir.

A.K.Borovkov türk dillərində bu ya digər bir sözü zərfə aid edərkən əvvəlcə sintaktik üsuldan istifadə etməyə səy göstərir. Lakin sonra müəllif analiz zamanı sintaktik əlamətin təminədici

olmadığını gördükdə öz fikrinin əksinə çıxaraq, hər hansı bir əlaməti (semantik, morfoloji) sintaktik əlamətə əlavə edir.

H.Mirzəzadə Azərbaycan dilində isim, sıfət, say və zərfərin fərqlənməsində morfoloji əlamətin daha əlverişli olduğunu göstərir.

N.K.Dmitriyev başqırd dilinin zərflərini rus dilinin zərfləri ilə müqayisə zamanı göstərir ki, zərf morfoloji anlayışdır. Bu cəhətdən rus dilində işlənən “хороший” və “хорошо” (yaxşı) sözlərinin müxtəlif nitq hissələrindən (sifət, zərf) olduğu seçilir. Lakin başqırd dilində nitq hissələrinin müəyyənləşməsində semantik əlamət daha həllədici rol oynadığı üçün “yaxşı” sözü tərəddüdsüz olaraq sıfətə aid edilir.

A.İ.İskakov qazax dilində zərfləri müəyyənləşdirərkən yazar: “Nitq hissələri üç cəhətdən: leksik semantikasına, morfoloji əlamətinə, sintaktik vəzifəsinə görə müəyyənləşir. Müasir qazax dilində müstəqil nitq hissəsi olmaq etibarı ilə zərfi həmin əlamətlər əsasında təyin etmək lazımdır”.

X.Qafurova türkmen dilinin zərflərinin müəyyənləşməsinə aid yazar: “Zərflər öz semantik, morfoloji və sintaktik əlamətləri əsasında başqa nitq hissələrindən fərqlənir”.

M.F.Saruyeva noqay dilində zərfləri həmçinin semantik, morfoloji və sintaktik əlamətlər vəhdətində müəyyənləşdirərkən yazar: “Əlbəttə türkoloqlar zərfi bir və yaxud iki əlamət əsasında müəyyənləşdirməklə haqsızdırırlar. Türk dillərində hər hansı bir əlamət spesifik xüsusiyyət kəsb etmiş olsa da, onları ayrılıq-də götürməklə sözü tam səciyyələndirmək olmaz”.

Azərbaycan dilində bu və ya digər sözü zərfə aid edərkən, nitq hissələrinin təsnifatında tək-tək əlamətləri deyil, semantik, morfoloji və sintaktik əlamətlərin hər üçünü birlikdə əsas götür-

müş olan türkoloqların fikrini düzgün mövqe kimi qəbul etmək lazımdır.

*Azərbaycan
dilçiliyində zərfli
bağlı bəzi məqamlar.*

Zərf hərəkətə aid əlaməti, keyfiyyəti, hal və ya vəziyyəti, şəraiti, bəzən də əlamətin əlamətini bildirir. Zərfələr iş-hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını bildirdiyi kimi, hal-vəziyyətin, hadisənin də eyni əlamətlərini göstərə bilir.

Zərf bir nitq hissəsi kimi qrammatika kitablarına nisbətən sonralar daxil edilmişdir. Ona görə ki, bu nitq hissələrinə məxsus sözlərin bir qismi tarixən isim, sıfət və say olmuşdur. Məhz buna görə də ədəbi dilimizdəki zərfələr isim-zərf, sıfət-zərf, say-zərf ortaqlı xüsusiyyətinə malikdir. Konkret desək, belə ortaqlı zərfələr vaxtilə isim, sıfət, say paradiqmalarından (ölçü) ayrılmışdır. Müqayisə edək: *çox adam* – *çox danışmaq*; *yaxşı adam* – *yaxşı oxumaq*. Bunları bir-birindən ayırmak üçün cümlədəki yərini, daşıdığı vəzifəni, əşya və ya hərəkətə, hadisəyə aid olmasını nəzərə almaq lazımdır. Sıfət əşyaya, zərf isə hərəkətə (feilə), əlamətə (sıfətə və ya zərfə) aid olunur. Məsələn: *Cox keçmişəm bu dağlardan* cümləsində *çox* sözü *keçmək* işinin kəmiyyətini bildirdiyi üçün qeyri-müəyyən say deyil, kəmiyyət zərfidir.

Zərfin ortaqlı xüsusiyyətə malik olması dildə bəzi dolaşıqları üzə çıxarır. Bu dolaşıqları aradan qaldımaq üçün aşağıdakılari bilmək vacibdir:

1. Dilimizdə *axşam*, *səhər*, *günorta*, *sabah* və s. tipli sözlər həm isim, həm də zərf olurlar. Bunların isim olması aşağıdakı hallarla bağlıdır:

a) yuxarıda göstərilən sözlər müstəqil işlənərək ismin suallarını tələb edir və mübtəda vəzifəsində çıxış edir. Məsələn: *Axşam* (*nə?*) *düşürdü*; *Xoruz* (*nə?*) *banlamasa*, *sabah* (*nə?*) *olmaz*.

b) yuxarıda göstərilən sözlər, əsasən ismin təsirlik və yön-lük hallarında işlənərək isim olur, cümlə üzvü kimi tamamlıq vəzifəsini daşıyır. Məs.: *Axşamı* (*nəyi?*) *gözləyirik*; *Sabaha* (*nə-yə?*) *az qalır*.

2. *Axşam*, *səhər*, *günorta*, *sabah* tipli sözlər zərf kimi işlə-nərkən aşağıdakı hallarla bağlı olur:

a) *nə vaxt?*, *nə zaman?* suallarına cavab verir və müstəqil iş-lənir. Məs.: *Axşam* (*nə vaxt?*) *görüşərik*. *Axşam* (*nə vaxt?*) *sizi ziyanfətə gətirmək üçün fayton göndərəcəyəm* (M.S.Ordubadi).

b) Yuxarıda göstərilən sözlər *-lar²* şəkilçisini (kəmiyyət) qəbul edərək zərf olur və cümlə üzvü kimi zərflik vəzifəsin-də çıxış edir (zaman zərfi). Məs.: *Axşamlar* (*nə zaman?*) *bizə gələrdi*; *Axşamlar* (*nə vaxt?*) *heç kəs bayırı çıxmazdı*. *Yalnız axşamlar* (*nə vaxt?*) əvvəllərdə olduğundan bir az tez çıxıb, bir neçə dükana baş çəkirdi.

3. Dilimizdə *onda* zərfi vardır ki, bu zərf *o vaxt*, o zaman mənasını bildirir. *Onda* zərfi III şəxsin *o şəxs* əvəzliyinin yerlik halda işlənməsilə yaranmış *onda* sözü ilə omonimləşir. Müqayı-sə edək: *Gərək ki, onda* (*o vaxt*) *siqaret çəkmirdik* – ***Onda*** *hə-min kitab* vardır. ***Onda*** (*o vaxt*) *Əhəd kiçik qardaşının üzünə baxdı*, *sanki onun da fikrini eşitmək istəyirdi* – ***Onda*** *maraqlı söhbətlər* coxdur.

Qeyd: - *la²* şəkilçili zərflərlə *ilə* qoşmasının şəkilçiləş-miş *-la* // *-lə* variantı tədrisdə çətinlik yaradır. *İlə* qoşması-nın *-la* // *-lə* variantı qoşulduğu sözlə birlikdə cümlə üzvü ki-mi tamamlıq olur. Məs.: *atamla*, *dostumla*. *Zərf əmələ gəti-*

rən -la² şəkilçisi isə qoşulduğu sözlə birlikdə tərzi-hərəkət zərfi olur: həvəslə, güclə, tezliklə, səbirsizliklə və s.

Ədəbi dilimizdə zərfləşmiş sözlərin də rolü böyükdür. Zərfləşmiş sözlər dildə aşağıdakı qaydalar üzrə özünü göstərir.

1. İsmin yerlik və çıxışlıq hal şəkilçilərini qəbul edərək zərfləşən sözlər. Məs.: *yazda, yayda, payızda, qışda* və s. Yerlik halda bu cür zərfləşən sözlər, əsasən, vaxt, zaman, məzmunlu isimlərin zərfləşməsindən ibarət olur. Çıxışlıq halda olan zərflərdə isə isimlər, sıfətlər, bəzən zərflər də iştirak edir. Məs.: *həvəsdən, ilhamdan, qeyrətdən, bərkdən, ucadan, yaxşidan, günortadan* və s.

2. Feili bağlama şəkilçiləri öz qrammatik funksiyasını itirərək zərfləşirlər. Buraya *olduqca, gördükcə, qaçaraq* və s. feili bağlamaları misal göstərmək olar.

3. Dildə müxtəlif idiomatik ifadələr zərfləşə bilirlər. İdiomatik ifadələrin zərfləşməsi aşağıdakı yollarla mümkün olur:

a) I növ ismi birləşmə formasında zərfləşmiş idiomatik ifadələr. Məs: *çayyuxarı, dağشاğı* və s.

b) II növ ismi birləşmə formasında zərfləşmiş idiomatik ifadələr. Məs.: *atüstü, əlüstü, gözucu, dilucu* və s.

c) tərəflərdən II-si, əsasən, zərfdən ibarət olan zərfləşmiş idiomatik ifadələr. Məs.: *üzüqoylu, dağyuxarı, başıashağı* və s.

4. Bəzən “gah” bağlayıcısı zərfləşə bilir. Məs.: **Gahdan** *çiskin* tökər, *gah duman eylər, Gah gəlib gedəni peşiman eylər, Gahdan* qeyzə gələr, *nahaq qan eylər* (A.Ələsgər).

Qeyd: Dilimizdə ərəb-fars dillərindən alınmış zərflər də vardır: *daima, həmişə, xəlvətcə, təsadüfən, ümməmən, səhvən* və s.

ZƏRFİN QURULUŞCA NÖVLƏRİ

Zərflər quruluşca sadə, düzəltmə və mürəkkəb olurlar.

Sadə zərflər çox qədim tarixə malikdir.

Sadə zərflər. Bunlara xalis zərflər də demək olar. Sadə zərflərin qədim tarixi olduğu üçün onlar müxtəlif etimoloji yollarla formalaşır. Həmin yollar aşağıdakılardır:

1. Tərəflərdən birinin müasir dildə arxaikləşməsi ilə yaranan sadə zərflər. Məs.: *dünən*, *bayaq* və s.

Dünən toyun idi... Xoşbəxt olasan! (N.Kəsəmənli).

2. Tərəflərdən birincisi arxaikləşərək, ikincisi isə ismin yerlik hal şəkilcisindən ibarət olan sadə zərflər. Məs.: *indi*, *ertə*, *günorta* və s. (*indi=in* // *im -di* // *-da²*; *ertə= er* // *or- tə* // *-da²*; *gün+or-ta/-da²*). Məs.: *Nizamlar*, *qaydalar pozulur indi*, *Minillik vərdişdən ürək gen düşüb*. *Seir qafiyəsiz yazılır indi*, *Nəğmədən nəğməlik didərgin düşüb* (B. Vahabzadə).

3. Tərəflərindən I-si arxaikləşmiş, II-si isə yönlük hal şəkilcisindən ibarət olmuşdur. Məs.: *yen* +(-ə) → *yenə*.

4. Tərəflərdən biri arxaikləşmiş, II-si isə tarixən işlənmiş *qaru* // *ğaru* qoşmasından ibarət olmuşdur. Məsələn: *içəri*, *irəli*, *sonra* və s. (*iç - əri* // *qəru*); *irəli* - *iləri* - *il* (*qabaq*) - *əri* // *qaru* // *ğaru*; *son - ra* // *qaru* // *ğaru*.

- 5 Sadə zərflərin bir qismi iki, bəzən də üç müstəqil sözün birləşməsindən yaranır. Məs.: *inişil*, *bildir* və s.

Qeyd 1: *bildir* sözü predikativ (bir - il - dir) birləşmə şəklində formallaşmışdır.

Qeyd 2: Sadə zərflərlə zərfləşmiş ifadələr arasında aşağıdakı fərqlər mövcuddur:

a) sadə zərflərin bir qismi (axşam, səhər, sabah) ortaqlı xüsusiyyətə malikdir. Bu tipli zərflər yerindən asılı olaraq müxtəlif cümlə üzvü kimi (*zərflik, tamamlıq, mübtədə* və s.) işlənir. Zərfləşmiş idiomatik ifadələr isə bu xüsusiyyətə malik deyildir.

b) zərfləşmiş ideomatik ifadələrdə başqa sözlərə məxsus olan xüsusiyyət öz müstəqilliyini itirir. Amma sadə zərflər bu xüsusiyyətə malik deyildir.

Düzəltmə zərflər.

Düzəltmə zərflər isimlərdən, sıfətlər dən, saylardan və zərflərdən əmələ gəlir. Düzəltmə zərfləri əmələ gətirən şəkilçilər aşağıdakılardır:

1. **-la².** Məhsuldar zərf əmələ gətirən şəkilcidi. Aşağıdakı hallarda düzəltmə zərfləri formallaşdırır.

a) isimlərin sonuna qoşulmaqla. Məsələn: *həvəslə, güclə, qürurla* və s.

İnsanlar qaynaşır... Meydan darışqal, Ürəklər, nəbzələr sürətlə vurur (S.Vurğun). Səmədxanın boğazı qurudu, güclə cavab verdi (M.S.Ordubadi).

b) kəmiyyət şəkilcisi qəbul etmiş isimlərə qoşulmaqla. Məsələn: *həftələrlə, aylarla, illərlə* və s.

Bu günə çatmaqcün yaman tələsib, illərlə yol gəlib səadətinə (Ə.Kərim). Hər şeyi isti baxışlarla gözdən keçirirdi (S.Əli).

Qeyd: *həftələrlə, aylarla, illərlə* və s. tipli sözlər *həftələrcə, aylarca, illərcə* və s. sözləri ilə əvəz olunur. Belə sözlərdə **-la²** şəkilçisi **-ca²** ilə əvəz olunur.

c) **-la²** şəkilçisi düzəltmə isimlərin sonuna qoşularaq zərf əmələ gətirir. Məsələn: *sevinclə, səbirsizliklə* və s.

2. **-ca// -cə** məhsudar şəkilcidir. Aşağıdakı hallarda düzəltmə zərflər əmələ gətirir.

a) mənsubiyyət şəkilçili sözlərə qoşularaq zərf yaradır. Məsələn: *arxasınca, yanımca, dalımcə, böyrümcə, önmüzcə* və s.

*O, əlində qələm **dalımızca** gələn rəssammıdır?* - Xeyr, şairdir (M.S.Ordubadi).

b) zərflərə qoşularaq düzəltmə zərf yaradır. Məsələn: *indicə, təzəcə* və s.

c) düzəltmə sıfətlərin sonuna qoşularaq zərf yaradır. Məsələn: *üsulluca, ehmallıca* və s.

ç) İsimlərə qoşularaq düzəltmə zərf yaradır: *türkçə, almanca, rusca* və s. Məsələn: *O zaman kişini hələ “Rüstəm kişi yox”, sadəcə Rüstəm çağırırdılar* (M.Ibrahimov). *Bəs siz özünüz azərbaycanlı olduğunuz halda nə üçün farsca yazırsınız?* (M.S.Ordubadi).

d) **-miş** və **-maz²** şəkilçili sözlərdən sonra qoşula bilir. Məsələn: *kirimişcə, dinməzcə* və s.

3. **-casına// -cəsinə.** Nisbətən məhsuldar şəkilcidir. İsimlərə, sıfətlərə qoşularaq düzəltmə zərf yaradır. Məsələn: *qəhrəman-casına, igidcəsinə, dostcasına, düşməncəsinə* və s.

Bu şəkilçi **-ca// -cə** şəkilçisi, **-sı// -si** mənsubiyyət şəkilçisi, **-na // -nə** yönük hal şəkilcisinin birləşməsindən yaranmışdır.

Rüstəm kişiyyə elə gəldi ki, Qoşatxanın əynindəki kostyum eybəcərcəsinə tikilmişdir (M.İbrahimov).

4 -**inə**: Qeyri-məhsuldar şəkilcidir. Məsələn: *çəpinə, tərsinə, eninə, əksinə* və s.

5 -**una**: Qeyri-məhsuldar şəkilcidir. Məsələn: *uzununa*.

6 -**yana, -yənə; -anə**: Nisbətən məhsuldar şəkilcidir. Məsələn: *dostyana, ağayana, saymazyana, dahıyanə, aşiqanə* və s.

O ağayana hərəkət etdi, tez qalxıb stolun dalında oturdu (M.İbrahimov).

7 -**akı // -əki**: Qeyri-məhsuldar şəkilcidir. İsim və sıfətlərə qoşula bilir. Məsələn: *yanakı, çəpəki* və s.

8 -**da²**: Nisbətən məhsuldar şəkilcidir. Zaman məzmunlu isimlərin sonuna qoşularaq düzəltmə zərf yaradır. Məsələn: *payızda, qışda, ildə* və s. Yeri gəlmışkən qeyd edək ki, zaman məzmunlu sözlər ismin yerlik halında zərfləşirlər.

9. -**dan // -dən**: Nisbətən qeyri-məhsuldar şəkilcidir. Sifət və sayıların sonuna qoşularaq düzəltmə zərflər yaradır. Məsələn: *bərkdən, səhərdən, birdən, çıxdan, ucadan* və s.

Səhərdən bəri bəbəklərində oynasañ ümid işığı hələ sönüməmişdi. Qorxurdu ki, birdən söhbətləri baş tutmaz. Birdən gözüm qızın arxasında əyləşən rəfiqəsinə sataşdı. Ədəb-ərkan gözləmədən *ucadan* danışındı.

10. -**an // -ən**: Nisbətən qeyri-məhsuldar şəkilcidir. İsimlərin sonuna qoşulur. Məsələn: *qəflətən, qəsdən, daxilən* və s.

Ruhən özüdür. O, adamları həm *cismən*, həm də *ruhən* müalicə etmək istəyir (M.Cəlal). Balkan müharibəsində atası ilə birlikdə Edirnədə olanda *qəflətən* bir mərmi parçasının boynunda çox iri yara açması İsmət Şərifin həyatında çox böyük hadisə idi (S.Əli).

11. **-lik**: Nisbətən qeyri məhsuldar şəkilçidir. Zaman zərfərinin sonuna qoşulur. Məsələn: *hələlik*, *həmişəlik* və s.

12. **-ıq**: Qeyri -məhsuldar şəkilçidir. Məsələn: *artıq*.

Susdum... Korun məqsədi artıq məni acılamışdı (Y.V.Çəmənzəminli).

Qeyd: Bəzi dilçilik ədəbiyyatında ora, bura, içəri, irəli sözləri də düzəltmə zərflər hesab edirlər. Biz bu fikirlə razılışmırıq. Bunlar sadələşmiş zərflərdir.

13 **-caq // -cək**. Məsələn: *sevincək*, *köynəkcək*, *utancaq*, *tumancaq* və s.

Mürəkkəb zərflər.

Mürəkkəb zərflər iki sözün birləşməsindən yaranır. Onu da deyək ki, mürəkkəb zərfləri iki yerə ayırmak mümkündür:

1. Sintaktik yolla yaranan mürəkkəb zərflər.

2. Sintaktik-morfoloji yolla yaranan mürəkkəb zərflər.

Sintaktik yolla yaranan mürəkkəb zərflər aşağıdakı qaydalar üzrə yaranır:

a) iki ismin təkrarı ilə yarananlar. Məsələn: *addım-addım*, *dəstə-dəstə*, *qucaq-qucaq*, *qatar-qatar* və s.

b) sıfətin təkrarı ilə yaranan mürəkkəb zərflər. Məsələn: *yaxşı-yaxşı*, *gözəl-gözəl*, *şirin-şirin* və s.

Faytondan düşüb piyada gedirdik, *faytonu yavaş-yavaş* *dalımızca süründülər* (M.S.Ordubadi). Əsir **sərin-sərin** dağların yeli, *Gözəlim*, *tökülür üzə saçları* (S.Rüstəm). Öz yatağında **şirin-şirin** yatan uşağın üzü parıldayıır (M.S.Ordubadi).

Qeyd: Düzəltmə sifətin təkrarı ilə də mürəkkəb zərflər yaranır. Məsələn: *dadlı-dadlı, məzəli-məzəli* və s.

c) eyni sayın təkrarı ilə yaranan mürəkkəb zərflər. Məsələn: *bir-bir, iki-iki* və s.

ç) eyni zərfin təkrarı ilə yaranan mürəkkəb zərflər. Məsələn: *tez-tez, gec-gec, axşam-axşam, səhər-səhər* və s.

Son günlər bu cür hadisələr çox tez-tez baş verirdi (M.S.Ordubadi).

d) sinonim və yaxın mənalı sözlərin birləşməsi ilə yaranan mürəkkəb zəflər. Məsələn: *qabaq-qarşı, çalın-çarpaz, mat-məöttəl* və s.

e) təqlidi sözlərin təkrarı ilə yaranan mürəkkəb zərflər. Məsələn: *höñkür-höñkür, puçur-puçur* və s.

Sintaktik-morfoloji yolla yaranan mürəkkəb zərflər:

a) tərəflərindən I-si ismin adlıq hal formasına uyğun gələn, II-si isə yönük halda işlənən mürəkkəb zərflər. Məsələn: *üz-üzə, göz-gözə, yan-yana, qabaq-qabağa, dal-dala* və s.

Bu ziyafətlə nə qədər maraqlanırdımsa, orada, inqilab rəhbərlərinin qatilləri ilə üz-üzə oturmağın da o qədər çətin olduğunu hiss edirdim (M.S.Ordubadi). Payızdır... töklülür yarpaqlar *bir-bir, Gəzirik qol-qola* yenə sahili (S.Rüstəm).

b) tərəflərdən I-si ismin adlıq hal formasında, II-si isə çıxışlıq halında olur. Məsələn: *il-ildən, ay-aydan, gün-gündən* və s.

c) tərəflərdən I-si ismin yerlik halında, II-si isə adlıq hal formasında olur. Məsələn: *ildə bir, ayda bir, gündə bir* və s.

ç) eyni sözdən **ba** // **bə** bitişdiricilərinin iştirakı ilə mürəkkəb zərflər yaranır. Məsələn: *addımbaaddım, ilbəil, aybaay* və s.

Günbəgün azalır gözümüzdə nur, Heç nəyə çatmayırlar imkanın əli (M.Aslan).

d) tərəflərindən I-si **-lı⁴** şəkilçisinin, II-si isə mənsubiyət və yerlik hal şəkilçilərinin vasitəsi ilə yaranan mürəkkəb zərflər. Məsələn: *vaxtlı-vaxtında, yerli-yerində* və s.

e) tərəflərindən I-si II şəxs mənsubiyətin təkində, II-si isə *aşağı, örtülü, yuxarı* və s. sözlərindən ibarət olur. Məsələn: *üzü-aşağı, üzüyuxarı* və s.

ə) II növ ismi birləşmə modellərində olanlar. Məsələn: *ax-şamçağı, axşamüstü, səhərvaxtı, sübhçağı* və s.

Bir gün **axşamüstü** uşaqlar evlərinə yollananda, Bədri müəllimlər otağında əyləşib İstanbulda yaşayan anasına məktub yazırıdı (S.Əli).

j) *təhər* və *sayaq* sözlərinin birləşmələrindən yarananlar. Məsələn: *birtəhər, aşıqsayağı* və s.

ş) birinci tərəfi ismin yönlük halında olan saydan ibarət olur. Məsələn: *birə-beş, birə-on* və s.

Qeyd: Sadə, düzəltmə və mürəkkəb zərflər, zərfin aşağıdakı lügəvi məna növlərini əmələ gətirir: *tərzi-hərəkət zərfi, zaman zərfi, yer zərfi, miqdar zərfi, səbəb-məqsəd zərfi*.

**Zərfin lügəvi
məna növləri.**

Tərzi-hərəkət zərfi iş, hərəkətin keyfiyyətini, əlamətini, bəzən də əlamətin əlamətini bildirir. Zərfin bu növü dilimizdə işlədirən sadə və düzəltmə zərflərin böyük əksəriyyətini əhatə edir.

Tərzi-hərəkət zərfinə, əsasən, -la // -lə, -ca // -cə, -casına // -cəsinə; -ma // -inə; -yana; -aki // -əki; -cak // -cək şəkilçiləri vasitə-

silə düzələn (sevinclə, güclə, yavaşca, qəhrəmancasına, zarafat-yana, tərsinə, köynəkcək, çəpəki, sevincək) və eləcə də adların təkrarlanması və ya birləşməsi yolu ilə əmələ gələn zərf növləri (bərk-bərk, başlı-başına, altdan-altdan), o cümlədən zərfləşən sözlərin və sadə zərflərin bir qrupu (ürəkdən, ucadan, gözücü, qaçaraq) daxildir.

Zaman zərfi iş və ya hərəkətin icra olunduğu zamanı bildirir. Lakin zaman zərfləri məna çalarına görə bir-birinin tam eyni deyildir. Ona görə də zaman anlayışı ifadə edən zərfləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Adi zaman anlayışı ifadə edən zərflər (indi, dünən, ertə və s.).
2. Konkret zaman anlayışı ifadə edən zərflər (indicə).
3. Davamlı zaman anlayışı ifadə edən zərflər (çoxdan, illər-lə, aylarla, ildən-ilə, gündən-günə, gecədən-gecəyə və s.).

Kəmiyyət zərfi iş və ya hərəkətin qeyri-müəyyən miqdarını bildirir. Zərfin bu məna növü az miqdarda düzəltmə və zərfləşən söz qrupunu əhatə edir. (azca, çoxca, olduqca, qədər-rincə, lazıminca, dedikcə və s.).

Yer zərfi iş və ya hərəkətin istiqamətini bildirir. Bu məna bölgüsünə yalnız istiqamət bildirən əsl zərflər daxildir: *irəli, geri, içəri, yuxarı, aşağı, ora, bura, bəri* və s.

Səbəb zərfi iş və ya hərəkətin səbəbini bildirir. Zərfin bu məna bölgüsünə yalnız ismin çıxışlıq hal formasında zərfləşən söz qrupunu daxil etmək olar. Məs.: *dəhşətdən, qorxudan, sevincdən, aclıqdan, qəhərdən* və s.

KÖMƏKÇİ NITQ HİSSƏLƏRİ

Azərbaycan dilçiliyində nitq hissələri və onların təsnifi, sıyı və digər məsələlər həmişə diqqət mərkəzində olmuşdur. M.Şirəliyev, M.Hüseynzadə, S.Cəfərov, F.Zeynalov, A.Qurbanov, B.Əhmədov, A.Axundov, C.Cəfərov və başqaları nitq hissələri ilə bağlı fikirlərini söyləmişlər.

M.Hüseynzadə 1954-cü ildə çap olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini müstəqil nitq hissələri, köməkçi nitq hissələri və ədat deyə üç qrupa ayırmışdır. 1960-cı ildə çap olunmuş “Azərbaycan dilinin qrammatikası” kitabında da 12 nitq hissəsi göstərilmişdir. Daha sonralar S.Cəfərov nitq hissələrini 10 yerə bölmüşdür: altı əsas, üç köməkçi və nidanı xüsusi nitq hissəsi kimi.

M.Hüseynzadə 1983-cü ildə nəşr olunmuş “Müasir Azərbaycan dili” kitabında nitq hissələrini əsas, köməkçi və xüsusi olmaqla üç qrupa bölmüşdür.

Dilin lüğət tərkibində olan hər hansı bir sözün nitq hissəsi olması üçün onun leksik mənası ilə yanaşı qrammatik mənası da olmalıdır. Qrammatik məna isə sözün morfoloji əlamətlərə yiyyələnməsi və sintaktik vəzifə daşımıası ilə bağlıdır. Dilin lüğət tərkibindəki sözləri nitq hissələrinə böldükdə onların leksik mənası, morfoloji əlaməti, sintaktik vəzifəsi ümumiləşdirici məhiyyət kəsb edir, əgər belə olmazsa, sözləri nitq hissələrinə bölmək mümkün olmaz. Bütün bu deyilənləri nəzərə almaqla nitq hissələrinə belə bir tərif vermək olar:

Dilin lügət tərkibindəki sözlərin müstəqil mənasına, morfoloji əlamətinə və sintaktik vəzifəsinə görə qruplara bölünməsinə nitq hissələri deyilir.

Nitq hissələri müstəqil mənasına, morfoloji xüsusiyyətlərinə və sintaktik vəzifəsinə görə əsas, köməkçi, xüsusi və qeyri-müəyyən nitq hissələri olmaqla dörd qrupa ayrılır.

Əsas nitq hissələri – *isim, sifət, say, əvəzlik, feil, zərf*.

Köməkçi nitq hissələri – *qoşma, bağlayıcı, ədat*.

Xüsusi nitq hissələri – *nida, təqlidi sözlər, modal sözlər*.

Qeyri-müəyyən nitq hissələri – *imperativ sözlər, uşaq sözləri, ritmik sözlər*.

Cümlədə müstəqil bir üzv kimi işlənməyən, ayrılıqda müstəqil lügəvi mənaya malik olmayan, heç bir suala cavab verməyən, hərəkət, hadisə, əşya, əlamət və keyfiyyət bildirməyən sözlərə köməkçi nitq hissələri deyilir.

Kömürçi nitq hissələri mənşə etibarı ilə əsas nitq hissələrindən əmələ gəlmışdır, lakin müəyyən şərtlərlə onlardan fərqlənir.

1. Əsas nitq hissələri müstəqil mənaya malikdir. Köməkçi nitq hissələri isə yalnız qrammatik məna daşıyırlar.

2. Əsas nitq hissələri qrammatik morfoloji göstəriciləri qəbul edir, morfoloji formalara düşür, qrammatik kateqoriyalara yiyələnə bilir. Bu xüsusiyyətlər isə köməkçi nitq hissələrində yoxdur.

3. Əsas nitq hissələri müstəqil işlənir, müəyyən suallara cavab verir və müstəqil cümlə üzvü olur. Köməkçi nitq hissələri isə bu xüsusiyyətləri daşımir.

4. Köməkçi nitq hissələri tarixilik baxımından da fərqlənir. Əsas nitq hissələrinin yaranma tarixi daha qədimdir. Köməkçi

nitq hissələri isə əsas nitq hissələrindən yaranmışdır. Məsələn: *sarı, başqa, özgə, qeyri, savayı qoşmaları*, əvvəl əsas nitq hissələri olmuş, sonra isə köməkçi nitq hissələrinə keçmişdir. Ona görə də bu sözlər omonimləşir. Məs.: *Səndən özgə - özgə adamlar*.

5. Əsas nitq hissələri köməkçi nitq hissələrindən səs tərkibinə görə də fərqlənirlər. Köməkçi nitq hissələrinin bəzilərinin səs tərkibi şəkilçilərə yaxındır.

QOŞMA

Azərbaycan dilciliyində qoşma əsasən 1947-ci ildən tədqiq edilməyə başlanılmışdır.

Qoşmalar müstəqil nitq hissələrindən yaranıb, şəkilçiləşməyə doğru inkişaf edən köməkçi nitq hissəsidir. Bu nitq hissəsinin şəkilçiləşməyə doğru inkişafı onu həm nitq hissələrindən, həm də şəkilçilərdən fərqləndirir.

Qoşmani bir nitq hissəsi kimi səciyyələndirən xüsusiyyətlər:

- a) qoşulduğu sözdən sonra işlənir;
- b) qoşulduğu sözlə birlikdə bir cümlə üzvü olur;
- c) ayrılıqda cümlə üzvü olmur və heç bir suala cavab vermir;
- ç) qoşulduğu sözlə birlikdə müxtəlif məna çaları əmələ gətirir: bənzətmə, müqayisə, istinad və ziddiyət, səbəb və məqsəd, zaman, məkan, iştirak və s;
- d) qoşulduğu sözlərlə münasibətə girərkən onu ismin müvafiq hallarında idarə edir.

Qoşmanın mənşeyinə görə növləri.

Qoşmalar mənşeyinə görə 4 yerə ayrılır¹:

1. Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər;
2. Həm qoşma, həm də bağlayıcı kimi işlənənlər;
3. Yalnız qoşma kimi işlənənlər (sabit qoşmalar);

1. Qoşma, bağlayıcı və ədata aid bəzi nümunələr M.Hüseynzadənin (Müasir Azərbaycan dili. Morfologiya, III hissə, "Maarif" nəşriyyatı, Bakı, 1983) kitabından verilmişdir.

4. Şəkilçiləşmiş qoşmalar.

1) Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənənlər. Bu qrupa daxil olan qoşmalar vaxtilə müstəqil mənalı sözlərdən yaranmışdır. Ona görə də onlar həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənir. Buraya **kimi, doğru, sarı, tərəf, tek, başqa, özgə, qeyri, savayı** və s. sözlər daxildir. Bu qəbildən olan sözlər qoşma kimi işləndiyi zaman qoşulduğu sözlə birlikdə eyni mənani ifadə edir. Bu sözlər əsas nitq hissəsi olarkən müstəqil mənası olur və müəyyən suala cavab verir. Məsələn:

Əvvəl zərf kimi: Kolxoz elə şeydir ki, əvvəl gərək təsərrüfatını möhkəmlədəsən (M.İbrahimov).

Əvvəl qoşma kimi: Bunu hamidan **əvvəl** katibə sezdi.

Yuxarıda qeyd etdiyimiz sözlər qoşma kimi işlənərkən qoşulduğu sözdən sonra gəlir və qoşulduğu sözlə birlikdə müəyyən suala cavab verir. Məsələn: *Səndən başqa; sənin kimi; evə doğru* və s.

2) Həm qoşma, həm də bağlayıcı kimi işlənənlər. Buraya yalnız “**ilə**” qoşması daxildir. **İlə** sözü həm qoşma, həm də bağlayıcı vəzifəsində işlənir. **İlə** sözü qoşma kimi işlənərkən qoşulduğu sözlərlə birlikdə müəyyən suala cavab verir və cümlə üzvü olur. Bağlayıcı kimi işləndikdə müstəqil mənası və sualı olmur, onu **vergül** işaretisi, yaxud “**və**” bağlayıcısı **ilə** əvəz etmək olur.

Məsələn: *Əli ilə Əhməd görüşdülər. Bu cümlədə ilə sözü həm və bağlayıcısı, həm də vergül işaretisi ilə əvəz oluna bilər.*

İlə sözlərin sonuna qoşularsa, qoşulduğu sözlə birlikdə cümlənin tamamlığı və ya zərfliyi olarsa, vergül işaretisi **ilə** əvəz edilə bilməzsə, qoşma olur.

Məsələn: *Şagirdlər öz məktəb yoldaşları ilə çox mehriban dolanırdılar.*

Qeyd 1: Həm əsas nitq hissəsi, həm də qoşma kimi işlənən qoşmalar omonimlik yaradır. Məs.: İsim-qoşma omonimliyi (tərəf – **isim**: *O tərəf dağlıqdır.* **qoşma**: *Məktəbə tərəf gedəcəyəm.*), sifət-zərf-ədat-qoşma omonimliyi (tək – **sifət**: *Tək uşaq ərköyünlər olur.* **zərf**: *Tək yaşayır.* **ədat**: *Tək sənə razılıq verirəm.* **qoşma**: *Xəyalları göydə quştək uçurdu.*), feil-sifət-qoşma omonimliyi (sarı – **feil**: *Yaralı əlini sarı.* **sifət**: *Kitabın üzü sarı rəngdə olacaq.* **qoşma**: *Evə sarı getdi.*), zərf-qoşma omonimliyi (əvvəl, bəri, sonra), sifət-zərf-qoşma omonimliyi (doğru), sifət-qoşma omonimliyi (özgə), zərf-isim-qoşma omonimliyi (qabaq – **zərf**: *Qabaq vəziyyət belə deyildi.* **isim**: *Dostum qabaq aldı.* **qoşma**: *Səndən qabaq o gəlmışdı.*), zərf-sifət-qoşma omonimliyi (qarşı – **zərf**: *Qarşı dayanma.* **sifət**: *Qarşı tərəfə getmə.* **qoşma**: *Sənə qarşı çıxdı.*), əvəzlik-qoşma omonimliyi (kimi), modal-qoşma omonimliyi (əsasən – **qoşma**: *Faktlara əsasən danişdi.* **modal**: *Mən, əsasən, hər şeyi bilirəm.*) və s.

Qeyd 2: Eyni mənəni bildirən, bir-birini əvəz edən qoşmalar sinonimlik yaradır. Sinonim qoşmalar bunlardır: məsəfə qoşmaları – *kimi, qədər, -dək, -can²*; bənzətmə, müqayisə bildirən qoşmalar – *kimi, tək, qədər, -ca*; zaman mənasında olan qoşmalar – *əvvəl, qabaq;* istiqamət mənasını bildirən qoşmalar – *tərəf, doğru, sarı;* alət mənasında olan qoşmalar – *ilə, -ca;* istinad mənasında olan qoşmalar – *görə, -ca;* məxsusluq mənasında olan qoşmalar – *aid, məxsus* və s.

3) Yalnız qoşma kimi işlənənlər. Bunlara sabit qoşmalar da deyilir. Buraya **sarı**, **içrə**, **aid**, **dair**, **məxsus** və s. sözlər daxildir. **Üçün**, **ötrü**, **görə** qoşmalarının bağlayıcılarının tərkibində (məs.: onun üçün, ondan ötrü və s.) iştirak etmələri nəzərə alınmazsa, sabit qoşmalar sırasına daxil etmək olar. Sabit qoş-

maların əsas xüsusiyyəti ondan ibarətdir ki, heç bir müstəqil nitq hissəsi və şəkilçi kimi işlənmir, yalnız qoşma kimi işlənir.

4) Şəkilçiləşmiş qoşmalar. Bu qrupa həm qoşma, həm də şəkilçi kimi işlənən **ilə** (-la; -lə), **-can**, **-cən**, **-dək** qoşmaları daxildir. Bunlar şəkilcə qoşmalıqdan çıxsalar da, məzmunca əvvəlki mənalarını saxlayır.

Qeyd: Qoşmalar yazılışına görə üç qrupa bölünür: *bitişik yazılanlar* (-dək, -can², -ca², -tək). Məs.: uşaqtək, məktəbədək, səhərəcən, oğlantək, uşaqca və s.), *bitişik və ayrı yazılanlar* (ilə (-la²), üçün (-çün)). Məs.: Əli ilə, Əliylə, Məmməd üçün, Məmmədçün və s.), *ayrı yazılanlar* (ötrü, savayı, başqa, qeyri, sarı və s.)

Qoşmanın məna növləri və qoşulduğu hallar.

edir. Bu cəhətdən qoşmaları aşağıdakı qruplara ayırmaq olar:

1. İsmin adlıq, qeyri-müəyyən və müəyyən iyiyəlik, eləcə də yönük halında işlənən sözlərə qoşulanlar: **kimi**, **dək**, **can**, **cən**, **qədər**. Məsələn: *qızıl kimi*, *sənin kimi*, *Arif qədər*, *sənin qədər*, *bağacan*, *evəcən* və s. Bu qoşmalar müxtəlif hallara qoşulduğu zaman müxtəlif mənalar ifadə edir.

a) **kimi** və **tək** qoşmaları qoşulduğu sözlə birlikdə müqayisə və bənzətmə mənasını ifadə edir. Məsələn: *Bu ilan tək sənə can-can deyir ki*, *Dəyməsən bu ilan sancan deyil ki!* (N.Kəsəmənli).

b) **kimi**, **-dək**, **-can**, **-cən** qoşmaları qoşulduğu sözlə birlikdə zaman həddini bildirir. Məsələn: *qayıdan kimi*, *axşamadək* və s.

c) **kimi, -dək, -can, -cən** qoşmaları qoşulduğu sözlə birlikdə məkan həddini bildirir.

Məsələn: **vağzala kimi** (*vağzaladək*).

ç) **qədər** qoşması ismin qeyri-müəyyəyen və müəyyəyen yiyelek halında işlənən sözlərə qoşulduğda kəmiyyətcə ölçü miqyası məzmununu, yönlük halda olan sözlərə qoşulduğda isə zaman və məkana görə ölçü miqyasını bildirir. Məsələn: *Düzdür, boy-numa alıram, bu sahədə səhvimiz var, kifayət qədər calmamışıq* (*M.İbrahimov*).

2. *İsmin qeyri-müəyyəyen və müəyyəyen yiyelek halında işlənən sözlərə qoşulanlar: üçün, haqda, haqqında, barədə, barəsin-də, üstə, üstündə, ilə* və s. Məsələn: *uşaq üçün, mənim üçün, uşaq barədə* və s.

İlə qoşmasının aşağıdakı mənaları vardır.

a) müstəqil obyekt məzmunu bildirir. Məsələn: *lənət ilə, qeybət ilə* və s.

b) birgəlik obyekti məzmununu bildirir. Məsələn: *səninlə, onunla, bizimlə* və s.

c) vasitə obyekti məzmunu bildirir. Məsələn: *əlləri ilə, dizləri ilə, gözləri ilə* və s.

ç) məkan obyekti məzmunu ifadə edir. Məsələn: *dəniz kənarı ilə, yol qırığı ilə* və s.

d) zaman obyekti məzmunu bildirir. Məsələn: *İmrən kişi ürəyindən keçənləri bulki vaxtilə tutuşdururdu.*

e) tərz obyekti məzmunu bildirir. Məsələn: *Sən çıxdın qarşıma duzla, çörəklə. Bağından dərdiyin gülə, çiçəklə* (*S.Rüstəm*).

3. *İsmin qeyri-müəyyəyen yiyelek halında işlənən sözlərə qoşulanlar: içrə, üzrə.*

Məsələn: *meşə içrə, adəti üzrə* və s.

İçrə qoşması yer, sahə və iç məzmunları ifadə edir və çox vaxt ismin yerlik hal şəkilçisinin sinonimi kimi işlənilir. Məsələn: *meşə içrə, göl içrə, çay içrə* və s.

Üzrə qoşması aşağıdakı mənalarda işlənilir:

a) səth və məkan mənasında. Məsələn: *can verdim, məzarın üzrə təzim eyləyib*.

b) bu qoşma əsas isnad, mənbə mənalarını ifadə edir. Məsələn: *Gülşən bizim trestin qazma üzrə baş mühəndisi* təyin olunub. (M.Süleymanov).

4. İsmin yönelik halında işlənən sözlərə qoşulan qoşmalar: **görə, nisbətən, qarşı, doğru, sarı, tərəf, məxsus, aid, dair, dək, can (cən)**.

Məsələn: *sənə görə, Arifə nisbətən, evə doğru* və s.

Görə qoşması qoşulduğu sözlə birlikdə aşağıdakı mənaları ifadə edir:

a) səbəb bildirir. Məs.: *zəhmət verdiyinə görə, kömək etdiyinə görə, inam göstərdiyinə görə* və s.

b) uyğunluq, müvafiqlik bildirir. Məsələn: *Hər kəs öz bacarığına görə nə bacarır, onu da danışır* (M.İbrahimov).

c) əsaslanma bildirir. Məsələn: *İndi bu adətə görə elə daxmalar var ki, altında minlərlə arvadların iradələri boğulur.* (M.İbrahimov).

ç) isnad bildirir. Məsələn: *Eşitdiyimə görə, bildiyimə görə, oxuduğuma görə* və s.

ğ) nisbət bildirir. Məsələn: *Yetərə görə Gülər cavan görünür.*

Qarşı qoşması aşağıdakı mənaları ifadə edir:

a) istiqamət, yönəltmə məzmunu ifadə edir. Məsələn: *ona qarşı, sənə qarşı* və s.

b) bu qoşma tam ziddiyyət bildirir. Məsələn: *Yaxşılığıga qar-*

şı pislik etmək insanlığa yaraşmaz.

c) *qarşı* qoşması müqabillik məzmunu ifadə edir. Məsələn: *dumana qarşı, sənə qarşı, düşmənə qarşı və s.*

ç) Bu qoşma ziddiyətli yönəltmə məzmunu bildirir. Məsələn: *Belə düşünəndə Maya ürəyində ona qarşı nifrətə oxşar bir duyğu hiss edirdi.*

Tərəf, səri, doğru qoşmaları qoşulduqları sözlərlə birlikdə istiqamət məzmunu ifadə edir. Məs.: *Ona doğru, sənə doğru* və s.

Məxsus, aid, dair qoşmaları aidlik məzmunu ifadə edir.

Məsələn: *Onların mükafatlanmasına aid sənədləri göndərmək lazımdır.*

5. İsmiç çıxışlıq halında işlənən sözlərə qoşulan qoşmalar: *bəri, qabaq, əvvəl, sonra, ötrü, başqa, savayı, əlavə, özgə, qeyri.*

Məsələn: *Hamıdan qabaq; hər şeydən əvvəl* və s.

a) *bəri* qoşması iş və hərəkətin, hadisənin başlandığı vaxtı bildirir. Məsələn: *qoyulandan bəri, gələndən bəri, görəndən bəri* və s.

b) *qabaq, əvvəl* qoşması qoşulduğu sözlə birlikdə zaman vadidini bildirir. Məsələn: *hamıdan əvvəl, hamıdan qabaq* və s.

Qeyd: Qoşmalar yaratdıqları məna çalarlarına görə qoşmanın məna növlərini yaradırlar. Qoşmaların məna növləri bunlardır: *birgəlik, vasitə, alət* (məs.: ilə (-la²), -ca²), *zaman* (məs.: əvvəl, qabaq, sonra, bəri), *məsafə* (məs.: kimi, qədər, -dək, -can²), *istiqamət* (məs.: səri, tərəf, doğru, qarşı), *bənzətmə* (məs.: kimi, qədər, -tək, -ca², təki), *fərqləndirmə* (məs.: başqa, savayı, özgə, qeyri, əlavə), *istinad* (məs.: görə, əsasən), *səbəb, məqsəd* (məs.: üçün, görə, ötrü, səri, üstündə, uğrunda, naminə), *aidlik* (məs.: dair, aid, xas, məxsus, haqda, barədə) məna növləri.

BAĞLAYICI

Köməkçi nitq hissələri içərisində bağlayıcılar mühüm yer tutur. Cümlənin həmcins üzvləri, söz birləşmələri və mürəkkəb cümlənin tərəfləri arasında qrammatik, habelə məntiqi əlaqə yaratmaqda bağlayıcılar xüsusi yer tutur. Lakin bağlayıcılar da başqa köməkçi nitq hissələri kimi ayrılıqda lüğəvi mənaya malik olmadıqından söz yaradıcılığında iştirak edə bilmir, başqa nitq hissəsinə çevrilmir.

Bağlayıcıların Bağlayıcıları aşağıdakı cəhətlərinə görə təsnif etmək mümkündür:

- 1) Quruluşuna görə;
- 2) Sintaktik vəzifəsinə görə;
- 3) Mənasına görə.

Quruluşuna görə bağlayıcıların növləri. Bağlayıcılar quruluşuna görə iki cür olur:

1. Sadə;
2. Mürəkkəb

Sadə bağlayıcılar. Sadə bağlayıcılar yalnız bir sözdən ibarət olur və heç bir hissəyə ayrılmır. Sadə bağlayıcılar bunlardır: və, *həm*, *ki*, *ya*, *da*, *də*, *gah*, *əgər*, *amma*, *ancaq*, *lakin*, *zira*, *hətta*, *yəni* və s.

Mürəkkəb bağlayıcılar. Mürəkkəb bağlayıcılar müxtəlif yollarla əmələ gəlir ki, bunları da başlıca olaraq iki qismə ayırmalı olar:

1. Sadə və düzəltmə bağlayıcılarından əmələ gələnlər.
2. Başqa sözlərlə sadə bağlayıcılarından əmələ gələnlər.

1. Sadə və düzəltmə bağlayıcılarından əmələ gələnlər. Sadə və düzəltmə bağlayıcılarından əmələ gələn mürəkkəb bağlayıcıların üç növü vardır.

- a) **və, ki, da, də** sadə bağlayıcılarının iştirakı ilə düzələnlər.

Məsələn: *həm də, gah da, hərçənd ki, həmçinin, hətta ki, yaxud da* və s.

b) **və, ki, da, də** sadə bağlayıcılarından ikisi və bir sadə və ya düzəltmə bağlayıcının iştirakı ilə düzələnlər: *və həm də, və yaxud da, habelə də ki və s.*

c) **və, ki, da, də** sadə bağlayıcıların üçü və bir sadə və ya düzəltmə bağlayıcıların iştirakı ilə düzələnlər: *və həm də ki, və ya da ki, və hərçənd ki də.*

2. Başqa sözlərlə sadə bağlayıcılarından əmələ gələnlər. Belə mürəkkəb bağlayıcıların aşağıdakı növləri vardır.

a) **bu** və ya **o** işaretə əvəzliklərinə *belə* sözünün və görə, üçün, ötrü qoşmalarının qoşulması ilə əmələ gəlir: *buna görə, bunun üçün, bundan ötrü* və s.

b) **bu** və **o** işaretə əvəzlikləri, eyni zamanda **görə, üçün, ötrü** qoşmaları və bir sıra bağlayıcılardan ibarət mürəkkəb bağlayıcılar: *buna görə də, ondan ötrü də, ona görə də.*

c) **lakin, amma, ancaq** və sadə bağlayıcıları ilə **bununla belə** sözündən ibarət mürəkkəb bağlayıcılar. Məsələn: *lakin bununla belə, ancaq bununla belə* və s.

Sintaktik vəzifə - sinə görə bağlayıcılarının növləri.

Daşlığı sintaktik vəzifəyə görə bağlayıcılar tabeli və tabesiz bağlayıcılar olmaqla iki yerə ayrılır. Bağlayıcıların bir qismi söz və söz birləşmələri, tabesiz mürəkkəb cümlələri və cümlə qruplarını, digər bir qismi isə tabeli mürəkkəb cümləni təşkil edən komponentləri bir-birinə bağlamağa xidmət edir. Beləliklə, cümlə üzvləri və cümlələr arasında yaratdıqları münasibətə görə bağlayıcılar iki yerə ayrılır:

1. Tabesizlik bağlayıcıları;
2. Tabelilik bağlayıcıları.

Mənasına görə bağlayıcıların təsnifi.

Daşdıqları sintaktik vəzifə ilə yaratdıqları məna bir-birinə müvafiq gəldiyi üçün bağlayıcıların məna növlərini də vəzifələrinə əsasən iki böyük qrupa bölmək olar:

- 1) Tabesizlik bağlayıcılarının məna növləri.
- 2) Tabelilik bağlayıcılarının məna növləri.

Tabesizlik bağlayıcılarının məna növləri.

1. Birləşdirmə - bitişdirmə bildirənlər.
2. Qarşılaşma bildirənlər.
3. Bölüşdurmə bildirənlər.
4. İştirak bildirənlər
5. İnkarlıq bildirənlər.
6. Aydınlaşdırma bildirənlər.

Birləşdirmə-bitişdirmə bildirənlər. Bu bağlayıcılar aşağıdakılardır: **və, ilə (-la, -lə).**

Və bağlayıcısı aşağıdakı hallarda işlənir:

a) cümlənin həmcins üzvlərini bir-birinə bağlayır.

Məsələn: *Həsey Hətəmxana tərəf döñərək bərkədən və ağız dolu dedi. (S.Rəhimov).*

b) ikinci və üçüncü növ ismi birləşmələrin təkrar edilən tərəfləri arasında işlənir.

Məsələn: *Mən sizin birlik, səadət və qələbə bayramınızı təbrik edirəm. (Mir Cəlal).*

c) feili sıfət, feili bağlama və məsdər tərkiblərinin daxilində təkrar olunan sözlər arasında işlənir.

Məsələn: *Mən hər gün qəzet və jurnal oxumağı adət etmişəm.*

ç) tabesiz mürəkkəb cümlənin tərəfləri arasında işlənir: *Bəndalı başını aşağı saldı, əlləri boşaldı, səsi alçaldı və igidə yaraşmayan bir həzinlik kəsb etdi. (M.Cəlal).*

İlə bağlayıcısı başlıca olaraq iki yerdə işlənir: a) həmcins üzvlər arasında; b) təyini söz birləşməsinin ikinci tərəfindəki sözlər arasında.

Qarşılaşma bildirənlər. Qarşılaşma bildirən bağlayıcılar bunlardır: **amma, ancaq, lakin, fəqət, halbuki.**

Bu bağlayıcılardan **amma, ancaq, lakin** aşağıdakı məqamlarda işlənilir:

a) həmcins üzvlər arasında. Məs.: *Bu sükut ani idi, lakin çox mənalı idi.*

b) bu bağlayıcılar tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Məsələn: *Ölməyə razı oldular, amma Bakını ingilislərə verməyə razı olmadılar. (H.Mehdi).*

c) bu bağlayıcılar cümlə qruplarını bir-birinə bağlayır:

Məsələn: *Amma bil ha Muğan ağır yerdir, qışına baxma, qışla payızı yaxşı olur, bircə palçıq bir az əziyyət verir, amma yayının istisinə hər adam dözməz.* (M.İbrahimov).

Bölüşdürmə bildirənlər. Bölüşdürmə bildirən bağlayıcılar ya, **gah**, **istər** sadə bağlayıcılarından və onların iştirak etdiyi **və ya**, **ya da**, **ya da ki**, **və ya da ki**, **yaxud da**, **və yaxud da**, **istərsə də**, **gah da**, **gah da ki** və s. mürəkkəb bağlayıcılarından ibarətdir. Bu bağlayıcıların işlənmə qaydası belədir:

- a) **ya** bağlayıcısı antonim olan iki həmcins üzv arasında tək işlənə bilir.
- b) antonim məna bildirməyən iki həmcins üzv arasında tək işlənə bilir.
- c) **ya** bağlayıcısı üçüncü növ təyini söz birləşməsinin təkrar olunan tərəfləri arasında işlənə bilir.
- ç) tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələr arasında işlənir.
- d) həmcins üzvlər arasında işlənir və s.

Məsələn: *Bizim də şeyimiz var, ya yox?* (M.İbrahimov).

İştirak bildirənlər. İştirak bildirən bağlayıcılar aşağıdakılardır: **həm də**, **həm də ki**, **bir də**, **hətta**, **habelə**, **və habelə də**, **həmçinin**, **və həmçinin**, **və hətta**, **və həm də ki**. Bu bağlayıcılar aşağıdakı qayda üzrə işlənir:

a) **həm**, **həm də**, **həm də ki**, **və həm də**, **və həm də ki** və s. bağlayıcıları sadə cümlənin həmcins üzvləri, söz birləşməsinin tərəfləri və tabesiz mürəkkəb cümlənin tərkibindəki cümlələri bir-birinə bağlayır.

b) da, də bağlayıcıları həmcins üzvlər, tərkib daxilində söz-lər və cümlələr arasında işlənir.

c) bir də, hətta bağlayıcıları həmcins üzvlərin sonuncusun-dan əvvəl işlənir və həmin həmcins üzvün iştirakını təmin etmiş olur. Məsələn: *Mayisin xətti, şəkil çəkməyi, bir də pianino çal-mağı mənim xoşuma gəlir.*

İñkarlıq bildirənlər. İñkarlıq bildirən bağlayıcılar aşağıdakılardır: **nə, nə də, və nə, və nə də, nə də ki, və nə də ki** və s.

Bu bağlayıcılar nəinki feili cümlələri, yaxud ismi cümlələri bir-birinə bağlayır, hətta mürəkkəb cümlənin tərkibindəki feili və ismi cümlələrin də bir-birinə bağlanmasına xidmət edir. Məsə-lən: *Çünki nə Qaçay bizi görüb, nə Mürsəllə tanışıq* (Ə. Vəliyev).

Aydınlaşdırma bildirənlər. Yalnız üç sözdən **yəni, yəni ki, məsələn** sözlərdən ibarət olan bu bağlayıcılar özündən əvvəl iş-lənən və izaha möhtac olan sözü, söz birləşməsini və ya cümləni aydınlaşdırmağa, izah etməyə xidmət edir.

Yəni, yəni ki bağlayıcıları həmcins üzvləri və tabesiz mü-rəkkəb cümlənin tərkib hissələrini aydınlaşdırma yolu ilə bir-bi-rinə bağlayır. Məsələn: *Əvvəlcə verirlər sizə hüriyyəti - əfkar, yəni danışıb fikrinizi eyləyin izhar* (Ə. Sabir).

Tabelilik bağlayıcıları. Dilimizdə işlənən bağlayıcıların bir qismi də yalnız tabeli mürəkkəb cümlənin baş cümləsi ilə budaq cümləsini bir-birinə bağlamağa xidmət edir. Bunlar bir cümləni başqa bir cümləyə bağlamaqla tabelilik münasibəti yaradır, biri tabe olan, digəri tabe edən cümlələrdən ibarət tabeli mürəkkəb cümlə əmələ gəlir.

Tabelilik bağlayıcılarının məna növləri aşağıdakılardır:

1) Aydınlaşdırma bildirənlər: **ki, belə ki.**

Qeyd: *ki* bağlayıcısı tabeli mürəkkəb cümlənin tərkib hissələrini bir-birinə bağlayır. Bağlayıcı kimi çıxış etdikdə ondan sonra vergül qoyulur. Ancaq *ki* qüvvətləndirici ədat olduqda ondan sonra heç vaxt vergül qoyulmur. Müqayisə et: Bilirom ki, sən də onu sevirsən – Sən ki onu sevirsən.

2) Səbəb bildirənlər: **çünki, ona görə ki, o səbəbə ki.**

3) Şərt bildirənlər: **əgər, hərgəh, madam ki, yoxsa.**

4) Güzəşt bildirənlər: **hərçənd ki, əgər ki, madam ki.**

Qeyd: Bağlayıcıılarda vergülün işlədilməsi qaydası belədir: və, *ilə* bağlayıcıları vergüllə işlənmir. Bir qrup bağlayıcıılardan isə (məs.: amma,ancaq, lakin, hətta, fəqət, hal-buki, ona görə ki, ondan ötrü ki, həmçinin, habelə, o cümlə-dən, məsələn, yəni və s.) əvvəl vergül işarəsi qoyulur. Bəzi bağlayıcıılardan sonra (məs.: *ki, belə ki* və s.) vergüldən istifadə olunur. Təkrarlanan *da* (*də*) bağlayıcısından sonra vergül qoyulur.

ƏDAT

Dilimizdə ən çox işlənən köməkçi nitq hissələrindən biri də ədatlardır. Ədatların nitqdəki rolu çox geniş və çoxcəhətlidir.

Ədatlar cümlə üzvü olmur, lakin cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlisləşməsinə, fikrin məntiqi qurulmasına kömək edir. Bunlar cümləyə, yaxud aid olduğu sözə elə bir incəlik verir ki, dirləyicinin diqqəti nəzərdə tutulan cəhətə cəlb olunur.

Ədatlar müstəqil bir nitq hissələrindən törəyib köməkçi nitq hissəsinə, oradan da şəkilçiyə doğru inkişaf prosesi keçirməkdə olan bir nitq hissədir. Bu cəhətdən ədatları dörd yerə bölmək olar:

- I. Həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənənlər.
- II. Həm bağlayıcı, həm də ədat kimi işlənənlər.
- III. Sabitləşmiş xalis ədatlar.
- IV. Şəkilçiləşməyə doğru gedən ədatlar.

I. Həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənənlər.

Dilimizdə elə ədatlar vardır ki, onlar ayrılıqda lügəvi mənaya malik olan və cümlə üzvü vəzifəsi daşıyan əsas sözlərdən tamamilə təcrid olunub köməkçi nitq hissəsinə çevrilə bilməmişdir. Həm müstəqil nitq hissəsi kimi həm də ədat kimi işlənən sözlər aşağıdakılardır: *belə, elə, axır, artıq, tək, təkcə, bax, gəl, gəlin, qoy, qoyun, gör, görün, görək* və s.

Qeyd: Azərbaycan dilində *sifət-ədat* (məs.: düz, əsl, tək, artıq), *say-ədat* (məs.: bir, çox), *əvəzlik-ədat* (məs.: necə, nə, belə, elə), *feil-ədat* (məs.: bax, gəl, gör, gəlsənə və s.), *zərf-ədat* (məs.: təkcə, yalnız, tək, artıq) kimi sözlər həm müstəqil nitq hissəsi, həm də ədat kimi işlənir.

II. Həm bağlayıcı, həm də ədat kimi işlənənlər.

Dilimizdəki ədatların bir qismi də həm bağlayıcı, həm də ədat kimi işlənir. Başqa sözlə desək, bağlayıcıların bəzisi ədatlaşır, öz əvvəlki şəklini saxlamaqla bağlayıcının vəzifəsini itirib, ədatın vəzifəsini daşıyır. Buraya *ki*, *hətta*, *da*, *də*, *ancaq*, *fə-qət* sözlərini daxil etmək olar.

Qeyd: Azərbaycan dilində *-ca*, *tək* qoşma və ədat kimi işlənir. Müqayisə et: *dəryaca* ağıl, *uşaqtək* – qoşma; *bircə*tək o – ədat.

III. Sabitləşmiş xalis ədatlar

Azərbaycan dilinin inkişaf prosesində vaxtilə müstəqil mənaya malik sözlərin bir qismi indi artıq ədat adlanır. Bunlar köməkçi nitq hissəsinə çevrilmişdir. Dilimizdə işlənən *lap*, *axı*, *məhz*, *kaş*, *barı*, *bəs* və s. sözləri müasir vəziyyətlərinə və mövqelərinə görə sabitləşmiş ədat hesab etmək olar.

IV. Şəkilçiləşməyə doğru gedən ədatlar.

Müasir dilimizdə işlənən ədatların bir qismi də sözlükdən hissəcikliyə doğru inkişaf edir, yəni şəkilçiləşərək sözə bitişik yazılır. Belə şəkilçiləşmiş ədatların bir qismi sözdüzəldicilik rolu oynayaraq, müxtəlif nitq hissəsinin düzəltmə şəklini əmələ getirir.

Buraya **-ca**, **-cə**; **-sana**, **-sənə** şəkilçilərini daxil etmək olar. Bunlardan başqa, **-mı**, **-mi**, **-mu**, **-mü** hissəcikləri də şəkilçiləşmiş ədat hesab olunur.

Qeyd: Şəkilçiləşmiş ədatlar sözlərə bitişik yazılır: *oxudunmu*, *oxusana* və s. Digər ədatlar isə sözdən ayrı yazılır. *mi*, *mi*, *mu*, *mü* sual ədatı *da*, *də* bağlayıcısından sonra ayrı yazılır. Məs.: Sən *də mi* ona qoşuldun?

Ədatların quruluşca növləri.

Ədat öz quruluşu etibarilə üç yerə bölüñür: 1) Sadə; 2) Düzəltmə; 3) Mürəkkəb.

- 1) Sadə ədatlar yalnız söz köklərindən ibarət olur.
Məsələn: *axı*, *lap*, *daha*, *dəxi*, *ancaq*, *yalnız*, *məhz* və s.
- 2) Düzəltmə ədatlar sadə ədatların bir qisminə şəkilçiləşmiş *-ca*, *-cə* ədatlarını artırmaqla düzəlir. Məsələn: *beləcə*, *eləcə*, *bircə*, *mağulca* və s.
- 3) Mürəkkəb ədatlar iki və daha çox sadə və düzəltmə ədatlardan əmələ gəlir. Məsələn: *beləcə də*, *eləcə də*, *bir də*, *bir də ki* və s.

Ədatların mənaca növləri.

Dilimizdə işlənən ədatlar mənaca da müxtəlif olur. Ədatların aşağıdakı məna növləri müəyyən edilmişdir:

1. Qüvvətləndirici ədatlar;
2. Dəqiqləşdirici ədatlar;
3. Məhdudlaşdırıcı ədatlar;
4. Sual ədatlar;
5. Əmr ədatları;
6. Təsdiq və inkar ədatları;
7. Arzu və qeyd - şərt ədatları.

Qüvvətləndirici ədatlar. Qüvvətləndirici ədatlar ya cümlə daxilindəki sözlərin, ya söz birləşmələrinin, ya da bütünlükə

cümlənin mənasını qüvvətləndirir. Bu, o deməkdir ki, həmin ədatlar bir sözə, söz birləşməsinə, yaxud bütün cümləyə aid ol-duqda həmin sözün, söz birləşməsinin, ya da cümlənin təsir qüvvəsini aid olmadığı sözə və cümləyə nisbətən artırır və onun daha tez nəzərə çarpmasına kömək edir, aid olduğu cümlədə yü-rüdülən fikrin emosional təsirini artırır. Qüvvətləndirici ədatlar bunlardır: **axı, ən, -ca², ha, düz, bir, ki, necə, lap, hətta, belə, elə, artıq, daha, da, də**.

Dəqiqləşdirici ədatlar. Dilimizdə işlənən ədatların bir qismi də aid olduqları sözün mənasının dəqiq müəyyənləşməsinə xid-mət edir. Belə ədatlar miqdarda azdır. Onlar **elə, məhz, əsl** sözlərindən və **ca, cə** hissəciklərindən ibarətdir. Bu ədatlarla işlənən sözün üzərində vurğu olur, həmin söz başqalarından fərqlənir. Bunlar təkcə sözün deyil, ifadənin və ya cümlənin ümumi mənasının dəqiqləşməsində də müəyyən rol oynayır.

Məhdudlaşdırıcı ədatlar. Qüvvətləndirici və dəqiqləşdirici ədatlardan fərqli olaraq dilimizdə elə ədatlar da vardır ki, onlar öz-lərindən sonra gələn sözün və ya söz birləşməsinin, bəzən də bütün cümlənin mənasını məhdudlaşdırır. Məhdudlaşdırıcı ədatlar aşağıdakılardır: **yalnız,ancaq, bir, bircə, tekçə, tək, elə**. Məsələn: *Yalnız axşamlar günəş batıb gedəndən sonra hava sərinləşirdi*.

Sual ədatları. Azərbaycan dilində çox işlənən ədatlardan biri də sual ədatlarıdır. Sual ədatları, başlıca olaraq sual cümlələ-rində işlənir və cümlənin ümumi məzmununa aid olan sualın da-ha da qüvvətlənməsinə kömək edir. Sual ədatı işlənən sual cümləsindən çox zaman cavab tələb olunur, lakin bəzən cavaba eh-

tiyac hiss edilmir. Sual ədatları aşağıdakılardır: **ki, bəs, məgər, bəyəm, yəni, ha, mı, mi, mu, mü.**

Əmr ədatları. Əmr ədatları aid olduqları cümlədə və nitqdə arzu, məsləhət, təkid, xəbərdarlıq, sövqetmə, diqqəti cəlb etmə və sair mənaların yaranmasına kömək edir. Əmr ədatları aşağıdakılardır: **bax, gəl, gələsən, gəlin, di, ha, -sana, -sənə, -sanız, -səniz, qoy, qoyun, gör, görün, gərək** və s.

Məsələn: *Bax, bu saat gedirəm şikayətə (M.İbrahimov).*

Təsdiq və inkar ədatları. Dilimizdə işlənən ədatların bir qismi də cümlədə ifadə olunan fikrin ya təsdiq, ya da inkar olunması haqda razılıq mənalarının əlaməti rolunu oynayır. Bu ədatlara təsdiq və inkar ədatı adı ilə iki yerə bölmək olar:

1) Təsdiq ədatları

Cox zaman söz-cümə kimi işlənən **bəli, ha, aha, bəli də, bəli a** sözləri təsdiq ədatı kimi də işlənir. Məsələn: *Bəli, anam Muğanda doğulmuşdur. Bəli, bəli, düz sözə nə deyəsən (M.İbrahimov).*

2) Inkar ədatları.

Yox, xeyir, heç, heç də sözləri inkar ədatı kimi işlənərək, cümlədə inkarlıq mənasının yaranmasına xidmət edir. Məsələn: *Yox, məndə elə bir qüdrət yoxdur ki, söz tapam (Ə.Məmmədxanlı). Halbuki onun boyu heç də balaca deyildi. (M.İbrahimov).*

Arzu və qeyd - şərt ədatları. Azərbaycan dilində bir neçə ədat vardır ki, onlar yalnız feili cümlələrdə işlənir və cümləyə müxtəlif növlü arzu mənaları gətirir. Arzu ədatı işlənən cümlənin xəbəri feilin ya əmr, ya da arzu şəkli ilə ifadə olunur və bunun nəticəsində də arzu mənasının müxtəlifliyi yaranır. Arzu

ədatlı iştirak edən cümlənin xəbəri feilin əmr şəkli ilə ifadə olunarsa, cümlədə ümidli, həsrətli mənaları, feilin arzu şəkli ilə ifadə olunarsa, təəssüflü arzu mənaları ifadə edir.

Dilimizdə işlənən ***kaş, kaş ki, təki*** sözləri arzu bildirən ədlərdir. Bunlardan başqa, dilimizdə qeyd-şərti arzu bildirən ədlər da vardır ki, onlar ***barı, birce, nə ola // nola*** sözlərindən ibarətdir. Məsələn: *Kaş ki, o sağ-salamat qayıtsın, qonaqlığı mənim boynuma. Qoy hava işıqlansın, barı bir dəqiqə üzünü görüm* (Ə.Məmmədxanlı).

XÜSUSİ NİTQ HİSSƏLƏRİ

Qrammatika kitablarında xüsusi nitq hissələrinin bölgüsündə fikir müxtəlifliyi özünü göstərir. 1961-ci ildə çap olunmuş “Müasir Azərbaycan dilinin morfologiyası” kitabında yazılır: “Nida xüsusi tipli nitq hissəsi olub həm müstəqil, həm də köməkçi nitq hissələrindən öz xüsusiyyətləri ilə fərqlənir. Nidalar xüsusi qrammatik kateqoriyalara malik olmayan və dəyişilməyən bir nitq hissəsidir. Bu xüsusiyyətləri ilə əsas nitq hissələrindən, lakin müstəqil məna (hiss və həyəcan) ifadə etməsi ilə köməkçi nitq hissələrindən fərqlənir”¹.

M.Hüseynzadənin 1973-cü ildə nəşr etdirdiyi “Müasir Azərbaycan dili” kitabında bu fərqlər belə göstərilir: “Yamsılamalar əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında orta bir yer tutur. Onlar söz yaradıcılığında iştirak etməklə əsas nitq hissələrinə, söz köklərinin müstəqil mənaya malik olmamalarına görə köməkçi nitq hissələrinə yaxındır.

Nidalar hiss və həyəcan bildirən nitq hissəsidir, lakin nidalar hiss və həyəcan ifadə etdiyi zaman (hiss və həyəcanı) adlandırıa bilmir. Buna görə də nidalar həm əsas nitq hissələrindən, həm də köməkçi nitq hissələrindən fərqlənir”².

1. Bax: *Müasir Azərbaycan dilinin morfologiyası. API-nin nəşri, Bakı, 1961, s.175*

2. Bax: *M.Hüseynzadə. Müasir Azərbaycan dili. Bakı, “Maarif”, 1973, s.18.*

B.Xəlilov xüsusi nitq hissələrinin fərqli cəhətlərini bu cür qruplaşdırmışdır: “Xüsusi nitq hissələrinə nida, təqlidi sözlər (yamsılamalar), modal sözlər daxildir. Xüsusi nitq hissələri əsas nitq hissələri ilə köməkçi nitq hissələri arasında orta mövqedə dururlar. Onların həm əsas, həm də köməkçi nitq hissələriylə oxşar və fərqli xüsusiyyətləri vardır. Nida, təqlidi sözlər (yamsılamalar) və modal sözlərin xüsusi nitq hissəsi adlanması da bu səbəblə bağlıdır”¹

Həm də xüsusi nitq hissələrinin əsas və köməkçi nitq hissələrinə oxşar və fərqli əlamətləri də vardır.²

K.Hacıyevin 1999-cu ildə çap etdirdiyi “Azərbaycan dilində xüsusi nitq hissələri” adlı kitabında da xüsusi nitq hissələrini digər nitq hissələrindən fərqləndirən cəhətlər geniş şəkildə qruplaşdırılmışdır³. K.Hacıyev vokativ sözləri də xüsusi nitq hissəsi hesab etmişdir ki, bizcə, onun bu mövqeyi mübahisə yaratır.

Xüsusi nitq hissələri bunlardır: nida, təqlidi sözlər, modal sözlər.

1.B.Xəlilov. *Müasir Azərbaycan dilinin morfologiyası. I hissə, “Elm” Bakı, 2000, s.148.*

2. *Yenə orada, s. 148-150.*

3. *Bax: K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999, s.59-63.*

NİDA

*Nidanın digər
nitq hissələrindən
fərqi.*

Nidalar müstəqil mənalı sözlərdən də fərqlənir. Nidalar öz funksiyasına görə, müstəqil mənalı sözlərə yaxınlaşşa da, onlarla eynicinsli deyildir. Müstəqil nitq hissələrinə daxil olan sözlər müəyyən normativ mənaya malikdir. Belə sözlərin morfoloji əlamətləri olur və sintaktik cəhətdən müəyyən üzv yerində işlənə bilirlər.

Nidalar müstəqil mənalı sözlərin mənasından və çoxmənaliğindan tamamilə fərqli olan spesifik mənaya malikdir. Müstəqil nitq hissələrinə daxil olan sözlər müəyyən normativ mənaya malikdir. Belə sözlərin morfoloji əlamətləri olur və sintaktik cəhətdən müəyyən üzv yerində işlənə bilir.

Müstəqil mənalı sözlərdən fərqli olaraq nidalar intonasiya cəhətdən daha çox ekspressiv və emosional məzmunlu olur. Müstəqil mənalı sözlər kimi sintaktik cəhətdən cümlənin müəyyən bir üzvü ilə bağlama bilməsi ilə də, nidalar intonasiya və məna cəhətdən cümlənin ümumi məzmunu ilə əlaqəli olur. Söz-cümlə kimi çıxış edir.

Müstəqil mənalı sözlərdən öz yaranışı ilə fərqli olan nidalar hissəleri adlandırmır, bilavasitə ifadə edirlər. Onlar insanın daxili aləmi ilə əlaqədar olub, onun hiss və duyğularını ifadə edir. Nida subyektin obyektə münasibətini hissərlə bildirir.

*Nidanın
köməkçi nitq
hissələrindən
fərqi.*

Köməkçi nitq hissələri müstəqil mənaya və morfoloji əlamətə malik deyil. Cümlədə müstəqil bir üzv yerində işlənə bilmir. Azərbaycan dili faktlarının təhlili göstərir ki,nidalar intonasiya və mətnəndən asılı olaraq, müəyyən spesifik məna bildirirlər - hiss və duyğular ifadə edirlər. Köməkçi nitq hissələrində bu xüsusiyyət yoxdur, onlar cümlə üzvləri arasında sintaktik əlaqə yaradır, yaxud da ayrı-ayrı cümlə üzvünə və ya bütünlükə cümleyə müəyyən məna çalarlığı verirlər. Nidalar söz-cümə kimi çıxış edə bildiyi halda, köməkçi nitq hissələrində bu xüsusiyyət yoxdur.

*Nidanın
təqlidi sözlərə
oxşarlığı və
fərqi.*

Bunlar arasında iki ümumi oxşar cəhət vardır:

- 1) Həm nidalarda, həm də təqlidi sözlərdə ekspressivlik, emosionallıq güclü olur.
- 2) Hər iki qrup söz nominativ mənaya və adlandırma funksiyasına deyil, ifadə etmək funksiyasına malik olur.

Fərqli cəhətləri:

- 1) Nidalar təqlidi sözlərdən hər şeydən əvvəl öz mənasına görə fərqlənirlər.
- 2) Fonetik xüsusiyyətlərinə, səs tərkibinə görə təqlidi sözlər başqa nitq hissələrindən fərqləndiyi kimi, nidalardan da tamamilə ayrılır.
- 3) Söz yaradıcılığı prosesindəki məhsuldarlığa görə də təqlidi sözlərlə nidalar fərqlənir.
- 4) Nidalarda substantivləşmə təqlidi sözlərə nisbətən zəifdir. Bunun ən azı iki səbəbi var:

a) kəmiyyətcə nidaların təqlidi sözlərdən az olması;

b) nidalarda hiss-həyəcan ifadə etmənin təqlidi sözlərə nisbətən daha güclü olması.

5) Nidaların və təqlidi sözlərin hər ikisində qoşa formalılıq mövcuddur. Nidaların qoşa forması mənaya təsir etmir, nisbətən qüvvətli hissi ifadə edir. Təqlidi sözlərin qoşa forması isə həm mənani qüvvətləndirir, həm də təkrarlıq, davamlılıq, çoxdəfəlik yaradır.

6) Cəmiyyətin inkişafı, ictimai quruluşun dəyişməsi ilə bağlı olaraq, nidaların və nida sözlərin bir qismi köhnəlir, arxaikləşir və dildən çıxa bilir. Alınma nidalarda olan bu cür köhnəlmə təqlidi sözlərdə, əsasən, müşahidə olunmur.

7) İnkişaf xarakteri - artması, çoxalması ilə də nidalarla təqlidi sözlər bir-birindən fərqlənir. Nidalar həm başqa nitq hissələrinin hesabına artur, həm də müxtəlif dillərdən alınmaqla çoxalır. İki müxtəlif nidanın birləşməsi nəticəsində də sintaktik yolla yeni mənalı mürəkkəb nidalar əmələ gəlir. Təqlidi sözlərdə isə artım yeni təqlidlər hesabına olur, bir dildən başqa dilə, əsasən keçmir.

8) Təqlidi sözlər adətən təkmənalı olur. Nidalar isə hiss və duyğular ifadə etdiyinə görə semantik cəhətdən başqa tip sözlərdəki çoxmənalılıqladan tamamilə fərqli olan spesifik çoxmənalılığa malikdir.

9) Nidalar cümlədə, əsasən “demək”, “etmək”, “eləmək”, “çəkmək” feilləri ilə işlənirsə, təqlidi sözlər həmişə, hər yerdə, həm müstəqil, həm də köməkçi feillərlə işlənə bilir.

10) Nida cümlə daxilində işlənsə də, müəyyən bir cümlə üzvü olmur. Təqlidi sözlər isə cümlədə müəyyən bir üzv yerində işlənə bilir.

11) Nida söz-cümələ kimi çıkış edir. Təqlidi sözlərdə bu xüsusiyyət nadir hallarda olur.

**Nidanın modal
sözlərdən fərqi.** Modal sözlərdə olduğu kimi, nidalar da cümələ daxilində danışanın öz fikrinə münasibəti bildirir, başqa sözlə desək,nidalarda bu, dolayısı yolla (hisslərlə) olur.

Həm nida, həm təqlidi sözlər (yamsılamalar), həm də modal sözlər öz xüsusiyyətləri ilə əsas və köməkçi nitq hissələrindən ayrıılır və xüsusi nitq hissəsi olurlar. Bunları köməkçi nitq hissələrinə daxil etmək düzgün deyildir.

**Mənşeyinə
görə nidaların
növləri.** Cümlədə qrammatik vəzifə daşımayan nitq hissələrindən biri də nidalardır. Nidalar insanın hiss və həyəcanını adlandırmır, sadəcə olaraq onu ifadə edir.

Mənşeyinə görə nidalar əsl və törəmə olmaqla iki yerə bölnür:

Əsl nidalar ilk yaranışından hiss-həyəcanı bildirməyə xidmət edən sözlər olub, başqa nitq hissəsi ilə əlaqədar deyildir: **a, ay, o, oy, ax, ox, ux, uf, əh, oh, ah, bay, vay, pəh** və s.

Törəmə nidalar müxtəlif yollarla düzəlir:

- a) eyni və müxtəlif nidaların birləşməsi ilə:
ha-ha!; oxay //oxqay!; ehey!; pah-pah!; ay haray!;
ay dadi-bidad!; oy vay!; ay vay!; ey-vay!; paho! və s.
- b) başqa dillərdən alınma sözlərin nida kimi işlənməsi ilə:
zinhar, əlaman, afərin, mərhəba və s.

c) başqa nitq hissələrinin nida yerində işlənməsi ilə: *yaşa-sın, xoş gördük, rədd olsun.*¹

Qeyd: Mənşə və etimoloji cəhətdən nidalar əslι və tö-rəmə olurlar. Quruluş baxımından isə sadə və mürəkkəb ol-maqla iki yerə ayrırlırlar. Sadələr: *ura; paho* və s; mürəkkəb-lər: *ey vay; ay haray* və s.

Leksik mənasına görə nidaların növləri. Nidaları leksik cəhətdən üç qrupa bölgək məqsədə uyğundur.²

- I. Emosional nidalar.
- II. Əmr və müraciət bildirən nidalar.
- III. Adət və qaydalarla bağlı olan nidalar.

Qeyd: M.Hüseynzadə nidaları leksik cəhətdən iki qrupa ayırmışdır³.

I. Emosional nidalar. Emosional nidaların bir qismində, əsa-sən, hissi cəhət, başqa bir qismində isə əqli-intellektual cəhət güclüdür.⁴

Hissi cəhət üstün olan emosional nidalara *a!, e!, o!, oy!, oho!, baho!, ah!, oh!, ox! uh!, ufl!, of!, əh!, ba!, pa!, aha!, oho!, bay!, biy!, boy!, buy! bah!, bəh!, tuf!, tfu!, puf!, püf!, vah!, xux!,*

1. Müasir Azərbaycan dili. II hissə, EA-nın nəşri, B., 1980, s.476.

2. K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999, s.67.

3. M.Hüseynzadə. Müasir Azərbaycan dili, Bakı, 1983, səh.314.

4. K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999, s.38-80..

xox!, ura!, ehey!, baho!, paho!, paho vay!, ay hay!, ey vay!, ay vay!, ay can!, ay can-ay can!, heyf!, əfsus!, vaxsey!, maşallah!, mərhəba!, afərin!, bərəkəllah!, əhsən!, inşallah!, vay dədə vay!, əstəğfirullah!, əşhədibillah!, lənət! və s. misal göstərmək olar.
Məs.: *Oho... Lap vaxtında gəlmışsiniz. (M.Cəlal)*. *Oho... Saat on biri keçir. (A.Şaiq)*

Əqli-intellektual cəhəti üstün olan emosional nidalar. Tfı!
Əfsus! Lənət! Yaziq və s. Məs.: *Tfı, bihəya, dəxi nə deyim.*
(N. Vəzirov)

Emosional nidaları üç yerə bölmək olar:

1. Müsbət hissləri ifadə edən emosional nidalar: *ura!, əhsən!, mərhəba!, yaziq!* və s.

Ura! Yaşasın azadlıq!

Oho.. Sən buralara xoş gəlmisən.

Bu qəbildən olan nidalar sevinc, alqış, rəhm, tərif və s. bildirir.

2. Mənfi hissləri ifadə edən emosional nidalar: *tfı!, fuş!, tü!, ful!, lənət!, lənətullah!, vaveyla!* və s. (nifrət, narazılıq, iyənmə, narahatlıq, qorxu bildirirlər)

Vaveyla! Fəlakət yaxınlaşır.

3. Həm müsbət, həm də mənfi hissləri ifadə edən emosional nidalar: *o!, oho!, of!* və s.

Bu qəbildən olan nidalar şadlıq, ağrı, sevinc, alqış, təəccüb, nifrət, kinayə, qorxu ifadə edir.

O!... Nə yaxşı adam görürəm.

Oho! Sən də burdasan? və s.

II. Əmr və müraciət bildirən nidalar da iki yerə bölünür:

a) Müraciət məqsədi ilə işlədirən nidalar: *ay!, a!, ə!, ey!, pərvərdigara, ya!, yahu!, ilahi!, ilahi - pərvərdigar!, xudaya!, xu-*

davəndə!, ey tanrı!, ya Allah!, ya rəbb! və s.

Ey! sakit olun orada;

Əəə! mən sənə neçə dəfə demişəm?

b) Əmr məqsədi ilə işlədilən nidalar: *atəş!, diqqət-diqqət!, haydı, marş, ay şabaş* və s.

Haydı! Düşmən üstünə!

Marş! Hamı irəli!

III. Adət və qaydalarla bağlı olan nidalar.

Bu qrup nida sözləri Azərbaycan dilində bunlardır: **salam, bismillah, vallah (i)!, billah!, əleykümsalam!, xudahafiz!, əlvida!, hələlik!, bismillah rəhman rəhim!, hassa!, hatsa!** və s.

Qeyd: Azərbaycan dilindəki *axşamın xeyir, aqibətin xeyir, afiyət olsun, səhhəti-vücud, günaydin* və s. söz və ifadələr adət və qaydalarla bağlı olan nidalardır.

Nidaların quruluşu. Nidalar quruluşca sadə və mürəkkəb olur.

Birheçəli nidaların hamısı (**a, ə, ax, oy, oh, uf, uy, of, ox, bay, boy, bıy, buy, xox, pa, tfu** və s.) quruluşca sadənidalardır. Mürəkkəb nidalar eyni nidaların təkrarı və ya müxtəlif nidaların birləşməsi yolu ilə əmələ gəlir, bitişik, ayrı və defislə yazıılır.

Məs.: **Ay-hay... Sən dedin, mən də inandım.**

Hay-hay! İndi sənə gücüm çatmayacaq?

Nidaların substantivləşməsi.

Nidalar spesifik söz qrupu olsalar da, bəziləri substantivləşir. Onlarda substantivləşmə iki cür olur: 1) Nida köklərinin substantivləşməsi; 2) Nidaların ona qoşulan şəkilçilərlə birgə substantivləşməsi.

1) Nida köklərinin substantivləşməsi aşağıdakı hallarda baş verir:

a) **mürəkkəb nida** mürəkkəb mübtədanın birinci tərəfi və zifəsində çıxış etdikdə: *ura-ura səsləri eşidildi*.

b) **afərin, heyf** və s. tipli nidalar mürəkkəb xəbərin birinci tərəfi kimi işləndikdə: *heyf sənə; afərin bizə* və s.

c) nidalar **demək, söyləmək, etmək, eləmək, çəkmək** və s. feillərlə işləndikdə substantivləşir: *ah demir, of demir; ah-uf edir; ah çəkir; ax-vay edir; hayif çəkir* və s.

2) Nidaların ona qoşulan şəkilçilərlə birgə substantivləşməsi aşağıdakı şəkilçilərin iştirakı ilə baş verir:

a) nida və kəmiyyət şəkilçilərinin iştirakı: *Uralar yüksəldirdi*.

b) nida və mənsubiyyət şəkilçilərinin iştirakı: *Sənin hayın gedib, vayın qalıb*.

c) nida və hal şəkilçilərinin iştirakı: **Ah-ufdan** yorulmadın? **Ax-vayı unutsan** yaxşıdır.

ç) nida və xəbər şəkilçilərinin iştirakı: Sənin bütün günün vaydır; **Amandır, kömək et!**

d) nida və *ilə* qoşmasının birgəlik bildirən şəkilçiləşmiş **-la** variantının iştirakı: “**Hayla**” *gələn vayla gedər* (*atalar sözü*).

**Nidaların
sözyaradıcılığında
rolu.**

Nidalardan feillər, isimlər, zərflər yaranır. Məsələn: *hay* (nida) – *hayqır* (feil); *uf* (nida) – *ufulda* (feil), *hayif* (nida) – *hayifsılan* (feil), *vay* (nida) – *vaysın* (feil), *uf* (nida) – *ufulda* (feil); *uf* (nida) – *ufultu* (isim), *uf* (nida) – *ufu* (isim); *uf-uf* (nida) – *uf-ufla* (danışmaq) (zərf), *ay-vay* (nida) – (günü) *ay-vayla* (keçir) (zərf) və s.

Qeyd 1: Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırdı gəldikdə ondan əvvəl vergül qoyulur.

Çağırış bildirən *ey*, *ay*, *ya*, *a* nidaları həm tək işlənir, həm də onlardan sonra xitab gəlir. Tək işlənəndə ondan sonra, xitabla işləndikdə isə xitabdan sonra vergül qoyulur: *Ey*, məni unutma. *Ay qardaş*, ona kömək et.

a, *ya* çağırış nidaları sözlərdən sonra gələrsə, onda sözə bitişik yazılır: *Xudaya*, insanın həli yamandır (S.Vurğun). *Seyyida*, ölməmişəm, aləmdə səsim vardır mənim.

Qeyd 2: Nidaları digər nitq hissələri ilə qarışdırmaq olmaz. Bu mənada *isim-nida* (məs.: ah, ay, vay, ox), *isim-zərf-nida* (məs.: hey), *feil-nida* (məs.: ax, uy) və s. kimi işlənən sözləri cümlədə fərqləndirmək lazımdır: *Ah*, necə kef çəkməli əyyam idi. *Ahin* bizi yaman kövrəltdi.

TƏQLİDİ SÖZLƏR

Dilimizdə bir sıra söz qrupları var ki, onlar canlı və cansız varlıqların təqlid yolu ilə çıxardığı səsləri bildirir. Bu cür sözlər insanların, heyvanların çıxardığı səsləri və təbiət hadisələri ilə əlaqədar eşidilən səsləri təqlid, yamsılamaq yolu ilə əmələ gəlmışdır.

Obyektiv aləmdəki canlı və cansız varlıqların, əşya və hadisələrin səslərini eşitmə, görmə ilə təqlid edilməsindən əmələ gələn sözlərə təqlidi sözlər deyilir.¹

Məs.: *məəə, cü-cü-cü, qu-qu, fiss, qar-qar, dibir-dibir* və s.

Qeyd: Dilçilikdə təqlidi sözlər müxtəlif terminlərlə adlanırlar: *təqlidi sözlər, səs təqlidi sözləri, obraz təqlidi sözləri, obrazlı sözlər, təsviri sözlər, mimiemlər, yamsılamalar, mimeoqrafik sözlər, onomatopoik sözlər, imitasiyalar, onomatoplar, ekoik sözlər*.

Təqlidi sözlərin məna grupları. Məna qruplarına görə təqlidi sözlər iki yerə ayrılır:

- 1) Səs təqlidi sözləri: *xor-xor, çıq-çıq, mə, şırr* və s.
- 2) Obraz təqlidi sözləri. Buna obrazlı təqlidi sözlər də deyil-

1. Təqlidi sözlər Azərbaycan dilçiliyində tədqiqat obyekti olmuşdur. M.İ.Adilov. Azərbaycan dilində təqlidi sözlər. ADU, Bakı, 1979; K.Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999, s.91-109 və s.

lir: *çilik-çilik, işim-işim, maddim-maddim, xincim-xincim, puçur-puçur* və s.

Səs təqlidi sözlərlə obraz təqlidi sözlər arasında oxşar və fərqli xüsusiyyətlər vardır. Oxşar xüsusiyyətlər aşağıdakılardır:

a) hər iki mənə qrupuna daxil olan təqlidi sözlər yamsıladıqları, təqlid etdikləri səsləri və obrazları adlandırmır, ifadə edir.

b) həm səs təqlidi sözlərin, həm də obraz təqlidi sözlərin əvvəlində və sonunda saitlər az müşahidə olunur.

c) hər iki mənə qrupuna daxil olan sözlərdə samitlərin yanaşı işlənməsi xarakterikdir: *pıqqır-pıqqır, bildır-bildır, part, şıqq* və s.

ç) hər iki mənə qrupunda eyni mənəni bildirən təqlidi sözün müxtəlif variantları var: *am-am// ham-ham// hav-hav// qav-qav, bap-bap// bip-bip* (*səs təqlidi*), *bildır-bildır //gildır-gildır* (göz yaşı obrazi) və s.

d) hər iki mənə qrupunun tək və təkrar formaları mövcuddur: *viy, cik, çıqq, cik-cik, viy-viy, çıqq-çıqq; çırip, çırip-çırip, puçur, puçur-puçur* və s.

e) hər iki mənə qrupu qrammatik cəhətdən dəyişmir.

ə) hər iki mənə qrupu feili birləşmənin birinci tərəfi ola bilir: *diz-diz dizildamaq, par-par parıldamaq* və s.

i) hər ikisi cümlə üzvü olur.

Səs təqlidi sözlərlə obraz təqlidi sözlər arasında fərqli xüsusiyyətlər də mövcuddur:

a) səs təqlidi sözlər eşitmə üzvü ilə, obraz təqlidi sözlər görmə üzvü ilə bağlıdır.

b) səs təqlidi sözlərdə sözün səslənməsi ilə onun mənası arasında əlaqə vardır. Belə ki, səsin özü təqlid olunur, yamsılanır. Obraz təqlidi sözlərdə isə belə deyildir. Bu cür sözlərdə

obrazlılıq əsasdır. Həm də səslənmə ilə məna arasında əlaqə yoxdur.

1) Səs təqlidi sözləri. Canlıların və cansızların çıxardığı səsləri təqlid etmək yolu ilə yaranır. Ona görə də **canlıların və cansızların çıxardığı səsləri təqlid etmək, yamsılamaq yolu ilə əmələ gələn sözlərə səs təqlidi sözləri deyilir**. Səs təqlidi sözlər iki qrupa bölünür: Canlı varlıqlarla əlaqədar yaranan səs təqlidi sözlər; Cansız təbiətin cisim və hadisələrinin səsini yamsıla-maqdan yaranan səs təqlidi sözlər.

Canlı varlıqlarla əlaqədar yaranan səs təqlidi sözlər.

Bu qrupa daxil olan təqlidi sözlər sayca üstünlük təşkil edir. Aşağıdakı iki yarımlı qrupa bölünür:

1) insanın danışiq üzvü ilə bağlı olan, onun həyat və fəaliyyəti ilə əlaqədar yarananlar; 2) insanın danışiq üzvü ilə bağlı olmayan, ancaq onun həyat və fəaliyyəti ilə əlaqədar yarananlar.

1) insanın danışiq üzvü ilə bağlı olan, onun həyat və fəaliyyəti ilə əlaqədar yarananlar aşağıdakı qrupları əhatə edir:

a) İnsanın danışiq üzvü ilə bağlı olanlar: *ha-ha-ha, xa-xa-xa* (güləndə), *inqa-inqa, ihi-ihi-ihi, öhö-öhö-öhö* (ağlayanda), *puf* (yorulanda) və s.

b) İnsanın danışiq üzvü ilə bağlı olan və qeyri-iradi işlənənlər: *öhö-öhö-öhö* (öskürəndə), *hıh* (güç verəndə), *əpçi, həpçi*, (asqıranda) və s.

2) insanın danışiq üzvü ilə bağlı olmayan, ancaq onun həyat və fəaliyyəti ilə əlaqədar yarananlar aşağıdakı qrupları əhatə edir:

a) əl, ayaq hərəkətlərinin səsini təqlid edənlər: *şaraq-ha-şaraq* (təsbeh səsi), *tap-tap, tap-tup, tuq-tuq* (ayaq səsi), *şap, şart* (şapalaq səsi) və s.

b) rəqs, musiqi, çalğı alətlərinin səsini təqlid edənlər: *çinqı-dı-çinqıdı* (saz səsi), *dumbudu-dumbudu* (nağara səsi) və s.

c) silah, hərbi texnika səslərini təqlid edənlər: *taq-taraq* (pulemyot səsi), *parta-part* (tapança səsi) və s.

ç) nəqliyyat vasitələrinin səsini təqlid edənlər: *qu... qu...* (qatar fiti), *çaqqaçuruq* (tramvayın hərəkəti), *tır-tır* (traktor səsi), *dud!, du-du-du* (telefon səsi) və s.

d) məişətlə, *həyatla bağlı proseslərin səsini təqlid edənlər*: *pıqqapıq* (qaynama prosesi), *şır-şır //şırhaşır* (axan, daşan su), *çıqq* (şüşənin çatlaması) və s.

e) heyvan, quş, həşarat və s. canlılarla bağlı səsləri təqlid edənlər: *mə... məə...* (qoyun-quzu ilə bağlı), *ğa-ğa-ğa* (ördək səsi), *cık-cık* (sərçə səsi), *vizz*, *dizz* (ağcaqanad və *mozalan* səsi) və s.

Cansız təbiətin cisim və hadisələrinin səsini yamsılamaq-dan yaranan səs təqlidi sözləri. Bu qrupa daxil olan təqlidi sözlər təbiətdəki bir çox hadisələrin səsini təqlid edir: göy gurultusu, ildirim səsi, yağış damcılarının səsi, öriyən buz damcılarının səsi, dolu yağdıqda çıxan səs, qar xırıltısı, sel səsi, külək səsi və s. Məsələn: *şaqq*, *şaraq* (göy gurultusu), *tip... tip...*, *dam...* *dam...*, *danq...* *danq...* (yağış, damcı səsi), *xarr-xarr-xarr* (qar xırıltısı), *uuu...* *uuu...* (külək səsi) və s.

2) **Obraz təqlidi sözləri.** *Canlı varlıqların işi*, *hərəkəti*, *hal-vəziyyəti*, *cansız əşyaların zahiri forma və görünüşü*, *insan orqanizmində baş verən fizioloji-emosional proseslər və işıq təəssüfatı haqqında obrazlı təsəvvür yaradan sözlərə obraz təqlidi sözləri deyilir.¹*

1. Kamal Hacıyev. Azərbaycan dilində xüsusi nitq hissələri. Bakı, 1999, s.104.

Obraz təqlidi sözləri aşağıdakı qruplara ayırmaq olar:

a) canlı varlıqların işini, hərəkətini, hal-vəziyyətini obrazlı şəkildə təsvir edən obraz təqlidi sözlər: *dibir-dibir*, *ximir-ximir*, *maddim-maddim* və s.

b) canlı varlıqların orqanizmində baş verən fizioloji emosional prosesləri ifadə edən obraz təqlidi sözlər: *puçur-puçur (tər)*, *bildir-bildir* (yaş), *zoqqur-zoqqur* (*zoqquldamaq*) və s.

c) cansız əşyaların zahiri forması, görünüşü və vəziyyətini ifadə edən obraz təqlidi sözlər: *xincim-xincim*, *çilik-çilik* və s.

ç) işiq təəssüratı ilə əlaqədar olan obraz təqlidi sözlər: *par-par* (yanmaq), *parıl-parıl* (yanmaq), *işim-işim* (nurlanmaq), *işıl-işıl* (parıldamaq) və s.

Təqlidi sözlərin quruluşu.

Təqlidi sözlər quruluşca sadə və mürəkkəb olur. Sadə təqlidi sözləri səs strukturuna görə belə qruplaşdırmaq olar:

a) birhecalı bir, iki, üç, dörd səsdən ibarət olanlar: *u*, *mo*, *mə*, *bə*, *ciz*, *viz*, *şart*, *dinq*, *pirt*, *tapp*, *şapp*, *qurr*, *pıçç* və s.

b) ikihecalı təqlidi sözlər: *tarraq*, *şarraq*, *gurrap*, *şarrap* və s.

Mürəkkəb təqlidi sözlər aşağıdakı yollarla əmələ gəlir:

a) iki təqlidi sözün təkrarı ilə: *qar-qar*, *qur-qur*, *par-par*, *çıq-çıq* və s.

b) “*a*”, “*ha*”, “*ba*” ünsürlərinin iştirakı ilə: *tirhatır*, *xartaxart*, *şırhaşır*, *dimbadım* və s.

c) tərəflərdən ikincisinin fonetik dəyişikliyə uğraması ilə: *şap-şup*, *tak-tuk*, *çak-çuk*, *març-murç*, *laqq-luqq* və s.

Qeyd: Təqlidi sözlər sözyaradıcılığında iştirak edir. Onun sözyaratma imkanları nida, say və əvəzliklərdən üstündür. Təqlidi sözlərdən isimlər, feillər, zərf və sifətlər düzəlir.


Təqlidi sözlərdən isimlər **-ıltı** (-ilti, -ultu, -ültü), **-a(-ə)**, **-ıq** (-ık, -uq, -ük), **-aq** (-ək), **-q** (-k), **-ı** (-i, -u, -ü), **-ım** (-im, -um, -üm) və s. şəkilçilərlə yaranır: *vığıltı*, *vızıltı*, *piçıltı*, *taqqıltı*, *cızza*, *xixa*, *tütək*, *düdük*, *xixi*, *çirtim*, *qurtum* və s.

Təqlidi sözlərdən **-la(-lə)**, **-ilda** (-ıldə, -ulda, -üldə), **-a (-ə)**, **-ı (-i, -u, -ü)**, **-ır (-ir, -ur, -ür)**, **-da (-də)**, **-la (-lə)** və s. şəkilçilərlə feil əmələ gəlir: *partlamaq*, *çırtlamaq*, *çartlamaq*, *böyürmək*, *hönkürmək*, *mırdamaq*, *xortdamaq*, *ulamaq*, *mələmək* və s.

Təqlidi sözlərdən zərf və sifət də əmələ gəlir: *şarappadan* (yixıldı), *xırpbadan* (səsini kəsdi), *mizmizi* (adam), *dizdizi* (uşaq) və s.

MODAL SÖZLƏR

Modallıq yalnız qrammatik kateqoriya deyil, həm də fəlsəfi-məntiqi kateqoriyadır. Fəlsəfi-məntiqi modallıqdan fərqli olaraq, qrammatik modallığın ifadə vasitələri və imkanları zəngindir. Qrammatik modallıqda hökmün təsdiq, güman, fərz, ehtimal, şübhə və s. yollarla ifadəsi modal sözlərin köməyi ilə yaranır:



Fəlsəfi-məntiqi modallıqda hökm bu cür zəngin yollarla deyil, təsdiq və inkar yolu ilə bildirilir. Məs.: *Qar yağacaq; Yaxud, Qar yağmayacaq* və s.

Bundan başqa, qrammatik modallığı zənginləşdirən, ona rəngarəng çalarlıq verən feilin şəkilləridir. Məs.: *oxumaliyam, oxuyasiyam, oxusam, oxuyuram, oxuyaram, oxumuşsan, oxumuşdur, oxuyacağam, oxuya bilərəm* və s. Bu zənginlik və rəngarənglik də fəlsəfi-məntiqi modallıqda yoxdur.

Modallıq bütövlükdə isimlərin, sıfətlərin, sayıların, əvəzliklərin, feillərin, zərflərin məna və məzmununda ifadə olunur. Ona

görə ki, bu sözlərin mənə və məzmununda obyektiv reallığa – ada, əlamətə, miqdara, iş, hal-hərəkətə və s.-yə münasibət bildirilir. Belə bir xüsusiyyət məntiqi-fəlsəfi modallığa aid deyil.

Modallığın yaranmasına, güclənməsinə, modallığın müxtəlif mənə çalarlıqlarına xidmət edən sözlər modal sözlər adlanır.

Müasir vəziyyətinə görə modal sözləri iki qismə ayırmak olar:

1) Yerinə görə həm əsas nitq hissəsi, həm də modal söz kimi işlənənlər;

2) Yalnız modal söz kimi işlənənlər.

Həm əsas nitq hissəsi, həm də modal söz kimi işlənənlər aşağıdakılardır: *görünür, görəsən, deyəsən, demək, deməli, şübhəsiz, ol-sun ki, müxtəsər, demə, həqiqətən, görünür, olmaya, düzü, doğrusu, xülasə, yaxşı, qərəz, məncə, səncə, bizcə* və s.

Əsas nitq hissəsi kimi işlənənlərə misallar:

Hələlik heç kəsə demə.

Yenə Hümmət görünür.

Modal söz kimi işlənənlərə aid misallar: **Görünür**, uşaqlar ağır haldadır, gecikmək olmaz.

Demək, doktoru qonaq apardılar.

Demə, bu tamam ayrı adam imiş.

2) **Yalnız modal söz kimi işlənənlər:** Bu qəbildən olan modal sözlər cümlədə işləndiyi yerdən asılı olmayaraq, məzmunca leksikləşmiş vəziyyətdə çıxış edən xalis modal sözlərdir: *bəlkə, əlbəttə, əlbəttə ki, yəqin, guya, guya ki, sanki, şübhəsiz* və s.

Modal sözlər əsas nitq hissələrindən əmələ gəldikləri üçün onlar iki qismə ayrılır: 1) İsmi modal sözlər; 2) Feili modal sözlər.

İsmi modal sözlər isim, sıfət, say, əvəzlik və zərflə əlaqə-

dardır. İsmi modal sözlər bunlardır: *təəssüf ki, doğrusu, düzü, əlbəttə, həqiqətən, bəlkə, güman, yəqin, şübhəsiz, doğrudan, beləliklə, məncə, əvvələn, birincisi, ikincisi, üçüncüsü, bizcə* və s.

Feili modal sözlər mənşə etibarilə feillərlə bağlıdır: *görünür, deyəsən, olsun ki, demə, demək, deməli, gör, görəsən, olmaya* və s.

Qeyd: Ara sözlər modallığın ifadəsinə xidmət edə bilir: *güman edirəm ki, düzünə qalsa, əmin edirəm ki, heç şübhəsiz, əminəm ki, sözün düzü, sözün qisası, bir sözlə, deyilənə görə* və s.

Modal sözlərin aşağıdakı məna növləri

Modal sözlərin vardır:

məna növləri. 1. Gerçəkliyə münasibətin dərəcəsini bildirənlər. Bu modal sözlər üç yerə bölünür:

a) gerçəkliyə uyğunluğun adı dərəcəsini göstərənlər: *təbii-dir, təbii ki, qaydadır* və s.

b) gerçəkliyə uyğunluğun qəti təsdiqini bildirənlər: *əlbəttə, həqiqətən, sözsüz, şəksiz, düzü, təbii ki, şübhəsiz, doğrudan, doğrudan da, doğrudan-doğruya, heç şübhəsiz ki, doğrusu* və s.

c) cümlədə ifadə olunan fikrin gerçəkliyinə şübhə-güman bildirənlər: *gərək ki, yəqin ki, bəlkə, bəlkə də, güman ki, ehtimal ki, olsun ki, demə, deyəsən, görünür ki, məncə, görək, görəsən, olmaya, ola bilsin* və s.

ç) fikrin mənbəyini bildirən modal sözlər: *deyilənə görə, zənnimcə, məncə, səncə, bizcə, mənə görə, bizə görə.*

2. Cümlədə ifadə olunan fikrə qarşı emosional münasibət (təəssüf, təəccüb, kədər) bildirənlər: *təəssüf ki, əcəbdır ki, təəccüblüdür ki, hayif ki, heyf ki, qəribədir, demə və s.*

Məs.: Yaşılbaş sonrası, *hayf ki*, yoxdur! (M.P.Vaqif).

3. Yekun, nəticə və davamiyyət bildirənlər: *deməli, əvvəla, axır ki, müxtəsər, deməli ki, demək, demək ki, bir sözlə, müxtəsər, ümumiyyətlə, beləliklə, beləliklə də, qısaşı, qərəz, əlqərəz, yaxşı ki, nəhayət və s.* Məsələn: *Demək, səhərə az qalırdı. Müxtəsər, səninlə üzləşməyin vaxtı çatıb.*

4. Bənzətmə və müqayisə bildirənlər: *sanki, guya, guya ki, elə bil, elə bil ki, deyərdim və s.* Məsələn: *Elə tutulmuşdu ki, bəs deyirdin indi ağlayacaq.* Özü də elə qırılmışdı ki, *sanki* bu işi qəsdən görmüşdülər.

5. Sıra, ardıcılıq bildirən modal sözlər: *əvvəla, əvvələn, birinci, ikinci, üçüncüüsü* və s.

Modal sözlərin cümlədə işlənmə yerləri sərbəstdir, onlar cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir.

Modal sözlərin quruluşu.

Modal sözlər quruluşca üç cür olur:

1) Sadə modal sözlər: *əlbəttə, bəlkə, guyaya, qərəz, yaxşı, xülasə, nəhayət* və s.

2) Düzəltmə modal sözlər: *doğrudan, doğrusu, düzü, görünür, deyəsən, görəsən, əvvələn, məncə, bizcə, demə, sözsüz, həqiqətən, deməli, olmaya, ümumiyyətlə, təxminən* və s.

Qeyd: Düzəltmə modal sözlərin bəzilərində sözdəyişdirici şəkilçilər sözün tərkibində daşlaşdır və düzəltmə modal söz yaratmağa xidmət etmişdir: *doğrusu, düzü, görünür* və s.

3) Mürəkkəb modal sözlər modal sözlə bağlayıcıların, ədatın birləşməsindən əmələ gəlir.

Modal sözlə bağlayıcıların birləşməsindən yarananlar: *əl-bəttə ki, yəqin ki, ehtimal ki, şübhəsiz ki, demək ki, deməli ki, olsun ki, güman ki, guya ki* və s.

Modal sözlə ədatın birləşməsindən yarananlar: *bəlkə də, doğrudan da, doğrudan da ki* və s.

Qeyd 1: Modal sözlər cümlənin əvvəlində, ortasında və sonunda işlənə bilir. Cümlənin əvvəlində gələn modal sözlərdən sonra, ortasında gələn modal sözlərinin hər iki tərəfində, sonda gələn modal sözlərdən əvvəl vergül qoyulur.

Qeyd 2: Modal sözləri əsas nitq hissələri ilə karışdırmaq olmaz. Belə ki, modal sözlərin bəziləri əsas nitq hissələri ilə omonimlik yaradır. Məs.: *feil-modal söz omonimliyi* (məs.: görəsən, demək, olmaya və s.), *zərf-sifət-modal söz omonimliyi* (məs.: yaxşı), *isim-modal söz omonimliyi* (məs.: təəssüf) və s.

QEYRİ-MÜƏYYƏN NİTQ HİSSƏLƏRİ

İMPERATİV SÖZLƏR

İnsanlara, heyvanlara, quşlara müraciətlə işlənən və çağrıış, müraciət, əmr, təhrik bildirən sözlərə imperativ sözlər deyilir. Məs.: *alo, ey, hey, ə; piş-piş, piştə, kiss; kiş, kiş-kış, cip-cip, dü-dü* və s.

Qeyd: Imperativ sözlər dilçilikdə vokativ sözlər, çağrıış sözləri və s. terminlərlə adlandırılmışdır.

İmperativ sözlərin mənası.

İmperativ sözlər mənasına görə iki yerə bölünür: *xalis imperativ* sözlər, *situasiya ilə bağlı imperativ* sözlər.

Xalis imperativ sözlərin insanlara, heyvanlara, quşlara müraciətlə işlənməsi onların əsas funksiyasıdır: *ehey, alo, ə, ey, hoşa, piş-piş, toqquş; cip-cip, dü-dü, kiş-kış* və s.

Situasiya ilə bağlı imperativ sözlər müəyyən situasiyada imperativ söz kimi çıxış edir, bu da mətni səciyyə daşıyır. Belə ki, hər hansı bir mənanı bildirən söz mətndə imperativ funksiyani yerinə yetirir. Müqayisə edək: *Oğlum sağ-salamat qayıdacaq - Oğlum, hər işin öz vaxtı var.*

Qeyd: Situasiya ilə bağlı imperativ sözlər xitablarla qarışdırılır. Bilmək lazımdır ki, imperativ sözlər leksik-morfoloji kateqoriyadır. Onların morfologiyanın adı imperativ sözlərdir. Sintaksisdə isə onların sintaktik funksiyası xitabdır.

Situasiya ilə bağlı imperativ sözlərin həm mətn daxilində, həm də mətndən kənardə mənası olur.

Qeyd: Azərbaycan dilindəki diffuz sözlər də imperativ sözlər kimi öyrənilməlidir. Ona görə ki, imperativ sözlər kimi diffuz sözlər də insanlara, digər canlılara müraciətlə işlədilir. Məs.: *drr, sss, çss, şşş, tss* və s.

İmparativ sözlər təqlidi sözlərə oxşasa da, onlar arasında fərqlər mövcuddur:

- a) təqlidi sözlər hər hansı obyektin (insanın, heyvanın, quşun) səsini təqlid edirsə, imperativ sözlər isə obyektə (insana, heyvana, quşa) müraciətlə işlənir.
- b) imperativ sözlərdə təhrik (məs.: *biyə*), əmr (məs.: *sss, şşş, çss, tss*), əzizləmə (məs.: *lay-lay*), çağırış (məs.: *ə, ey, adə, az*) və s. bildirmək xüsusiyyəti vardır. Bu xüsusiyyət təqlidi sözlərdə yoxdur.
- c) təqlidi sözlər imperativ sözlərə nisbətən sözyaradıcılığında daha fəal rol oynayırlar.

Qeyd: Burada bəzi imperativ sözlər istisnalıq təşkil edir: *dü-dü* → *düdülə*, *piş* → *pişik* və s.

Bundan başqa, *qoduq, xotuq, xuxu, xuxan* isimlərinin kökü

imperativ sözlə bağlıdır. Yaxud, *qısqır*, *qurreylə*, *hayla*, *hoyla*, *huyla*, *hohala*, *toşala*, *kişdə* və s. feillərinin kökü də imperativ sözlə əlaqədardır.

İmperativ sözlər hansı obyektə (insana, heyvana, quşa) müraciətlə işlənməsindən asılı olaraq üç qrupa bölünür: 1) İnsanlaraya müraciətlə işlənən imperativ sözlər; 2) Heyvanlara müraciətlə işlənən imperativ sözlər; 3) Quşlara müraciətlə işlənən imperativ sözlər.

1) **İnsanlara müraciətlə işlənən imperativ sözlər.** İnsanlara müraciətlə işlənən imperativ sözlər kişilərə, qadınlara, uşaqlara, böyüklərə müraciətlə işlənir. Bunları aşağıdakı qruplara ayırmalı olar:

a) körpələrə müraciətlə işlənənlər: *ə*, *ey*, *hey*, *lay...* *lay...*, *bay...* *bay...*, *ədə*, *kış...* *kış...*, *ehey* və s.

b) kişiyyə müraciətlə işlənənlər: *əşı*, *ədə*, *ə*, *əyə*, *adə*, *alə* və s.

c) qadına müraciətlə işlənənlər: *az*, *ağəz*, *ağez*, *az-az*, *qızə* və s.

ç) birinci və üçüncü şəxsin mənsubiyyət şəkilçilərinin iştirakı ilə yaranan və situasiya ilə bağlı işlənənlər: *oğlum*, *qızım*, *əmisi*, *dayısı*, *qadası*, *xalası* və s.

d) əzizləmə məzmunlu **-ciğım**, **-ciyim**, **-cuğum**, **-cüyüm**, **-can** və s. şəkilçilərin iştirakı ilə müraciət bildirənlər: *atacan*, *qızçığım* və s.

Qeyd: Uşaqlara müraciətlə işlənən *dadaş*, *dədəş*, *bəbəş*, *qaqaş*, *ataş*, *nənəş* və s. sözlər imperativ sözlərdir.

2) **Heyvanlara müraciətlə işlənən imperativ sözlər.** Heyvanlara müraciətlə işlənən imperativ sözləri aşağıdakı qruplara

ayırmaq olar:

- a) qaramalla bağlı işlənən imperativ sözlər: *ho, ho-ho, ha, ha-ha* (sürəndə); *tüs-tüs, tüsə-tüsə* (arxasında aparanda) və s.
- b) qoyunla bağlı işlənən imperativ sözlər; *kies, kis-kis, kisey, qurrey, qurrey-qurrey* və s.
- c) keçi ilə bağlı işlənən imperativ sözlər: *keç-keç, eç-eç, meçi-meçi* və s.
- ç) dəvə ilə bağlı imperativ sözlər: *lök-lök, löh-löh* və s.
- d) at ilə bağlı imperativ sözlər: *drrr, trrr, hə...ə, hı...ı, fişt, ye-e... və s.*
- e) uzunqulaq ilə bağlı imperativ sözlər: *toş-toş, toşa, hoq-quş, höş-höş, hoşa-hoşa, çöçə, çöçə-çöçə* və s.
- ə) itlə bağlı imperativ sözlər: *qıs, qıs-qıs, kıs, kıs-kıs, küç-küç*, *kıç-kıç* və s.
- f) pişiklə bağlı imperativ sözlər: *piş-piş, pişdə; pişdə-pişdə* və s.

3) **Quşlara müraciətlə işlənən imperativ sözlər.** Quşlara müraciətlə işlənən imperativ sözlərin aşağıdakı qrupları var:

- a) quşları, toyuq-cücəni çağıranda, yemləyəndə istifadə olunan imperativ sözlər: *dü-dü-dü, tü-tü, cü-cü, cib-cib, cip-cip* və s.
- b) quşları, toyuq-cücəni qovanda istifadə olunan imperativ sözlər: *kış-kış, kış, kışa, kış, kış-kış, kışə* və s.

***İmperativ
sözlərin
quruluşu.***

Quruluşuna görə imperativ sözlər iki yerə ayrılır: 1) Sadə söz formasına uyğun gələn imperativ sözlər: *alo, ho, ha, ey, hey,*

kış, toş, kış, kış və s.; 2) Mürəkkəb söz formasına uyğun gələn imperativ sözlər; cib-cib, dü-dü, hoha, kissey, qurrey, kışə, bay-bay və s. Bunlar da öz növbəsində iki qrupa bölünür: a) defislə yazılanlar; *lay-lay, bay-bay, cib-cib, hey-hey* və s.; b) bitişik yazılanlar: *hoha, kissey, qurrey, toşa, qurra, kışə* və s.

Qeyd: *hoha, kissey, qurrey, toşa, qurra, kışə* və s. imperativ sözlər *hoh, kiss, qurr, toş, kış* sözləri ilə **a, ey, ay, e** emosionallıq, çağrıIŞ, müraciət bildirənnidaların birləşməsindən yaranmışdır.

Azərbaycan dilindəki *əşı, ədə, adə, az, ağız, qızə* və s. imperativ sözlər **a, e, ay, ey** nidaları ilə *kishi, gədə, qız* isimlərinin birləşməsindən əmələ gəlmışdır: *əşı<ə kishi, ədə<ə gədə, az< ay qız, ağız< ay qız, qızə<qız ay*. Bu sözlər artıq dilimizdə sadələşmişdir.

UŞAQ SÖZLƏRİ

Kiçik yaşı uşaqların nitqi üçün səciyyəvi olan sözlər uşaq sözləri adlanır. Uşaq sözləri dedikdə sağın böyüklərlə danışmaq üçün özlərinin yaratdığı sözlər başa düşülür. Belə sözləri uşaqlar yaradırlar. Uşaq sözləri normal danışq dilinə uyğun gəlmir. Məs.: *qan-qan-tüfəng, nəm-nəm-yemək, qığın-maşın* və s.

Uşaq sözləri dildəki hər hansı sözün təhrif olunması, bəzən də səs təqlidi, alliterasiya yolu ilə, eynicinsli səslərin təkrarı ilə yaranır. Məs.: *də-də, nə-nə, ba-ba, mə-mə, pə-pə* və s.

Uşaq sözlərinin linqvistik təhlili göstərmişdir ki, ilk yaşlarından uşaqlar isimləri, bir yaş səkkiz ayından sonra feilləri, iki yaş səkkiz ayında sifətləri, əvəzlikləri, üç yaşından sonra sayları işlətmişlər.

Qeyd: Uşaqların ilk mənalı sözləri, əsasən, bir yaşın axırlarında yaranır. Həmin sözlər təxminən bunlardır: *bibi, nənə, mama, papa, nəm-nəm, püfə, qaqa, ciza, buva, ham-ham* və s.

Uşaq sözləri uşaq nitqi ilə bağlıdır. Uşaq nitqi ilk əvvəl müxtəlif səs və səs birləşmələrindən qurulur. Məs.: *qa, fu, pa, ba, qx, qğ, bğ* və s. Xüsusilə, uşaqlar üç ayından sonra qıçıltı, nəğməli səslər dövrünə qədəm qoyurlar. Nəğməli səslər təkhecalı səs birləşmələrinin təkrarı ilə yaranır: *də... də..., da... da...., ma... ma...* və s. Uşaqlar dilin səs sisteminə yiyələnərkən müəyən səsləri bir-biri ilə əvəz edirlər. Məsələn, **r** səsini **y**, bəzən

də l səsi ilə, g səsini d səsi ilə, k səsini t səsi ilə, j səsini z səsi ilə, ş səsini s səsi ilə, c səsini təxminən dz, ç səsini ts səs birləşmələri ilə işlədirlər: *vur - vuy, çizim-dzım, get-det, gəl-dəl, kitab-titab, kənd-tənd, jaket-zaket, qaraj-qayaz, jurnal-zuynal, şalsal, beş-bes* və s.

Uşaq nitqində ən xarakterik səsəvəzlənmələri bunlardır:

s-y əvəzlənməsi: *saqqız-yaqqız*

s-ş əvəzlənməsi: *sənin-şənin*

n-t əvəzlənməsi: *nə təhərsən? - tətəyışən?*

b-p əvəzlənməsi: *bax-pax*

g-c əvəzlənməsi: *gör-cöy*

r-l əvəzlənməsi: *Pərviz-Pəlvis*

r-y əvəzlənməsi: *dişlədilər-dişdədiləy*

l-v əvəzlənməsi: *ala-ava*

z-j əvəzlənməsi: *quzu-quju*

n-y əvəzlənməsi: *yeməz-neməz* və s.

Uşaq nitqindəki sözləri üç qrupa bölmək olar; a) uşaqların yaratdığı və işlətdiyi uşaq sözləri; b) avtonom uşaq sözləri; c) böyüklərin uşaqlara müraciətlə işlətdiyi uşaq sözləri.

a) **uşaqların yaratdığı və işlətdiyi uşaq sözləri.** Uşaqların yaratıldığı uşaq sözləri həm özlərinə, həm valideynlərinə, həm də başqalarına anlaşılı olur.

Bu sözlərin sayı azlıq təşkil edir, müəyyən səs birləşmələrinin təkrarı ilə yaranırlar. Məs.: *nə-nə, ba-ba, qa-qa, bə-bə, də-də, bay-bay, pə-pə, nəm-nəm* və s. Belə uşaq sözlərini fərqləndirərkən onların hamı tərəfindən anlaşılı olduğu nəzərə alınır: *nə-nə // ci-ci – nənə, qa-qa – qardaş, bə-bə – körpə, uşaq, mə-*

mə – əmzik, məmə, pə-pə – çörək, qa-qa – şirni, xu-xu – qorxduğu bir şey və s.

Qeyd: Uşaqların yaratdığı bəzi sözlər hamiya deyil, onların valideynlərinə və özlərinə anlaşılı olur.

Məs.: *apdi* – yemək, *didi* – kitab, *dəftər*, *qələm*, *dığın* – motosiklet və s.

b) **avtonom uşaq sözləri.** Avtonom uşaq sözləri uşaqların böyüklerin nitqini təqlid etməsilə yaranır. Avtonom uşaq sözləri uşaqların yaratdığı uşaq sözləri ilə böyüklerin uşaqlara müraciətlə işlətdiyi uşaq sözləri arasında aralıq mövqedədir.

Avtonom uşaq sözləri uşaqlara əsil sözləri mənimsəyənə qədər imkan yaradır. Avtonom sözlərin sayı o qədər də çox deyil. Onlardan bəzilərinə diqqət yetirək: *ma-ma//a:na-ana*, *a:ta//at-ta//dədə//dədə//pa:pa-ata*, *bəbə-körpə*, *nəm-nəm//pəpə//am-am-yemək*, *vava-agrı*, *yara*, *xəstəlik*, *ham-ham//hav-hav-it*, *myau//mau//piş-piş-pişik* və s.

Avtonom uşaq sözləri uşaqlarda qeyri-iradi yaranır və spesifik əşya, hadisə və s.-lə bağlı olur. Danışq prosesini asanlaşdırmaqdə bu sözlərin xüsusi rolu vardır.

c) **böyüklerin uşaqlara müraciətlə işlətdiyi uşaq sözləri.** Bu qəbildən olan sözlər böyükler tərəfindən işlədir. Məhz bu yolla uşaqların işlətdiyi bir sıra sözləri böyüklerin özləri yaratmışdır. Məs.: *ham-ham* – *it*, *qa-qa* – *şirin*, *dü-düt* – *maşın*; *bay-bayyatmaq*, *maç-maç* – *öpmək*, *inqa-inqa* – *ağlamaq*, *akka-ayaqqabı*, *qucu-qucaq*, *cıza* – *qorxu* və s.

Uşaq sözlərində isimlərin, sıfətlərin, sayıların, əvəzliklərin, feillərin, zərfərin özünəməxsus xüsusiyyətləri vardır.

İsimlər uşaqların nitqində istifadə olunan ilk sözlərdir. Uşaqlar əvvəllər (təqribən 1 yaş 9 ayına qədər) isimləri təkdə işlədirlər. Məs.: **dü – maşın**. Bir neçə maşın olanda isə dü-dü-dü səs birləşməsindən istifadə edirlər. Sonralar uşaqlar (təqribən 1 yaş 10 ayından sonra) ismi cəmdə düzgün işlədirlər. Məs.: **nə-nələy – nənələr, uuulay – quzular, difləy – devlər** və s.

Qeyd: Uşaqlar -t, -p və s. şəkilçilərlə isimlər düzəldir-lər: bi-bi → bibip, qu-qu → ququt, dü-dü → düdüt və s.

Sifətlər uşaqların nitqində iki yaşın sonlarında yaranır. Uşaqlar sıfətlərlə, əşyaların rəngini, böyüklüyünü, kiçikliyini, dadını və s. göstərə bilirlər. Məs.: **neçə//yeçə – yekə, bala-bulu – alabula, cöy – göy, siyin – şirin, tus – turş, bəyç – bərk** və s.

Qeyd: Uşaq nitqində sıfətlər isimlərdən əvvəl yox, sonra işlənir. Məs.: **say qıymıji – qırmızı şar, masın bö:k – böyük maşın, yumutta qapıxdı – qabıqlı yumurta** (soyutma yumurta mənasında) və s.

Saylar uşaqlar sayıları nisbətən gec mənimsəyirlər. Ona görə də uşaqlar ayrı-ayrı sayıları miqdardan anlayışını tam dərk edənə qədər öyrənirlər. Saylar uşaq nitqində isimlə işlənir. Məs.: **töyt qeyəm – dörd qələm, pes yas – beş yaş, üs yas – üç yaş** və s.

Əvəzliklər uşaqların nitqində əvəzliklər işlənməyə başlanğıcdan düzgün deyilir və tələffüzdə çətinlik yaratmır.

Feillər uşaqların nitqində ilk dövrlər (təqribən 1 yaş 3 ayından 1 yaş 8 ayına qədər) feillər əmr formasında olur. Məs.: **də-gəl, ve – ver, det – get, otu – otur** və s.

Feilin inkar formasının düzəltmək üçün uşaq nitqində “yox” sözündən istifadə olunur. Məs.: **Mə ne yox** – *Mən yemirəm*, **O ve yox** – *O vermir* və s.

Feilə məxsus olan qrammatik kateqoriyalar uşaqların nitqində nisbətən tez mənimsənilir. Uşaqlar yaş dövrləri üzrə feilin indiki, keçmiş, gələcək zamanlarını işlədirlər. Məs.: **yazmir** – *yazmir*, **istəmiyəm** – *istəmirəm*, **do: dum** – *doydum*, **o:maz** – *olmaz*, **əyəyəm** – *əyərəm*, **vuacam** – *vuracağam*, **zazacax** – *yazacaq* və s.

Zərflər uşaqların nitqində yer, zaman, kəmiyyət zərfləri ayrı-ayrı yaş dövrlərində işlənir və getdikcə onların sayı çoxalır. Məs.: **oyda** – *orda*, **buya** – *bura*, **oya** – *ora*, **tej** – *tez*, **sabax** – *sabah*, **a** – *ac*, **tox** – *cox* və s.

RİTMİK SÖZLƏR

Dilimizdə mənalı sözlərlə yanaşı işlənən mənasız sözlər də vardır ki, onlara ritmik sözlər deyilir. Məs.: *ət-mət*, uşaq-*muşaq*, *kitab-mitab* və s. Deməli, ritmik sözlər mənadan məhrum olan, sadəcə olaraq səs kompleksinə malik olan sözlərdir. *Mət*, *muşaq*, *mitab* və s. tipli ritmik sözlər müstəqil leksik mənalı sözlərlə yanaşı işlənməklə ritmik vəzifə daşıyır. Ritmik vəzifəni bəzən müstəqil mənalı sözlər də daşıyır. Bu, daha çox folklor nümunələrində, aşiq ədəbiyyatında özünü göstərir. Məsələn: *Aşığın sözü qurtaranda neynim-neynim* deyir.

Aşıqlar, müğənnilər oxuduqları mahnilara şirinlik gətirmək üçün mətnin məzmununa aid olmayan sözlərdən istifadə edirlər. Bu zaman onların əsas məqsədi oxuduqları mahnilara şirinlik, xoş bir ovqat gətirməkdən ibarət olur. Halbuki, bu cür sözlərin oxunan mahnının mətninə heç bir aidiyyatı olmur. Məs.: *dalay-dalay... nanay, nanay... naynanananay, aman, aman... ey dad, ey dada...*, *a yar, a yar, a yar...* və s. Yaxud da, bəzən mahniya şirinlik gətirmək üçün *qadan alım, dəli ceyran, qurban olum, körpə quzum* və s. ifadələr işlədir. Bu ifadələrlə mahnının mətni arasında heç bir uyğunluq olmur. Lakin elə ifadələr yenə də ritmik vəzifə daşıyır. Mahnilarda ritm yaranan belə sözlər fərdi zövqlərdən asılı olur. Belə ki, mahni oxuyan hər bir kəs öz zövqünə uyğun ritmik sözlərdən istifadə edə bilər.

Azərbaycan dilində ritmik sözlər aşağıdakı hallarda özünü göstərir.

1) Folklor nümunələrində, mahnilarda ahəng, ritm yaradır. Məsələn: Ay *uyruğu*, *uyruğu*, saqqalı it *quyruğu*; *Alalar*, ha *alalar*, Cöldə dovşan balalar; Bu gün ayın üçüdür, De gülüm, *nanay*, *ay nanay*...

2) Ritmik sözlər tərəflərindən birinin müstəqil mənası olmayan qoşa isimlərdə özünü göstərir. Belə ki, qoşa ismin hansı tərəfinin müstəqil mənası olmursa, həmin söz ritmik funksiya daşıyır. Məs.: dəmir-*dümür*, cız-viz, gədə-*güdə*, artıq-*urtuq*, qarış-*quruş* və s. Bu cür ritmik sözlərin hansı nitq hissəsinə mənsub olmasını müəyyənləşdirmək olur.

3) Bəzən mənasız səs kompleksindən insanlar – falçılar, cadugərlər, dərvişlər, kəndirbazlar müəyyən məqsəd üçün istifadə edirlər. Belə mənası olmayan səs və söz yığınından ibarət olan ifadələr məqsədli şəkildə işlədir. Onların mənasını işlədənlərdən başqa heç kim başa düşmür.

İçindəkilər

İŞİM	3
İsmi bir nitq hissəsi kimi səciyyələndirən xüsusiyyətlər	3
İşmin tərifi	6
İşmin sualları	8
İsimlərin leksik mənasına görə növləri	11
İşmin quruluşca növləri	24
Sadə isimlər	24
Düzəltmə isimlər	25
Mürəkkəb isimlər	60
SİFƏT	74
Sifətin lügəvi məna qrupları	74
Sifətin formal əlamətləri	75
Sifətin digər nitq hissələri içərisində yeri	77
Əsl və nisbi sifətlər	80
Sifətin substantivləşməsi	83
Sifətin quruluşca növləri	90
Sadə sifətlər	90
Düzəltmə sifətlər	91
Mürəkkəb sifətlər	105
Sifətin dərəcələri	107
Sifətin dərəcələrinin sayı barədə fikirlərin xülasəsi	107
Adı dərəcə	111
Çoxaltma dərəcəsi	111
Azaltma dərəcəsi	115
SAY	117
Say haqqında ümumi məlumat	117
Sayın özünəməxsus xüsusiyyətləri	118
Sayıların mənaca növləri	124
Miqdar sayıları	124
Sira sayıları	130
Rəqəmlər	131
Saymənalı sözlər	132
Sayların sakramentallığı	132
Sayköklü sözlər	133
Başqa dillərdən dilimizə keçən saylar	134

ƏVƏZLİK	136
Əvəzliyin özünəməxsus xüsusiyyətləri.....	137
Əvəzliyin növləri	139
Səxs əvəzlikləri	140
İşare əvəzliyi	149
Sual əvəzliyi	153
Qeyri-müəyyən əvəzlik	156
Təyini əvəzlik	160
İñkar əvəzliyi	161
Nisbi əvəzlik	162
FEİL	163
Feili bir nitq hissəsi kimi səciyyələndirən xüsusiyyətlər	163
Feilin quruluşu	167
Feilin quruluşu barədə fikirlərin xülasəsi	167
Sadə feillər	170
Düzəltmə feillər	173
Mürəkkəb feillər	181
Feilin növləri	191
Feilin lügəvi məna növləri	192
Feilin əsas məna növü: Təsirlilik-təsirsizlik kateqoriyası	203
Feilin qrammatik məna növləri	207
Feilin qrammatik məna növləri barədə fikirlərin xülasəsi	207
Feilin qrammatik məna növlərində iş, hal, hərəkətlə subyekt arasındaki münasibət	209
Məlum növ	210
Məchul növ	212
Şəxssiz növ	213
Qayıdış növ	214
Qarşılıqlı növ	215
Müştərək növ	216
İcbar növ	218
Feilin zaman kateqoriyası	219
Keçmiş zaman	220
Sühudi keçmiş zaman	221
Nəqli keçmiş zaman	223
İndiki zaman	226
Gələcək zaman	227

Qəti gələcək zaman	227
Qeyri-qəti gələcək zaman	229
Feilin tərz kateqoriyası	232
Feilin formaları	236
Feilin təsriflənən formaları	236
Feilin əmr forması	237
Feilin arzu forması	240
Feilin vacib forması	242
Feilin şərt forması	244
Feilin lazım forması	246
Feilin davam forması	247
Feilin bacarıq forması	248
Feilin sual forması	249
Feilin təsriflənməyən formaları	250
Məsdər	250
Məsdərin feilə məxsus xüsusiyyətləri	251
Məsdərin ismə məxsus xüsusiyyətləri	252
Feili sıfət	255
Feili sıfətin morfoloji göstəriciləri	256
Feili sıfətin feillə oxşar və fərqli xüsusiyyətləri	261
Feili sıfətin sıfətlə oxşar və fərqli xüsusiyyətləri	262
Feili sıfətin substantivləşməsi	263
Feili sıfətle feildən düzələn düzəltmə sıfətlərin fərqli xüsusiyyətləri	265
Feili bağlama	268
Feili bağlamaların morfoloji göstəriciləri	269
Feili bağlanmanın feillə oxşar və fərqli xüsusiyyətləri	274
Feili bağlanmanın zərfələ oxşar və fərqli xüsusiyyətləri	276
Feili bağlanmanın feili sıfət və məsdər arasında yeri	276
ZƏRF	277
Zərf haqqında məlumat	277
Azərbaycan dilciliyində zərflə bağlı bəzi məqamlar	280
Zərfin quruluşca növləri	283
Sadə zərfələr	283
Düzəltmə zərfələr	284
Mürəkkəb zərfələr	287
Zərfin lügəvi məna növləri	289

KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ	291
Qoşma	294
Qoşmanın mənşeyinə görə növləri	294
Qoşmanın məna növləri və qoşulduğu hallar	297
BAĞLAYICI	301
Bağlayıcıların təsnifi	301
Sintaktik vəzifəsinə görə bağlayıcının növləri	303
Mənasına görə bağlayıcıların təsnifi	303
ƏDAT	308
Ədatların quruluşca növləri	310
Ədatların mənaca növləri	310
XÜSUSİ NİTQ HİSSƏLƏRİ	314
Nida	316
Nidann digər nitq hissələrindən fərqi	316
Nidann köməkçi nitq hissələrindən fərqi	317
Nidann təqlidi sözlərə oxşarlığı və fərqi	317
Nidann modal sözlərdən fərqi	319
Mənşeyinə görə nidaların növləri	319
Leksik mənasına görə nidaların növləri	320
Nidaların quruluşu	322
Nidaların substantivləşməsi	323
Nidaların sözyaradıcılığında rolu	324
Təqlidi sözlər	325
Təqlidi sözlərin məna qrupları	325
Təqlidi sözlərin quruluşu	329
Modal sözlər	331
Modal sözlərin məna növləri	333
Modal sözlərin quruluşu	334
QEYRİ-MÜƏYYƏN NİTQ HİSSƏLƏRİ	336
İmperativ sözlər	336
İmperativ sözlərin mənası	336
İmperativ sözlərin quruluşu	339
Uşaq sözləri	341
Ritmik sözlər	346

BULUDXAN XƏLİLOV

Müasir Azərbaycan dilinin morfologiyası

II hissə

(dərslik)

Texniki redaktoru: *İbrahim ÖMƏR*

Operator: *Səbinə MƏHƏRRƏMOVA*

Çapa imzalanmışdır: 03.08.2016

Formatı 60x84 1/16.

Həcmi: 22 ç.v.

Sayı: 500,

Sifariş:27.

Qiyməti müqavilə yolu ilə.

«Papirus Nəşriyyat-Poliqrafiya» MMC-nin mətbəəsində
çap olunmuşdur.